

www.tqdk.gov.az
wap.tqdk.gov.az
www.abituriyent.az
www.mekteb.edu.az
www.elachi.edu.az



TQDK
BNA öymətləndiricisi

Tələbə
Qəbulu
Üzrə
Dövlət
Komissiyası



BİOLOGİYA

Bitkilər, Bakteriyalar, Göbələklər, Şibyələr

[**ABİTURİYENT**]
jurnalının xüsusi buraxılışı

Abituriyentlər, şagirdlər və müəllimlər
üçün vəsait - sorğu kitabı

Az 2010
450

T.M.Eybatov • T.Ə.Məmmədxanlı

BİOLOGİYA

Bitkilər, Bakteriyalar, Gobələklər, Şibyələr

67293

1	BOTANİKAYA GİRİŞ	9
2	BİTKİNİN VEGETATİV ORQANLARI	21
3	ÇİÇƏKLİ BİTKİLƏRİN GENERATİV ORQANLARI	47
4	BİTKİ – CANLI ORQANİZMDİR	63
5	BİTKİLƏRİN TƏSNİFATI (SİSTEMATİKA)	75
6	İBTİDAİ BİTKİLƏR	79
7	ALİ BİTKİLƏR	89
8	BİTKİLƏRİN MÜXTƏLİFLİYİ VƏ MƏNŞƏYİ	157
9	BAKTERİYALAR	163
10	GÖBƏLƏKLƏR	171

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

ARXIV

088X

BAKİ - 2010

BİOLOGİYA.

Bitkilər, Bakteriyalar, Göbeləklər, Şibyələr

(Vəsait –sorğu kitabçası). – Bakı: "Şərq-Qərb", 2010. – 195 səh.

Vəsait orta ümumtəhsil məktəblərinin dərslik və dərs proqramları əsasında TQDK tərəfindən tərtib olunan qəbul proqramına uyğun yazılmışdır. Vəsaitin bəzi bəhlərləri məktəb materialının yaxşı mönimsənilməsi üçün xeyli genişlədirilmiş və dərinləşdirilmişdir. Bitkiların fiziologiyası, humoral tənzini və fordi inkişafına xüsusi diqqət yetirilmişdir. İmkan daxilində məktəb materialının böyük hissəsi biologiyada elmi biliklərin müasir soviyyəsinə uyğunlaşdırılmışdır.

Sorğu kitabçası yuxarı sinif sağırdları, abituriyentlər, müəllimlər, ekspertlər və qəbul imtahanlarına test tapşırıqları tərtib edənlər üçün nəzərdə tutulmuşdur.

REDAKSİYA ŞURASI

M.M.Abbaszadə, N.Ə.Babayev, V.M.Bağirov, F.S.Bədəlbaylı, A.Q.Abiyev,
M.N.Əlaşgarov, Ə.T.Əmirəslanov, N.M.Xudiyev, A.M.Məhərrəmov, M.C.Mərdanov.

REDAKSİYA HEYƏTİ

R.H.Novruzov (baş redaktor ovazi), A.H.Bağirov, A.E.Həbibov, A.H.Bat'yeva,
Ç.C.Xəlilov, C.I.Rüstəmov, E.Ş.Hüseynova, F.A.Atamov, H.H.Kazimov,
H.R.Zeynalov, X.Z.Kərimova, İ.M.Allahverdiyev, N.N.Bayramova, N.L.Əliyev,
N.Z.Hüseynova, O.Y.Şələginov, S.S.Mərdanov, T.A.Bədəlov.

Elmi redaktor:

F.A.Ağayev AMEA-nın Geologiya İnstitutunun şöbə müdürü,
H.Əliyev adına MTK-nın biologiya kafedrasının müdürü, b.e.n.

Tərtibçilər:

T.M.Eybatov H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, b.e.n.
T.Ə.Məmmədəxanlı Bakı şəhəri İ.Əfəndiyev adına elitar gimnaziyanın müəllimi, b.e.n.

Rəyçilər:

A.Ş.Ibrahimov BDU-nun biologiya fakültəsinin dekanı, prof.
E.M.Qurbanov BDU-nun botanika kafedrasının müdürü, prof.
R.A.Abuşev BDU-nun mikrobiologiya kafedrasının müdürü, prof.
Ə.M.Hüseynov ADPU-nun BTM kafedrasının müdürü, prof.
H.M.Hacıyeva ADPU-nun BTM kafedrasının dosenti
T.Q.Abdullayeva ADPU-nun BTM kafedrasının baş müəllimi
E.R.Mehdizadə AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, toxumculuq laboratoriyasının müdürü, b.e.n
N.R.Namazov Sumqayıt Dövlət Universitetinin "Ümumi biologiya və təbiətşünaslığının əsasları" kafedrasının baş müəllimi
X.B.Nəzərova Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin müəllimi
N.D.Qurbanova Bakı şəhəri Akademik Zərifə Əliyeva adına orta məktəbin müəllimi

Texniki redaktor:

C.H.Mir-Bəşirova "Abituriyent" jurnalının əməkdaşı
R.K.Əliyeva TQDK-nın əməkdaşı

Dil və üslub üzrə redaktor:


S.Ş.Nuriyev "Abituriyent" jurnalının məsul katibi
Y.M.Quluzadə "Abituriyent" jurnalının əməkdaşı
N.M.Musayev "Abituriyent" jurnalının əməkdaşı

Kompyuter və dizayn:

İ.İ.Cəfərov, M.Ə.Bədəlov, X.S.Mirzəyev.

© TQDK - «Abituriyent»

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi razılığı
olmadan vəsaitin və ya onun hər hansı hissəsinin təkrar çapı,
yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması
QADAĞANDIR!



Ön söz

Qəbul imtahanlarına hazırlaşan gənclərə elmi-metodiki kömək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) fəaliyyətinin mühüm istiqamətlərindəndir. Abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş, məktəb və qəbul proqramlarının məzmununa və tələblərinə uyğun hazırlanmış vəsait qeyd edilən istiqamət üzrə görülən işlərin davamıdır. Eyni zamanda tədris materiallarının dərindən mənimsənilməsinə kömək məqsədi ilə vəsaitdə məktəb və qəbul proqramlarının hüdüdlərindən konara çıxan bir sıra masolalar da işqlandırılmışdır.

Vəsaitin zəruriliyi bir sira amillərlə şərtlənir. Məlumdur ki, təlimin qarşısında duran ən mühüm vəzifələrdən biri şagirdlərdə özünütəhsil (müstəqil təhsil) vərdiş və bacarıqları təbiyə etməkdir. Təssüf ki, təlim prosesində bu cəhətdən ciddi çatışmaqlıqlar müşahidə olunur. Repetitoruluğun geniş yayılmasının əsas səbəblərindən biri də məhz budur. Odur ki, öz üzərində müstəqil çalışmaq istəyən üçün müvafiq vəsaitlərin hazırlanması məsələsi meydana çıxmışdır. Fənlər üzrə belə vəsaitlərin hazırlanması olunması həm də ona görə vacibdir ki, abituriyentlərin müəyyən qismi əvvəlki illərin məzunlarıdır. Göründüyü kimi, hər bir abituriyentin öz üzərində müstəqil çalışmasına səməralı imkan yaradən metodiki cəhətdən mükəmməl vəsaitlər günün tələbinə çevrilmişdir.

Təqdim olunan vəsait, bu qəbildən olan tədris-metodiki işlərin bəzi əsas xüsusiyyətlərini saxlamaqla yanaşı, bir sira spesifik cəhətlərə malikdir. Həmin cəhətlər biologiya elminin müasir inkişaf səviyyəsi ilə, hazırda fəaliyyətdə olan məktəb və qəbul proqramlarının xarakteri ilə, eləcə də məktəblərdə təlim-tədrisin vəziyyəti və konkret şəraiti ilə müəyyənolşır. Vəsaitdə materialın seçimi və verilməsi də buradan qaynaqlanır.

Vəsaitdə materialların seçimi və şəhri zamanı üç mühüm elementə – müvafiq elmin osaslarını, təhsilin məqsədlərinə və abituriyentlərin ümumi bilik və yaş səviyyələrinin bir-birilərə optimal nisbətdə əlaqələndirilməsinə – xüsusi diqqət yetirilmişdir. Bu elementlər qarşılıqlı şəkildə six əlaqədədir. Adətən, ümumtəhsil məktəblərinin aşağı və orta siniflərində dars proqramları və vəsaitləri pilləlilik prinsipi üzrə tərtib olunur, yəni aşağı siniflərdə ötəri, basit şəkildə öyrədilən materialların yuxarı siniflərdə nisbətən dərindən mənimsənilməsi prinsipi əsas götürülür. Bu vəsait isə abituriyentlər və yuxarı sinif şagirdləri üçün nəzərdə tutulduğundan onun müəllifləri qəbul proqramının məzmun və tələblərinə uyğun olaraq eyni bir mövzu və məsələnin bir dəfə müfəssəl şərh edilməsi prinsipini əsas

götürmüşlər. Əlbəttə, bu heç də o demək deyildir ki, qəbul imtahanına hazırlaşmaq üçün yalnız bu vəsaitdən istifadə etmək kifayətdir. Vəsait dörslikləri avaz etmir. Onların qarşısında müxtəlif məsələlər dayanır. Vəsait hər bir şagirdin, abituriyentin dörsliklərdən öyrəndiyi bilikləri tamamilə, zənginləşdirir və sistemləşdirir. O, biliklərin möhkəmləndirilməsi məqsədilə yerinə yetirilən təkrarlama mərhələsində xüsusiələ əhəmiyyətli rol oynayır. Vəsaitdə məzmunun qısa, lakin dolğun ifadə edilməsi, materialın şərh və izahatlarında konkretilik, yüksəmliq abituriyentlərin, yuxarı sinif şagirdlərinin predmetin suallar çoxluğunda kifayət qədər uğurlu istiqamətlənmələrinə kömək edəcək. Ümid edirik ki, vəsait qeyd olunan keyfiyyətləri sayəsində ondan istifadə edənlərə az vaxtda səməralı nticolar alda etməyə imkan verəcək. Bir sözə, vəsait abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün gərəklili məlumat mənbəyi olacaq.

Vəsaiti hazırlanarkən müəlliflər ölkəmizdə və beynəlxalq təcrübədə tətbiq olunan müasir metodika və texnologiyalardan, mütərəqqi üsul və vəsaitlərdən geniş istifadə etmişlər.

Vəsaitin hazırlanmasına bu sahənin tacribəli mütəxəssisləri və metodistləri cəlb edilmiş, materialları TQDK-nın nəzdində fəaliyyət göstərən elmi-metodiki seminarlarda geniş müzakirə olunmuş, mütəxəssislərin rəyləri öyrənilmişdir.

Yuxarıda sadalanan müsbət cəhətlərinə baxmayaraq təqdim olunan vəsaiti müükəmməl hesab etmək tam doğru olmaz. Başqa sözə, TQDK hesab edir ki, vəsait təkmilləşməli, əlavələr edilməli, yeni biliklərlə zənginləşdirilməli və əlbəttə, təkrar naşr olunmalıdır. Vəsaitin sonrakı təkmilləşmə prosesinin səməralı olmasına işə rəylər, qeyd və təkliflər son dərəcə vacib rol oynaya bilər.

TQDK bu işdə maraqlı olan bütün oxucuları, ümumi işimiz naminə, vəsait-sorğu kitabının müükəmməlləşməsinə yönəlmüş qeyd, təklif və arzularını bildirməyə davat edir. Onlar minnətdarlıqla qəbul olunacaq və vəsaitin yeni naşrə hazırlanması zamanı hökəman nəzərə alınacaq.

Əməkdaşlığı görə əvvəlcədən təşəkkür edirik!

Məleykə Abbaszadə,

Tələbə Qəbulu üzrə

Dövlət Komissiyasının sədri

Giriş

XX asırda təbiət elmləri arasında lider mövqeyə çıxan biologiya bir elm kimi öz liderliyini bu günədək saxlamaqdadır. O, dəyişərək və məlumat texnologiyaları ilə zənginləşərək səhiyyə, kənd təsərrüfatı, ekologiya və xarici mühitin mühafizəsi problemlərinin həllində iştirak edir.

Biologyanın tədrisi və təbliği bu gün nəinki ümumtəhsil məsələsidir, hətta ölkənin ümumi mədəni-intellektual səviyyəsini müəyyənləşdirən meyarlardan biridir. Ona görə də biologyanın həyatdakı yeri və rolu təhsil və biliyin təbliğində maraqlı olan bütün şəxslərin fəallığını tələb edir.

Təqdim olunan vəsait, birincisi, sağirdlərin, abituriyentlərin və müəllimlərin biologiya və onun məktəbdə tədrisinin vəzifəyəti və səviyyəsi haqqında təsəvvürlərini genişləndirmək və dərinləşdirmək, ikincisi isə orta məktəbdə biologyanın tədrisi səviyyəsinin yüksəldilməsinə kömək etmək məqsədi daşıyır.

Səraq kitabı qismində hazırlanmış bu vəsait orta məktəbin tədris programının və ali təhsil müəssisələrinə qəbul imtahani programının əsas bölmə və mövzularını əhatə edir. Bununla belə, vəsaitdə tədris materialının dərindən monimşənilməsinə kömək üçün biologyanın məktəb programının hüdudlarından kənara çıxan bir çox məsələlərinin ətraflı şərhinə də yer verilmişdir.

Bəzi bölmələr oxucuya bir qədər mürakkəb və həddindən çox məlumatla yüklenmiş görünə bilər, lakin bunlar olmadan sistematika bəhslerinin dolanbaclarını, bitkilərin fərdi inkişafından bəhs edən mövzuları araşdırırıb çözəkçək olardı.


Təəssüflə qeyd edək ki, köhnə sovet dərslikləri kimi, yeni milli dərsliklər də, bizim fikrimizə, elmi baxımdan müəyyən qədər sadələşdirilmişdir (bunun nəticəsində yanlış elmi təsəvvürlər yaranmışdır). Onlarda ayn-ayrı mövzuların şəhəri müasir elmi faktlara uyğun gəlmir, bir qayda olaraq daha hazırlıqlı və biliyli abituriyentləri də çəsdirir, hətta müəllimlərin özlarını belə, xüsusiət dərsliklərdəki məlumatları yeganə doğru kimi qəbul edənləri, tez-tez çətin vəziyyətə salır.

Onu da qeyd etmək lazımdır ki, bütün problemləri bir vəsait-soraq kitabçası çərçivəsində tam əhatə etmək mümkün deyil və biz də bunu qarşımıza məqsəd qoymamışıq.

Vəsaitin hazırlanmasında zəhməti olan bütün müəllimlərə, rəyçilərə, xüsusiət də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəzdindəki biologiya fənni üzrə elmi-metodiki seminarın iştirakçılarına dərin təşəkkürümüzü bildiririk.

BOTANİKA
GİRİŞ

Müasir üzvi aləmin təsnifikasi



Endosimbioz (simbioqenez) nəzəriyyəsi

Bu nəzəriyyə hələ XIX əsrin sonu – XX əsrin əvvəlində irəli sürülmüşdür. Təsəvvür edilir ki, eukariotik hüceyrə qıçırma prosesi həyata keçirmək qabiliyyətinə malik olan müxtəlif prokariot aeroblarla hər hansı qılfafsız anaerob prokariotların bir neçə ardıcıl endosimbiozlarının (bir hüceyrənin digərinin daxilində simbiotik mövcudluğu) nəticəsində əmələ gəlib. Nəzəriyyənin variantlarının birinə uyğun olaraq eukariot hüceyrə bir-birindən uzaq olan prokariot növlərin arasında simbioz nütcəsində yaranıb: nukleositoplazma "sahib" orqanizmlərdən, mitokondrilər – oksigenlə tənəffüs edən bakteriyalardan, eukariotların plastidləri – oksigen fotosintez qabiliyyətli müxtəlif qrup bakteriyalardan.

Eukariot hüceyrələrin qamçıları "sahib" hüceyrənin səthinə yapışan spiroxelərdən yaranıb. Eukariotik hüceyrənin mitotik bölünməsi "sahib hüceyrə"nin spiroxeləri udmasından və onların hissələrini hərəkətə gətirməsindən sonra yarandı. Endosimbiozun ilk mərhələsində təkamül prosesində göbələk, bitki və heyvan ələmindən olan eukariotlara başlangıç verən müxtəlif birhüceyrəli ibtidaiyə yarandı. Bəzi bitkilərə xas olan heterotrof qidalanma (parazit bitkilər) isə ikinci mənşəlidir. Ən qədim bitkilər olan əsl yosunlar proterozoy erasında əmələ gəlib. İlk mikroskopik yerüstü bitkilər, ehtimal ki, proterozoy və fənerozoy (paleozoy) arasında əmələ gəlmişdir. Silurun ikinci yarısında quruda ali spor bitkiləri yayılmağa başlamışdır.

Bitkilər aləmi üç yarımələmə ayırdılır: qırmızı yosunlar, əsl yosunlar və ali bitkilər. Adətən, bütün bitkilər 2 böyük qrup-yarımələmə – ibtidai və ali bitkilərə bölündürler.



1

BOTANİKAYA GİRİŞ

§1. Botanika bitkilər haqqında elmdir

Bitkilər aləmi eukariot orqanizmlərə aid edilir. Fotosintez qabiliyyəti və six sellüloz hüceyrə qılfasi onların on xarakterik xüsusiyyətlərindir. Bitkilərdən bəhs edən elm botanika adlanır (yunanca "botane" – bitki, ot, gövərti).

Bu elmin əsas sahələri aşağıdakılardır:

- 1. Bitki morfoloziyası:** bitkilərin xarici quruluşunu öyrənir; (Qeyd: palinologiya (tozcuq haqqında elm), karpologiya (meyvələr haqqında elm) bura aid edilir).
- 2. Bitki anatomiyası** (bitki orqanlarının daxili quruluşunu öyrənir).
- 3. Bitki fiziologiyası** (bitkilərin həyat fəaliyyəti mexanizmlərini, yəni müxtəlif orqan, toxuma və bütövlükla orqanızm funksiyalarını öyrənir).
- 4. Bitki biokimiyası** (bitkilərdə üzvi birləşmələrin kimyavi tərkibini öyrənir).
- 5. Bitki endokrinologiyası** – bitkilərin həyat fəaliyyətinin hormonal (humoral) tənzimli mexanizmlərini öyrənir.
- 6. Bitki ekologiyası** – bitkilərin bir-biri ilə və onları əhatə edən mühitlə qarşılıqlı əlaqəsini öyrənir.

Bitkilərin sinir sistemi olmadığından, onların hayatı fəaliyyətinin tənzimi humoral və ya hormonal yolla baş verir.

Fitohormonlar – kimyavi birləşmələr olub, cüzi mığdarla ifraz olunurlar, lakin güclü fizioloji təsir qabiliyyətinə malikdirlər. Fitohormonlar bitkinin bir hissəsində sintez olunub digər hissəyə daşınır və onu qəbul edən hüceyrədə müvafiq dayışıklılıkla səbəb olurlar. Tənzimedici xüsusiyyətə malik olan fitohormonları üç sinfə ayırrılar: auksinlər, hibberellinlər və sitokinlər. Hormonları digar iki sinif – abstsiz turşusu və etilən – asasən təngidici təsir göstərir.

7. Bitki sistematiğası – bitki aləminin müxtəlifliyini öyrənir.
8. Bitki genetikası – bitkilərdə irsiyyət və dəyişkənlilik qanunauygunluqlarını öyrənir.
9. Bitki seleksiyası – yeni sortların yaradılması və əvvəlki sortların təkmilləşdirilməsini öyrənir.
10. Bitki sitologiyası – bitkilərin hüceyrəvi quruluşunu öyrənir.
11. Bitki histologiyası – bitkilərin toxumalarını öyrənir.
12. Fitopatologiya – bitki xəstəliklərini öyrənir.
13. Geobotanika – bitki qruplaşmalarının yayılmasını və onların xüsusiyyətlərini öyrənir.
14. Paleobotanika – bitkilərin mənşəyini öyrənir.
15. Bitki embriologiyası – bitkilərin fordi inkişafını öyrənir.
16. Bitki coğrafiyası – yer kürəsi üzərində yayılmış bitki taksonlarını öyrənir.
17. Kənd təsərrüfatı bitkiləri – botanikanın bir bölməsi olaraq mədəni bitkiləri öyrənir.

Bu fundamental elm sahələrindən başqa, botanikaya aid edilən bir sıra tətbiqi elmlər də var.

Onlardan asasları bunlardır:

1. İqtisadi botanika – insan vasitəsilə bitkilərin istifadə aspektlərini öyrənir.
2. Mədəni bitkilərin mənşə mərkəzləri – qədim əkinçilik və ya mədəni bitkilərin mənşə mərkəzləri.

İlk dəfə mədəni bitkilərin mənşə mərkəzləri haqqında təlim N.I. Vavilov (1887-1943) tərəfindən yaradılıb və onun təsəvvürlərinə görə 8 mərkəz (sonralar 7 mərkəz) olmuşdur. Hazırda alimlər mədəni bitkilərin 10 mənşə mərkəzinin olduğunu müəyyən ediblər (şək. 1).

1) Aralıq dənizi mərkəzi – Aralıq dənizi sahilərindəki Avropa, Afrika və Asiya ölkələrinə birləşdirir. Bura ağ xardal, zeytun, kələm, yerkökü, çuğundur, soğan, sarımsaq, yonca, təkçiçəkli mərci, yulaf, kətan, xaş-xaş, turp, qulançar aididir.

2) Ön Asiya mərkəzi – Kiçik Asiya, Cənubi Qafqaz ölkələrini, İranı əhatə edir; ikidənli buğdanın, bərk buğdanın, çovdar və arpanın vətənidir.

3) Orta Asiya (Mərkəzi Asiya) mərkəzi – Sırđərya və Amudərya hövzələrini əhatə edir; yumşaq buğda, noxud, mərci, üzüm, armud, ərik, alma, çətəna bitkilərinin vətənidir.

4) Həbəştan mərkəzi – Efiopiya və Somalini əhatə edir; sorqo, küncüt, kofe ağacı, xurma palması, gənəgərək, yulaf bitkilərinin mərkəzidir.

5) Çin mərkəzi – Xuanxe çayı hövzəsinin ətrafında yerləşir; soya, xurma, gavalı və albalınuçın sortları, dari, qarabaşaq bitkilərinin vətənidir.

6) Hind mərkəzi – Hindistan yarımadasında yerləşir; çaltık, Asiya pambığı, manqo, xiyanər və badımcan bitkilərinin mədəni formalarının vətənidir.

7) İndoneziya mərkəzi – müasir İndoneziyanın ərazisi; çörək ağacı, banan, manqustan, yamsa, durian, kokos palması, qara istiot, hil, mixək ağacı, muskat qozu bitkilərinin vətənidir.

8) Meksika mərkəzi – burası Mərkəzi Amerikanın böyük ərazisi addır. Qarğıdalı, pambıq (uplenda), tənbəki, loba, qırmızı biber, kakao bitkilərinin vətənidir.

9) Peru (Cənubi Amerika) – burası Mərkəzi Peru, Ekvador, Boliviya, Çili, Braziliyanın bir hissəsi daxildir. Kartof, pomidor, uzunlılı “misir” pambıq (siaylend), bir sıra qabaq fasiləsi bitkilərinin vətənidir.

10) Qərbi Sudan mərkəzi – tropik Afrikanın bir hissəsidir. Yağlı palma, kola qozu, bir sıra tropik dənli və paxlalı bitkilərin vətənidir.

Bəzi tədqiqatçılar (P.M.Jukovski) mədəni bitkilərin mənşəyi və müxtəlifliyinin 12 mərkəzini ayırdı (təfərrüati ilə Seleksiya bəhsində tanış ola bilərsiniz) (şək. 2).

Embriogenez və organogenez

Hər hansı ali bitki rüseyim (embriogenez) və cüarcı inkişaf mərhələlərini mütləq keçir. Rüseyim – müayyən tərkib hissələrinə malik çox kiçik sporofitidir. O, bütövlükde meristemlik hüceyrəldən ibarətdir. Cüarcı mərhələsində organogeneze başlayır və hələ rüseyim mərhələsində əsası qoyulmuş vegetativ orqanlar inkişaf edir.

Adətən, toxumlu bitkilərin rüseyimi rüseyim kökcübündən və rüseyim gövdəcindən ibarət olur. Gövdəcindən bitkinin ilk yarpaqları ayrırlar – ləpələr araları, tapasında isə tumurcuq – zoğ başlanğıcı yerləşir.

Yetişmiş toxumlar müəyyən şərait – rütubət, ətlik və hava olduqda cüarcı inkişaf edir. Cüarcı, güclü qidalanma və hüceyrənin meristemlik faallığı hesabına rüseyimin bütün hissələrinin böyüyüşü ilə başlayır.

İlk növbədə cavan sporofiti torpağa bərkidən rüseyim kökcüyü əmələ gəlir.

ŞEKİL

1

Hazırda mədəni bitkiləri 10 mənşə mərkəzinə ayırlar:

1. Aralıq dənizi mərkəzi
2. Ön Asiya mərkəzi
3. Orta Asiya mərkəzi
4. Həbəstan mərkəzi
5. Çin mərkəzi
6. Hind mərkəzi
7. İndoneziya mərkəzi
8. Meksika mərkəzi
9. Peruan mərkəzi
10. Qərbi Sudan mərkəzi


**ŞEKİL**

2

Bitkilərin mədəni növlərinin mənşəyi (P.M.Jukovskiya görə)

Bitkilərin mədəni növlərinin mənşəyinin ilkin markaları:

1. Çin-yapon mərkəzi
2. İndoneziya mərkəzi
3. Avstraliya mərkəzi
4. Hindistan mərkəzi
5. Örta Asiya mərkəzi
6. Ön Asiya mərkəzi
7. Aralıq dənizi mərkəzi
8. Afrika mərkəzi
9. Avropa - Sibir mərkəzi
10. Mərkəzi Amerika mərkəzi
11. Cənubi Amerika mərkəzi
12. Şimali Amerika mərkəzi

**§2. Bitkilərin quruluşu və həyat tərzi****Bitkilərin əhəmiyyəti**

Bitkilərin fotosintez qabiliyyəti onların planetdə əsas üzvi maddə istehsalçıları olmasına və heterotrofların, o cümlədən insanın tələbatını ödəməsinə səbəb olmuşdur.

Bitkilər mineral və üzvi maddələrin dövranında əhəmiyyətli rol oynayır.

Yalnız quruda bitən bitkilər tərəfindən 34 milyard ton müxtalif kimyəvi element hayatı proseslərə daxil edilir. Okean bitkiləri bu rəqəmə 10% da əlavə edir.

Bitki örtüyü iqlimə güclü təsir edərək, planetin temperatur rejimini formalasdırır: yaşılı bitkilər tərəfindən karbon qazının manimsənilməsi nəticəsində istixana effekti azalır, hərarət müasir səviyyəyə enir.

Bitkilərdən ayrılan oksigen qazı biosferi məhvədici təsirə malik qısalğalı ultrabənövşyi şüalarından qoruyur.

Bitkilər torpağın formalasmasında fəal iştirak edir, onun üst qatlarında olan münbit hissəcikləri birləşdirir, torpağın eroziyasının və yuyulmasının qarşısını alır. Yerin üzərində suyun toplamasına və bununla əlaqadardır bataqlıqların əmələ gəlməsinə bəzi bitkilər təkan verir. Müxtalif geoloji dövrlərdə əmələ gəlmiş daş və bəzək kömür (liqnit), torf bitkilərin fotosintezedici prosesinin nəticəsidir.

İnsanların istifadəsində asılı olaraq, bütün bitkilər aşağıda göstərilən qruplara bölündür:

1. Qiada və heyvanların yemində istifadə olunan bitkilər.

- a) taxillar – buğda, çəltik, qarğıdalı, dari, arpa, çovdar, vələmir, sorqo və s.
- b) tarvəz – kələm, yerkökü, çugundur, xiyr, kartof, pomidor, badımcان, bibər və s.
- c) meyva bitkiləri – qarağat, rus alçası (firəng üzümü), moruq, banan, alma, armud, gavalı, albalı, şəftalı, ərik, üzüm, xurma, hindqozu və s.
- d) paxlalı bitkilər – noxud, lobya, soya, paxla və s.
- e) yağılı bitkilər – günəbaxan, kətan, soya, çətənə, gənəgərçək və s.
- f) şəkərli bitkilər – şəkər çuğunduru, şəkər qamışı və s.
- g) yem bitkiləri – yonca, qarayonca, xaşa, gülnoxudu, moqar, rayqras və s.

Dərman bitkiləri. Hazırda təbabətdə 300 növ dərman bitkisindən istifadə olunur. Onlardan ən əsas bitkilər: cir, gülxatmı, xanımotu, pişikotu, çobanyastığı, bat-bat, dolibəng (tatla), nana, jenşen, eleuterokakk, cir limon, üskükotu, survə (adaçayı) və s.

Sənayedə istifadə olunan texniki bitkilər:

- a) lifli bitkilər – pambıq, kətan, çətənə, kənaf və s.
- b) aşınmaddəli bitkilər – palid, söyüd, küknar, sumax, dəvəqulağı (süpürge), nar və s. Təbabətdə və dəri istehsalı sənayesində istifadə olunur.
- c) efiragli bitkilər – qızılğıl, zirə, cırə, lavanda, adaçayı (sürvə) və s. əczaçılıqla, ətriyyat, sabun istehsalı və qənnadi sənayesində istifadə olunur.
- d) boyaq maddəsini almaq üçün istifadə olunan bitkilər: zirinc, tozağacı, qırımızı gondalaş, qara gondalaş, ardıc, plauın və s.
- e) oduncağından istifadə olunan bitkilər – palid, fistiq, valas, tozağacı, şam, ağ şam, qara şam və s. Bunların oduncağından yalnız tikinti materialı kimi deyil, sonayenin sellüloza – kağız, meşə – kimyavi sahələrində, eləcə də yanacaq kimi istifadə olunur.
- f) bəzək bitkiləri – qızılğıl, georgin, xrizantem (payızgülü), qərənfil, səhləb, kaktus, petuniya, süsən, qarğasoğanı və s.

§3. Bitkilərin həyat formaları

Çiçəkli bitkilərin həyat formalarının (İ.Q.Serebryakova görə) üç əsas kateqoriyası ayırdılır: odunlaşmış gövdəli, yarımodunlaşmış bitkilər və otlar.

Odunlaşmış gövdəli bitkilər üzərində tumurcuq başlanğıcı olan çoxillik yerüstü zoqlara malik olur.

Yarımodunlaşmış gövdəyə malik bitkilər yerüstü zoqlarının bir neçə il ərzində qismən qalması və torpaqdan 5-20 sm yuxarıda yerləşən tumurcuq başlanğıclarının hesabına olmuş uc zoqlarını yenidən bərpə etməsələ səciyyələnir. Yarıodunlaşmış gövdəli bitkilər ağaç bitkiləri və otlar arasında aralıq yer tutur.

Adətən, **otlar** birlilik (pomidor, buğda, günəbaxan), **ikiyllik** (ağbaş kələm, baş soğan, yerkökü) və **çoxillik** (inciçiçəyi, ayrıqtı, erkək qılı) olur.

Otların çoxillik yerüstü zoqları olmur. Birillik otların, üümümiyyətlə, çoxillik orqanları olmur.

Coxillik otların yeraltı və ya yerüstü qatına yaxın hissələri çoxillik olur (kökümssov, soğanaq, yumrulu soğanaqları və s.).

Bambuk (bəzi növləri 40 m) və banan (bəzi növləri 15 m) ən hündür çoxillik ot bitkiləridir. Bu kökümüzsovlu bitkilərin yerüstü zoqları hər il mahv olur, lakin əvəzinə tumurcuqlardan yeni zoqlar inkişaf edir. Noxud, paxla, lərgə lianşəkilli otlardır.

Odunlaşmış gövdəli bitkiləri üç yerə ayırrırlar: ağaclar, kollar və kolcuqlar. Ağaclar çoxillik olub, gövdələri hündür, odunlaşmış olur, budaqlanaraq çatır əmələ gətirir, ömrü boyu bu vəziyyətdə qalır. Ağacların hündürlüyü 2 metredən 100 m-ə və daha çox (sekvoya, evkalipt, Afrika akasiyası) olur; yaşama müddətləri bir neçə ildən 4-5 min ilə qədərdir.

Ağaclar əsasən dikdurandır, lakin bəzi ağacların gövdələri yera sərilir. Belə gövdələrə sərənən gövdələr deyilir (sidr). Çoxillik dırmaşan və sarmaşan bitkilərə ləğalar deyilir (üzüm, rotanq palması).

Kollar ağaclarlardan fərqli olaraq 1 əsas gövdəyə yox, bir neçə yatmış tumurcuqdan inkişaf edən gövdələrə malik olur. Onlar, adətən, uzunmümlü olsalar da ayrı-ayrı gövdələri müyyəyen müddət yaşayır (2 ildən 30-40 ilə qədər).

Kolların hündürlüyü 0,6-6 m arasındadır; lianşəkilli kollar da mövcuddur (qaymaqcıçayı fəsiləsindən olan bəzi nümayəndlər).

Kolcuqların (alçaqboylu kollar) hündürlüyü 5-60 sm, çoxillik zoqlarının ömrü 5-10 ildir. Kolcuqlar tundranın bitki örtüyündə, həmçinin inyəyarpaqlı meşələrdə üstünlük taşkil edir (süpürge kolu).


Yarımkol və yarımkolcuqlar yarımodunlaşmış bitkilərə aiddir; onlar bir-birindən ümumi ölçüləri və çoxillik hissələri ilə fərqlənirlər. Yarımkolların hündürlüyü 80 sm, yarımkolcuqların hündürlüyü isə 15-20 sm-dir. Yarıodunlaşmış bitkilər səhrlərə və yüksək dağlıq yerlər üçün xarakterikdir (yovşan, kaklikotu); quşuzumü yarımkol-lianşəllərə aiddir.



Evkalipt ağacı



Qarğıla kolcuğu



Fındık kolu

Ş4. Bitki sitologiyası

Hüceyrənin tədqiqi Yanson qardaşlarının 1590-cı ildə işq mikroskopunu ixtira etməsindən sonra mümkün olmuşdur. Bəzi məlumatlara görə, ilk mikroskopu Q. Galilei ixtira etmişdir. Bitkilərdə hüceyrəvi quruluşu ilk dəfə ingilis Robert Huk (1665) mikroskopda nazik kasılmış mantara baxarkən müşahidə və təsvir etmişdir.

Sitologiya (yunanca "kitos" – anbar, qab, "loqos" – təlim) hüceyrə haqqında elmdir.

Əksər örtülü toxumlu bitkilərin hüceyrələrinin ölçüləri 10–100 mikrom olur. Bəzi lifli hüceyrələr nəhəng ölçülərə malikdir (pambıq 5 sm, rami (lifli bitki) 55 sm uzunluqda olur, diametri isə 50–100 mikrom olur). Formasına görə bitki hüceyrələri müxtəlifdir (parenxim və prozrenxim hüceyrələr). Bitki hüceyri sellulozdan təşkil olunmuş hüceyrə divarı ilə əhatə olunur. Çox hüceyrələrlərdə qonşu hüceyrələrin qılafları hüceyrələrə madda (orta ləvhəciyi əmələ gatırın pektin maddəsi) ilə bir-birinə birləşir. Çox yetmiş armud, qarız, yemiş, şəftalı meyvələrinin hüceyrələrə maddəsi dağlırlar və qonşu hüceyrələr bir-birindən aralanur. Çox bışmış kartof da eyni səbəbdən ovulur. Qonşu hüceyrələrin divarında, bir qayda olaraq qarşı-qarşıya, məsəmələr yaranır. Bu hüceyrələrin carlı möhtəviyyatı xüsusi sitoplazma sapları – plazmodesmalar vasitəsilə əlaqəlanır.

Plazmodesma vasitəsilə qıcıqların ötürülməsi və maddələrin hüceyrədən hüceyrəyə hərkəti baş verir. Qılaflın altında yarımkürəci plazmatik membran (plazmalemma) yerləşir. Hüceyrə möhtəviyyatı protoplast adlanır. Protoplastın çox hissəsini sitoplazma, az hissəsini isə nüvə tutur. Çox yetmiş bitki hüceyrələrinin mərkəzində hüceyrə şərəsi ilə dolu iri vakuol yerləşir. Protoplast, tonoplast adlanan membranaların vakuoldan, plazmolemma adlanan membranla isə hüceyrə qılaflından ayılır. Nüvə plazmadan ikiqat membrana ayrırlar. Protoplastın əsas komponenti züldədir (protoplastin guru maddəsinin 40–50%-ni təşkil edir).

Sitoplazma protoplastin bir hissəsi olub plazmolemma (hüceyrə membranı) ilə nüvanın arasında yerləşir. Matriks və ya haloplazma – mürəkkəb şəffaf kolloid sistem olub sitoplazmanın əsasını təşkil edir. Hialoplazmanın əhəmiyyəti ondan ibarətdir ki, o, bütün hüceyrə strukturlarını vahid sistimdə birləşdirir və onların arasında hüceyrə metabolizm proseslərinin qarşılıqlı əlaqəsini təmin edir. Bitki hüceyrələrinin sitoplazmasında müxtəlif organoidlər yerləşir.

Mitokondrilər (hüceyrənin tənəffüs organoidi): mitokondrilərdə ATP sintez olunur; onların ölçüsü 0,5–1,5 mikrom, yəni bakteriya böyüklüyündədirlər. Hüceyrədə onların sayı 100–3000-a (fukus adlanan qonur yosun spermində 4 mitokondri, bir hüceyralı mikromonas yosununda isə -1) qədərdir.

Ribosomlar zülal biosintez edən organoiddir. Hüceyrədə 5 mln yaxın ribosom yerləşə bilər. Onlar, adətən, bir-birilə birləşmiş RNT və zülal tərkibli müxtəlif ölçülü hissəciklərdən ibarətdir; hissəciklər nüvəcikdə əmələ gəlir.

Holci aparıcı bitki hüceyrələrində arı-ayrı yastı kisəciklərdən – diktiosom və Holci qovuqcuqlarından ibarət çubuqvari və oraqvəri formada olur. Diktiosomlar bir-birilə təməsəd olmayan, membranla məhdudlaşan yastı diskşəkilli sistemlərdən təşkil olunmuşdur.

Çox vaxt diktiosomlar kənarlardan nazik şaxələnmış borucuqlar sisteminə keçir. Bitki hüceyrəsində diktiosomların miqdəri birdən ona qədər olur. Diktiosomlarda polisaxaridlər sintez olunur. Hüceyrə divarının əmələ gəlməsində və maddələr mübadiləsi prosesində iştirak edən zülal, lipid və polisaxaridləri qovuqcuqlar nəql edir. Bundan başqa, Holci kompleksi vakuolların əmələ gəlməsində iştirak edir.

Endoplazmatik şəbəkə (EPŞ) ribosomlara malik dənəvar və hamar hissələrə bölünür. Dənəvar hissəsi bir neçə mühüm funksiya daşıyır: əksər hüceyrə membranlarının böyümə və əmələgəlmə mərkəzidir, züləllərin sintez olunduğu yerdir. Karbohidrat və lipidlər hamar endoplazmatik şəbəkədə sintez olunur.

Lizosomlar bitki hüceyrələrində olmasına sübut olunmayıb.

Peroxisomlar və ya mikrohissəciklər: dairavi formada olur, birqat membranla əhatə olunurlar; diametrləri 0,3 – 1,5 mikromdır. Peroxisomun əsas xüsusiyyəti ondan ibarətdir ki, onun tərkibində katalaza fermenti hidrogen peroksidi (H_2O_2) su və oxigenə parçalayır. Onların üç növü olur: qlioksisomlar (lipidlərin saxarozaya çevrilməsində iştirak edir); yarpaq peroksisomları (foto tənəffüsə mühüm rol oynayır); qeyri-ixtisaslaşmış peroksisomlar.


Plazmidlər: öyrənilmiş hüceyrələrin əsasında avtonom, xromosomlarla əlaqədar olmayan həlqəvari ikizəncirci DNT molekullandır. Xromosomdan kənar ərsiyyət amilləridir və gen mühəndisliyində səmərəli istifadə olunur.

Plastidlər: əsas üç tipə bölünür: leykoplastlar (rangsız, əsas funksiyası – ehtiyat qida maddələrinin toplanması və sintezi), xloroplastlar (yaşıl ranglı – əsas funksiyası – fotosintez), xromoplastlar (sarı, narıncı və qırmızı ranglı – çiçəklərin tacımı və meyvələrin rangını əmələ gatırın karotinoidlərindən). Hüceyrələrdə adətən birtipi plastidlərə rast gəlinir, lakin plastidlərin bir tipi o biri təpə çevrilə bilir: leykoplastlar xromo və xloroplastlara; xloroplastlar xromoplastlara, xromoplastlar isə heç bir tip plastidlərə çevrilə bilərn. Plastidlərin ən böyük xloroplastlardır (4–10 mikrom). Hüceyrələrdə onlara plastid yerləşir, lakin yosunların hüceyrələrində plastidlər iki, müxtəlif formada, miqdəri isə az – cəmi 1 və ya 2 ədəd olur. Belə plastidlər xromatofor adlanır.

Hüceyrə mərkəzi: əksər ali bitkilərdə olmur.

Vakuollar: hüceyrə şərəsi ilə dolu birmembranlı hüceyrə orqanooididir. Bitkilərin rəngi təkcə plastidlərdən yox, vakuolların hüceyrə şərəsində olan antosian pigmentindən da asildir; onun qırmızı, göy və tünd göy rangları var. Cavan hüceyrələrdə çoxlu kiçik vakuol, yaşılı hüceyrələrdə isə bir böyük vakuol olur.

Mikroborucuqlar: elektron mikroskopda görünən, diametri 18–30 nanometr (nm) olan boş uzun hissəciklərdir. Hüceyrənin bölünməsi zamanı əmələ gələn vətar telləri çoxlu miqdarda mikroborucuqlardan ibarətdir.



Peroxisom

Mikrofilamentlər: eukariotik hüceyrələrin, o cümlədən bitki hüceyrələrinin organoitləri olub, sitoplazmatik membranın altında aktin zülalından əmələ gəlmış saplar yığımıdır. Mikrofilamentlər six qılaflı olmayan hüceyrələrin formasının dayışmásında iştirak edir və yığılma qabiliyyətinə malikdir.

Mikrofilamentlər: bitki hüceyrələrində sitoplazmanın dairəvi hərəkətinə (tsikloz) cavabdehdir. Tsikloz xüsusi organoidlər – mikrofilamentlər vasitəsilə müxtalif istiqamətlərdə (saat əqrəbi istiqamətində və ona əks) baş verə bilər. Bəzi bitkilərdə tsiklozu yaşıl plastidlərin hərəkəti (elodeya), tradeskansianın erkəkcik sapında yerləşən tükcüklerdə dənəvər törəmələrin yerdəyişməsilə müşahidə etmək olar.

Hüceyrə törəmələri: maddələr mübadiləsinin son məhsulları və ya dövrəndə müvəqqəti çıxarılan maddə yığınlarından əmələ gələn hüceyrə komponentləridir.

Törəmələrin əksəriyyəti sitoplazmada və ya organoidlərdə (vakuollarda) yerləşir və işq mikroskopu altında görünür; maye və bark halda olurlar. Artıq maddələrin toplanması törəmələrin əmələ gəlməsinə səbəb olur. Çox hallarda ehtiyat qida maddələri törəmə kimi toplanır. Onlardan geniş yayılanı nişastadır. İlkən nişasta xloroplastlarda əmələ gəlir. Qaranlıqla, fotosintez prosesi dayandırıldıqda, nişasta fermentasiyallı yolla şəkərlər qədər hidrolizə uğrayır və bitkinin ayrı-ayrı hissələrinə nəql olunur. Müxtalif orqanların (yumrular, soğanaqlar, köküñsovlar, meyvelər) ehtiyat toxumalarında, leykoplastların xüsusi tiplərində (amiloplastlar) şəkərlərin bir hissəsi ikinci nişasta halında toplanır. Praktiki olaraq bütün bitki hüceyrələrində və hialoplazmada lipid (yağ) damcılara rast gəlinir. Bu, əksər bitkilərin əsas ehtiyat qida maddələrdir. Bəzi bitki toxumalarında (günəbaxan, pambıq, yerfindişi (araxis), soya) quru maddə çəkisi 40%-dan çoxunu təşkil edir. Ehtiyat zülallar sadə zülallar (proteinlər) kateqoriyasına daxildir.

Əksər hallarda zülallar toxumlarda (paxlalılarda) toplanır. Bəzən nüva və sitoplazmada proteinlər kristalabənzər struktur kimi aşkar olunur, lakin daha çox ehtiyat zülallar vakuollarda toplanır. Bitkilərdə xüsusi ifrazat orqanı olmadığından, həyat fəaliyyətinin son məhsulları kalsium oksalat və ya karbonat duzları şəkildə toplanır. Müntəzəm olaraq bitkilərin atılan orqan və toxumalarında (yarpaq, qabıq) kristal törəmələr xeyli miqdarda əmələ gəlir; onlar ancaq vakuollarda toplanır.

Nüva: canlı hüceyrənin əsas hissəsidir. Hüceyrə və orqanizmin xassolarının təyin edilməsində, irsi məlumatın nəsildən-nəslə verilməsi və toplanmasında nüvanın əhəmiyyəti böyükdür. Nüva həm də hüceyrədə gedən bütün proseslərin və maddələr mübadiləsinin tənzimini mərkəzidir. Nüvədən asılı olmayan mitokondri və plastidlər öz funksiyalarını avtonom şəkildə yerinə yetirirlər. Nüvəsi çıxarılan hüceyrələr tezliklə məhv olurlar. Əlavəbənzər borucuqların normada nüvəsi olmur. Bitki hüceyrələrində əksər hallarda bir nüva olur.

Nüvanın ölçülüri müxtalif olub 2-3 mikrom-dan 500 mikrom-ə çatır. Cavan hüceyrələrin nüvəsi mərkəzdə yerləşir, lakin sonradan böyüyən vakuol vasitəsilə hüceyrə qılaflına təraf sıxlıq. Nüvə xaricdən üzərində çoxlu məsamələri olan ikiqat membrana – nüvə qılaflı ilə əhatə olunmuşdur. İnterfaza dövründə bölünməyən nüvənin içində nüvə şirəsi (karioplazma) olur. Mikroplazmada formalşmış elementlər – xromatin və nüvaciklər, o cümlədən ribosom hissəcikləri yerləşir.

Hüceyrə DNT-nin çox hissəsi zülallarla birləşmiş şəkildə nüvədə olur. DNT-nin əsas kütləsi xromatində – bütün nüvəyə səpələnmiş xüsusi nukleoproteid saplarda canlaşır.

Nüvanın içərisində bir və ya bir neçə nüvacık yerləşir. Xromatindəki kimi nüvaciklərin də membranı olmur, onlar karioplazmada sorbət yerləşir. Nüvaciklərin əsas funksiyası RNT-nin bəzi formalarının (asasan ribosom RNT) sintezi və ribosom hissəciklərini formalşdırmaqdan ibarətdir.

Xromosollar: gen daşıyıcıları olub bölünən nüvə organoididir. Xromosomun əsasının xüsusi zülallarla (histonlar) nukleoproteid əmələ gətirən, ikizəncirli DNT molekulu təşkil edir. Hüceyrənin bölünməsi dövründə xromosomlar yaxşı görünür, lakin interfaza mərhələsində onları seçmək mümkün olmur.

§5. Bitkilərin toxumaları

Quruluşu, mənşəyi eyni olan, eyni funksiyani yerinə yetirən hüceyrələr və hüceyrələrə maddələr qrupuna toxuma deyilir.

Əksər ali bitkilərin toxumaları var. Bəzi təbdidli mamurlarda və yosurlarda inkişaf etmiş toxuma olmur. Birtəqəli hüceyrələrdən ibarət olan toxumalar sadə, müxtalif tip hüceyrələrdən ibarət olan toxumalar mürəkkəb toxuma adlanır.

Yerinə yetirdikləri funksiyadan asılı olaraq bitkilərdə vegetativ orqanların toxumaları bir neçə qrupa bölünür:

1. Meristem və ya törədici toxuma
2. Örtücü toxuma
3. Ötürücü toxuma
4. Mexaniki (skelet) toxuma
5. Əsas və ya parenxim toxuma
6. Sekretor və ya ifrazat toxuması

Toxuma qrupları da öz növbəsində növlərə bölünür:

1. Törədici – meristemlər:

- a) tapa (apikal) – meristem – köklərin və zoğların tapasında yerləşir;
- b) yan (kambi) – qabıq ilə oduncaq arasında yerləşib, çoxillik bitkilərdə gövdə və kökün eninə böyüməsini təmin edir.

c) aralıq və ya interkalyar meristem – bugumarasının dibində yerləşir və turmurcuqları, cavan zoğları uzununa böyür (taxil bitkilərdə gövdənin böyüməsi interkalyar yolla baş verir).

c) zədə meristemi (toxuma və orqanların zədələnmiş yerlərində əmələ gələn kallyusa – yaranı örtən eyni tipli parenxim hüceyrələrdən təşkil olunmuş toxumaya başlangıç verir).

"Meristos" yunanca bölünən deməkdir

Meristemin inisial hüceyrələrində məsamələr olmur

2. Örtücü: dəricik, mantar və qabiqçıq.
3. Ötürücü toxumani təşkil edir: borular (ksilema), peyk hüceyrələrər və əlavəbənzər borucuqlar (floema).
4. Əsas toxuma ehtiyat və fotosintezedici parenximadan ibarətdir (sütunvari, süngrəvəri, özək və s.)
5. Mexaniki toxuma əsasən üç cür olur: kollenxima sklerenxima və skleridlər. Bu toxumaların birincisi canlı, digərləri isə məhv olmuş hüceyrələrdən (liflərdən və minerallaşmış, daşlaşmış) ibarətdir.
6. İfrazat (sekretor) toxumalarına bitkinin həyat fəaliyyəti zamanı metabolizmin son məhsulları və suyu xaric edən struktur törəmələr və toxumalar aididir. Nektarlıqlar, qatran çıxışları, süd şirəsi borucuqları, vəzi tükcükər, efir yağıları ifraz edən kanalları.

Bitkinin orqanları

Bir neçə toxumadan ibarət olub bir və ya bir neçə funksiya yerinə yetirən bitki hissəsi orqan adlanır.

Ali bitkilərin orqanları iki qrupa bölünür: **vegetativ** və **generativ**.

Mamurların 2 cür vegetativ (gövdə, yarpaq) və 2 cür generativ (arxeponi və anteridi) orqanları mövcuddur.

Ojikimilordə 3 cür vegetativ (kök, gövdə, yarpaq), 2 cür generativ (arxeponi, anteridi), çılpaqtoxumlarda 3 cür vegetativ, 2 cür generativ (goza və toxum), örtülütoxumluarda 3 cür vegetativ (kök, gövdə, yarpaq), 3 cür generativ (çiçək, meyva, toxum) orqanlar mövcuddur.

Birgə ümumi funksiya yerinə yetirən orqanlar **orqan sistemini** əmələ gətirir. Məsələn: bitkilərdə saçaqlı kök sistemi, mil kök sistemi.



BİTKİNİN VEGETATİV ORQANLARI

56. Kök

Kök bitkinin silindrik formaya və şüali simmetriyaya malik olan vegetativ orqanıdır. Təpə meristemi dağılana qədər kök uzun müddət böyükən qabiliyyatına malik olur. Zöldən fərqli olaraq kökün ucu kök üsküyü ilə örtülüb. Onun üzərində yarpaq əmələ gəlmir.

Kökün əsas funksiyaları (onlardan 1-ci və 2-ci əsasdır):

1. **Mexaniki və ya dayaq funksiyası.** Kök bitkini substrata (torpağa, daşa və s.) bərkidir. Havada və suda inkişaf edən kökləri olan bitkilərin (səhləb, sugülü, elodeya) kökləri mexaniki funksiyani yerinə yetirmir.

2. **Sorucu və ötürücü funksiya** suyu və suda həll olmuş mineral maddələri örtürür (sintez olunmuş üzvü maddələr ilə birgə) borular vasitəsilə bitkinin digər hissələrinə ötürür, və mineral qidalanmasını təmin edir.

Köklərin metamorfozla əlaqəli əlavə funksiyaları isə aşağıdakılardır:

3. **Üzvi maddələrin sintezi** (nuklein turşuları və alkaloidlər).

4. **Ehtiyat funksiyası.** Qida maddələri ehtiyatı (meyvəköklər, köyümrucları, çoxillik bitkilərin kökləri) yaradır.

5. **Vegetativ çoxalma funksiyası.** Kök bacarıları ilə çoxalan (moruq, zəncirotu, qovaq, albalı) bitkilərdə olur. Bunlar bitkilərin hamisəna xas deyil.

6. Simbiotik funksiyası: göbələk mitselisi və yumrucusuq bakteriyaları ilə simbioz.

7. Tənəffüs funksiyası – tənəffüs orqanı rolu – bataqlıq və manqro cəngəllilikləri bitkilərinin tənəffüs kökləri.

Bitkilərin kök vasitəsilə torpaqdan ududuqları su və onda həll olan mineral maddələr yarpaqlarda sintez olunmuş fotosintez məhsulları ilə qarşılıqlı əlaqə yaradaraq metabolizmın ilkin və əlavə məhsullarını əmələ gətirir. Kök təzyiqi və transpirasiya nəticəsində ionlar və qeyri-üzvi molekullar ksilema boruları vasitəsilə gövdə və yarpaqlara doğru hərəkət edir. Kök zoşa bənzər budaqlanmaya malikdir; bunun nəticəsində kök sistemi əmələ gəlir (bir bitkinin bütün kökləri onun kök sistemini təşkil edir). Kök sisteminin xüsusiyyəti əsas, yan və əlavə köklərin böyümə nisbəti ilə müəyyən olunur.

Toxumlu bitkinin birinci kökü rüseyim kökcüyündən inkişaf edir və əsas kök adlanır. İkiləpəli və çarpaqtoxumlu bitkilərin əsas köklərindən birinci dərəcəli yan köklər inkişaf edir, onlar da öz növbəsində ikinci dərəcəli yan köklərə təkan verir. Bunun nəticəsində **mil** və ya onun dəyişmiş forması olan **budaqlanan** kök sistemi formalasılır. Birləpəli bitkilərin rüseyim kökcüyü nisbətən qısa müddət yaşadıqdan, onun əsas kökü inkişaf etmir.

Bir çox ikiləpəli bitkilərin əsas kökü məhv olduğundan, kökümsövdən ayrılan əlavə köklər ilə əvəz olunur. Ali sporlu bitkilərin (plaunlar, qatırqırıruq, qızılımlılar) ümumiyyətlə əsas kökü olmadıqdan, onlarda yalnız əlavə köklər formalasılır. Bazı bitkilərdə (taxillar) ilkin əlavə köklər toxumun cürcəməsi zamanı əsas köklə birgə inkişaf edir.

Beləliklə bitkilərdə 3 növ kök ayırd edilir:


1. **Əsas kök** – toxumun rüseyim kökcüyündən inkişaf edir.
2. **Əlavə köklər** – gövdə və yarpaqlardan inkişaf edir.
3. **Yan köklər** – əsas, əlavə və yan köklərdən inkişaf edir.

Bitki köklərinin cəmi kök sistemi adlanır.

Kök sisteminin tipləri

1. Mil kök sistemi – əsas kök yaxşı inkişaf edib, o biri köklərdən (yan və əlavə) asanlıqla seçilir;

2. Saçılı kök sistemi – əsas kök inkişaf etmir və ya o biri köklərdən fərqlənmir, əlavə köklər isə inkişaf edir.



ŞƏKİL

3

Kök sisteminin tipləri:

1. **Mil kök sistemi**
2. **Saçılı kök sistemi**

Kökün zonaları

Kökün eyni funksiyani yerinə yetirməyən və müəyyən morfoloji xüsusiyyətlərlə xarakterizə olunan müxtəlif hissələrini zona adlandırırlar. Xaricdən kökün ucunu təpə meristemini qoruyan kök üsküyü örtür. Kök üsküyünün hüceyrələri cavan kökün üzərini örən selik ifraz edir. Seliyin sayısında kökün torpağa sürtülməsi zəifləyir, torpağın hissəcikləri köklərin uclarına və əmici tellərinə yapışır. Bazı bitkilərdə kök üsküyü hüceyrələri möhkəmdir və torpaq hissəciklərini aralamaq qabiliyyətinə malikdir. Kök üsküyü bütün növ köklərin (əsas, yan, əlavə) uc hissəsinə örtür.

Kök üsküyü canlı parenxim hüceyrələrindən ibarət olub, birləpəli bitkilərdə xüsusi meristem hüceyrələrindən başlangıç götürür. İkiləpəlilərdə və çarpaqtoxumlarda isə kök ucundakı təpə meristemindən formalasılır.


Sıx bitkilərdə kök üsküyü olmur.

Kökün zonalarına aid olmayan kök üsküyü əsas toxumadan təşkil olunmuşdur.

1. Cavan kökün **birinci zonası bölünmə zonası** (təpə meristemi) adlanır, onun hüceyrələri faal bölünür. Təpə meristemi hüceyrələri həm daxile və həm də xaricə örtür. Xaricdə toplanan hüceyrələr kök üsküyü toxumalarını, daxilda toplanan hüceyrələr isə kökün daxili hissəsini formalasdırıran toxumaları əmələ gətirir. Bu zonanın uzunluğu müxtəlif olub 45 mkm-dən 2000 mkm-ə çatır.

2. **Bölgilmə zonasının üst hissəsində garilmə (böyülmə) zonası** yerləşir. Bu zonanın uzunluğu bir neçə millimetrə bərabərdir. Garilmə zonasında ilkin ötürücü toxumaların differensiasiyası (ixtisaslaşması) baş verir.

3. **Gərilmə zonasının yuxarı hissəsində əmici tellər və ya sorucu zona** yerləşir.



4. Kökün sorucu zonasından yuxarıda yerləşən zona qida maddələrinin ötürülmə və köklərin budaqlanma zonası adlanır.

Sadalanan zonalar arasında kəskin sərhəd olmur, onların bir-birinə tədricən keçməsinə müşahidə etmək olar.

Bəzi köklər (yaşılı, iki- və çoxillik bitkilərdə) sorucu zonadan yuxarı kök gövdənin quruluşundan fərqlənməyən 4 əsas hissədən (qabıq, kambi, oduncuq və özək) ibarətdir.

Əmici tel kök dəriçi hüceyrəsinin xarici çıxıntısıdır. Onların uzunluğu 0,15 – 8 mm-dir. Əmici telin qılfı çox nazik olub (0,6–1mm) qida maddələrinin sorulmasını asanlaşdırır. Əmici telin hüceyrəsinin əsas hissəsini nazik qatla sitoplazmadan ayrılan vakuol tutur. Hüceyrənin yuxarı hissəsində nüvə yerləşir. Hüceyrənin ətrafında əmici tellərin torpaq hissəcikləri ilə yapışmasına kömək edən selikli örtük əmələ gəlir. Əmici tellər kökün ucuna dayaq verməklə mexaniki funksiyası da yerinə yetirir. Əmici tellər çox tez formalasılır (cavan alma qalamlarında 30-40 saat orzində); adətən, iki həftədən çox yaşayırlar, sonra tələf olur və yeni əmələ gələn tellərlə əvəz olunurlar.

Kökün budaqlanması

Köklərdə iki cür budaqlanma mövcuddur:

1. **Təpə budaqlanması.** Kökün təpə meristemi 2 yera ayrılır, ana kökün tapasında iki kökə başlangıç verən iki yeni konus əmələ gəlir. Belə budaqlanma çəngəlvərli və ya dixotomik (çox nadir hallarda – əsasən bəzi sporlu ali bitkilərdə – plaunlarda) budaqlanma adlanır.

2. **Yan budaqlanma.** Ana bitkidə, əsas oxun yanlarında yeni meristem konusu əmələ gəlir; bu da yan köklərin əmələ gelməsinə səbəb olur.

Substrata (qidalandırıcı mühit) görə aşağıdakı köklər ayırd edilir:

1. **yeraltı köklər** 80-85%;
2. **su kökləri** – suda yerləşən, suyun dibinə çatmayan köklər (sugülü, elodeya və s.);
3. **hava kökləri** – epifitlər (başqa bitkilərin üzərində yaşayan, lakin parazitlik etməyən), səhləb, monstərlərin bəzi növləri;
4. **haustorilər (sormaclar)** – qızılırsarmaşıq.



ŞEKİL

4

Banyan

Banyan, Bengal fikusu – fikus cinsindəndir (yaxın qohumu ancifikuskarık). Öz inkişafını epifit kimti (yani ağacların budaqlarında) başlayır çoxlu hava kökləri əmələ gətirir, bu köklər yera çatır, köklərin və gövdənin görünüşünü və funksiyasını alda edir, çatır böyüyür, ağacın özü mahv olur. Nticadə qeyri-adı ağac - meşa (ağaclıq) əmələ galır. Ayrı-ayrı nümunələri 2 hektara yaxın sahəni tutur.




ŞEKİL

5


Tropik ağacların lövhəşəkilli kökləri

Tropik firtına vaxtı lövhəşəkilli köklər zəif kök sistemi olan ağaclara dayaq olub onları saxlayır.



Köklərin şəkildəyişməsi

1. Meyvəköklər – əsas kökün və gövdənin aşağı hissəsinin şəkildəyişməsi (yerkökü, şalğam, turp, çuqundur və s.) olan meyvəköklərdən yan və əlavə köklər əmələ gələ bilər;
2. Kökyumruları – yan və əlavə köklərin şəkildəyişməsi (georginin bəzi növləri). Kökyumrularından ancaq yan köklər inkişaf edir;
3. Bakteriya yumrucusu – yan köklərin genişlənmış sahəsində azottoplayan yumrucusu bakteriyaları yerləşir; paxalı bitkilərin kökləri üçün xasdır;
4. Yeriyan – banyanın dayaq, əlavə kökləri (şəkil 4)
5. Lövhəşəkilli köklər – bəzi tropik bitkilərin kökləri (şəkil 5)
6. Fotosintezidici köklər – monstera və s. bitkilərin kökləri;
7. Tənəffüs kökləri (hava kökləri) – manqro cəngəllikləri və bataqlıq bitkiləri (manqro, bataqlıq sərv, qamış, qarğı).




Əsas kökün ucunu qırıldıqdan sonra kök sisteminin inkişafı
1. Əsas kök
2. Yan köklər

Köklərin təkamülü

Təkamül prosesində gövdə və yarpağa nisbətən köklər daha gec əmələ gəlib. Zoğlar paleozoy erasının silur dövründə, köklər isə silur dövrünün sonunda, devon dövrünün əvvəlində əmələ gəlmİŞdir. İlk dəfə köklər ali sporlu bitkilərdə (qılıçkimilərdə) formalaşıb. Bununla belə, birinci əlavə köklər, sonra isə yan köklər, an axırıcı əsas köklər (toxumlu bitkilərdə) əmələ gəlmİŞdir.

Kökün böyüməsi

Bütün kökləri, adətən, iki cür: uc və yan (çoxillilik ağac və kolların kökləri) hissələri ilə böyüyürler. Uçvirma (pikirovka) zamanı torpağın üst münbit qatlarında yan və əlavə köklərin daha yaxşı inkişafı üçün ikişəpalı bitkilərdə əsas kökün ucunu qoparırlar (birillik taravəz bitkilərində - pomidor, bibər, badımcan və s.); beləliklə, məhsuldarlıq xeyli yüksəlir.



Kökün təpə ilə böyüməsini göstəren təcrübə

Suyun və suda həll olmuş mineral maddələrin sorulması

Kök təzyiqi

Sorucu tellər vasitəsilə udulmuş su və suda həll olmuş mineral maddələr kök parenximasının canlı hüceyrələrində mürəkkəb yol keçməklə, özündə həllolmuş mineral maddələrlə birgə, mərkəzi silindrda yerləşən ksilemanın borularına daxil olur.

Kökün hüceyrələrində osmotik və turqor təzyiqi arasında olan fərq, habəla yarpaqlarda suyun intensiv buxarlanması kök təzyiqinin formaləşməsinə səbəb olur. Torpaqda mineral duzların azalması kök təzyiqini yüksəldir. Şoran torpaqlarda bitki kökləri su sorma qabiliyyətini itirir.

Əmici tellər vasitəsilə sorulan su və suda həll olmuş maddələr kök parenximasının canlı hüceyrələrindən mürəkkəb yol keçdikdən sonra mərkəzi silindirdə yerləşən ksilema elementlərinə çatır.

Torpaq bitkilərin yaşadığı mühitdir

Torpaq – yerin üst münbit qatıdır. Torpağın əsas komponenti çürüntüdür. Çürüntü olmayan yerlər çöküntü sıxurlar adlanır. Torpaq 6 komponentdən ibarətdir: qum, gil, rütubət, mineral duzlar, hava və çürüntü. Tərkibində çürüntü çox olan torpaqa qaratorpaq deyilir; belə torpağın dərinliyi 2 metrə çatır. Qumsal torpaqlarda çürüntü çox az olur.

Torpağı yararlı hala salmaq üçün meliorasiya adlanan (bataqlıqların qurulması, sahralara suyun çəkilməsi, şoran torpaqların yuyulması, turş torpaqların əhənglənməsi, münbit olmayan torpaqları gübərləmək) kompleks işlər aparılmışdır.

Gübərlər


Gübərlər aşağıdakı növlərə bölünür:

1. Üzvi gübərlər
2. Mineral gübərlər
3. Üzvi-mineral gübərlər
4. Yaşıl gübərlər
5. Bakterial gübərlər

Mineral və üzvi gübərlər

Bitkilər mineral maddələri torpaqdan mənimsayır. Mineral maddələrin fizioloji rolu çox böyükdir. Mineral maddələr mürəkkəb üzvi birləşmələrin sintezinin əsasını təşkil edir, həmçinin kolloidlərin fiziki vəziyyətini dəyişdirirlər, yəni hüceyrədə maddələr məbadilisine təsir edir, biokimyavi reaksiyaların katalizatoru funksiyasını yerinə yetirir və s.

Müəyyən edilmişdir ki, bitkilərin normal inkişafı üçün qidalandırıcı məhlulun tərkibində üç qeyri-metal – azot, fosfor, kükürd və dörd metal – kalium, magnezium, kalsium və dəmir olmalıdır. Bu elementlərin hər birinin əvəzolunmaz fərdi əhəmiyyəti var. Bunlar makroelementlərdir. Bitkilərin inkişafı üçün bor,



Kökün sorucu zonasının en kasıyi

1. Əmici tellərə malik dəricik
2. Borular
3. Ehtiyat parenximadan ibarət qabiq

kobalt, mis, sink, manqan, molibden və s. kimi mikroelementlər də vacibdir. Bəzən torpaqdə belə mikroelementlərin miqdarı az olduğundan torpağa mineral və üzvi gübrələr verilir. Azot (sidiq cövhəri, şoralar), kalium (kalium xlorid), fosfor (superfosfat, sümük unu) kimi mineral gübrələrin torpaqda olmağı vacibdir. Bitkilərin yeraltı hissələrinin böyüməsi və formalşaması üçün kalium gübrələri, yerüstü vegetativ organların böyüməsi üçün azot gübrəsi, generativ organların (çiçək, meyvə, toxum) inkişafı üçün fosfor gübrələrinə tələbat çoxdur. Kalium və fosfor gübrələri bitkilərin soyuğadavamlılığını yüksəldir.

Kənd təsərrüfatında, adətən, 4 cür üzvi gübrədən istifadə edilir: peynir, quş zili, torf və çürəntü.

Üzvi gübrələrdən ən qiymətliyi quş ziliidir, lakin kənd təsərrüfatında peyindən daha çox istifadə edilir. Quş zili ona görə əhəmiyyətli hesab olunur ki, onların ifrazat məhsulları ilə hazırlanmış qida qalıqları qarışır, nəticədə azot duzlarının miqdarı yüksəlir. Adalarla yuvalanmaya və baliqlarla qidalanan dəniz quşları zilində (quano) fosfor duzları dəha çoxdur.

Üzvi-mineral gübrələrə humatlar, hummoammonofoslar, nitrohumatlar aiddir. Bunlar üzvi və mineral gübrələrin dənəvərşəkili qarışığı olub, üzvi maddələrlə ammonyakın, azot və fosfor turşularının qarışlıqliq təsirindən əmələ gəlir.

Yaşıl gübrələrə qarayonca, acipaxla, noxud, qarabaşaq, xardal kimi bitkilər aiddir; onların toxumlarını şumlayaraq torpağa basdırırlar.

Bakterial gübrələrə – azotbakteriyalar, nitragin, fosfibakteriyalar aiddir. Həmin bakteriyaların fəaliyyəti nəticəsində torpaq azot və fosfor duzları ilə zənginləşir.

Bitkilərin süni qidalı mühitlərdə becərilməsi

Hidroponika mayeşəkilli qida qarışıqlarında bitkilərin becərilməsi deməkdir.

Aeroponika bitkilərin torpaqsız becərilməsi deməkdir. Bitkinin kökləri havada yerləşir və onlara vaxtaşısı qidalı məhlul damcıları cilənir.

Ş7. Zoğ

Üzərində yarpaq və tumurcuqlar yerləşən gövdənin cavan hissəsi zoğ adlanır. Zoğun daha bir tərif də vardır: o, bitkinin illik artımıdır. Yarpağın zoğ'a birləşdiyi yer buğum adlanır. Zoğun iki qonşu buğum arasındaki hissəsinə buğumarası deyilir. Yarpaq saplığının zoğ'a birləşdiyini buğumdan yuxarıdakı buğumarası ilə saplaq arasındaki bucağa yarpaq qoltuğu deyilir.

Yarpaq qoltuqlarında qoltuq tumurcuqları yerləşir. Tökülmüş yarpaqların yeri yarpaq çapığı adlanır. Əksər bitkilərdə iki tip zoğ olur: üzərində vegetativ tumurcuqlar yerləşən uzun buğumarası olan və generativ tumurcuqlar yerləşən qısa buğumarası olan zoğlar (şək. 7).

Bir buğuma birləşən tumurcuq, yarpaq və ya gövdəciklərin yerləşməsinə görə 3 cür düzülüş ayrdılır: növbəli (tozağacı, günəbaxan, itburnu, gilas, alma), qarşı-qarşıya (gicikan, reyhan, nana), topa düzülüş (oleandr, elodeya, qarğagözü, çöl qatrıqruyuğu) (şək. 7). Zoğlarda 3 növ meristem vardır (zoğun əsas meristemləri): **təpə** (böyümə konusu), **yan** (kambi) və **interkalyar**. İnterkalyar meristem zoğun buğumarasında yerləşir. Taxıl bitkilərində yarpaq qını ilə mühafizə olunan interkalyar meristem mövcuddur.

ŞƏKİL

6




Ağacqovağın zoğları:

1. Birlik, uzun buğumaralarla ilə
2. Dördilik, qısa buğumaralarla ilə

ŞƏKİL

7



Yarpaqların düzülüşü

1. Növbəli
2. Qarşı-qarşıya
3. Yan

Tumurcuq zoğ başlangıcıdır. Vegetatİv tumurcuqlar, adətən, gövdə başlanğıcından, yarpaq başlanğıcından, tumurcuq başlanğıcından və tumurcuq pulcuqlarından ibarətdir. Zoğ təpə tumurcuğu vasitəsilə böyür. Yan tumurcuqlar bugumlarda əmələ gelir və ondan növbəti zoğlar inkişaf edir. Təpə və yan tumurcuqlardan başqa bitkilərdə zoğun ayrı-ayrı sahələrində (adətən, bugumaralarında), bazan kök və yarpaq üzərində əlavə tumurcuqlar əmələ gelir; onlar vegetativ çoxalmaçı təmin edir.

Tumurcuqlar iki cür olur: **vegetativ** və **generativ** (şək. 8). Ağaclarla, kollara və otlara xas olan yatmış tumurcuqlar xüsusi kateqoriyanı təşkil edir. Mənşəyinə görə onlar qoltuq və əlavə tumurcuqlar ola bilər. Çox vaxt onlar bitkinin hayatı boyu

ŞƏKİL

8

Gəndəlaş tumurcuğunun quruluşu


1. Vegetativ tumurcuqlar (xarici görünüşü)
2. Generativ tumurcuqlar (xarici görünüşü)



Tumurcuğun eninə kəsiyi

ŞƏKİL

9

Müxtəlif ağaç və kolların tumurcuqları

"yatmış" qalır, lakin uzun müddət arzində yaşama qabiliyyətini saxlayır. Gövdənin və ya budağın zədələnməsi "yatmış" tumurcuqların oyanmasına səbəb olur, bu proses meşələrin qırılması zamanı baş verir. Generativ tumurcuqlarda çiçək başlangıcı və ya çiçək qrupu əmələ gelir. Tumurcuqlar, adətən, yarpaq şəkildəyişməsi olan tumurcuq pulcuqları ilə ohata olunur. Belə tumurcuqlar örtülü tumurcuqlar adlanır. Açıq tumurcuqlarda tumurcuq pulcuğu olmur (murdarçada olduğu kimi). Zoğlarda tumurcuqların forması, quruluşu və yerləşməsinə görə bitkilərin hansı növə aid olduğunu təyin etmək olar (şək. 9). Quşarmudu tumurcuqlarının pulcuqları tüküklüdür. Söyüdün tumurcuğu qapıq formalıdır. Qızılığacın tumurcuğu ayaqcığın üzərində yerləşir. Murdarçada tumurcuq pulcuğu olmur. Qovaq ağacının tumurcuğu uzanmış itiulu və yapışqanlı olur.

Ş.8. Yarpaq

Yarpaq bitkinin əsas yan vegetatİv orqanıdır (çox vaxt onu gövdə ilə bir orqan hesab edirlər, lakin rahat öyrənmək üçün yarpaq və gövdəyə iki müstəqil vegetatİv orqan kimi baxacaqıq).

Yarpaq üç əsas funksiyani yerinə yetirir:

1. Fotosintez
2. Qazlar mübadiləsi (tənəffüs)
3. Transpirasiya (buxarlanması)

Bitkilərin çoxuna xarakterik olan bu funksiyalardan başqa, yarpaqlar aşağıda göstərilən funksiyaları da yerinə yetirə bilər:

4. Ehiyat toplayıcı. Sukulent bitkilərdə (qayaotu, briofillum) əsasən su, başqlarında (koləm, baş soğanda) isə su ilə üzvi maddələr ehtiyatı.

5. Vegetativ çoxalma. Yarpaq çilikləri ilə (çəmən ürəkotu) çoxalma.

6. Müdafiə. Məsələn, kaktus və zirincdə tikanlar.

7. Dayaq. Məsələn, noxudun və lərgəniñi bigiciləri.

8. Qidalanma və ya trofik. Məsələn, şəhçiçayı, nepentes və qovuqlu kimi cüçüyeyən bitkilərdə əlavə qidalanma (şək. 10).

Toxumun rüseyim ləpələri toxumlu bitkilərin ilk yarpaq orqanıdır. Əksər ali bitkilərin (mamurlardan başqa) yarpaqları takamül prosesində yastılaşma və sonradan qonşu budaqcıqların birləşməsi nəticəsində qədim (arxaik) bitkilər olan psilosifitlərdə əmələ gəlmışdır. Bununla belə, yarpaqlar təpədən böyümə və budaqlanma qabiliyyətini itirmişlər. Digər bitkilərdən fərqli olaraq ancaq qızılığılərin yarpaqları uzununa böyümə qabiliyyətini saxlamışdır.



Velviçiya



Viktoria

ŞEKİL 10
Cücüyeyen bitkilər:

- 1a - adi yağıtu
- 1b - yarpağın bir hissəsi
- 2a - girdəyarpaqlı şeñçayı
- 2b - içina cüçü düşən yarpaq
- 3a - hibrid nepentes (küpəotu), müxtəlif inkişaf mərhələsində olan küpalı budaq
- 3b - içina cüçü düşən küpəcəyin kəsiyi
- 4a - Drummondı sarraseniyası
- 4b - küpa yarpağın kəsiyi
- 5a - Kaliforniya darlıyası
- 5b - küpa yarpaq cüçü ilə
- 6a - zöhra milçəktutəni
- 6b - qapamış yarpaq
- 7a - adi qovuqlu
- 7b - içində xərcəng olan qovuqcucuq
- 8a - qovuqlu aldrovanda
- 8b - sığarı tutmuş yarpaq


Yarpağın inkişafı

Yarpağın təməli zoğun təpəsinin dibində yan çıxıntı şəklində (yarpaq təpəciyi) qoyulur. Bu andan yarpağın tumurcuqdaxili inkişaf fazası başlayır. Yarpağın tumurcuqdan kənar inkişaf fazası tumurcuğun açılma anından başlayır. Yarpağın səthi onrlarla, hətta minnlərlə dəfə böyükür. Belə böyümə ikiləpəli bitkilərin yarpaqlarında müntəzəm (bərabər) səthi böyümə nəticəsində baş verir. Bu, yarpaqların əksər hüceyrələrinin bölünməsi, uzununa və eninə gəriləməsi nəticəsində mümkün olur.

Yaşıl yarpaqlar özünəməxsus son ölçülərə çatdıqdan sonra, müxtəlif müddədə ömür sürürler.

Mülayim iqlim şəraitində yarpaqtökən ağac və kollarda, həmçinin çoxillik otlarda yarpaqların tumurcuqdankənar yaşama mərhələsi 4-5 ay çəkir. Subtropik, tropik, həmçinin tayqa, tundra və yüksək dağlıq ərazilərdə bir sırə həmişəşəbil bitkilərin yarpaqları 2-5 il, bəzi iynayarpaqlı bitkilərin yarpaqları isə 15-20 il yaşayır. Namibiya və Anqolanın daşlıq sahralarında biten çarpaqtoxumlu bitki – qəribə velviçiyənin yarpaqları daima böyükür və 2 min ilə qədər yaşayır. Yarpaqların ölçüləri, adətən, 3-10 sm olur. Bəzi palmaların nəhəng yarpaqlarının uzunluğu isə 15-25 m-ə çatır. İriyarpaqlı amazon su zambağının – kral viktoria yarpaqlarının diametri 2 m 17 sm, ən kiçik sugulünün yarpaqlarının uzunluğu 1-2,5 mm-dir.



Kiçik sugulu
Yarpağın xarici quruluşu

Yaşlı yarpaq bir və ya bir neçə ayadan və saplaqdan ibarətdir. Ayasının sayından asılı olaraq yarpaqlar iki qrupa bölünür: **sadə və mürəkkəb** yarpaqlar (şək. 11). Əksər bitkilərin sadə yarpaqları yarpaq ayası və saplaqdan ibarətdir. Yarpaq ayasını buguma birləşdirən yarpaq hissəsi **saplaq** adlanır. Saplağın qeyri-müntəzəm böyüməsi və onun müxtəlif ayrıllıkları yarpaq ayasının işığa görə yerləşməsinə və yarpaq mozaikasının formalşmasına imkan yaradır. Bir çox bitkilərdə yarpaq saplağının gövdə ilə bitişin hissəsinin altında yarpağın üçüncü hissəsi – yarpaqaltılığı ayırd edilir (itburnu, akasiya, noxud və s.); bunların ölçüləri yarpaq ayasından böyük də ola bilər.

Bəzi bitkilərin yarpaqlarında saplaq olmur; belə yarpaqlara saplaqsız və ya oturaq yarpaq deyilir (qərnfil, aloya, aqava, avzay, nərgizgülü və s.). Yarpaq ayasının quruluşuna görə sadə yarpaqlar 4 növə bölünür: **bütöv, dilimli, bölməli, yarılmış** (şək. 11). Əgər yarpaq ayasında kəsik dərinliyi yarpaq diametrinin dörddə bir hissəsindən azdırsa, belə yarpağa tam yarpaq deyilir (albalı, ərik, şəftalı və s.); yarpaq ayasının kəsikləri diametrin dörddə bir hissəsinə bərabərdirsə – **dilimli**, (adi

ŞEKİL 11

- Sadə yarpaqlar**
1. Cökə (tam)
 2. Palid (bölməli)
 3. Ağcaqayın (dilimli)
 4. Palma (yarılmış)



palid), dördə bir hissəsindən çoxdursa – böülümlü (ağcaqayın, çinar, əncirin bəzi növləri və s.) adlanır. Əgər yarpaq kasiyi onun orta damarına çatırsa, belə yarpağa yarılmış yarpaq deyilir (şüyür, bambuk, hindqozu kokos palması). Yarpaq ayalarının könərləri da müxtəlidir: tam, dişcikli, mişarvari, şırımlı, oyuqlu, çəpərlilə və s. Mürəkkəb yarpaqlar üç növbədən bölünür: **üçər mürəkkəb yarpaq** (yonca, çiyələk, soyə), **barmaqvari mürəkkəb yarpaq** (at şabalıdı, çətanə, baobab), **lələkvari mürəkkəb yarpaq**. Lələkvari mürəkkəb yarpaqlar öz növbəsində 2 qrupa bölünür: **cüt yarpaqlı qurtaran cüt lələkvari mürəkkəb yarpaq** (noxud, largə) və **tək yarpaqlı qurtaran tək lələkvari mürəkkəb yarpaq** (itburnu, akasiyaların bəzi növləri) (şək. 12).

Yarpaqların damarlanması


Yarpağın damarları və ya borulu-lifli topalar – yarpaq ayalarında yerləşən nəqliyyat sistemidir (şək. 13). Əksər qızılımılardə və ibtidai çılpaqtokxulu bitkilərdə (giniko) yarpaqların damarlanması dixotomik və ya haçavarıdır.

ŞƏKİL

12

Mürəkkəb yarpaqlar

1. İtburnu (təklələkvari)
2. At şabalıdı (barmaqvari)
3. Sarı akasiya (cüt lələkvari)
4. Çiyələk (üçər)




ŞƏKİL

13

Yarpaqların damarlanması

1. Tərəfəllili (lələkvari, torvari)
2. Paralel
3. Qövsvari



İynəyarpaqlı bitkilərin yarpaqlarında bir-birilə əlaqədə olmayan bir və ya bir neçə damar uzanır. Birləpəli bitkilərin damarları dibində bir-birilə birləşməyərək və ya yarpağın təpəsində qismən qovuşaraq yarpağın qaidəsi (yarpaq ayasının özü) vasitəsilə gövdənin ötrüçü sistemi ilə birləşirlər. Öz aralarında kiçik köndələn damarlar şəbəkəsi ilə bənd əmələ gətirirlər. Uzununa damarların yerləşmə xüsusiyyətindən asılı olaraq paralel və qövsvari damarlanması ayırd edilir.


İkiləpəli bitkilərin yarpaqlarında damarlanması daha müxtəlidir. Onların yarpaqlarında damarlanması əsasən torvarıdır və bu damarlanması da çoxlu sayıda növlərə bölünür: barmaqvari, lələkvari, lələkvari torlu və s. Tərəfəlli damarlanmasımda ana damar yarpağın ayası boyu uzanır və saxaşənərək ayada tərəfəlli şəbəkə əmələ gətirir. Paralel və qövsvari damarlanmasımda ana damar olmur. İki və birləpəli bitkilərdə müstəsna hallar da olur. Bağayarpağı ikiləpəli bitkidir, lakin onun yarpaq ayasında qövsvari damarlanması mövcuddur; birləpəli qarğagözü bitkisinin yarpaq ayasının damarlanması isə torvarıdır.

ŞƏKİL


14

Dəricik hüceyrələri ilə əhatə olunmuş ağızçıq

1. Qapayıcı hüceyrə
2. Ağızçıq yarığı
3. Xloroplast
4. Dəricik
5. Hüceyrələrarası boşluq



Yarpaq ayasının daxili quruluşu



Yarpağın daxili quruluşu.

Yarpağın anatomiyası

Yarpaq ayası

Yarpaq ayası xaricdən bir-birinin yanında six yerleşmiş rəngsiz, şeffaf və xarici divisorları qalınlaşmış hüceyrə qatı ilə örtülmüşdür; bu qat yarpağın dəriciyidir. Bitkilərin çoxunda yarpaqların altında ağızçıqlar yerləşir (ağcaqayın bitkisinin 1 mm^2 sahəsində 550 ağızçıq yerləşir). Ağızçıqlar cüt yerləşən qapayıcı yaşıl hüceyrlərdən və onların arasında olan yarıqlan ibarətdir. Yarpağın ölçüsü yaşıl qapayıcı hüceyrlərin fotosintetik faallığı ilə tənzimlənir. Səhər tezden gün çıxmazı ilə fotosintez nəticəsində qapayıcı hüceyrlər qatlanır və yarıq açılır. Gecə, fotosintez prosesi dayandıqda, yaşıl hüceyrlər öz ayrılmayı dəyişir və yarıq bağlanır. Su bitkilərində (viktoriya, şanğıllı, su zanbağı) ağızçıqlar yarpağın üst dəriciyində yerləşir. Bəzi bitkilərdə (kaləm) ağızçıqlar yarpaqların həm üst (1 mm^2 180) və həm də alt (1 mm^2 220) dəriciyində yerləşir. Dəriciyan funksiyası: müdafiə, həmçinin onun vasitəsilə baş verən qazlar mübadiləsi və transpirasiyadan ibarətdir. Bitkilərin çoxunda buxarlanma prosesini azaltmaq üçün yarpaqların səthi mum qatı və ya tükcük'lərlə örtülürlər.

Maldili kaktusların bir cinsidir

Dəriciyan altında yarpağın əsas toxuması olan lat və ya mezofil yerləşir. Üst dəriciyan altında əsas toxumanın bir növü olan – bir neçə cərgədə bir-birilə six yerləşən uzun hüceyrlərdən ibarət – sütunvari toxuma yerləşir. Yarpaqda olan xloroplastların 75-80%-i sütunvari toxumada cəmlənib. İşiqsevən bitkilərin (məsədə birinci yarus bitkiləri) yarpaqlarında sütunvari toxuma daha yaxşı inkişaf etmişdir. Sütunvari toxumanın altında süngər toxuması hüceyrləri yerləşir; Onlar müxtalif formada olub bir qədər seyrək yerləşirlər. Yarpağın daxilində hüceyraarası boşluqlar vasitəsilə qazlar mübadiləsi baş verir. Hüceyrlərarası boşluqlar sisteminin inkişafı nəticəsində yarpağın əsas toxuması geniş daxili səthə malikdir, yəni yarpağın xarici səthindən xeyli böyük olur. Kölçəyadavamlı bitkilərin yarpaqlarında süngər toxuma daha yaxşı inkişaf etmişdir. Sütunvari və süngər toxumaların əsas funksiyası fotosintez həyata keçirməkdir. Yarpaq ayasının ötürürü və mexaniki toxumaları damarlar, yaxud borulu-lifli topalarda yerləşirlər. Yarpaq damarının əsasını ötürürü toxuma təşkil edir; onlar borulardan (ksilema) və əleyəbənzər borucuqlardan (floema) təşkil olunublar. Yarpağın mexaniki toxuması liflərdən ibarətdir. Liflər ötürürü toxumanı sıxlımdan və ya qatlanmadan müdafiə edir, həmçinin yarpaq ayasının qırılmasına mane olur.

Suyun yarpaqlar vasitəsilə buxarlanması

Yarpağın əsas funksiyalarından biri transpirasiya və ya suyun buxarlanmasıdır. Qızdırıcı təsirdən qorunmaq üçün bitkilər suyu buxarlandırır. Suyun buxarlanması

ağızçıqlar vasitəsilə baş verir. Transpirasiya iki cür olur: kutikulyar (bitkinin bütün səthi ilə) və ağızçıq vasitəsilə. Transpirasiyanın bioloji əhəmiyyəti ondan ibarətdir ki, o, suyun və müxtalif maddələrin bitkidə hərəkət vasitəsidir (sorma gücü), karbon qazının yarpağın daxilinə keçməsinə təkan verir; yarpaqları və cavan gövdələri qızdırıcı təsirdən qoruyur, kök təzyiqinin güclənməsinə kömək edir. Bitkiyə suyun daxil olması transpirasiyadan güclü olarsa, kök təzyiqi altında suyun yarpaqlardan damcıclar şəklində ayrılmamasına quttabşıya hadisəsi deyilir. Quttabşıya hadisəsi, adətən, səhər tezden və ya rütubətli havada bir çox bitki yarpaqlarında (çiyələk, şirpançasi) müşahidə olunur. Suya olan tələbata görə bitkilər üç qrupa ayrılır. Quraqlıqadavamlı bitkilərə **kserofitlər**, (kaktus, dəvətikanı), rütubətsevən bitkilərə **hidrofit bitkilər** deyilir. Kserofitlərlə hidrofitlər arasında aralıq qrupda yerləşən bitkilərə **mezofit bitkilər** deyilir. Kserofitlərdə suyun həddindən artıq buxarlanmasının qarşısını almaq üçün müxtalif uyğunlaşmalar var: xırda yarpaqlar, azaşlı ağızçıqlar yarpaq lətiniñ dərinliyində yerləşir, gövda və yarpaqlar tükcük'lərlə və mum ilə örtülürlər, kök sistemi güclü inkişafə malikdir. Bəzi bitkilərin gövdəsi (kaktus), yarpaqları (alyoja, qayaotu) və kökləri (xlorofitum) ehtiyat su mənbəyinə çevrilib. Belə bitkiləri **sukulent bitkilər** adlandıırlar.

Xəzan

Qeyd olunduğu kimi, yarpaqların ömrü müxtalif, yəni bir mövsüməndən bir neçə min ilə qədər olur. Yarpağın tökən bitkilərdə yarpağın ömrü bir vegetasiya mövsümündə (yazdan payızə qədər) barabərdir. Yarpağın tökən bitkilərə mülayim zona və şimal qurşaqla (şimal yarımkürəsi üçün), cənub qurşaqla (cənub yarımkürəsi üçün) yayılan bitkilər addır. Tropik şəraitdə bitkilərin çoxu həmşəyaşılı bitkilərdir, onların yarpaqları tədricin yaşa dolduqca töküller. Xəzanın əsas sobəbi payızda və qışda köklərin soyuq suyu sorma qabiliyyətinin olmamasıdır. Yarpaqlar daim suyu buxarlandırlar; buna görə də bitki quruyub məhv olmamaq üçün yarpaqlarını tökür. Yarpaqlarla birgə bitki zərərli maddələrdən də azad olur. Həmşəyaşılı bitkilər (zeytun, şam, küknar) mülayim qurşaqla yayılmışdır. Onların yarpaqlarında ağızçıqlar azdır və dərinlikdə yerləşirlər; yarpaqların üzəri mum qatı və tükcük'lərlə örtülürlər, efir yağları buxarlandırlırlar. Bunların hamısı suyun buxarlanması azaldır, buna görə də yarpaqlar qışda tökülmür. Nəinki mülayim iqlim şəraitində, hətta tropik iqlim şəraitində yayılan bitkilərdə də xəzan hadisəsi baş verir. Quru tropik iqlim şəraitində yayın avvalında quraqlığın başlaması ilə bitkilər yarpaqlarını tökür. Xəzan vaxtı sədə yarpaqlar saplağı ilə birləşdir, mürəkkəb yarpaqlarda isə avvalca yarpaq ayaları, sonra isə saplaq tökülür.



Oxyarpaq

Yarpaq mozaikası (yarpaq müxtəlifiyi)

Yarpaqlar gövdə üzərində elə düzülür ki, onlar biri digərinə kölgə salmur; buna yarpaq mozaikası deyilir. Yarpaq mozaikası yarpaqların yerleşməsi, yarpaq ayalarının forması və yarpaq saplaşlarının hərakə xüsusiyyəti ilə əldə olunur. Kaktusların çoxunda mozaika olmur. Qısalmış gövdələri olan əksər bitkilərin üzərində six yerləşmiş yarpaqlar kökətrafi rozet əmələ gətirirlər (zancirotu). Bəzi bitkilərin üzərində ayaları müxtəlif quruluşa olan yarpaqlara təsadüf olunur (tut, qovaq, əncir). Belə hadisə heterofiliya adlanır. Əncir bitkisinin bəzi sortlarında aşağıda yerləşən yarpaqların ayaları bütöv kənarlı, orta hissədə yerləşən yarpaqlar dilimli, yuxarıda yerləşən yarpaqlar isə yarılmış olur. Dilimlərin arasından aşağıda yerləşən yarpaqlara günəş işığı düşür.

Yarpaqların şəkildəyişməsi

Yarpaqların şəkildəyişmələri və ya metamorfozu kaktusda, zirincdə, ağ akasiyada, qaratikanda tikan; noxud, lərgə, cölinoxunduda bığçıqlar (şək. 15); asparaqus, soğanaqlarda, kökümsovda pulcuqlardır. Bəzi bitkilərin yarpaqlarında - baş soğanın lətlə pulcuqlarında, ağbaş kələmin daxili yarpaqlarında ehtiyat qida maddələri toplanır; aloya və qayaotu bitkilərinin yarpaqlarında üzvi maddələrlə yanaşı, su ehtiyati da toplanır (sukkulənt bitkilər). Bəzi bitkilərin yarpaqları vegetativ çoxalma orqanıdır. Çəmən ürəkotu təbiətdə yarpaq vasitəsilə çoxalır. Nepentes, şəhçəçayı, milçiktütan, qovuşlu kimi bitkilər azot duzları çatışmayan mühitdə yaşayır, çatışmayan duzları bərpə etmək üçün müxtəlif növ cüclülərə qidalanırlar; bunlara **cücüyeyən bitkilər** deyilir.

Yuxarıda qeyd etdiyimiz heterofil bitkilərin (su qaymaqcıçıyi, su qozu, oxyarpaq) suüstü yarpaqları bütöv, sualtı yarpaqları isə ləntəşkiliidir (oxyarpaq) və ya çoxlu sapşəkilli hissələrə bölündürler.

ŞƏKİL

15

Yarpaqların şəkildəyişməsi


1. Kaktusun tikanları
2. Zirincin tikanları
3. Noxudun bığçıqları



Şəkil. Gövdə

Xarici quruluşu

Gövdə bitkinin ən vacib və qadim vegetativ organlarından biridir. Gövdə bugum və bugumarasından ibarət olan zoğun oxudur. Əksər bitkilərin gövdələri dikdurdur. Bəzi bitkilərin gövdələri sarılan, sarmaşan (paxla, sarmaşiq), dırmaşan (üzüm, noxud, boranı), sürünen (üçyarpaq yonca, çiyalak, yemiş, xiyr) olur. Dırmaşan və sarmaşan gövdəli bitkilərə lianlar deyilir. Lianlara ağaç, kol və otlar aid ola bilər. Gövdənin en kəsiyinin forması müxtəlif olur (silindrik, üçzülü, dördzülü, çoxzülü, bütöv, yastı) (şək. 16).



Gövdələrin en kəsiyinin müxtəlif formaları (şəkil)

Gövdənin funksiyaları:

Əsas funksiyalar:

1. Mexaniki (yarpaqları işığa tərəf çıxarırm)
2. Ötürürük (mineral və üzvi maddələrin ötürülməsi).

Əlavə funksiyalar:


3. Ehtiyattoplayıcı. Məsələn, kaktus, kolrabi kələmi bitkiləri suyu və üzvi maddələri ehtiyat şəklində saxlayır.
4. Vegetativ çoxalma orqanı. Məsələn, gövdə çiliyi ilə çoxalan bitkilərdə.

ŞƏKİL

16

Zoğların müxtəlifiyi

1. Dikduran
2. Sarılan
3. Sarmaşan
4. Dırmaşan



- 5. Müdafiə.** Məsələn, yemişan və göyəm bitkilərinin gövdələrində olan tikanlar.
- 6. Əlavə dayaq.** Məsələn, boranıkimilərin böyükçülləri (yemiş, qarpız, boranı).
- 7. Fotosintez, qazlar mübadiləsi və transpirasiya.** Bu funksiyaları kaktusların əksər növlərinin (2,5 min növə yaxın) gövdələri yerinə yerləşir. Birillik cavan zoğların gövdələri də fotosintez qabiliyyətinə malikdir.


Gövdənin daxili quruluşu

Müxtəlif bitkilərdə gövdənin anatomik quruluşu bir-birindən fərqlənir. Eyni bitkidə yaşıla əlaqədər gövdənin dəyişməsi də mümkündür. Məsələn, üçlük cökənin eninə kəsilmiş cavan budağına baxdıqda onun **qabıq, kambi, oduncaq və özakdən** ibarət olduğu görünür (şək. 17). Qabıq xaricdən ölü hüceyrələri dəriciklə örtülüüb, dəriciyin üzərində ağızçıqlar yerləşir. Dəriciyin altında ölü hüceyrələrdən ibarət örtük toxuma və suyu, havanı buraxmayan mantar qatı yerləşir. Mantar qatın üzərində kiçik qabarıcıqlar – mərciməklər yerləşir (şək. 18). Mərciməklər vasitəsi ilə qazlar mübadiləsi baş verir. Mantar palidində mantar qatının qalınlığı 25 sm-ə çatır və müxtəlif məqsədlərlə sənayedə istifadə olunur (butulkaya üçün tixaclar, izolyasiya

ŞƏKİL

17


Üçlülik cökə budağının eninə kəsiyinin mikroskopda görünüşü



məqsədi ilə). Zoğlar qalınlaşdırılmış mərciməklərin forması da dəyişir. Toz ağacı bitkisinin üzərində mərciməklərin qalqları eninə qara zolaq və defis şəklində görünür. Mantarın altında mexaniki lıflardan və parenximadan ibarət ehtiyat funksiyasını yerinə yetirən ilkin qabıq hüceyrələri yerləşir. İlkin qabığın altında floema yerləşir. Floema əlavəbanzər borucuqlardan, peyk hüceyrələrdən, floema parenximası və floema lıflarından ibarətdir. Kətan, cökə, qarağac bitkilərinin floema lıfları yaxşı inkişaf edib. Cökə ağacının floema lıflarından həsir, çarıq, katanın floema lıflarından parça toxuyurlar, qarağac bitkisinin floema lıflarından isə bağlamı materialı hazırlayırlar. Floema qatının əsas funksiyası üzvi maddələri yarpaqlardan köklərə ötürməkdir.

Qabığın altında (yan meristem) gövdənin kambi adlanan ikinci törədici toxuması yerləşir. Kambi hüceyrələri bölündüyü xəridən yeni qabıq hüceyrələri, daxildə isə yeni oduncaq hüceyrələri əmələ gəlir. Oduncaq hüceyrələri qabıq hüceyrələrdən, adətn, 4 dəfə çox əmələ gəlir (4:1 nisbətdə). Gövdənin eninə böyüməsi kambi hüceyrələrinin fəaliyyəti əsasında baş verir. Qişda kambi hüceyrələrinin fəaliyyəti dayanır, yazda isə yenidən başlayır. Kambi qatının altında gövdənin əsas hissəsi olan oduncaq və ya ksilema yerləşir. Kambi qatının fəaliyyəti nəticəsində o, kambinin daxili qatından əmələ gəlir və borulardan, oduncaq parenximasından, oduncaq lıflarından ibarət olur.

Gövdənin mərkəzi hissəsini özək tutur; onun xarici qatı canlı parenxim hüceyrələrdən, daxili qatı isə iri, çox vaxt, ölü hüceyrələrdən ibarətdir. Hüceyraarası boşluqlar özəkdə iri olur. Bitkilərin özəyində ehtiyat qida maddələri toplanır. Palid,



ŞƏKİL

18

Gövdənin uzununa və eninə kəsiyi (sxem)



Oduncağın illik halqları

Bir neçə yüz və min il yaşlı olan ağacların en kasıçı ilə ərzinin iqlim şəraitini təyin etmək olar.

İllik halqlar

Bir ildə oduncağda bir halqa əmələ gelir. Yazda əmələ gelən hüceyrələr nazikdivarlı, iri və açıq rəngdə olur, payızda əmələ gelən hüceyrələr isə xırda, qalındıvarlı və tünd olur. Bununla əlaqədar növbəti ilin yazında əmələ gelən yeni iri hüceyrələr arasında yaranan sərhəd yaxşı görünür. Illik halqlara görə bitkinin yaşıını müəyyən etmək olar.

İl boyu fasılısız böyüyən tropik bitkilərin illik halqları nəzərə çəpmir və ya zəif görünür. Illik halqlarala görə üfüqün cəhətlərini də təyin etmək olar. Şimal yarımkürəsində yaşayan bitkilərin illik halqları şimal tərəfdən, cənub tərəfə nisbatan, çox nazik görünür. Cənub yarımkürəsində isə on nazik halqlar bitkinin cənub tərəfində yerləşir. Üzü şimala durduqda, sağda şərq, solda isə qərb yerləşir. Illik halqların eninə görə bitkinin yaşadığı iqlim şəraitini təyin etmək olar: isti, rütubətli yay fəslində illik halqların eni böyük; soyuqda və quraqlıqda - ensiz və nazik olur.



İnciççinin və əşmanın kökümsov gövdələri

Zoğların şəkildəyişməsi

Kökümsov gövdənin yeraltı şəkildəyişməsidir (inciççayı, süsən, ayriqotu və s.). Kökümsov üzərində normal yaşıl yarpaqları olmayan yeraltı zoğdur. Buğumalarla pulcuq şəklində yarpaqlar olur və əlavə köklər ayrılır. Adətən, ot bitkilərində əmələ gelir, lakin kol və kolcuqlarda da ola bilər. Qida maddələrinin ehtiyat mənbəyidir, bəzən vegetativ çoxalma prosesində iştirak edir.

Gövda yumrusu stolonların (uzun, nazik buğumalarına və pulcuqşəkilli rangsız, bəzən isə yaşıl yarpaqlara malik şəklinidəyişmiş zoğ) uc hissəsinin qalınlaşması nəticəsində əmələ gelir. Stolonun uc hissəsində ehtiyat qida maddələri toplanır və yumru əmələ gelir. Kartof, yeramudu (topinambur), mahmuzlə bitkilərində gövda yumruları əmələ gelir (şək. 19). Gövda yumruları iki cür olur: yerüstü və yeraltı. Yerüstü əsas gövdənin yoğunlaşması (kolrabi və ya daş kələm) və ya yan zoğların (bəzi epifit tropik səhləbləri) qalınlaşması nəticəsində əmələ gelir.


Şoğanaq gövdənin yeraltı (bəzən yerüstü) şəkildəyişməsi olub ehtiyat qida maddələrini şəkildəyişmiş yarpaqlarda - latlı pulcuqlarda toplayır (baş soğan, nərgizgülü, dağ laləsi və s.). Şoğanın yastiqlaşmış gövdəsi qısa olub dibcik adlanır. Sarımsaq bitkisində mürəkkəb şoğanaqlar əmələ gelir. Şoğanaq gövdədə çox vaxt dibciyə bitişən ətli pulcuqların qoltuğunda tumurcuqlar olur; onlardan balaciqlar inkişaf edir.

Şoğanaqlı - yumrulu gövdələr şoğanağa oxşayın, lakin qida maddələri dibcikdə toplanan yeraltı şəkildəyişmiş zoğdur (gladiolus, zəfəran).


Yerüstü stolon (gövda) - xalq arasında bişər adlanır - qısa müddət yaşayan sürünən zoğlardır; onlar vegetativ çoxalma məqsədilə istifadə edilir. Yerüstü stolonlar bağ və meşə ciyələyində mövcuddur. Onların inkişaf etmiş yaşıl yarpaqları olmur, uzun buğumalarları olan kövrək, nazik gövdəli bitkilərdir. Stolonun təpə tumurcuğu yuxarı tərəfə əyilərək möhkəmləşib yarpaq rozetini əmələ gatırır. Yeni bitki kök atır, torpaqda möhkəmlənir, stolonlar isə dağılır.

Tikanlar qısalmış zoğlardır (göyəm, yemişan). İsti və quraqlıq yerlərdə bitkilərin müdafiə funksiyasını yerinə yetirən gövdənin şəkildəyişməsidir.

Bığçıqlar dayaq funksiyasını yerinə yetirən, boranukimilər fasılısına (boranı, qarpız, xiyar) xas olan gövdənin şəkildəyişməsidir.



1. Latlı pulcuqlar
2. Tumurcuqlar
3. Dibcik
4. Əlavə köklər



ŞƏKİL

Kartofun gövda yumrusunun əmələ galması

Mineral və üzvi maddələrin gövdədə hərəkəti

Kök vasitəsilə sorulmuş su və mineral maddələr gövdəyə yarpaqlara, çıçayə və meyvələrə doğru hərəkət edir. Su və mineral maddələr yuxarıya oduncağın əsas elementi olan borucuqlar vasitəsilə qalxır.

Yarpaqlarda əmələ gələn üzvi maddələr bitkinin bütün orqanlarına axır. Yarpaqlarda hazırlanılan üzvi maddələr qabiq hissədəki floema toxumasının əlavəbənzər boruları ilə hərəkət edir. Şirali meyvələrdə üzvi və mineral maddələrin istiqaməti eyni olur.

Ağac bitkilərində qida maddələrinin üfüqi istiqamətdə hərəkəti özək şüaları vasitəsilə baş verir.

§10. Bitkilərin vegetativ çoxalması



Uzambar bənövşənin yarpaq
vasitəsilə çoxalması

Kök, gövdə və yarpaq vasitəsilə bitki fəndlərinin artmasına vegetativ çoxalma deyilir (şək. 20, 21, 22).

Bitkilərin vegetativ çoxalma üsulları:

TƏBİƏTDƏ

Zoqlarla (gövdələrlə):

Ana bitkilərdən ayrılan zoqlarla (sugülü, elodeya, tradeskansiya, qovaq, söyüd bitkiləri)

Yerüstü sürünen zoqlarla (çiyələk, qaytarma bitkisinin bəzi növləri)

Kökümsovularla (ayrıqotu, çöl qatırquruğu kimi çoxillik ot bitkiləri)

ŞƏKİL

20

Ev bitkilərinin vegetativ
çoxalılması

1. Gövdə çılıkları ilə çoxalma (tradeskansiya)
2. Yarpaq vasitəsi ilə çoxalma (begoniya)



Soğanaqlarla – zanbaq və nərgizgülü fəsilələrindən olan bitkilər (soğan, sarımsaq, dağ lalası, nərgizgülü, zanbaq)

Gövdə yumruları ilə (kartof, yeramodu)

Yarpaq qoltuqlarında əmələ gələn zoqlarla (dovşan kələmi)

Yarpaq üzərində əmələ gələn kökcüklli tumurcuqlarla (diridoğmaqla) (kolanxoya, briophillum)

Qışlayan tumurcuqlarla (qovuqça, su sünbülli kimi su bitkiləri)

Yarpaqlarla:

Yarpaqları səpələməklə (çəmən ürəkotu)

Köklərlə:

Kök biçləri ilə (zəncirotu, qovaq, meşə gilası bitkilərində)

Kökyumruları ilə (georgin bitkisi)

KƏND TƏSƏRRÜFATINDA


Gövdə yumruları ilə (kartof)

Soğanaqlarla (soğan, sarımsaq, dağ lalası, nərgizgülü, zanbaq, amarillis)

ŞƏKİL

21

Meyva ağaclarının peyvəndi
1. kopulyasiya
2. göz calığı
3. gövdənin ortadan yarılmışı



Soğanaqlı yumrularla (qladiolus, zəfəran)

Kolların bölünməsi ilə (novruz gülü, qızçıçayı, floks bitkiləri)

Basdırma qələmlə (firgəndə) (firəng üzümü (rus alması), üzüm, tut ağacı)

Çiliklär (gövdə, kök, yarpaq çiliklärə ilə) söyüd, qovaq, qarağat, üzüm (zoğlar), qılıqotu, qızılqül, moruq (kökləri), beqoniya, uzanbar bənövşəsi (senpoliya) portulak, limon (yarpaqları ilə)

Kök pöhrələrilə (zoğlarla) (moruq, qovaq)

Peyvənd bağ bitkilərinin böyük qrupu: tut, alma, armud, xurma və s. bitkilər.


Bitkilərin calaq üsulu ilə çoxaldılması

Bitkinin bir hissəsinin (zoğun, tumurcuğun) başqa bitkinin üzərinə köçürülmə birləşdirilməsinə calaq (peyvənd) deyilir. Təbiətdə calaq ilə vegetativ çoxalma rast olunmur. Yeni bitki sortlarının alınması və ya mövcud sortların möhsuldarlığının və keyfiyyətinin artırılması məqsədi ilə bağçılıqda calaq üsulundan geniş istifadə edirlər. Hazırda 100-dən çox calaq üsulu var. Adətən, meyva ağaclarını calaq üsulu ilə çoxaldırlar. Calaq üsullarından ən geniş yayılanı göz calağı, geydirmə və qələm calağı (kopulyasiya), gövdənin ortadan yarılmasıdır (şək. 22).

ŞƏKİL

22

Meyva ağaclarının peyvəndi
1. kopulyasiya
2. göz calığı
3. gövdənin ortadan yarılması



3

ÇİÇEKLİ BİTKİLƏRİN GENERATİV ORQANLARI

§11. Çiçək

Ciçək ciçəkli bitkilərin çoxalma orqanlarından biridir. O, təkamül prosesində şəklini dəyişmiş qısalmış zoğdur. Zoğ üzərində yarpaq və tumurcuqlar olan gövdənin cavan hissəsi olduğundan, deməli, ciçəyin da müsyəyan hissələri yarpaq, digər hissələri isə gövda mənşəlidir. Ciçək saplaşığı və onun genişlənmiş hissəsi olan ciçək yatağı gövdənin şəkildəyişməsi, qalan hissələr isə yarpaqların şəkildəyişməsidir.

Bəzi bitkilərin ciçəklərində ciçək saplaşığı olmur. Belə ciçəklər oturaq ciçək adlanır.

Çiçəyin funksiyaları:

1. Ciçək tacının parlaqlığı və nektar cürcüləri cəlb edir.
2. Müdafiə - ciçəkyanlığı ciçəyin əsas hissələri olan erkəkcik və dişiciyi qoruyur.
3. Mikro və meqasporların əməla gəlməsi.
4. Tozlanması.
5. Mayalanma.
6. Toxum və meyvələrin formalamaşması.



Söyüdün çiçek qrupu və
çiçekləri. Erkəkcilik çiçek
qrupu və çiçek




Söyüdün çiçek qrupu və
çiçekləri. Dışılıkçı çiçek
qrupu və çiçek

ŞƏKİL

23

İkiqat və sadə çiçekyanlığı olan
çiçeklərin quruluşu



Kasaciq və tac çiçekyanlığını əmələ gətirir. Çiçekyanlığının görə çiçeklər aşağıdakı qruplara bölünür:

1. Qeyri-tam çiçek
2. Sadə çiçekyanlığı olan çiçek
3. İkiqat çiçekyanlığı olan çiçek

Həm ləçəkləri, həm də kasa yarpağı olan çiçekyanlığı ikiqat və ya mürəkkəb çiçekyanlığı adlanır. İkiqat çiçekyanlığı olan çiçek 6 elementdən ibarətdir:

1. Çiçek saplaşından
2. Çiçek yatağından (çiçek saplaşının genişlənmiş yuxarı hissəsi)
3. Kasaciqlıdan
4. Tacdan
5. Erkəkciliklərdən
6. Dışılıkçı və ya dışılıklardan

Sadə çiçekyanlığı olan çiçek 5 elementdən ibarətdir. Belə çiçəyin çiçekyanlığı yalnız yarpaqcılardan ibarətdir (kasaciq və tac olmur), məsələn, taxıl bitkilərinin, zanbaq və süsənkimilərin (dağ lalesi, incicicayı) nümayəndələrinin çiçekləri. Sadə çiçekyanlığının yarpaqcıqları yaşıl rəngə boyanıbsa, belə çiçekyanlığı sadə kasaciqşəkilli adlanır (çuğundur, çatanə, gicitkan). Əgər sadə çiçekyanlığının yarpaqcıqları parlaq rənglidirsə, belə çiçekyanlığı sadə tacşəkilli adlanır (incicicayı, dağ lalesi).

Ciçekyanlığı olmayan çiçeklər qeyri-tam çiçeklər adlanır (söyüd, qovaq).

Qeyri-tam çiçeklər maksimum 4 elementdən ibarətdir (qovaq, söyüd). İkilevi bitkilərin qeyri-tam çiçekləri daha da az elementlərdən ibarət ola bilər (söyüd bitkisinin yaşıl-dışılıkçı çiçekləri çiçek saplaşından, çiçek yatağından və dışılıkdən, sarı-erkəkcilik çiçekləri isə çiçek saplaşından, çiçek yatağından və erkəkciliklərdən ibarətdir).

Erkəkcilik və dışılıkçı çiçəyin əsas hissələridir

Çiçekyanlığı düzgün, qeyri-düzgün və assimetrik ola bilər. Saplaqsız olan çiçeklər oturaq çiçek adlanır (şək 24).


Kasaciq çiçekyanlığının xarici dairəsini əmələ gətirir; onun yarpaqcıqları nisbətən kiçik ölçüdə, yaşıl rəngdə olur. Kasaciq sərbəst və ya bitişik yarpaqlı olur, və adətən, qonçonu müdafiə edir. Bəzən çiçek açılında kasaciq töküllür (xaş-xaş fəsiləsi). Gülləçəklər fəsiləsindən olan bitkilərdə kasaciğin altında yerləşən yaşıl yarpaqcıqlar **kasaciqlığını** əmələ gətirir.

Tac ciçekyanlığının daxili hissəsi kasaciqdan parlaq rəngi və daha iri ölçülü ilə fərqlənir. Ləçəklərin rəngi piqmentlərdən (antosian, antoxlor) və ya xromoplastların olmasına asılıdır.

Sərbəst və bitişikləçəkli taclar ayırd edilir. Çiçeklər həmçinin simmetrik (tacdan bir neçə simmetriya oxu keçirmək olarsa) və qeyri-simmetrik (tacdan heç bir simmetriya oxu keçirmək olmaz) olur.

Coxlaçaklı çiçeklər anomal çoxlu sayıda ləçəklərə (qızılıgül, qərənfil, pion, xaş-xaş) malikdir.

Erkəkcilik – çiçəyin yarım əmələ gətirən bir hissəsidir; yarpaq mənşəli olub meyvə yarpaqcıqlarından əmələ gəlir. Dışılık yumurtalıqlandan, sütuncuqdan və ağızçıqdan ibarətdir. Dışılıcın alt hissəsində yumurtalıq yerləşir; orada toxum əmələ gətirən yumurtacıq formalasıdır. Tozcuğu tutmaq üçün, yumurtalığın üstündə ağızçıq adlanan xüsusi vazili toxuma yerləşir. Dışılıcın ağızçıqi yumurtalığın bilavasitə üzərində (oturraq) – (covdar, xaş-xaş, dağ lalesi) və ya sütuncuğun üzərində yerləşə bilər. Çiçəkdə dışılıkların toplusu **genisey** adlanır.



ŞƏKİL

24

Covdar çiçəyinin quruluşu



Hündürlüyü 15 m. olan
Meksika aqavası dünyadan
en iyi çiçek qrupuna malik
monokarp bitkidi




Diagram
Çiçeyin sxematiske projek-
siyası

Üzerinde həm dişicik, həm də erkəkcik olan çiçəklər **ikicinsli çiçək** (məsələn; alma, armud və s.) adlanır. Üzerində yalnız erkəkcik və yalnız dişicik olarsa, belə çiçəklər **bircincili çiçək** (məsələn; qarğıdalı, xiyar və s.) adlanır. Bircinsli çiçəklər əks-cinsin orqanlarının reduksiyası nəticəsində ikicinsli çiçəklərdən emalə gəlməmişdir. Cinslərin ayrılması tozlanması məhdudlaşdırır və kombinativ dəyişkənlilik artırır.

Üzerində erkəkcikli və dişicikli çiçəkləri olan bitkilər **birevlilər** (ikicinsli) bitkilər adlanır. Birevli bitkilərdə (qoz, fındıq, xiyar, qarğıdalı) diş və erkək çiçəklər bir bitkinin üzərində yerləşir. Əgər erkək və diş çiçəklər ayrı-ayrı bitkilərin üzərində yerləşirsə (çətənə, quzuşulağı, ispanaq, qoşaq, gicicikən, söyüd) belə bitkilər **ikievli** bitkilər deyilir. Çiçəklər bitkilərin ümumi sayının 3-4%-ni ikievli bitkilər təşkil edir. Söyüdün sırgaya oxşar sarımtılı çiçəkləri erkək çiçək qrupunu, yaşılı rəngli çiçəkləri isə dişli çiçək qrupunu emalə gotirir.

Ela bitkilər var ki, onların üzərində həm bircinsli, həm ikicinsli çiçəklər aşkar edilir (qarabaşaq, görürüş, yemiş, günəbaxan, georgin, at şabalıdı).

Çiçeyin düsturu ve diaqramı

Çiçeyin quruluşun şərti ifadəsi üçün düsturdan istifadə olunur. Çiçeyin düsturun tərtib etmək üçün aşağıdakı işarələrdən istifadə olunur: Ç – sadə çiçək yanlışı, K – kasaciq, L – laçak, E – erkəkcik, D – dişicik. Çiçəkdə elementlərin sayı rəqəmlər qeyd olunur: cox böyük (12-dən çox) – ∞; heç olmayan – 0; bitişik üzvlər – mötərizə ilə (). Dairəvi yerləşən elementlər – (+); alt və ya üst yumurtalıq – dişicinin sayını göstərən rəqəmin alt və ya üst hissəsində defis yazılır; düzgün olmayan tac – ;; düzgün tac – *; bircinsli dişli çiçək – ♀; bircinsli erkək çiçək – ♂; ikicinsli çiçək – ♂♀. Məsələn, zanbaq: *C₃₃E₄₃D₍₃₎.

Diagram çiçeyin çiçək oxuna perpendikulyar olan səthinə sxematik proyeksiyayıdır. Diagramı açılmamış çiçək tumurcuqlarının en kəsiyinə görə tərtib edirlər. Düsturda göstərilməsi mümkün olmayan çiçək hissələrinin əlaqəli yerləşməsinə diaqramda daha dolğun göstərmək olar.

Çiçəklər bitkilərin üzərində tək-tək və ya qrup şəklində – çiçək qruplarında yerləşir.

Qayıs (ərik), heyva, dağ laləsi bitkilərində çiçəklər tək-tək yerləşir. Çiçək qruplarına toplanan çiçəklər cüclər tərəfindən aşkar edilir, habelə asanlıqla külək vəsaitəsilə tozlanır. Çiçək qrupları sadə və mürəkkəb olur (şək. 25).

Sadə çiçək qrupları:

1. **Sadə salxım** – salxımın ümumi oxu üzərində saplaqlı tək-tək çiçəklər növbəli yerləşir (inciçiçəyi, kələm, meşəgilası);
2. **Sadə sünbü'l** – ümumi oxun üzərində tək-tək saplaqlı olmayan çiçəklər növbəli yerləşir (bağayarpağı);
3. **Sadə qıça** – sünbüldən fərqli olaraq yoğun lətli oxun üzərində tək-tək saplaqsız çiçəklər yerləşir (ağqanad);

4. **Sadə çatır** – çiçək saplaqları çiçək oxunun təpə nöqtəsindən çıxır (novruzçıçəyi, albalı, baş soğan)

5. **Səbat** – saplaqsız çiçəklər (oturaq) yoğunlaşmış və genişlənmiş çiçək yatağında yerləşir. Xaricdən bu çiçək qrupu yaşılı yarpaqlar sarığı ilə qorunur (günəbaxan, astra, çobanyastığı, georgin);

6. **Başçıq** – saplaqsız çiçəklər çiçək qrupunun genişlənmiş dairəvi oxu üzərində yerləşir (üç yarpaq yonca);

7. **Qalxan** – salxımın törməsidir. Salxımdan fərqli olaraq saplaqları uzundur və çiçəkləri eyni bir səviyyədə yerləşir (armud, feyxoa).

Mürəkkəb çiçək qrupları:

8. **İkiqat mürəkkəb salxım** – ümumi oxun üzərində sadə salxımlar yerləşir (üzüm, dəstərök, zirinc);

9. **Mürəkkəb sünbü'l** – ümumi oxun üzərində sadə sünbülcükler yerləşir (buğda, çovdar, arpa);

10. **Mürəkkəb qıça** – çiçək qrupunun ümumi genişlənmiş oxu üzərində sadə sünbülcükler yerləşir (qarğıdalı). Qarğıdalının mürəkkəb qıçası yaşılı yarpaqlarla – sarğı ilə öhətə olunur;

11. **Mürəkkəb çatır** – çiçək qrupunun oxunun təpəsində sadə çatırlar ayrılr (şüyd, cəfəri, cira baldırıqan);

12. **Mürəkkəb səbat** – bir oxun üzərində bir neçə səbat yerləşir (dağtərxunu);

13. **Süpürgə** – bir oxun üzərində salxımvərli və ya sünbülvərli çiçək qrupları yerləşir (valəmir, qirtuc).



Rafflesiya – dünyada anı
tak çiçəyi olan bitkidir



ŞƏKİL

25

Çiçək qrupları

1. salxım
2. çatır
3. qıça
4. başçıq
5. sünbü'l
6. qalxan
7. səbat
8. mürəkkəb çatır
9. mürəkkəb sünbü'l

Ömründə yalnız bir dəfə çiçək açan və meyvə gətirən çoxillik bitkilərə monokarp bitkilər deyilir (Meksika aqavası). Ömründə bir neçə dəfə çiçəkləyən və meyvə gətirən bitkilərə – polikarp bitkilər deyilir (çoxillik çiçəklə bitkilərin ekseriyatı).

§12. Tozlanma

Tozlanma erkəkciyin tozluğundan çıxan tozcuğun dişiciyin ağızciğina düşməsidir. İlk dəfə tozlanma çılpaqtoxumlu bitkilərdə baş verir, lakin çiçəklə bitkilərdə tozlanma mexanizminin daha çox müxtəlifliyi müşahidə olunur. Təbiətdə iki tip tozlanma – öz-özünə və çarpar tozlanma var. Hər bir tozlanmanın da bir neçə üsulu var.

Ögər tozlanma eyni bir çiçək və ya eyni bir fərd daxilində gedirsə buna öz-özüna tozlanma deyilir. Öz-özünə tozlanmanın bir neçə formasını ayırdırlar: **avtoqamiya** – bir çiçəyin tozluğunu həmin çiçəyin dişiciyin ağızciğina düşür; **qeytonoqamiya** – bir bitkinin üzərində yerləşən bir çiçəyin dişiciyinin ağızciğinə həmin bitkinin digər çiçəyinin tozluğunu tozcuğu düşür; **kleystoqamiya** – öz-özüne tozlanma açılmayan qonça çiçəklərdə baş verir. Tozlanmanın bütün formaları genetik baxımından eyni əhəmiyyətlidir. İnsan tozlanmanın üçüncü üsulundan – **süni tozlanma** üsulundan istifadə edir.

Öz-özünə tozlanma, adətən, açılmış çiçəklərdə (pambıq, kətan), bəzən isə açılmamış çiçəklərdə (arpa, noxud, bugda, yulaf, çəltik) baş verir. Tozcuq dişiciyin ağızciğinə başqa bitkinin çiçəyindən düşdükdə buna çarpar tozlanma deyilir. Belə tozlanma bitkilərin 90%-na xasdır. Çarpar tozlanma gen mübadilisini təmin edir, populyasiyanın yüksək heterozigotluq səviyyəsini saxlayır. Sırf öz-özünə tozlanmaya nadir hallarda rast gəlinir və bu, növü bir sira saf xətlərə parçalaya yəni, populyasiyaları homozigot edə bilər. Bəzən bu, mikrotəkamülün sənəsinə sabab olur. Bununla belə, öz-özünə tozlanma mutasiya nəticəsində yeni əmələ gəlmış formaların təcrid olunmasına sabab olur, onları saf xətlərə ayırrı. Təkamül prosesi üçün daha optimal öz-özünə tozlanma ilə çarpar tozlanmanın növbələşməsi dərhal ki, bu da təbiətdə dəha geniş yayılmışdır. Bitkilərdə çarpar tozlanma digər tozlanma növlərinə nisbətən üstünlük təşkil edir. Bununla əlaqədar çiçəklə bitkilər öz-özüne tozlanmanın qarşısını alan morfoloji və fizioloji xüsusiyyətlərə malikdir (ikiyelilik; bir bitkinin üzərində olan tozcuqlarla ağızciqların eyni vaxtda yetişməməsi, erkəkcik ilə dişiciyin yerleşməsinin də əhəmiyyəti böyükdür).

Carpar tozlanma iki cür olur: **biotik** və **abiotik**. Biotik tozlanma heyvanlar vasitəsilə, abiotik tozlanma isə təbiətin cansız amilləri (külek, su) vasitəsilə baş verir.

Biotik tozlanma cüclər (arilar, qarışqalar, milçiklər, kəpənəklər), molyuskalar (çılpaq ilbiz), quşlar (balsoralar və kolibrilər), məməlilər (yarasalar) vasitəsi ilə baş verir. Biotik tozlanma, adətən, iri əlvən çiçəkləri, qoxusu, yaşlısanlı tozcuğu və çoxlu miqdarda nektarı olan bitkilərdə baş verir. Çiçəklə bitkilərin 10%-ni külek vasitəsi ilə tozlanan bitkilər təşkil edir.

Erkəkciyin tozcuğunun dişiciyin ağızciğinə süni yolla köçürülməsinə süni tozlanma deyilir. Bu cür tozlanma meyvəyanlığında, torvazçılıkdə, məşə tasarrufatında dekorativ bağçılıqda istifadə olunur. Külek vasitəsilə tozlanan bitkiləri küləksiz havada süni yolla tozlandırırlar (çovdar, qarğıdalı), çarpar tozlanan bitkiləri (günəbaxan, qarabaşaq) isə soyuq və yağışlı havada – soyuqqanlı cüclələr öz fəallığını itirdikdə süni yolla tozlandırırlar. Başqa növün və ya bitkinin tozcuğu ilə digər növün və ya bitkinin dişiciyinin tozlanması çarparlaşma adını daşıyır. Çarparlaşma nəticəsində çoxlu hibrid alma, armud, şəftalı, moruq və s. sortlardan ibarət olan qiymətli mədəni bitkilər yetişdirilmişdir.

§13. Meyvələr

Meyva bitkinin generativ organıdır. Meyva, adətən, 2 hissədən ibarətdir: meyvəyanlığı və toxumdan. Meyvəyanlığı yumurtalığın divisorundan, toxum isə yumurtacıdan inkişaf edir. Meyvəyanlığının quruluşuna görə meyvələr iki tipə bölünür: **şirəli** və **quru**. Meyvələr toxumun sayına görə birtoxumlu və çoxtoxumlu meyvələr qruplarına bölünür.

Ösl meyva dişiciyin yumurtalığından əmələ gəlir. Lakin meyvələrin əmələ gəlməsində çiçək yatağı, erkəkciyin oturacağı, laçıklar, kasayarpaqları, çox zaman isə çiçək yatağının genişlənmış hissəsi iştirak edə bilir. Bunlara yalançı meyva (alma, armud, heyya, quşarmudu, yemişanın əmələ gətirdiyi yalançı meyva – alma meyva) deyilir (şək. 26).

İtburnu və ciyələk bitkilərinin meyvələri də yalançı meyva adlanır; bunların əsl meyvələri isə findiqçə meyvə adlanır. Şirəli meyvələr iki cür olur: **birtoxumlu** (çayırdak) və **çoxtoxumlu** (giləmeyva) (şək. 26, 27). Adətən çayırdak meyvədə meyvəyanlığı yaxşı görünən 3 qatdan ibarətdir: xarici, orta və daxili – nazik dəricik, ləti hissə və daxili daşlaşmış hissə çayırdak (zeytin, zoğal, göyəm, şəftalı). Moruq və böyürtkən bitkilərinin meyvələri yığma çayırdak meyva adlanır. Pomidor, qarağat, üzüm, feyxoa kimi bitkilərin giləmeyvəsində isə yalnız nazik dəricik və çoxlu toxumu olan lat yaxşı ayırd edilir.

Quru meyvələr birtoxumlu (dan, toxumca, palid qozası, findiq) və **çoxtoxumlu** (paxla, buynuzmeyvə, qutucuq) olur (şək. 27).

Dənmeyva quru meyvədir, meyvəyanlığı toxumla bitişikdir, bir-birindən ayrılmır (buğda, qarğıdalı, çəltik).

Toxumcamedeyva quru birtoxumlu meyvədir, meyvəyanlığı dəricik formasında olur və toxuma söykənsə də, ona bitişmir (günəbaxan, çobanyastığı).

Findiqçə birtoxumlu, açılmayan, sərt odunlaşmış meyvəyanlığı olan (findiq, qarabaşaq) quru meyvədir.

Palid qozası sərt qabıqlı meyvəyanlığına malik quru birtoxumlu meyvədir. Fısıqkimilər üçün sacıyıcıdır.

Meyvələr ölçü və çəkisində görə müxtəlif olur.

İnsan tərəfindən becərilən bitkilərdən an iri meyvə malik olanı boranıdır. Rekord həddə ABŞ-də fermər tərəfindən becərilən boranının çəkisi 630 kq-a çatmışdır. Türkiyədə çəkisi 50 kq-dan çox olan qarğız becərilir. Cekfrut ağacının haması meyvəsinin uzunluğu 30-60 sm, diametri 50 sm-ə qədər, çəkisi 40 kq və dəha artıqdır. Səyəl palmاسının meyvəsinin diametri 50 sm, çəkisi 25 kq-dir.

Çayırdəkmeyva ləti nazik qabıqla örtülmüş, bərk çayırdəyin içində bir toxumlu olan meyvələrdir. Çoxçayırdəkli meyvələr (moruq, böyürtkən) xırda çayırdəkləri ümumi çiçək yatağında yerləşən meyvələrə deyilir.

Paxlameyva quru çoxtoxumlu açılan və ya açılmayan meyvədir. Toxumları iki tayciqda yerləşir (paxla, noxud, akasiya, yonca). Birtoxumlu paxlameyvaya xəxa bitkisi addır.

Buynuzmeyva paxlameyvə kimi tayciqdan ibarətdir, lakin buynuzmeyvənin toxumları iki tayciqin arasında yerləşən nazik arakəsmənin üzərində yerləşir (xardal, kələm, vəzəri, qışəppəyi, turp). Buynuzmeyvənin uzunluğu enindən 1,5-2 dəfədən çox olmazsa onda o **buynuzcuqmeyva** adlanır.

Qutucuqmeyva toxumları açılan qutucuqda yerləşən çoxtoxumlu meyvədir. Qutucuqmeyvələr müxtəlif cür açılır: xəx-xəsda deşiklərlə; dəlibəngdə, üçrəng bənövşədə - tayciqlərlə, qərənfildə - dişciklərlə.

Giləmeyva çayırdəksiz, yetişmiş haldə lotlı sıralı meyvəyənlili olan çoxtoxumlu meyvədir (üzüm, pomidor, inciçəyi, qarğagözü). **Sitrus** bitkiləri də giləmeyvəbənzər meyvələrdir (narinqi, limon, portağal, qreyprfrut (şək. 29)). Lakin əsl giləmeyvədən fərqli olaraq bunların meyvəyənlili xaricdən vazili, daxildən lifli qalmabıqlıdır, yuvaları şıra ilə dolmuş iri kisacıklardan əmələ gəlir. Boranalar fasiləsinə aid olan (qarpız, yemiş, xiyar, patisson) boranı bitkisi, alt yumurtalıdan əmələ gələn xüsusi tipli giləmeyvədir.


ŞƏKİL 26

Meyvələrin növləri
Yalıncı meyvələr:

1. Alma – uzununa kəsiyi (alma meyva)
2. armud – uzununa kəsiyi (alma meyva)
3. çiyələk – uzununa kəsiyi (findiqçiq)

Sıralı meyvələr:

4. qayıs (çayırdək)
5. moruq (yığma çayırdək)
6. kivi – uzununa kəsiyi (giləmeyva)




ŞƏKİL

27

Quru meyvələr

1. kələmin buynuzmeyvəsi
2. noxudun paxlameyvəsi
3. büğdənin dağmeyvəsi
4. günabaxanın toxumcası
5. palid qozası
6. xəx-xəsda qutucuq
7. findiğin findiqmeyvəsi



Meyvə adətən, çiçəyin mayalanmasından sonra inkişaf edir. Bəzi bitkilərdə meyvələr, mayalanma olmadıqda da (partenogenezi yolu ilə çoxalan və insan tərəfindən yetişdirilən axta bitkilərdə: üzümün kişmiş sortu, banan, qarpız) baş verir.

Meyvələrin funksiyası toxumları qorumaq və onları yaymaqdandır ibarətdir.

Mayalanma

Erkək cinsi hüceyrə ilə dişi cinsi hüceyrənin qovuşması prosesi mayalanma adlanır.

Tozlanma zamanı erkəkcinin tozcuq dişiciyin ağızçıqına düşür və tozcuq borusu inkişaf edir. Tozcuq borusu ağızçıq və sütuncuq toxumalarında yumurtalığı doğru irəliləyir. Tozcuq borusu yumurtalığı tozcuq girəcəyindən daxil olaraq (mikropile) yumurtacığa keçir və rüşeyim kisacına çatır. Tozcuq borusunun rüşeyim kisəsi ilə birləşdiyi yerdə, rüşeyim kisacının divisorları selikli maddə ifraz edir (sürüşkən olur) və tozcuq borusu daxilə keçir. Yumurta hüceyrəyə çatdıqda, tozcuq borusu yırtılır və ondan 2 spermı çıxır, tozcuq borusunun vegetativ hüceyrəsi isə dağılır. Spermilərin biri yumurta hüceyrə ilə birləşib diploid ziqot əmələ gətirir, ondan da yeni bitki orqanızminin rüşeyimi inkişaf edir. İkinci spermı mərkəzi diploid hüceyrə ilə birləşir, naticadə endospermə başlangıç verən triploid hüceyrə əmələ gəlir. 1898-ci ildə S.Q. Navasının bitkilərdə ikiqat mayalanmanı zanbaq fasiləsindən olan iki bitkidə kəş etmişdir. Onun oğlu isə 1914-cü ildə endospermin triploid olduğunu müəyyən etmişdir.

Ömründə bir dəfə çiçəkləyən və bir dəfə meyva verən çoxılık bitkilər monokarp bitki adlanır. (Meksika aqavası) Ömründə bir neçə dəfa çiçək ağb meyva verən bitkilər polikarp bitki adlanır (lat. "mono" - bir, "poli" - çox "karp" - meyva deməkdir).

Meyvə və toxumların yayılması

Müxtəlif bitkilərin meyvələri müxtəlif üsullarla – külək, insan, heyvan, su vasitəsilə və müstəqil yayılır (şək. 28).

Bəzi bitkilərin yetişmiş meyvələrində qarmaqvari çıxıntılar var; bu çıxıntılar vasitəsi ilə meyvələr heyvanların yununa yapışır (pişikdili) və ya üçbarmaq,

ŞƏKİL 28

Meyvə və toxumların yayılmağa uyğunlaşması


1. ibtiyari
2. pitraq
3. üçbarmaq (pişikdili)
4. ağcaqayın
5. tozağacı
6. zancirotu
7. xaş-xaş



ŞƏKİL 29

Subtropik bitkilər

1. portagal
2. narinçi
3. limon
4. feyxoa
5. zeytun
6. nar



davadabanı, atپitraجی). Külək vasitəsilə yayılan meyvələrin üzəri tükcüklərlə örtüllüb (qovaq, zancirotu) və ya qanadçıqlar əmələ götürür (ağcaqayın, cökə, göyrüş). Bələ bitkilərin meyvələri qanadlı meyvə adlanır. Küləklə qoparılıb diyrilən və "süpürüm" adlanan çöl bitkisinin gövdəsi dibindən budaqlanaraq kürə şəklü alır. Onun toxumları yetişdikdə, bitki quruyur; külək bitkini köküna yaxın yerində qoparır, diyriləndirir və toxumları dağılır. Suyun axını ilə suda və su kanarlarında bitən bitkilərin meyvə və toxumları yayılır. Qızılıağac bitkisi çayların kənarında bitir; onun meyvələri su axını ilə uzaqlara aparılır. Sahil boyunca bitən kokos palmasının meyvələri əvvəlcə dəniz suyunu döşür, suyun axımı ilə bir adadan o biri adaya aparılır və uzun müddəlli sayahətdən sonra cırçır. Çöllərdə yetişmiş şirəli meyvələri heyvanlar yeyir; onların şirəli ləti heyvanların mədəsində həzm olunur, bark qabığı toxumalar issa həzm olunmır və nacis ilə birlükdə ana bitki bitən yerlərdən çox-çox uzaq yerdərə yayılır. Bitkilərin çoxu toxumlarını özləri yayır: itxiyalar, damırağac.


Respublikamızın ərazisində geniş yayılan bitkilər **subtropik bitkilər**dir (portağal, narinçi, limon, qreypfrut, kivi, feyxoa, zeytun, qoz, nar) (şək. 29).

Banan, manqo, avokado, durian, kofe ağacı, kakao, çörək ağacı, kokos və xurma palması tropik bitkilərdir (şək. 30).

ŞƏKİL 30

Tropik bitkilər

1. banan
2. manqo
3. avokado
4. durian
5. kokos palması
6. kakao




§14. Toxum

Toxum toxumlu bitkilərin (çilqaqtoxumlu və örtülütoxumlu) generativ orqanıdır. Toxum gələcək bitkinin başlangıcıdır. Əksər ikişəpəli bitkilərin toxumu iki əsas hissədən - **toxum qabığından və rüseyimdən** ibarətdir. Üçrəng bənövşə və


ŞƏKİL 31

1. lobya toxumunun quruluşu
2. ikişəpəli bitkilərin toxumunun quruluşu



ŞƏKİL 32

1. buğda dənənin quruluşu
2. birləpəli bitkilərin toxumunun quruluşu



qaymaqcıçayı fəsiləsinin nümayəndələri istisna taşkil edir; onların toxumu birləpəli bitkilərdəki kimi üç hissədən - **toxum qabığı, rüseyim və triploid endosperm**dan ibarətdir (şək. 31, 32). Qeyd etmək lazımdır ki, bütün örtülütoxumlu bitkilərin toxumlarında endosperm əmələ gəlir, lakin ikişəpəlinin çoxunda qida maddələri rüseyimin tərkib hissəsinə, bəzən toxum qabığına (narın toxumlari) keçir. Buna görə də bu bitkilərin yetişmiş toxumlarında endosperm olur. Adı şəm toxumu toxum qabığı, rüseyim haploid endosperm və qida maddələrinin ehtiyatından ibarətdir. Toxumda yeni fərdin başlangıcı sayılan rüseyim mayalanmış yumurta hüceyrədən əmələ gelir. Rüseyim - çox kiçik sporofitdir.

İnkişafdan qalmış rüseyim ibtidai taksonlara (zanbaq fəsiləsi) xasdır. Belə rüseyim çox kiçik, nöqtə şəklində olub toxumun cürcərə dövründə gec formalasılır. Takamül prosesində daha qabaqlı olan bitki qruplarının rüseyimi yaxşı inkişaf edir, onun hissələrində qida maddələri toplanır, xüsusi qida toxumaları isə (endosperm) reduksiyyaya uğrayır və ya tamamilə yox olur (ikişəpəlinin çoxu). Adətən, toxumun rüseyimi rüseyim kökcüyündən, rüseyim gövdəcicindən, ləpalardan və rüseyim tumurcuğundan ibarət olur. Örtülütoxumlu bitkilərin rüseyimində ləpalərin sayı müxtəlidir. İkişəpəli bitkilərin rüseyimində, adətən, iki, nadir hallarda bir (qaymaqcıç, mahmızlalərin bəzi növləri), üç, dörd (degeneriya cinsi), birləpəli bitkilərin rüseyimində isə bir ləpə olur və o endospermi rüseyimdən ayıran (taxillər) qalxancıq şəklində formalasılır. Çilqaqtoxumlarda ləpə 2-dən 15-ədək olur, adı şəmdə isə - 6 ləpə olur. Birləpəli rüseyim takamül prosesində ikişəpəli rüseyimdən əmələ gəlib. Yerüstü cürcərə zamanı ləpalar yaşıl rəngə boyanır və fotosintez qabiliyyətinə malik olur (lobya, boran), yeraltı cürcərə zamanı isə qida maddələrinin saxlanmasına xidmət edir (findiq, palid). Qida maddələri tumurcuqdan başqa rüseyimin bütün hissələrində toplanır. Toxumun üzərində bu saplaqcığın birləşdiyi yer göbəkcik adlanır.

Yetişmiş toxumlar forma, ölçüləri, səthinin strukturu, rəngi, daxili quruluşuna görə fərqlənir. Toxumların forması kürəşəkilli, diskşəkilli, ellipsoid şəkilli, xətti və s. olur.

Cox kiçik toxumlar (toz kimi) səhləb fəsiləsindən olan növlərə (səhləb) xasdır. İri toxumlar paxılular, at şabalıdı, bəzi boranıkimilərdə, bir sıra palmalarda olur. Seyşel palmasının toxumunun diametri 50 sm, çəkisi isə 15-20 kq-a çatır. Yetişmiş toxumlar mühitin olverişsiz şəraitini keçirmək, uzun müddət (bir neçə on illiklər) cürcərə qabiliyyətini saxlamaq və yeni bitkiyə başlangıç vermək qabiliyyətinə malikdir.

Toxumun tərkibi

Toxumlar üzvi və mineral maddələrdən ibarətdir. Toxumda üzvi maddələr, əsasən, zülal, yağ və karbohidratlardan taşkil olunmuşdur. Taxillərin dənində bitki zülalı öz (xəmira yapışqanlıq verən maddə) adlanır; karbohidratların çox hissəsini

nışasta təşkil edir; bitkilərin bəziləri yağlarla zəngindir. Toxumların tərkibində iki cür maye var: mineral maye – sudan, üzvi maye isə yağıdan təşkil olur. Paxlahı bitkilərin toxumlarında zülal (40%-ə qədər) daha çoxdur, nışasta isə azlıq təşkil edir.

Yağ verən bitkilərin toxumlarında (yağlı palma, zeytun, günəbaxan, kətan və s.) 25%-dan 80%-ə qədər bitki yağı toplanır, suyun miqdarı 10-15%-dir. Tam yanmış toxumların 1,5-5% külli qalır.

Toxumların cürcəməsi

Toxumların cürcəmə şəraitü

Toxumun cürcəməsinə təsir edən əsas xarici mühit amilləri su, hərəkat və havadır. Lakin cürcəmənin vacib şərtlərindən biri də sağlam, zədələnməmiş rüseymin olmasına首先要。Toxumları uzun müddət saxladığda və kif göbələklər tərəfindən zədələndikdə onların rüseyimi məhv olur. Rüseyimi məhv olmuş toxumlar cürcəmə qabiliyyətini itirir və cürcə bilmir. Cürcəmədən əvvəl toxumun içərisinə keçən su onu şişərdir. Həm cürcə bilən, həm də cürcə bilməyən toxumlar şiriş. Şiriş cürcəməyən toxumlar çürüyür, cürcənlər isə inkişaf edir. Toxumun cürcəməsi zamanı toxum qabığı dağlırlıq və rüseyim kökcükündən inkişaf etmiş cavan kök çıxır. Sonra, rüseyim tumurcuğunu yerin səthinə çıxaran rüseyim gövdəcisi büyür; tumurcuqdan yerüstü zoğ əmələ gəlir. Bəzi bitkilərdə (lobya, günəbaxan, qarız) toxumun cürcəməsi zaman gövdəciklər birləşdə ləpə yarpaqları da yerin səthinə çıxır. Noxud, çovdar, buğda bitkilərində ləpə yarpaqları torpaqda qalır.

Bitki toxumlarının cürcəməsi üçün müxtəlif bitkilərin havaya olan tələbatı müxtəlifdir. Əksər çiçəkli bitkilərin toxumlarının cürcəməsi üçün hava çox lazımdır (noxud, loba). Çəltik, pişikquşruğu bitkilərinin toxumları suda həll olmuş hava ilə kifayətlənərək suyun altında cürcər. Lakin elə təsəvvür yaranı biler ki, bu bitkilərin toxumları yalnız suyun altında cürcəməyə uyğunlaşır. Bu belə deyil. Həm çəltik, həm də pişikquşruğu istənilən rütubət şəraitində cürcə bilir. Onlara hava, demək olar ki, çox cüzi lazımdır.

Toxumların cürcəməsi üçün zəruri olan suyun (toxumun çəkisində %-la nisbətdə) miqdarı müxtəlif bitkilərdə eyni deyil:

noxud	75
qarğıdalı	50
səkər çuğunduru	120
buğda	69
çovdar	35
darı	33
kətan	100

Toxumların cürcəmə qabiliyyəti


Kənd təsərrüfatı təcrübəsində toxumların cürcəməsi onların cürcəmə qabiliyyəti, yəni müəyyən müddət ərzində optimal cürcəmə şəraitində normal cürcəti əməla gətirən toxumların faizi ilə xarakterizə olunur, tarla bitkiləri üçün bu müddət 6-10, ağac bitkiləri üçün isə - 10-60 sutkadır. Xarici mühitin əsas amillərindən başqa, toxumların cürcəmə qabiliyyətinə işiq və fizioloji feal maddələr də təsir göstərə bilər.

Toxumun cürcəməsinə işığın təsiri. İşığa olan reaksiya onun toxumlarda olan stimulyator və ya inhibitörlerin mübadilisindən təsiridir. Müsbət işığahəssas (kahı, tütün, pişikdili, toxumlarında yağ az olan taxıl bitkiləri) və manfi işığahəssas (dəstərək) bitkilər ayırd edilir. Ən güclü təsir göstərən spektrin qırmızı şüalarıdır.

Toxumun səpən vaxtı və səpənin dərinliyi. Toxumların cürcəmə temperaturu

Toxumların səpən vaxtı müxtalidir və bitkinin istiyi və ya soyuga davamlılığından asılıdır. Soyuğadavamlı bitkilərə çovdar ($+1^{\circ}\text{C}$ cürcər), noxud ($+2^{\circ}\text{C}$), buğda ($+3^{\circ}\text{C}$), kətan ($+4^{\circ}\text{C}$), darı, arpa, günəbaxan ($+4, +6^{\circ}\text{C}$), yerkökü ($+5^{\circ}\text{C}$) aiddir. İstisevən bitkilərin toxumları 8°C və daha yüksək temperatur şəraitində cürcər (xiyar, loba, boranı, pomidor, yemiş).

Toxumun torpağa basdırılma dərinliyi toxumun ölçüsündən və torpağın növündən asılıdır (şək. 33). Toxum na qədər iri olarsa, onu daha dərinə sapırlar. İri toxumlarda çoxlu qida maddələri var, onlar torpağın səthinə daha asanlıqla çıxa bilir. Xırda toxumları (ağ turp, soğan) 1-2 sm dərinliyə, orta ölçülü toxumları (qırmızı turp, xiyar) 2-4 sm dərinliyə, iyi toxumları (lobya, noxud) 4-5 sm dərinliyə basdırırlar.



ŞEKİL

33

Toxumların torpağa basdırılma dərinliyindən asılı olaraq cürcətilərin inkişafı

Torpaq iki kateqoriyaya ayrılır: qumsal və gilli. Qumlu torpağın üst qatı tez qurduğu üçün sapın bir qədər dərin, gilli torpaqda rütubət üst qatda çox olduğuna görə sapın dayaz aparılır, gilli torpağın alt qatında hava çox azdır.

Toxumlarda sükunət dövrü

Ən iri toxumlar (20 kq) seyşel palmasının meyvalarında, ən kiçik isə - sahibbdədir.

Toxumların cürcərməsi üçün şərtlərin biri də sükunət dövrüdür. Toxumlar bu dövrdən müxtəlif yollarla çıxır: onların bir hissəsi (adətn, birillik bitkilərin toxumları) rütubətin tasırı altında şisir və cürcür (bununla əlaqədar qısamüddəti olsa da yağışların olması vacibdir). Digər toxumların cürcəməsi və normal inkişaf üçün onların soyuq **stratififikasiyası** vacibdir, yəni onları uzun müddət aşağı temperaturda, rütubətli mühitdə və hava ilə zəngin şəraitdə saxlamaq lazımdır. "Bark toxumlu" toxumların (əsasən paxallar) toxum qabığı sukeçirmə qabiliyyatına malik deyil. Belə toxumlar **skarifikasiyadan** (süni yolla qabığın bütövlüyüün ciziq, qum ilə sırtlaş, pörtdətmək vasitəsi ilə zədələnməsi) sonra cürcür. Təbiətdə belə toxumlar şisir və adətn, qabığın bütövlüğünü pozan temperatur rejiminin dayışməsi təsirindən cürcür.

Toxumların tənəffüsü

Toxumlar gecə və gündüz tənəffüs edir. Tənəffüs həm sükunət dövrü keçirən, həm də cürcərən toxumlarda baş verir. Sükunət dövrü keçirən quru toxumlarda tənəffüs çox zaif, cürcərən toxumlarda isə intensiv gedir və bu zaman ayrılan istilik toxumları qızdırır. Qalan qatlarda toplanmış nəm toxumlar tez cürcür və qızır, həddindən artıq istilənmə nəticəsində bu toxumların rüşeymləri mahv olur. Bəzən temperaturun yüksəlməsi nəticəsində yanğın baş verir; bu proses pambıq tayalarında və buğda anbarlarında (elevator) baş verir. Ona görə də toxumları havası yaxşı dəyişən, quru anbarlarda əvvəlcədən qurudulmuş halda saxlamaq lazımdır.



4

BİTKİ CANLI ORQANİZMDİR

§15. Bitkilərin əsas hayatı funksiyaları

Bitkilərdə canlı organizmın əsas əlamətləri bunlardır:

1. Bitki qidalanır, yəni xarici mühitdən müəyyən maddələri udur, onları mənimsayır;
2. Bitki tənəffüs edir: heyvan və insanlarda olduğu kimi atmosferdən oksigeni udur, karbon qazını ətrafa buraxır;
3. Bitki böyüyür, ölçülü böyüdükcə yeni orqanlar əmələ gəlir, inkişaf edir – yeni əmələ gələn orqanlar əvvəl əmələ gələn orqanları daşıqlılkə təkrarlamır; yaşıla əlaqədar yarpaqların forması və digər əlamətləri dəyişir, çiçəkli bitkilərdə vegetativ orqanlardan başqa həm də reproduktiv orqanlar da formalasır;
4. Bitkilər çoxalır, yəni digər canlılar kimi nəsil verir.
5. Bitkilər mühitin dəyişmə şəraitinə uyğunlaşır. Məsələn, su çatışmadıqda ağızçıqlar bağlanır, qışın gəlməsi ilə yarpaqları tökü və s. Bəzi bitkilər olverişsiz şəraitə – quru sohralıqlara, nəm tundra və yüksək dağlıq yerlərə və s. uyğunlaşır.

Maddələr mübadiləsi nadir? Bitkinin yaşaması üçün, o, xarici mühitdən müntəzəm olaraq lazım olan maddələri alır. Qidani qəbul etməyən və tənəffüs etməyən orqanizmlər mahv olur. Öz növbəsində bitkilər həyat fəaliyyəti prosesində bəzi maddələri ətraf mühitə xaric edir: fotosintez nəticəsində oksigeni, tənəffüs

zamanı karbon qazını buxar və damcı halında artıq suyu, köklər bəzi turşuları, torpağa ifraz edir. Deməli, müntəzəm olaraq canlı orqanizmələ ətraf mühit arasında maddələr mübadiləsi gedir. Müxtəlif orqanların canlı hüceyrələrinin daxilinə düşən maddələr dəyişir. Hər hüceyrədə müntəzəm olaraq sadə maddələrdən mürəkkəb maddələr yaranır (sintez olur). Bildiyimiz kimi, fotosintez zamanı yaşıl hüceyrələrdə su və karbon qazından şəkərlər əmələ gəlir; sonra isə şəkərlərdən nişasta və sellüloza yaranır. Kökün hüceyrələrində mineral duzlar digər maddələrlə birləşir. Bununla yanaşı, əks proseslər də – dağılma, mürəkkəb maddələrin sadə maddələrlə parçalanması (tonəffüs zamanı şəkərlər CO_2 və suya parçalanır) baş verir. Alınan bəsət maddələrin bir hissəsi xaric olur, digər hissəsi isə material kimi yeni sintez proseslərinə xidmət edir.

Canlı hüceyrələrdə maddələrin müntəzəm çevriləmisi, onların udulması, yaranması, dağılması və ifraz edilməsi maddələr mübadiləsi adlanır. Bu, həyatın əsas əlamətidir. Cansız təbiət cisimləri (məsələn, daşlar) bu kimi mübadilə qabiliyyətinə malik deyil. Maddələr mübadiləsi kəsildikdə canlı orqanizm məhv olur.

Maddələr mübadiləsi zamanı enerji çevrilmələri

Sadə maddələrdən mürəkkəb maddələrin sintezi (yaranması) prosesi enerjisiz mümkün deyil. Fotosintez zamanı alınan mürəkkəb üzvi maddələrdə (şəkər, yağı, züləl) istifadə olunan günəş enerjisi toplanır.

Mürəkkəb maddələrin sadə maddələrə parçalanması zamanı enerji ayrılır. Toxumların və çiçəklərin intensiv tənəffüs zamanı ayrılan enerjinin bir hissəsi istilik (toxumlar qızır) formasında ayrılır. Bitki mənşəli maddələr yandırıldıqda (odun, kömür) toplanan enerjinin ayrılması daha aydın görünür; bunlarda toplanan enerjinin hamısı istiliyə keçir. Tənəffüs və digər parçalanma prosesləri zamanı canlı hüceyrələrdən ayrılan enerjinin çox hissəsi istiliyə çevrilib itmir, yeni mürəkkəb maddələr sintezində istifadə edilir.

Bələliklə, maddələr mübadiləsi enerjinin çevriləmisi ilə əlaqədardır (udulması və ayrılması ilə). Bitkilər üçün fotosintez və tənəffüs enerjinin əsas mənbələridir.

§16. Bitki orqanları arasında qarşılıqlı əlaqə. Maddələrin hərəkəti və ehtiyatın toplanması

Bitki orqanlarının qarşılıqlı əlaqəsi

Çiçəkli bitkilərdə bütün orqanların fəaliyyəti six qarşılıqlı əlaqədədir. Köklərlə udulan su yarpaqlara çatdırılmasa fotosintez prosesi baş verməyəcək. Züləl və nuklein turşuları kimi mürəkkəb maddələr mineral maddələrlə olmadan yaranı bilməz. Yarpaqlardan qida maddələri (otosintez məhsulları) köklərin uclarında

olan törədici toxumaya çatdırıldığda, köklər budaqlanır (şaxələnir). Bitki, orqanları arasında funksiya bölgüsü getmiş tam bir orqanizmdir. Bitkilərdə regenerasiya (çatışmayan orqanların bərpası) qabiliyyəti güclü inkişaf edir.

Maddələrin bitkilərdə hərəkət üsulları. Bu və digər proseslərdə əmələ gələn maddələr hüceyrənin daxilində bir orqanelladan digərinə, sitoplazmadan plastidlərə və əksinə, hüceyə qilaflının böyükən sahalarına (məsalən, hüceyrənin çıxıntısı olan əmici telin əmələ gəlməsi zamanı) hərəkət edir. Bu cür hüceyrədaxili hərəkət sitoplazmanın hərəkəti səbəb olur. Maddələr bir hüceyrədən digər hüceyərəyə də hərəkət edir. Məsələn, cavan gövdənin səthi yaşıl hüceyrələrindən fotosintez məhsulları daha darında yerləşən rəngsiz (özkə) hüceyrələrə keçir. Bu cür hərəkət ilk növbədə hüceyə divarının xassaları kömək edir. Hüceyə divarı su və suda həll olmuş maddələrin keçirmək qabiliyyətini malikdir. Buna görə da əmələ gələn maddələr hüceyə divarından və hüceyərəsində boşluqlardan hərəkət edə bilir. Qonşu hüceyrələrin sitoplazmaları hüceyə qilaflının nazik yerlərində – məsələrdə yerləşən nazik kanalçıqlar vasitəsilə bir-biri ilə əlaqə saxlayır. Nəhayət, "uzaq nəqlolunum" – yəni maddələrin bitkinin bir orqanından digərinə ötürülməsi də mövcuddur. İri ağaclarda su köklərindən yarpaqlara və tumurcuqlarla 30-40 m hündürlüyü qalıx (hərdən 100 m). Qida maddələri yarpaqlardan tumurcuqlara, çiçəklərə, yetişən meyvələrə və yeralı orqanlara hərəkət edir. Bu hərəkətlərə oduncağın və floemanın xüsusi ötürüçü toxumaları xidmət edir. Oduncağda ötürüçü funksiyani borucuqlar, floemada isə əlavəbənzər borular yerinə yetirir. Kökün və gövdənin mərkəzində, kökümsov və yumruların ehtiyat toxumasında, yarpaqların damarlarında, kasayarpaqlarında, laçaklırlarda, erkəklik saplaşığında, dişiciyin yumurtalığının divarında, meyvəyanlığında oduncaq və floemanın ötürüçü topaları var. Ötürüçü topalar yetişən toxumlara toxum saplaşığı ilə yaxınlaşır; bitki bu yolla gələcək nəslini lazım olan maddələrlə təmin edir. Bitkinin bütün ötürüçü yolları bir-birilə vahid ötürüçü sistəmdə birləşir.

Ehtiyat maddələrin toplanması və istifadəsi. Artıq üzvi maddələr (nişasta, züləl, yağılar) xüsusi orqan və toxumalarda ehtiyat kimi toplanır. Nişasta bitki hüceyrələrinin rəngsiz ehtiyat toxumasında toplanır, bu, an geniş yayılan ehtiyat maddəsidir. Kök və gövdələrdə (yaşı), ehtiyat qidası çox olan şəkildiyimiş orqanlarda (meyvəköklərdə, kökümsov və yumruların gövdə hissəsində, soğanağın pulcuqşəkilli yarpaqlarında, atlı meyvəyanlığında, toxumun endospermində, rüşeymin ləpələrində) nişasta toplanır.

Toxumlarda, meyvələrdə (nadir hallarda) züləllərin və yaqlıların ehtiyati toplanır.

Karbohidrat ehtiyati şirəli meyvəköklərin (yerkökü, çuğundur), yarpaqların (kələm), gövdələrinin (şəkər çuğunduru), soğanaqların (soğan), şirəli meyvələrin (üzüm, qarğız və s.) hüceyə sırasında toplanır. Lazım olduqda yeni orqan və toxumanın böyüməsi (tumurcuqdan əmələ gələn yeni zoqların), nəslin qidalanması (cavan cürcütərlərin) üçün bu ehtiyat bitki tərəfindən toplanır. Böyüyən cavan orqanların yeni hüceyə və toxumalarının yaranmasında istifadə olunan sadə maddələr ehtiyat maddələrin parçalanması nəticəsində əmələ gəlir.

İnsanın qidası üçün ilk növbədə bitkilərin ehtiyat maddələri istifadə edilir. Yabanı bitkilərdən fərqli olaraq mədoni bitkilər özlərindən daha çox qida maddələri toplayır. Çox iyi və atlı ehtiyat orqanları olan sortları uzun müddət ərzində yetişdirməklə insanlar buna nail olmuşlar.

§17. Orqanların böyüməsi və əvəz olunması

Bitkilərin böyüməsi

Bitkinin böyüməsi heyvan və insanın böyüməsindən nə ilə fərqlənir?

1. Heyvan və insan müəyyən bir yaşa, son ölçülərə çatıqdə böyümə prosesi dayanır. Bitkilər isə ömrü boyu böyüyür - cürcümə prosesindən başlayaraq məhv oluna qadər. Hətta çürüməkdə olan qoca ağclar da yatmış tumurcuqdan yazaq bir neçə yeni zoğ əmələ götürir. Bitki böyümürsə, deməli məhv olub.

2. Heyvan və insanların həm xarici, həm də daxili orqanlar olur. İnkışaf zamanı bu orqanlar böyüyür, formasını dəyişir, orqanızm ölən qədər bu orqanlar faaliyyət göstərir; yəni sonradan yeni orqanlar əmələ gəlmir və köhnələr də itmir. Toxumalar dəyişə bilər (dəri), ayrı-ayrı xüsusi çıxıntıları (tük, lələklər, saç, dirnəqlər, buynuzlar) əmələ gələ bilər, lakin əl, ayaq, pəncə, göz, qulaq, ürək, ağıciyər, mədə əvəz oluna bilməz. Bitki orqanızmında yeni-yeni kök və zoqlar böyüyür və formalasır, məhv olan və tökülen yarpaqların yerində yeni yarpaqlar açılır, yeni çiçək və meyvələr əmələ gəlir. Bununla yanaşı, yaşı yarpaqlar, budaqlar, yetişmiş meyvələr qurur və töküllür. Deməli, bitkilərin daima böyüməsi, nəinki əsas orqanların toxumalarının dəyişməsi ilə, hətta əsas orqanların özünün ovəz olunması ilə müşayiət olunur.

3. Heyvanlar hərəkəti orqanizmlər olub qida axtarışında fəal iştirak edir. Bitkilər isə torpağa bərkidilmiş orqanizmlərdir. Böyümə və yenidən əmələ gəlmis orqanlar vasitəsilə qidalanmaq üçün onlar yeni torpaq sahələrini və hava mühitini, yəni "həyat məkanını" tutur. Bitkilərin bəzi həyat formaları (sürünən və ya uzunkökümsovülərlər) böyümə nəticəsində bir yerdən digər yera "qaçır" (ləkədən çapər altına), yəni özünəməxsus hərəkət edir. Bitkilər "çox kiçik süratlı" hərəkət edir (bəzi sürünən otlar ildə 0,5 m). Böyümə bitkinin nəzərə çarpan yerdəyişməsinin yeganə imkanıdır.

Bitkilərin daima böyüməsi və orqanların yenidən əmələ gəlməsi nə ilə təmin olur? Onların köklərinin uclarında, zoqların tapəsindəki çoxlu tumurcuqlarda yerləşən sayda böyümə nöqtələri var. Bu böyümə nöqtələri hüceyrələri daima bölünən törədici toxumadan ibarətdir. Köklərin və zoqların budaqlanması nəticəsində bitkinin ömrü boyu böyümə nöqtələrinin miqdarı çoxalır. Yaşı ağıcada onların sayı minlərlədir.

Böyümənin tənzim olunması. Boy maddələri. Bitki orqanlarının hüceyrələrinin bölünməsi və uzanması ciddi olaraq tənzimlənir. Kök və zoqların böyümə nöqtələrinin, yarpaqların, gövdə sahələrinin, çiçək saplaşlarının, meyvaların böyüməsi bir-birilərə üzlaşdırılır. Yazaq cavan zoqların tumurcuqdan çıxmazı bitkilərdə kambinin işini gücləndirir, budaq və gövdələrin eninə böyüməsi baş verir, növbəti illik halqlar əmələ gəlir. Bitkinin bir hissəsinin güclü böyüməsi, digər hissələrin inkışafını longidə bilsər. Bu da qida maddələrinin azalması ilə əlaqədardır; qida maddələri bitkinin müəyyən hissələrinə istiqamətlənir, digər hissələrə ziyan dəyir. Bu cür daxili tənzim kökün uzununa böyümə zamanı onların budaqlanmasını longidir. Əsas kökün ucunu kəsdikdə əks proses baş verir - yan və əlavə köklər güclü inkışaf edir. Bu əsuldan kənd təsərrüfatında istifadə edirlər. Budaqların

kəsilməsi ilə yatmış hüceyrələr oyanır və bitkida istenilən formada çətir əmələ gətirmək olur. Beləliklə, bir bitki hündürdən böyümənin daxili tənzimi bitkinin böyüməsi və inkişaf proseslərini idarə etməyə imkan yaradır.

Alımlar aşkar ediblər ki, boy proseslərinin tənzimi "boy maddələri" və ya "boy hormonları" adlanan xüsusi mürəkkəb maddələrin əmələ gəlməsi ilə əlaqədardır. Onlar törədici toxumaların hüceyrələrində hazırlanır, adətən, floema hüceyrələri vasitəsilə bitkidi hərəkət edir və bitkidi ayrı-ayrı sahələrinin böyüməsini gücləndirir və ya longidir.

§18. Çiçəkli bitkilərdə yaş dəyişkənlilikləri

Bitkilərin fərdi həyatı

Bitkilər, bütün canlılar kimi, anadan olub məhv olana qadər yaşayır və rüseyim, cavallıq, yetkinlik və yaşı dövrələrini keçirir. Ümumi ömrü müddəti bir neçə gün və ya həftədən bir neçə yüz ilik və ya minilliklər arasında təraddüd edir. Ona görə də bitkilərin (ağac, kol, bir və çoxillik bitkilər) müxtəlif həyat formalarının zamana görə yaş mərhələləri eyni deyil. Buna baxmayaraq, onlarda müəyyən ümumi əlamətlər taparaq hər yaş dövrünə xas olan səciyyəvi əlamətləri ayıra bilərik.

Rüseyim dövrü. Hər bir çiçəkli bitkinin ömrü toxumla çoxalması zamanı mayalanmış yumurta hüceyrədən (ziqot) başlayır - ziqot dəfələrlə bölünür və rüseyimə çevrilir.

Toxumda, rüseyim sakitlik dövründə yaşama qabiliyyəti saxlandıqda, bitki uzun müddət (onilliklər boyu) yaşaya bilər.

Cavanlıq dövrü. Toxumun cücməsindən ilk çiçək açılana qədər (bitkinin vegetativ orqanları olur) olan dövrdür. Əvvəlcə rüseyimdə təməli qoyulmuş orqanlardan (əsas kök, rüseyim gövdəciyi, ləpə yarpaqcılari) cücarti əmələ gəlir; cücarti illə vaxtlarında toxumda olan ehtiyat maddələri ilə qidalanır. Tezliklə rüseyim tumurcuğu açılışla ya asas zoğ böyür. Əsas zoğ tozağacı, kətan bitkilərindəki kimi dərhal uzana ya ya bağyarpağı və yerkükündəki kimi qısa ola bilər. Kök böyür, budaqlanır, gövdənin alt hissəsində əlavə köklər əmələ gəlir və kök sistemi formalasır. Beləliklə, cücarti köklər və yarpaqlar vasitəsilə müstəqil qidalanmağa başlayır.

Cavan vegetativ bitkinin hayatı, bitkinin hansı həyat formasına məxsus olduğundan aslidir. Birillik bitkilər bit vegetasiya dövründə böyür, çiçəkləyir, bar verir və məhv olur; belə bitkilər çiçək və ya çiçək qrupu əmələ gələnə qədər az vaxta inkişaf edir (bir aya qadər). Şüyük, noxud, xiyar kimi bostan bitkilərini yada salın. Yonca kimi çoxillik bitkilər ömrünün birinci ilində tez böyür və çiçəkləyir. Adəton, çəmənlidə, meşələrin kölgəliyində biten cavan bitkilər kiçik, gözə çarpmayan olur; hər il bir və ya iki yarpaq açıb ilk çiçəklənməyə qədər 50 il (məsələn, incicayıçıda) "oturub qala" bilər.

Ağac və kollar ilk 5-10 il ərzində yavaş böyür və otlardan hündür olmur; sonra isə gücünü toplayaraq güclü kök sistemini inkişaf etdirir sürətlə artır: ildə zoqlar 30-50 sm yaxud 70-80 sm böyür; nazik gövdəcik və çətir formalası.

Bitkilərdə koordinasiya
Bitkilərdə sinir sistemi yoxdur; buna görə də onlar yalnız humoral tənzindən istifadə edir. Bununla əlaqədər bitkilər qıcıqa çox lang cavab verir; çox vaxt cavab böyümənin dayışməsi ilə özünü göstərir; öz növbəsində böyümə hər hansı orqanın yerdəyişməsi ilə baş verir.

Yetkinlik dövrü. Bir və ikiillik bitkilərdə bu dövr tez başlayır və ilk çiçəkləmə və barvermədən sonra bitkilər məhv olur. Çoxillik bitkilərdə isə bu ən uzun ömrə dövrüdür. Hər il çiçəkləmə baş verir və həmin müddədə bitki böyüyüb maksimal ölçülərə çatır. Yaşlı orqanların məhvini yeni kök və zoğlарının artırmına səbəb olur.

Yaşlı dövr. Ağac, kol və çoxillik otlar zaman ötdükən yaşlanır. Bu da çiçəkləmə və barvermə qabiliyyətinin azalması və yox olması ilə nəticələrin (məsələn, yaşı alma ağacılar bar vermir). Yeni orqanların böyümə qabiliyyəti də kəskin zəifləyir. Yeni köklər əmələ gəlmir, ağacın çətiri quruyur, budaqlar məhv olub qırılır. Gövdənin içində oyuq əmələ gəlir. Daxildən çürümüş gövdələr əsənləqli qırılır, bərk küləklər onu yixir.

Yaşa dolmuş çoxillik otların tumurcuqlarından ilbəil cavan bitkilərə oxşar kiçik və zaif zoğlar cüçərir. Yaşlı bitkini qazib çıxarsaq, cavan bitkidan fərqli olaraq, onun güclü yeralı orqanlarını (kökümsəv, kök) aşkar edərik; lakin onlar yarıçırpılmış vəziyyətdə olur. Yeni tumurcuqlar əmələ gəlmir, qocalma többi ölümə gətirib çıxarırlar.

§19. Bitkilərin hərəkəti

Bəzi birhüceyrilərdən başqa, bitkilər yerdəyişmə qabiliyyətinə malik deyil. Lakin bitkilərin ayrı-ayrı orqanlarının hərəkətinin mümkündüyünü bitkinin xarici stimullara hissiyiyati ilə təyin etmek olar. Xarici təsirlər nəticəsində əmələ gələn hərəkətləri 3 kateqoriyyaya (qrupa) bölmək olar: **tropizm, nastiya** və **taksislər**.

Bəzi çiçək və yarpaqlar işıqlanmanın (fotonastiya) və temperaturun (termonastiya) dayışməsinə cavab olaraq "yuxulu hərəkətlər" (nixtinastiya) edirlər – açılıb və ya bağlanırlar; bu cür hərəkətlər nastiki adlanır ona görə ki, xarici stimullar bu kimi prosesləri işə salır, onların istiqaməti isə daxili amillərdən asildir. Bəzi çiçəklərin (krokus, dağ lağası) laçəkləri aşağıdan tez böyüdündən (hiponastiya) gecə bağlanır, laçəklərin yuxarı hissəsinin sürətlə böyüməsi (epinastiya) nəticəsində açılır. Bitkilərin çoxunda, xüsusən paxallılarda (yonca və ya küsdüm bitkisi), yarpaq və yarpaqcılarda yarpaq yastıqcıqları olur. Yarpaq yastıqcığı iki parenxim hüceyrələrinin saplaq və yarpaqcığın dibində əmələ gətirdiyi şəkinkilikdir. Belə hüceyrələrdə turqoş təzyiqinin sürətlə dayışması nəticəsində yarpaq yastıqcığı həncama kimi işləyir və hərəkət baş verir.

Toxunmaya cavab olaraq bitkilərdə özünəməxsus cəld və spesifik hərəkətlər baş verir, belə hərəkətlər **qaptonastik** hərəkətlər adlanır.

"Hissiyati" yüksək olan "küsdüm bitkisi" toxunmaya və bir sira qıcıqlara cavab verir, bu bitki, adı "yuxulu hərəkətlər" yənisi, "şok" təsirlərə də (seymonastiya) sərt cavab verir (səri külək, zədələmə, temperaturun və ya işıqlanmanın qəfildən dayışması); yarpaqların unucu qıcıqlandırıldıqda, bir neçə saniya ərzində onlar bükülür. Qıcığın gücü və müddətindən asılı olaraq qonşu yarpaqlar da bükülür, stimul bütöv yarpağa təsir göstərir və saplaq ayılır (sallanır). Gövdəyə təsir etdiğə reaksiya əks istiqamətdə yayılır.

On mürəkkəb hərəkətlər bitki aləminin cüccüyeşen nümayandalarında müşahidə olunur; bu hərəkətlərin bir hissəsi **qaptonastik** hərəkətlərdir.

Bitki hərəkətlərinin çoxu boyatma ilə əlaqədardır. Artıq biz bilirik ki, zoğların böyüməsi nəticəsində bitkilər məkanda hərəkət edir və müxtəlif təraflarə sünür. Ləng hərəkətlər yənisi, bitkilərdə cəld hərəkətlər – ayrı-ayrı orqanların hərəkəti də baş verir. Məlumdur ki, bir sıra bitkilərin yarpaqları (atışşah, ərikgülü), çiçəkləri və ya çiçək qrupları (günabaxan bitkisinin sabit çiçək qrupu) işığa tərəf faal hərəkət edir. Belə hərəkətlər yarpaq və ya çiçək saplaqlarının qeyri-müntəzəm böyüməsi ilə əlaqədardır. Hüceyrələr kölgələnmış tərəfdə tez uzanır, buna görə də yarpaqayası və ya çiçək günəşə qarşısı, işığa düşən tərəfa ayılır. Xüsusiən sarmanın bitkilərdə (lobya) böyütün zoğğun uc hissəsinin dairəvi hərəkətləri yaxşı görünür (bir neçə gün vaxtaşırı bu zoğları videoləntə çəkib baxsaq prosesi görürük). Böyümənin qeyribərabərliyinə və böyütün orqanların ayrıılıyinə yalnız işığ təsir etmir. Belə ki, cavan köklərin torpaqda böyüməsi, su və duzların qatılığı yüksək olan yerlərə təsir hərəkəti ilə əlaqədardır. İşığ və temperaturun sutkalı dayışməsinin təsiri altında müxtəlif bitkilərin çiçək və çiçək qruplarının açılub bağlanması sutkanın müxtəlif vaxtlarında təsadüf edir – bu da kasayıpaqlarının və laçəklərin boyatma hərəkətləri ilə əlaqədardır. Lakin bəzi bitkilərin cəld hərəkətləri böyümə ilə yox, hüceyrələrdə olan suyun miqdərinin dayışması əlaqədardır. Bu səbəbdən da utancaq küsdüm bitkisində (dəymədüşər bitki) toxunduqda yarpaqları və meyvə təyiciləri açılır.

§20. Bitkilərin boy maddələri

Heyvanlarda kimyavi koordinasiya hormonlar vasitəsilə baş verir, yəni bir yerdə sintez olunan üzvi maddələr digər yerdə cüzi miqdarda təsir göstərir. Bitkilərdə fizioloji proseslərin koordinasiyası daşınmaz maddələrlə baş verdiyindən və boyaya təsir etdiyindən onlara hormon yox "boy maddələri" adı verilib.

Böyümə prosesi üç mərhələdən ibarətdir: hüceyrələrin bölünməsi, uzanması və differensiasiyası (ixtisaslaşması). Bu mərhələlər bitkinin müxtəlif hissələrində özünəməxsus şəkildə baş verir. Gözəlmək olar ki, bütün burlar müxtəlif boy maddələrinin bitkiyə həm təsirində, həm də bitki organizmində paylanmasında öz əksini tapacaq. Boy maddələrinin 5 əsas sinifini ayırdılar: auksinlər, hibberellinlər, sitokinlər, abstsiz turşusu və etilen (eten). Sitokinlər hüceyrələrin bölünməsi ilə, auksin və hibberellinlər hüceyrə ölçülərinin artması və onların ixtisaslaşması ilə, abstsiz turşusun sakitlik mərhələləri ilə (yan tumurcuqlarda), etilen isə qocalma ilə əlaqədardır.

Auksinlər və fototropizm

Auksinlərin kəşfi. Ç.Darvin və onun oğlu Frendisin apardığı təcrübələrdə fototropizmi tədqiq edərək auksinlər kəşf edilmişdir. Onların vələmir cücutisi

Tropizm – xarici stimul vasitəsilə bitki hissəsinin istiqamətindən yerdəyişmədir. Belə hərəkətlərə asanın boyatma hərəkətidir. Hərəkətin istiqamətindən asılı olaraq (boyu stimullaşdırın amila qarşısı və ya ona əksi) tropizm müsbət yaxud manfi olabilir (bitkilərin kökləri müsbət geotropizm, zoğlar isə müsbət heliotropizm malikidir).

Taksislər – xarici qıcıqa cavab olaraq hüceyrənin və ya bütöv organizmın yerdəyişməsidir. Tropizmlər kimi, taksislər da müsbət və manfi qruplara aid edilir; bundan başqa, onları qıcıqlandırıcının təbətəinə müvafiq olaraq sistemləşdirək olar. (Müsbət xemotaksis: ciyrotu, mamar və qılınan spermatozoidlər yumurtaya hüceyrənin ifraz etdiyi maddələrə doğru üzür)

Nastiya – xarici qıcıqa cavab olaraq, bitki hissəsinin istiqamətindən yerdəyişmədir. Hərəkət turqorun dayışması, yaxud böyümə nəticəsindən baş verir: ayrı-ayrı hüceyrələrin cüzi tərəpənməsi, orqanı güclü hərəkətə gətirib çıxarı ("küsdüm" bitkisinin yarpaqlarının bükülməsi).

üzérinde apardığı təcrübələr göstərmışdır ki, cüçətilərin işığa tərəf böyüməsi gövdənin təpəsindən böyümə zonasına ötürülən "təsir" ilə əlaqədardır.

Fitohormonlar bitkinin bir hissəsində cüzi miqdarda əmələ gəlib digər hissələrə nəql olunaraq spesifik boy və formə əmələ gətirən effekta sabab olan endogen birləşmələrdir. Bunular bitki hüceyrələrinin böyümə proseslərinə, orqanların və tam orqanızmın inkişafına təsir etmək qabiliyyətinə malik olan hormonal tipli boy tənzimləyicisidir. Onlar hüceyrənin bölünmə, ixtisaslaşma prosesində, embriogene, formalma proseslərində iştirak edir, kiçik qatılıqla tənzimləyici təsir göstərərkən hərtərəfli təsir ilə xarakterizə edilir (böyümə təsir ontogenetin müxtəlif mərhələsində baş verir). Heyvan orqanızmında olan hormonlardan fərqli olaraq, fitohormonların təsir effekti əlavə amillərdən asılı olduğu üçün kiçik spesifik təsir malikdir. Fitohormonlar regenerasiya prosesində, bitki generativ inkişaf keçidkə, sakitlik dövründə böyük rol oynayır.

Stimulyator kimi təsir göstərən fitohormonların 3 sinfi – auksinlər, hibberellinlər, sitokininlər və ləngidicili təsir göstərən fitohormonların 2 sinfi – abstsiz turşusu və etilen məlumudur.

Auksinlər (bitkilərdə p-indolil-3-sirkə turşusuna rast olunur) vegetativ çoxalma zamanı kökün əmələgəlmə prosesini faallaşdırır, yüksək molekulyar birləşmələrin – züləllərin, selluloza, pektin maddələrin biosintezinə təkan verir, meyvələrin tökülməsinin qarşısını alır, fotoassimilyatınların, su və mineral maddələrinin orqanları axınını gücləndirir. Orqan və bitkinin hissələrinin regenerasiya prosesində faal iştirak edir. Bir çox auksinlər tərəfindən yaranan effektlərin enerjiya ehtiyaçı olduğundan, auksinlər əks-rabitə prinsipi ilə tənəffüsü gücləndirir və digər metabolik proseslərə təsir edir. Yerüstü orqanların meristem zonalarında əmələ gələn auksinlər, gövdənin uzanın zonasına hərəkət edir və bu prosesi sürətləndirir. Birtərəfli işçilənnən və ya cazibə qüvvələrinin təsiri altında auksinlər gövdədə qeyri-barər yerləşir, qeyri-barər böyüməyə sabab olur, bu da müxtəlif cür tropizmlərdən reallaşır. Auksinlərin müəyyən miqdarı köklərin böyümə nöqtələrində əmələ gəlir, oradan müəyyən vaxta qədər yan orqanlarının (tumurcuq, zoğ, yan köklər) böyüməsini gecikdirir və kökün toxumaları ilə yuxarı hərəkət edir. Auksinlər hüceyrənin uzanmasını faallaşdırır. Auksinlər odunlaşmış bitkilərin böyüməsini sürətləndirir, onların toxum və tumurcuqları sakitlik dövründə çıxarmaq imkanları yoxdur.



Kusdum bitkisi

Hibberellinlər gövdənin böyüməsinin gücləndiriciləridir. Onlar hidroliz olunmuş formaların və monomerlərin (amintursuları, monosaxaridlər, azot asası) toplamasını gücləndirir, polimer birləşmələrin (selluloza, nişasta, züləl, nuklein turşuları, xlorofil) sintezini gecikdirir. Indolil-3-sirkə turşusunu oksidləşdirən hibberellinlər faal ferment qruplarını tacrid edir, bu da auksinlərin toplanmasını və gövdənin böyüməsini gücləndirir.

Hibberellin mayesi ilə toxum və tumurcuqlara təsiri, onların sakitlik dövründə çıxmamasına sabab olur; hüceyrə bölünməsi və gövdənin uzanması prosesinin faallışıncasında cirtdanboyu bitkilərin böyüməsi kəskin güclənir, bu da ikiyülli bitkilərin birinci ilində çıxışlənməsinə və reproduktiv orqanların əmələ gəlməsinə kömək edir. Bu maddələr cavan yarpaqlarda, zoğ və köklərin uclarında, böyütən rüseyimdə və toxumun inkişaf etməmiş digər hissələrində sintez olunur.

Sitokininlər bitki orqanızmində maddələr mübadiləsinə stimullaşdırır, hüceyrənin bölünməsini gücləndirir (ribosomların miqdarnı çoxaldır, RNT və züləlin sintezini faallaşdırır, bunun nəticəsində hüceyrənin qocalması longiyir), xloroplast və mitokondrilərin strukturunu stabillaşdırır (möhkömləndirir), mühitin əlverişsiz şəraitinə qarşı davamlılığını artırır, yarpaqlara qida maddələrinin axını gücləndirir. Sitokinin maddəsilə bitkilərə təsir etdikdə yaşı yarpaqlar uzun müddət yaşlı qalır. Bu birləşmələrlə bitkini köklər təmin edir. Kinetin və zeatin (adeninin tərəmələri) daha dolğun tədqiq olunmuşdur.

Boy inhibitorları (ləngidiciləri). Bitkilərdə stimullaşdırıcı effekti fitohormonlara yanaşı endogen böyümə inhibitorları da sintez olunur. Normal boy prosesinin gedisi iki qrup fitohormonların bir-birilərə qarşılıqlı əlaqəsi təyin edir; məkanda və zamanda böyümənin tənzimini fitohormonlar ilə boy inhibitorlarının tarazlaşdırılmış uyğunlaşması yerina yetirir.

Təbii inhibitorlar bitkilərin və tumurcuqların sakitlik vəzifəyinə keçməsi, yarpaqların tökülməsi, gövdə böyüməsinin longımı, toxumların sakit dövrü və s. kimi proseslərdə faal iştirak edir. Bitkilərdə daha çox faal və yayılan abstsiz turşusu və onun analoqları ksantoksin və etilendir.

Abstsiz turşusu (dormin) bitkilərdə sakitlik dövrünün yaranmasına təkan verir, bu da onun fizioloji təbiətinə görə böyümənin güclü inhibitorudur.

Saralımlı yarpaqlarda əmələ gəlmiş ksantoksin gövdəyə keçir və tumurcuqların vaxtsız cücməsini, kambinin faallığını longıdır. Ksantoksin, abstsiz turşusu kimi, kimyəvi təbiətinə görə terpenoidlərin tərəməsidir.

Etilen sürətli yetişməyə sabab olan, meyvələrdə əmələ gələn, yetişmənin təbii tənzimləyicisidir.

Fenol təbiətli bir sıra qeyri-hormonal inhibitorlar da (kumarin, salicil turşusu, skopoletin, flavon maddələri bəzi terpenoidlər və s.) tədqiq edilmişdir; onlar toxumun qabığında, qışlayan tumurcuqlarda, yumrularda, soğanaqlarda toplanır və vaxtsız boy prosesini longıdır. Yazda inhibitorlar dağılır və böyüməni longitmir.

Fitonsidlər

Fitonsidlər digər canlı orqanizmlərə (mikroorganizmlər və ya ibtidailər) zədəlayıcı və ya məhvədici təsir göstərən bitki hüceyrələrinin maye və ya qaz şəklində olan maddələr mübadiləsinin möhsullarıdır. Yüksək antibiotik faallığı ilə xarakterizə olunan xirdalanmış bitki kütlesi və ya bitkilərin qaz şəklində olan buxarları fitonsidlər adlanır. Fitonsidlərin kimyəvi tərkibi müxtəlidir. Onların tərkibində aldehidlər, qlikozidlər, xinonlar, sinil turşusu aşkar edilmişdir. Sarımsaqda (alisin), mammarlarda (usnun turşusu), bir sıra çiçəkli bitkilərdə (sarı akasiya, palid, görür yarpaqlı ağcaqayın, doşna, limon, evkalipt, badam, qoz, soğan, qara qarağat, tozağacı, vələs, incəyarpaqlı bitkilərin çoxu) faal antimikrob maddələr aşkar edilmişdir.

§21. Bitkiler və ətraf mühit. Bitkilerin ekologiyası



Nəhəng sekvoya

Bitkiler arasında mikroskopik birhüceyralı yosunlar, həm də nəhəng bitkilər vardır. Çiçəklı bitkiler arasında ən kiçiyi suguşlu (2-10 mm), ən irisi isə mamont ağacı, avstraliya evikalıtı və afrika akasiyasıdır; onların hündürlüyü 100 m-dən çoxdur. Kütlasına görə ən iri ağac ABŞ-in Eluunston parkında olan nəhəng sekvoядır; bu ağacların diametri 8-20 m, hündürlüyü 100 m-dən çoxdur.

Uzun ömür süren bitkiların (amerika qaraçohrəsinin bir neçə növü, sekvoya növlərinin biri, mamont ağacı) yaşlı 4-6 min il arasındadır.

Oyuşlu ağaclarda özük və oduncuğan borularının çoxu daşılıbdır.

Bitki orqanlarının arasında qarşılıqlı əlaqə olduğundan yerüstü hissənin inkişafı yeralı inkişafdan asılıdır və əksinə. Səhərəqlərdə efemər bitkilərə təsədüf olunur.

Efemərlər birillik ot bitkili olub inkişafın tam təklini çox qısa və rütubətli dövrə (30-45 gün, bəzən isə 2-6 həftədən 5-6 ay qədər) başa vurur. Erkən yazda (fevral-mart) inkişaf edir. Nadir hallarda efemərlər çox da hündür olmur (1-3 sm); bu onurlu əlaqadardır ki, onun zəif kök sistemi yaz yağışının rütubətini torpaqın üst qatından çəkir. Bunların yerüstü hissələri zəif inkişaf etdiyindən yayda meyvə və toxumların əmələ gəlməsindən sonra özləri mahv olur. Efemərlər səhra, yarımsəhra və bozqır (dəstəreyin bir növü, çöl çuqundur) bitkiləridir. Səhra bitkilərinin digərləri (dəvətikanı, atma ağacı) 15 torpaqın dərinliyində gedən (su ilə zəngin olan), güclü inkişaf edən kök sistemində malikdir; belə quruluş isti havada da böyükəm və inkişaf etməyi imkan yaratır. Orqanlar arasında ən sıx qarşılıqlı əlaqə bitkinin tam orqanızm olmağı göstərir. Bitkinin yaşaması üçün müəyyən şərait olmalıdır. Yaşama şəraiti müxtəlif amillərin təsirindən asılıdır. Bu amillər biotik (canlı təbiət), abiotik (cansız təbiət) və insan fəaliyyəti ilə əlaqadardır.

Abiotik amillərə işıq, temperatur, rütubət, torpağın mineral tərkibi, onun münbitlik dərəcəsi, kimyəvi tərkibi (qələvi, turş, şoran torpaq) aiddir.

İşığa olan münasibətə görə işıqsevən (meşənin birinci yarus bitkili), kəlgəyədəvamlı (küknar) bitkilər mövcuddur.

Temperatura olan münasibətə görə onlar soyuğadavamlı və istisəvən qrupları bölünür. Rütubətə olan münasibətə görə isə quraqlıqdadamlı (kserofitlər), aralıq (mezofitlər) və rütubətənən (hidrofitlər) bitki qrupları ayırdır edilir.

Torpaq mühitində bitkilərin tələbəti müxtəlifdir. Bəzi bitkilər münbit torpağa üstünlük verir (küknar, fındıq, fıstıq, palid, şabalıd); digərlərinin isə münbit torpağa tələbəti çox aşağıdır (şamların müxtəlif növləri, nar, zeytin).

Bitki həyatında fəsil dəyişiklikləri

İlbəl bitkiların həyatında müəyyən hadisələr təkrar olunur (yarpaqların açılması, çıxırlama, barvermə, xəzan).

Heyvan və bitkiların həyatında baş verən dövri, mövsümü hadisələri öyrənən elm fenologiya adlanır.

Fenoloji müşahidələr canlı təbiətin inkişafının xüsusiyyətlərini və kənd təsərrüfatı işlərinin başlanmasının vaxtını təyin etməyə kömək edir.

Bitkilərin həyatında yaz hadisələri

Yazın birinci əlaməti ağac və kol bitkilərində şirə hərəkətinin başlanmasıdır. Bu vaxt yarpaqlar hələ açılmır. Torpaqda olan rütubət bitkiların gövdə hüceyrələrində toplanaraq orada yığılmış üzvi qida maddələrini həll edir. Bu məhlullar şişmiş və açılmışdır. Onlar tumurcuqlara doğru hərəkat edir. Meşədə, digər ağaclardan avval, itiyarpaqlı ağcaqayında yaz şirə hərəkəti başlayır, bir az sonra isə bu proses tozağacı bitkisində baş verir. Azərbaycanda şirə hərəkəti yazda üzümün budanmasından sonra aydın görünür.

Yazın ikinci əlaməti küləklə tozlanan ağac və kolların çiçək açmasıdır. Ən tez çıxırlayan boz qızılzağdır; onunla bərabər fındıq kolu da çıxaklıdır.

Yazın üçüncü əlaməti enliyarpaqlı meşələrin çoxiliklə ot bitkiliinin çıxışlaşmasıdır. Orta zonalarda onlar davədəbəni bitkisi ilə eyni zamanda çıxaklıdır. Meşədə birinci çıxaklıyan bitkilərə nəcib ciyərotu, dərman balıcası (öfkətə) aiddir.

Yazda və yayın əvvəlində (iyunun 21-nə qədər) çıxaklıyan bitkilar **uzungünlü**, yayın ikinci yarısında və payızda çıxaklıyan bitkilar isə **qısqagülü** (georgin, payızgülü, astra, zaferan) bitkiləridir. Erkən yazdan payızın axırına qədər çıxaklıyan bitkiler də mövcuddur (yabanı turp, quşəppayı).

Bitkilerin həyatında payız hadisələri

Əksər bitkiların, çoxiliklə bitkili də daxil olmaqla, meyvələri və toxumları payızda yetişir. Əksər ağacların və kolların yarpaqlarının rəngi dəyişir, sonra isə töklülər – xəzan baş verir. Bəzi bitkiların yarpaqları səxta başlananə qədər yaşıl qalır, qar yağandan sonra isə qaralar (yasəmən, qızılıq, bəzi alma ağacı və cavan qovaq ağacı). Müxtəlif bitkilərdə xəzənən müddəti müxtəlidir. Məsələn, tozağacı bitkisində xəzən iki ay, cökərdə 2 həftə çəkir. Bəzi ot bitkiliinin çıxırlaması (alabəzək bənövşə, çobanyastığı, yabanı turp) payızın axırına qədər davam edir.

Bitki qruplaşması (Biogeosenoz, ekosistem)

Bitkilar bir-birindən ayrı yaşamır; onlar stabil qruplaşmalar əmələ gətirir. Meşələr, çəmənliliklər, su-bataqlıqlar, bitki qruplaşmalarıdır. Bitki qruplaşmalarının bütün bitkiləri birgə yaşama şəraitinə uyğunlaşır və müəyyən sahada yerləşir. Bir sahənin torpağı, rütubətliyi, işıqlanması, hərəkəti və s. şəraiti digər qruplaşmadan fərqlidir. Məsələn, su-bataqlıqlarda xəs olan bitkilər qamış, ciyələk, inciçayı, qızılımlar, plaunlar, qaraqılıq (mərcan), quşüzümü, moruq bitkiləridir. Çəmənliliklərdə pişikquyuğu, göycicək, çobanyastığı, lala (xaş-xaş), vəzərək bitkili yaşıyır.

Azərbaycan ərazisində müxtəlif tipli bitki qruplaşmalarını ayırd etmək olar; məsələn, tuğay, ardıc, şam (Eldar şamı) meşələri; Lənkərançay dərəsində palid-valas meşələri; Talyış dağlarında yalangöz meşələri; subalp meşələri; qarışq meşələr; püstə ağacı meşələri; qınar (çinar) meşələri; Göy-göl ərazisində fıstıq-valas meşələri; Sosnovski şamı; kiçik Qafqaz dağlarında şam və tozağacı meşələri mövcuddur. Respublikamızda qıymətli odunçağı olan dəmirağac, fıstıq, palid, vələs, şabalıd, qoz, Eldar şamı kimi ağaclar mövcuddur.

Cınar (1000 ilə qədər yaşayır), qaraçohrə (2-3 min il yaşayır) Azərbaycanın an uzunmürlü ağaclarıdır.

Digar bitkilərin üzərində (asasan gövdə və budaqlarda) yaşayan, qida maddələrini ətraf mühitdən alan (parazitlər kimi sahib bitkiden almayan) bitkilər epifit bitkilər adlanır. Onlara bütün örtülütoxumlu bitki sınıflarından rast gəlinir. Epifit bitkilərdə su və mineral maddələri havadan almaq üçün köklərin üzərində kök yuvaları adlanan sünqarı örtük (köklərin qidalanması üçün toplanan toz, tökülen yarpaqları saxlayan kök kələfi), yarpaq – qıflar (yarpağın daxili səthində yerləşən sorucu tellər suyu toplayır), qalınlaşmış kutikula, yarpaqların güclü tülklənməsi (sahələrin bəzi növləri) kimi uyğunlaşmalar yaranıb.

Çox vaxt bitkilərin kökləri bitişir. Kökləri bitmiş ağaclarдан birini kəssək, digər ağaclar kəsimliş ağaçın kökündən istifadə edəcək. Six şam ağacı meşələrində 100 ağaçdan 30-nun kökləri bitişikdir. Köklərin bitişməsi ağacların küləyə davamlılığını yüksəldir.

Müxtəlif bitkilərin eyni bir qruplaşmada birləşə yaşıamağa uyğunlaşmasına onların inkişafının eyni vaxtda getməməsi də imkan verir.

Adətən, şam ağacı meşələri çürütüntü ilə zəngin olmayan qumlu torpaqda yerləşir. Onların çatırlarının günaş işığını buraxmasına baxmayaq, kol və ot bitkiləri belə meşələrdə çox azdır. Bu kimi meşələrin rütubətli torpağında quru şibyələrin üzərində mamırlar üstünlük təşkil edir.

Meşələrdə bitkilərin mərtəbələrdə yerləşməsinə **yaruslar** deyilir.

Adı küknar meşəsində üç yarus olur: birinci yarusu küknar, ikinci yarusu az miqdarda olan otlar, üçüncü yarusu mamırlar təşkil edir. Six küknar meşəsində iki yarusu təşkil edən küknar və mamırlardır.

Meşənin yalnız yerüstü hissəsi deyil, yeraltı hissəsində yerləşən köklər də torpaqda yarus əmələ götür. Meşədə birinci yarusu təşkil edən ağacların kökləri də torpağın on dərin qatlarına keçir.

Adətən, müləyim iqlimi olan enliyarpaqlı meşələrdə 4-5 yarus olur.

Azərbaycanın enliyarpaqlı meşələrində 5 yarus ayırd edilir.

Birinci yarusu işqsevən (palid, fistiq, göyrüş, şam) ağaclar təşkil edir.

İkinci yarusu kölgəsevən (çir alma, quşarmudu, cökə, cir albalı, ağıcaqayın) ağaclar təşkil edir.

Üçüncü yarusu kol bitkiləri: yemişan, fındıq, itburnu, başınağacı – kimilər təşkil edirlər.

Dördüncü yarusu ot bitkiləri (incicəyi, ciyələk, qızı və s.) təşkil edir.

Beşinci yarusu mamur və şibyələrdən ibarətdir.

Bir çox bitkilər, xüsusən iynəyarpaqlılar, müxtəlif xəstəlikləri töredən mikroorganizmləri məhv edən **fitonsid** adlanan xüsusi maddələr ifraz edir. Baş soğan və sarımsağın tərkibində çoxlu fitonsid vardır.

Flora müəyyən ərazilədə bitən bitki növlərinin məcmusuna deyilir. Dünya floraşı 250 min növ çiçəkli bitkilərdən ibarətdir, onun 6,5 minə qədəri Qafqaz floraşını, 4,5 minə qədəri isə Azərbaycan floraşını təşkil edir.

Bitki örtüyü müəyyən sahədə yayılan bitki qruplaşmalarının məcmusudur (fitosenoz).



BİTKİLƏRİN TƏSNİFATI (SİSTEMATİKA)

Müəyyən olunmuşdur ki, hazırda dünyada 2-2,5 mln. canlı orqanizm növü mövcuddur və 500 mln-a qədər növ də vəvvəlki geoloji dövrlərdə möhv olmuşdur.

Ona görə də biologiyanın əsas vəzifələrindən biri canlıların müxtəlifliyini müəyyən etməkdir. Bu məsələlərlə sistematika elmi məşğuldur.

Sistematika (yunanca "sistematikos" – "qaydaya salınmış") yer üzərində mövcud və möhv olan orqanizmlərin müxtəlifliyini və onların qohumluq əlaqələrini öyrənen bioloji elmdir.

Hazırda yer üzərində 350 minə qədər bitki növü vardır. Müasir sistematikanın vəzifəsi orqanizmləri aşkar etmək, təsvir etmək və sistemləşdirməkdən ibarətdir.

Müasir sistematika biologyanın bütün bəhslərinə əsaslanan, xüsusən, sistematikanın nəzəri əsasını təşkil edən təkamül nəzəriyyasının əsaslanan sintetik elmdir.

Sistematikanın bölmələri (bu bölmədəki məlumatlar ilk növbədə müəllimlər üçündür)

Müasir sistematika bir-biri ilə six əlaqədə olan bir neçə bölmədən ibarətdir. Onlardan ən başlıcası taksonomiyadır. "Taksonomiya" termini (yunanca "taksis" – quruluş) 1813-cü ildə isveççəli botanik O. Dekandol tərəfindən təklif edilmişdir. Taksonomiya orqanizmlərin təsnifatının nəzəriyyəsi və praktikasıdır.

Biologiyada təsnifat yeni aşkar edilən və artıq məlum olan orqanizmlərin oxşar və fərqli əlamətlərinə görə bir-birinə tabe olan kateqoriyalar sistemində birləşdirməkdir.

Təsnifatın vacib anı taksonlar arasında oxşar və fərqli əlamətləri müəyyən etmək və bu fərqləri qiymətləndirməkdir.

Cənli orqanizmləri sistemləşdirmək üçün xüsusi termin və adlardan istifadə edilir. XX əsrin əvvəlində sistematikanın ikinci vacib bölməsi – nomenklatura formallaşmışdır. Müasir botanikada mövcud olan takson adlarının toplusu **nomenklatura** adlanır. Adların təyini və istifadəsinə tənzimləyen mövcud olan və qazıntı halında tapılan bitkilərin, göbələklərin və prokariotların adları toplu qaydasında tərtib edilmişdir. Nomenklatura qaydalarının əsas son vəzifəsi ondan ibarətdir ki, hər bir takson müəyyən özünəməxsus adı alsın və həmin adla tanınsın.

Müasir sistematikanın üçüncü bölməsi **filogenetikadır**. Filogenetika (yunanca "filon" – cins, tayfa) orqanizmlərin tarixi qohumluğunu, cənli orqanizmlər ələminin bütövlükündə, eləcə də ayrı-ayrı sistematiq qrupların tarixi inkişafının gedisini müəyyənləşdirməyə xidmət edir. Filogenetika bütövlükdə təkamül nəzəriyyəsinə asaslanır.

Cənli orqanizmlərin sistem tipləri

Cənli orqanizmین çox sayıda sistemləri məlumdur. İlk sistemlər bizim erədan əvvəl IV əsrə meydana çıxmışdır. Qurulma prinsiplərindən asılı olaraq sistemlərin müxtəlifliyi üç əsas tipə bölünür: 1) səni; 2) təbii; 3) genealoji.

Səni bioloji sistemlər bir və bir neçə morfoloji əlamətlər üzərində qurulur; təsnifat obyektlərinin mahiyyətini əks etdirir; az əhəmiyyətli bioloji məlumat daşıyır. Eramızdan əvvəl IV əsrən XVIII əsrin ortalarına qədər botanikada səni sistemlərin hökmranlığı davam edirdi. Məşhur səni sistemi isveç alimi K. Linney (1735) təklif etmişdir.

Səni sistemlərdən fərqli olaraq, təbii sistemlərdə daha çox əlamətlərə görə oxşarlıq və fərqlər nəzərə alınır və oxşarlığına görə bir-birinə daha yaxın olan orqanizmlər sistematiq qruplarda (taksonlar) birləşir.

Tam işlənmiş təbii sistem onunla səciyyələrin ki, burada taksonun mövqeyi onun əsas xassalarını təyin edir. Ona görə də təbii sistemlər özündə böyük bioloji məlumat daşıyır və yüksək proqnostik dəyəri var. Yeni obyektin sistemdə mövqeyini bilişək, onun bəzi xassa və xüsusiyyətlərini qabaqcadan söyləmək olar.

İlk təbii sistemlər XVIII əsrin axırında (A. Jüsyenin sistemi) əmələ gəlmİŞdir. Səni sistemlərdən fərqli olaraq onların tərtibatı və istifadəsi davam edir. Hesablayıcı texnikanın köməyi ilə orqanizmİN fenotipinin müxtəlif xüsusiyyətlərinə aid olan məlumatı nəzərə alıb təhlil etmək mümkündür; çox vaxt onları fenetik sistem adlandırırlar, onlarda qohumluq prinsipi nəzərə alınır.

Genealoji sistemlər XIX əsrin axırında əmələ gəlib. Genealoji sistemlər oxşar və fərqli cəhətlərdən başqa, filogeniyani, yəni orqanizmlərin qohumluğunu əks etdirir.

XX əsrin 50-ci illərindən başlayaraq, zoologiyada, sonra isə botanikada elə sistemlər əmələ gəlmişdir ki, onların müälifləri xüsusi üssullarla (kladistika) filogeniyanın ehtimal olunan ardıcılığını, yəni takamül prosesində taksonların əmələgolma prosesini, aydınlaşdırmaq istəyirdilər. Onlar təklif olunan sistemlərdə diqqəti fərq və oxşarlıq yox, taksonların qohumluğuna calb edib, filogeniyanın təsvir etməyə cəhd edirdilər. Bu kimi sistemlər filogenetik sistemlər adlanır.

Taksonomik kateqoriyalar və taksonlar. Binar nomenklatura

Sistematiikanın müüm anlayışlarından biri taksonomik (sistematik) kateqoriyalar və taksonlardır. Abstrakt coxluğundan yox, ardıcıl bölmənin nəticəsində alınan iyerarxiyada müəyyən dərəcə və ya səviyyəyər taksonomik kateqoriya adlanır. Bitkiləri sistemləşdirmək üçün xüsusi termin və anlayışlardan istifadə olunur. Botanik nomenklaturanın əsas taksonomik kateqoriyaları aşağıdakılardır: növ, cins, fasilə, sıra, sinif, şöbə, alom. Lazım olarsa, aralıq taksonometrik kateqoriyalardan da – yarımnnöv, yarımfasilə, sıra üstü, alom üstü – istifadə etmək olar. Mücərrəd taksonomik kateqoriyalardan fərqli olaraq taksonlar konkretdir. Təsnifat prosesində müəyyən taksonomik qruplara aid edilən mövcud orqanizm qrupları takson adlanır. Məsələn, cinsin və ya növün dərəcələri taksonomik kateqoriyadır, lakin gicicən cinsi və ya ikievli gicicən növü 2 konkret taksondur. Birinci takson gicicən cinsinin mövcud olan növlərini ehət edir, ikinci isə ikievli gicicən növünə aid olan fardları toplayır. Növdən yuxarı olan taksonomik kateqoriyalara aid olan taksonların elmi adı bir latin sözündən ibarətdir, yəni uninominaldır. 1735-ci ildən başlayaraq (K. Linneyin "Bitkilərin növləri" adlı kitabının çap tarixi) iki latin sözündən ibarət olan binominal adlar (Linneyin saləfləri D. Rey və K. Bauqünin təklifi etdiyi) qəbul edilmişdir. Birinci ad növün hansı cinsə aid olduğunu, ikinci ad isə növün epitetini göstərir. Məs., Campanula persicifolia – şəftaltıyarpaq zəngçiçəyi, Campanula latifolia – enliyarpaq zəngçiçəyi; may inciçiçəyi – Chnallaria majalis.

Botanikada qəbul olunan qaydaya görə, bitki növünü binar nomenklatura kimi məlum olan iki adla adlandırmırlar. Elma binar nomenklaturanın daxil edilməsi K. Linneyin xidmətlərindən biridir.

Uniomial adların müəyyən şəkilçisi verilən taksonun hansı taksonomik kateqoriyaya aid olduğunu təyin etməyə imkan yaradır. Bitkilərin fasılələri üçün sonu – aceae, sıralar üçün – ales, sinifaltı üçün – idae, sinif üçün – psida, şöbə üçün – phytä qəbul olunur.

Standart unominal adın əsasında fasılə, sıra, sinifa və s. daxil olan hər hansı bir cinsin adı durur. Məs., Magnoliaceae fasıləsi, Magnoliales sırası, sinifaltı magnoliadae, sinif magnoliopsida, şöbə magnoliopsita, magnolia cinsindən götürür.

Ali kateqoriya taksonları (şöbə, sinif və s.) üçün yuxarıda sadalanan çoxdan müəyyən edilmiş adlar istifadə oluna bilər. Məsələn, örtülütoxumluların sinifləri: ikiləpəlilər – Magnoliopsida və birləpəlilər – Liliopsida müvafiq olaraq Dicotyledones və Monocotylidones, örtülütoxumlular şöbəsinin özü isə Magnoliophyta və ya Angiospermae adlanı bilər.

Quruluşuna görə oxşar növləri cinslərə, cinsləri fəsilələrə, fəsilələri sıralara daxil edirlər. Sıraların adına bu sıraya daxil olan fəsilənin adı verilir. Sıralar siniflərə, siniflər şöbələrə, şöbələr yarımaləmə, yarımaləmə aləmə daxil olur.

Buğdanın sistematikasına misal:

növ – bərk bugda

cins – buğda

fəsilə – taxıl kimilər

sıra – taxılıçıçıklılar və ya qırıcıçıklılar

sinif – birləşənlər

şöbə – örtülütoxumlular

yarımaləmə – ali bitkilər

aləm – bitkilər

aləmüstü – eukariotlar

imperiya (səltənət) – canlı orqanizmlər

Sistematikada çoxlu mübahisilələr olduğundan müxtəlif alımlar müxtəlif taksonomik kateqoriyaları müxtəlif cür şərh edirlər. Məsələn, müəlliflərin bir qismi soğan cinsiini zanbaqkimilər fəsiləsinə, o biri qismi isə müstəqil soğankimilər fəsiləsinə aid edirlər; üçüncü qismi soğankimilər fəsiləsinə zanbaqcıçıklırlar sırasına, digərləri isə nərgicicəklilər sırasına daxil edirlər. Bu cür şərh digər fəsilə və sıralara da aiddir.

Xuxarıda qeyd etdiklərimizdən görünür ki, dərsliklərdə verilən təsnifat şərtlidir, müxtəlif elmi mənbələrdə cürcəcür şərh edilir və dərslikdə təsnifatın ümumi prinsipləri eks olunur.



İBTİDAİ BİTKİLƏR

§22. Yosunlar

Yosunların ümumi xarakteristikası

Yosunlar hüceyrələrinin tərkibində xlorofil olan və asasən suda yaşayan ibtidai şporlu bitkilərdir. Yosunların bəzi növləri (xlorella, plevrokokk və s.) quruda: torpaqda, ağacların, qarın və buzun üzərində yaşayır. Bir qram torpaqda yaşayan yosunların sayı 8 mlrd-dur; yosunlar torpağın 2,0-2,7 m dərinliyində yaşaya bilir. Onların bir çox növləri **miksotrof**, yəni eyni zamanda heterotrof və avtotrof, qidalanın qabiliyyətinə malikdir. Yosunun badəni gövdə, yarpaq və köklərə ayrılmayan tallomdur. Yosunların ölçüləri müxtəlifdir: mikroskopik birhüceyrəli yosunlardan nəhəng coxhüceyrəli qonur yosunlara qədər, masalar, makrosistis yosunu 30-45 m uzuruğunda da ola bilər. Birhüceyrəli yosunlar və yosunların zoosporları, qametləri hərəkətlidir; onların hərəkət orqanoidləri yalançı ayaqlar – psevdopodilar (rizopodilər), kirpiciklər, psevdosililər və ya yalançı kirpiciklər və qamçılardır.

Yosunlar asasən suda yaşayır və sadə quruluşa malik olur. Yosunlar müxtəlifdir, taximən 55 min növü var; onların arasında bir və coxhüceyrəli organizmlər vardır. Əksəriyyətdə toxuma olmur. Bəzi dəniz yosunlarının ölçüləri çox böyük olur, lakin onların yarpaq, gövdə və kök kimi vegetativ orqanları olmur. Bununla əlaqədar olaraq yosunları ibtidai bitkilərə aid edirlər.

Aqlologiya yosunlar haqqında elmdir.



Yosunlar fotosintezedicidir. Lakin xlorofildən başqa onlarda digər piqmentlər də var; onların rəngi sarımtıl, qonur, qırmızı və yaşıl ola bilər. Yosunun hüceyrəsi qılfadan, sitoplazmadan, bir və ya bir neçə nüvədən, bir və ya bir neçə xromatofordan ibarətdir.

Yosunların çoxalma üsulları:

1. Vegetativ (bölmənə ilə, tallomun hissələri ilə, tumurcuqla və s.)
2. Qeyri-cinsi (spor və zoosporlarla)
3. Cinsi (konyuqasiya) və ya avtoqamiya
4. Qametlərin qovuşması nəticəsində cinsi çoxalma. Qametlərin ölçü və formasından asılı olaraq izoqamiya, heteroqamiya, ooqamiya kimi prosesləri ayırdılır.

Izoqamiyada eyni ölçü və formada olan qametlər iştirak edir.

Heteroqamiyada dişli qamet erkək qametdən iri, lakin oxşar olur.


Ooqamiyada dişli qamet (yumurtahüceyrə) erkək qametdən (spermatozoid) iri və qamçısan olur. Yumurtahüceyrəli qametangilər ooqoniya, spermatozoidli qametangilər isə spermatangi və ya anteridi adlanır.

Ela yosunlar var ki, onların qeyri-cinsi və cinsi çoxalma strukturları ayrı-ayrı fərdlərin üzərində inkişaf edir; bu zaman spor əmələ gətirən bitki sporofit adlanır. Digər yosunlarda spor və qametlər eyni bitkida əmələ gəlir.

SƏKİL

34

Yosunlarda cinsi prosesin formaları



Yosunlar bir neçə şöbədən (adətən, 9 şöbədən) ibarətdir:

1. Pirofit
2. Qızılı
3. Diatom
4. Sarımtıl-yaşıl
5. Qonur
6. Qırmızı
7. Evqlen
8. Yaşıl
9. Xara

Yaşama şəraitinə görə suda və sudan kanarda yaşayan yosunlar ayırdılır.

Suda yaşayan yosunlar 2 böyük ekoloji qrupa bölünür: plankton (suda asılmış halda) və bentos (su hövzələrinin dibində) və ya perifiton (sualtı qayaları örtür).

§23. Birhüceyrəli yaşıl yosunlar

Xlamidomonada. Şöbə – yaşıl yosunlar, sinif – volvoks yosunlar, sira – xlamidomonadikimilər. İkiqamçılı hərəkəti formadır.

Xlamidomonadanın quruluşu. Xlamidomonada birhüceyrəli yaşıl yosundur. Gölümçələrə, nohurlara açıq-yaşıl rəng verir, elə bil su "çiçəkləyib". Bu cür "çiçəklənməyə" səbəb suya yaşıl rəng verən xlamidomonadaların toplusudur.

Xlamidomonada hüceyrəsi armudvari formadadır (şək. 35). Onun ön tərəfində bir cüt qamçı yerləşir; onun köməyi ilə yosun hərəkət edir. Bu da onun heyvan orqanizmi ilə qohumluğunu göstərir. Hüceyrə qılfadan, sitoplazmadan, nüvə və iri kasasəkili xloroplastdan ibarətdir. Yosunların xloroplastlarını xromatofor (yunanca "xromoc" – rəngləyirəm, "foros" – daşıyıram) da adlandırırlar. Hüceyrənin ön tərəfində qırmızı rəngli işığahəssas "gözçüyü", hüceyrə sırası ilə dolu olan iri vakuol və iki yüksələcəkli kiçik vakuolu vardır. İşığahəssas gözcük işığı qəbul edir və qamçular vasitəsilə xlamidomonada işığa doğru hərəkət edir. Yüksələcəkli vakuollar vasitəsi ilə xlamidomonada özündə olan artıq suyu ifraz edir.

Xlamidomonada xlorofilli orqanizm olduğundan işığa müstəqil qidalanır; bununla yanaşı, öz bədən səthi ilə hazır üzvi maddələri udu bilir.

Xlamidomonadanın çoxalması. Xlamidomonada cinsi və qeyri-cinsi yolla çoxalır. Qeyri-cinsi yolla çoxalarkən (alverişli şərait olduqda) evvələ bir yerde dayanır, qamçlarını itirir. Onun daxili möhtəviyyatı 4 hissəyə bölünür; hər hüceyrənin 2 qamçısı emalə gəlir və qilafla örtülür. Ana hüceyrənin ümumi qilaflı daxilində gələcəkdə çoxalma və yayılmağa xidmət edəcək 4 xüsusi hüceyra-spor əmələ gəlir. Qamçularla təchiz olunmuş sporlar zoospor adlanır (şək. 36). Xlamidomonadanın qamçılı sporları (zoosporlar) suda müstəqil hərəkət edir. Beləliklə, xlamidomonadanın qeyri-cinsi çoxalması sporlar vasitəsilə baş verir. Ana hüceyrənin ümumi qilaflı dağlıqlıdan sonra kiçik xlamidomonada şəklində sporlar suya çıxır. Bir müddət sonra hüceyrlər böyür (ananın ölçülərinə çatır) və qeyri-cinsi yolla çoxalar.



Cinsi çoxalma prosesində (alverişli şəraitdə: soyuqda, su azaldıqda) xlamidomonadanın ana hüceyrəsində iki qamçılı qamet əmələ gəlir. Ana hüceyrə dağlıqlıdan sonra qametlər suya tökülrək digər xlamidomonadaların qametləri ilə cüt-cüt birləşir və nöticədə bərk qilafla örtülmüş zigot (ziqospor) əmələ gəlir. Əlverişli şəraitdə zigot bölünür və ondan 4 müstəqil xlamidomonada əmələ gəlir.

Xlorellanın quruluşu və çoxalması. Xlorella mikroskopik bir hüceyralı yaşıl yosundur. Sudan başqa, xlorellanın toplusu rütubətli torpaqda, ağaç qabığında,

ŞƏKİL

35

Xlamidomonada və onun quruluşu




ŞƏKİL

36

Xlamidomonadanın quruluşu və çoxalması

1. Qeyri-cini
2. Cinsi



ŞƏKİL

37

Xlorellanın çoxalması

başqa bir hüceyralı yosunların toplusu kimi yaşıl ərp şəklində olur. Xaricdən xlorellanın kürəşəkilli hüceyri qilafla örtülüb; qilaflın altında sitoplazma, nüva, hüceyra yaşıl rəng verən iri xromatofor yerləşir. Digər bitkilərdən fərqli olaraq xlorella fotosintez daha intensiv (aksar bitkilərdən 12 dəfə sürətlə) gedir. Xlorella öz çökisindən xeyli çox oksigen buraxır və çoxlu miqdarda üzvi maddə hazırlayır. Xlorella qeyri-cinsi yolla çoxalır (şək. 37).


§24. Çoxhüceyrəli yaşıl yosunlar

Axar su hövzələrində sualtı aşyalarla (daşlarda) yaşıl rəngli örtük əmələ gətirən, sapşəkilli çoxhüceyrəli yosun **ulotriksdir**. Ulotriks sapını əmələ gətirən hüceyrələr qısa, qalın qilaflı, bir nüvəlidirlər, xromatoforu qapanmayan halqaya oxşayır. Ulotriks xlamidomonada kimi qidalanır (**miksotrof**). Əlverişli şəraitdə ulotriksin hər hüceyrəsi, an altındakı rəngsiz hüceyrədən başqa (bu hüceyrənin vasitəsilə bitki aşyaya yapışır), iki və ya dörd dördqamçılı hərkətli hüceyrələr (zoosporlara) bölünür. Bu sporlar suda bir müddət üzəndə sonra sualtı aşyalarla yapışır, bölünüb yeni sap yosunları (qeyri-cinsi çoxalma) əmələ gətirir. Əlverişsiz şəraitdə yosunun bəzi hüceyrələrində xırda, hərkətli ikiqamçılı qametlər əmələ gəlir. Müxtəlif saplardan əmələ gəlmis qametlər cüt-cüt birləşir və ziqot əmələ gətirir. Onlar qalın qilafla örtülür və uzun müddət sakitlik dövrünü keçirir. Yazda, əlverişli şəraitdə,

ŞƏKİL

38


Sapşəkilli ulotriks yosunu



ŞƏKİL

39

Spirogira



ziqot 4 spor - qamçısız hüceyrəyə bölünür. Onların hər biri sualtı aşyaya yapışaraq yeni sapşəkilli yosun - ulotriksə başlangıç verir (şək. 38).

Spirogiranın quruluşu və çoxalması. Ən geniş yayılan çoxhüceyrəli yosunların nümayəndlərindən biri də spirogira yosunudur. Sakit və dərđün şirin sularda, yapışqan cəngəldər və nohurlarda yaşayır. Yapışqan yığımı, adətən, suda sərbəst üzən spirogira sapının toplusudur. Sapların üzərini selikli maddə əhatə edir.

Spirogira sapşəkilli çoxhüceyrəli yosundur. Bir cərgə hüceyrələrdən ibarətdir. Hüceyrələrinin çoxu bölünür və bunun sayəsində onların sayı çoxalır. Spirogiranın hüceyrələri bürnəvüvalidır, sitoplazma qilaflın divisorluna çökilib, ortasında şirə ilə dolu vakuol vardır. Xromatofor lentşəkillidir (bir və ya bir neçə ləntdən ibarətdir); ləntlər sitoplazmada divaryanı qatlar əmələ gətirir və hüceyrəni spiralvari bürütür (Şək. 39).

Spirogira qeyri-cinsi və cinsi yolla çoxalır. Yanaşı olan iki spirogira sapi ümumi seliklə örtülü. Sonra qarşı-qarşıya yerləşən hüceyrələrdən çıxıntılar uzanır; bu çıxıntılar ucları ilə bir-birinə qovuşurduqda, pillakənə oxşar bir fiqur əmələ gətirir. Çıxıntıların arasındakı arakəsmələr əridikdə bir hüceyrənin möhtəviyyatı ikinci hüceyrənin möhtəviyyatına qarışır və ziqot əmələ gəlir. Bu cür cinsi prosesə, yəni iki hüceyrənin möhtəviyyatının bir-birilə qarışmasına **konyuqasiya** deyilir.

Hər ziqotdan, sakitlik dövründən sonra, 4 spor inkişaf edir və hər spordan yeni spirogira əmələ gəlir.

Qeyri-cinsi çoxalma zamanı onun sapi ayrı-ayrı hissələrə qırılır; hər hissədən yeni spirogira inkişaf edir.

§25. Yosunların müxtəlifliyi və əhəmiyyəti

Dəniz yosunlarının müxtəlifliyi. İndiya qədər kiçik mikroskopik yosunlardan söhbət açdıq. Lakin, uzunluğu bir neçə metrə çatan iri yosunlar da mövcuddur. Onların toplusu sualtı meşələr və cəngəllikləri əmələ gətirə bilər. Bir qədər kiçik olan müxtəlif dəniz yosunlarını dayazlıqlarda, sahilə çırpan dalgalarda, qabarma zonasında görmək olar. Onlar budaqlanan kolcuqlar, lövhəciklər, selikli qaytan şəklində olurlar.

Dəniz yosunlarının bir çoxu yaşıl yosunlara aiddir. Məsələn, Xəzər dənizində geniş yayılmış yaşıl yosun ulva. O, cinsi və qeyri-cinsi yolla çoxalır. Ulvanın qeyri-cinsi yolla çoxalması qamçılı 4 zoosporla, cinsi çoxalması isə qamçılı 2 qametlə baş verir. Dənizlərdə dəha çox qonur və qırmızı yosunlar yayılıb. Bu yosunlarda xlorofildən başqa digər pигmentlər də əmələ gəlir. Qonur yosunlar tünd zeytuni,

qonur və ya qəhvəyi, bəzi vaxtlar isə qara rəngdə olur. Qırmızı yosunlar çox gözəl olur; onların rəngləri çəhraydan tünd qırmızıya qədər olur. Digər fotosintezidici orqanizmlər kimi, yosunların qidalanması üçün günəş işığı lazımdır. Buna görə yosunlar suyun dərinliklərində yaşaya bilmir. Yaşılı və qonur yosunların toplusu 20 m dərinlikdə, qırmızı yosunlarının isə 200 m-ə qədər dərinlikdə olur. Yosunların çoxu, adətən, sualtı qayalarda və ya suyun dibindəki daşlıqlarda yayılır. Qida maddələrinin ehtiyatı az olan yerlərdə yosun olmur.

Laminariya və fukus qonur yosunlardır. İri, qonur, çoxillik laminariya adlanan yosun Uzaq Şərqi və Şimal dənizlərində yayılıb. Onun ölçüləri bir neçə metrə çatır, bədəni saplaşın üzərində uzunsov yarpağa bənzəyir (şək. 40). Yosunların əsl kök, yarpaq və gövdələri olmur. Laminariya kökşəkilli çıxıntılarının – rizoidlərinin (yunanca "riza" – kök, "eydos" – növ) – köməyi ilə dənizin dibinə möhkəm yapısır. Rizoidlər, digər yosunlardakı kimi, bərkidilmək üçündür. Su kökşəkilli çıxıntıların

səthi ilə sorulur. Laminariyanın daxili quruluşu müəkkəbdür. Onun daxilində ali bitkilərdə olan əlavəbənzər borularla oxşar (yadınıza salın əlavəbənzər borular nəyə xidmət edir) əlavəbənzər hüceyrələr əməla gəlir.

Laminariya xüsusi qeyri-cinsi orqanlar – sporangılarda əməla galan sporlar vasitəsilə çoxalır (şək. 41).

Sahilyanı zonada yerləşən qonur yosunların bir nümayəndəsi da fukusdur. Kəmərşəkilli fukusun uzunluğu 50 sm-ə çatır. Hava ilə dolu olan hissəsinin köməyi ilə suda özünü şəqu vəziyyətdə saxlayır. Su çəkildikdə fukus kolluğu quruda qalır.

Yosunların Əhəmiyyəti. Suyun dibində yaşayış iri yosunlardan başqa, dənizlərdə, okeanlarda çoxlu miqdardı mikroskopik yosunlar – fitoplankton (yunanca "fiton" – bitki, "planktos" – azan) suyun orta qalın qatlarında üzür. Arktik suların üst qatlarında 1 m^3 -da 20-30 mln belə yosunların fərdləri yayılıb. Kiçik dəniz heyvanları yosunlarla, vətəgə balıqları isə kiçik dəniz heyvanları ilə qidalanır, yanı

ŞƏKİL

40

Yosunlar

- Qonur yosunlar:

 1. Qoşqulu fukus
 2. Şəkərli laminariya
 3. Yeməli alarıya
 4. Qarışq sarqassum

- Qırmızı yosunlar:

 5. Parlı porfira
 6. Damarlı fillofora
 7. Qat-qat anvelsiya

- Yaşıl yosunlar:

 8. Süpürgəvari asetabuları
 9. Kövrək kodium
 10. Açıq-yaşıl ulva
 11. Adi xara




ŞƏKİL

41

Qonur yosun laminariyanın hayat tsikli

Bir çox qonur yosunlar kimi, laminariyada heteromorf növbələşir. Meyozun nəticəsində hərəkatlı haploid zoosporlar sporangılarda əməla gəlir. Onlardan hərəkatlı spermii və hərəkətsiz yumurtaya-hüceyrə verən mikroskopik sapşəkilli qametoftilər böyükür. Sada qonur yosunların sporofit və qametoftili çox vaxt oxşar olur, yəni izomorf nöslərin növbələşməsi baş verir.



bu o deməkdir ki, həmin yosunlar qida zəncirinin başlanğıcını təşkil edir. Dənizin dibində yayılan yosunların da əhəmiyyəti çox böyükdür. Onların kollasması balıqların və su heyvanlarının sağınacaq yeridir, bəziləri üçün (dəniz kirpileri) isə əsas qida mənbəyidir.

Bir çox dəniz yosunları insan tərəfindən istifadə edilir. Bir sıra ölkələrdə yosunların qida kimi əhəmiyyəti böyükdür (məsələn, laminariya (dəniz kalası) və bəzi qırmızı yosunlar). Yod istehsalı sonayesində, aqar-aqar maddəsinin alınmasında (qırnağı sonayesində, mikrobiologiyada) qırmızı yosunlardan istifadə olunur. Yosunlar gübrə kimi də istifada olunur; bəzi yosunlardan dərman hazırlanırlar; diatom adlanan yosunlardan alınan diatomit maddəsi sonayeda cılalama işində, dinamit, maye şüsa, sabun və boyaların hazırlanmasında istifadə olunur. Birhüceyrəli yosun – *xlorella* – kosmik gəmilərdə və sualtı qayıqlarda havanın normal tərkibini bərpa etmək üçün istifadə edilir. Yosunların parazit və zəhərli nümayəndələri də var.



7

ALİ BITKİLƏR

Ali bitkilərdə toxumalara və vegetativ orqanlara (kök, gövdə, yarpaq) differensiasiya, həmçinin inkişaf tsiklində növbələşməsi xasdır. Bitki bir-birini avaz edən iki inkişaf fazasından (qametofit və sporofit) ibarətdir.

Qametofit – cinsi nəsildir. Üzərndə cinsi orqanlar (anteridi və arxeqoni) amələ gəlir. Bunların cinsi orqanları coxhüceyrəlidir.

Anteridi – xarici divarı bir və ya bir neçə qatdan ibarət dölsüz hüceyrələr, örtülüən ovalşəkilli və ya dairəvi cisimlərdir. Anteridilərdən spermagen hüceyrələr, onlardan da erkək qametlər – hərəkətli spermatozoidlər – inkişaf edir. Onlar ancəq suda hərəkət edir.

Arxeqoni – aşağısı genişlənmiş qarınçıdan, yuxarısı isə ensiz boyuncudan ibarət olan kolbavari cisimdir. Arxeqonini qurumadan qoruyan dölsüz hüceyrələr onu xaricdən əhatə edir. Qarınçı hissəsində hərəkətsiz diş qamet – yumurta-hüceyrə – yerləşir. Yumurta-hüceyrədən yuxarıda boğaz kanal hüceyrəsi yerləşir. Yumurta-hüceyrə yetişdikdə kanal hüceyrələri siliklə örtülür və arxeqoni təpə tərəfdən açılır. Spermatozoid selik maddələri ilə arxeqoninin qarınçıına keçir və orada yumurta-hüceyrə ilə qovuşur; mayalanma baş verir. Örtültoxumlu və bəzi çilpaqtoksumlu bitkilər istisna olmaqla, digər ali bitkilərdə arxeqonilər vardır.

Ali bitkilərin diş cinsiyət orqanı arxeqoni mamırarda, qızılımlarda və əksər çilpaqtoksumlularda müşahidə olunur. Takamül prosesində arxeqoninin quruluşu sadalşmış və çiçaklı bitkilərin rüseyim kisəsində yalnız yumurta-hüceyrə şəklində qalmışdır.

Sporofit – üzərində qeyri-cinsi çoxalma orqanları (sporangilər) formalaşan qeyri-cinsi nəsildir. Sporangılarda sporlar əmələ gəlir. Sporofit diploiddir. Ali bitkilərin reduksion bölünməsi sporların sporangılarda əmələ gəlməsi zaman baş verir. Spor haploiddir, ondan qametofit inkişaf edir. Qametofit da haploiddir. Mayalanma zamanı haploid diploid vəziyyətinə keçir. Ziqot diploiddir, ondan sporofit inkişaf edir.

Ali bitkilərin yaşlı yosunlardan əmələ gəldiyi ehtimal edilir. Bunu aşağıdakı müdddəalar sübut edir:

1. Bitki aləminin geoloji tarixində ali bitkilər erasından əvvəl yosunlar erası olmuşdur;
2. Nəsli kəsilmiş qədim ali bitkilərin (psilofitlərin və ya riniofiltlərin) yosunlarla (budaqlanmaya görə) oxşarlığı vardır;
3. Ali bitkilərdə və yosunların çoxunda olan nəsil növbələşməsindəki oxşarlıq;
4. Ali bitkilərin çoxunda erkək cinsi hüceyrələr sərbəst hərəkətilidir və onların qamçıları vardır;
5. Xloroplastların quruluşunda və funksiyalarında oxşarlıq.

Ali bitkilərin quruya çıxması ilə xüsusi su təminatına, cinsiyət orqanlarının qurumaqdan müdafiəsinə uyğunlaşmalar, cinsi prosesin hayatı keçməsi üçün – çoxhüceyrəli cinsiyət orqanları, sporofitin morfoloji diferensiasiyası və çoxhüceyrəli spor qutucuğu və ya sporangi, toxumaların mexaniki və ötürüçü sistemləri, dəricik, ağızçıqlar və s. kimi xüsusi uyğunlaşmalar yaranmışdır.

Adətən, ali bitkiləri 4 əsas qrupa – mamırkimilərə, qızıkimilərə, çılpaqtioxumlulara və örtülütxoxumlulara böylür. Lakin hal-hazırda onları 9 şöbəyə – riniofiltlər, zoosterifillofitlər, mamırkimilər, plaunkimilər, psilotkimilər, qatrıqırıqkimilər, qızılalar, çılpaq- və örtülütxoxulu bitkilər böylür. Birinci iki şöbə nəsli kəsilmiş bitkilərin qazıntı halında olan formalandır.

§26. Mamırkimilər şöbəsi

Mamırkimilər şöbəsi 3 sinfə ayrıılır:

1. Ciyərotu; 2. Antoserot; 3. Yarpaqlı mamurlar (şək. 42).

Mamırkimiləri, adətən, mamurlar adlandırlırlar, lakin dəqiq elmi mənənda mamurlar mamırkimilər şöbəsinin yarpaqlı-gövdəli və ya əsl mamırların yalnız bir və daha böyük qrupunun nümayəndələridir. Onlara yaşlı quş mamır və sfaqnum addır.

Mamırkimilər 35 minə qədər növ daxildir. Onlar Şimal yarımkürəsində, eləcə də tropik dağ yüksəkliliklərində geniş yayılıb, böyük sahələrdə (bataqlıq yerlərdə, meşələrdə) bitki örtüyündə üstünlük təşkil edir.

Briologiya mamırlar
haqqında elmdir



ŞƏKİL

42

Mamırkimilər.

Antoserot mamırlar:

1. Hamar antoserot

Ciyərotu mamır:

2. Üzən riqçiya

3. Müxtalif şəkilli marşansiya

3a. Dışı tallom

3b. Erkək tallom

3c. Ayrılmış sabətcik
(böyüdüllük)

4. Xis pelliysi

4a. Dışı tallom

Yarpaqlı mamırlar:

5. Magellan sfaqnumu

6. Hirqenzon sfaqnumu

6a. Ayrılmış budaq

7. Yaşlı quş mamır

7a. Yarpaq

7b. Qutucuq

Quruluşu

Mamırın bədəni (qametofit) tallom, gövdə (gövdəvari ox) və yarpağa (yarpaqvari çıxıntılar) bələndir.

Mamurların əsl boruları və yaxşı inkişaf etmiş mexaniki toxuması yoxdur. Bəzi mamurların bədəni yarpaqsızlı tallom şəklində olur. Mamurların kökləri yoxdur. Mamurların çoxunda rizoidlər – kökəoxşar rəngsiz çıxıntılar – inkişaf edir. Onların hamisi alçaq boyıldur (əksər növlər 1mm-dən bir neçə sm-ə qədər, nadir haldə iki, 60 sm uzunluğu olan formalardır), əksər mamurlar çoxilik bitkilərdir.

Coxalması

Mamurların inkişaf tsiklində qametofit üstünlük təşkil edir. O, cinsi çoxalma ilə yanışı, fotosintez, su təminatı, mineral qidalanma funksiyalarını da yerinə yetirir. Sporofitin faaliyyəti spor əmələ gətirməklə möhdudlaşdır. Üzərində tumurcuq olan ilk protonema birləşcəyərəli spordan böyükür. Tumurcuqdan qametofit adlanan ləvhəcikli və ya yarpaqlı zoqlar inkişaf edir. Beləliklə, protonema, tumurcuq və onlardan inkişaf edən qametoforlar mamurkimilərin qametofitini təşkil edir. Mamurkimilər birevlə və ikievlə bitkilərdir. Cinsi çoxalma orqanları qruplara yerləşir. Anteridilər saplaşın üzərində birqət qılıflı uzunsov və ya dairəvi kisacıklardır. Arxeqoni içində iri yumurta hüceyrə olan, ensiz boyuncuq və genişlənmiş qarncıçıdan ibarət olan butulka formasında çoxhüceyrəli törəmədir.

Yaşıl quş mamarı


Yaşıl quş mamırı mamurların geniş yayılmış nümayəndəsidir; rütubətli meşələrdə sis örtük əmələ gətirir. Onun gövdəsi dik qalıx (40 sm qədər), bir neçə qat hüceyrədən ibarət ensiz neşərşəkili yarpaqlarla örtülü. Yarpağın ortasında mərkəzi damara oxşar ötürüçü uzunsov və qalındıvarlı mexaniki hüceyrələr formalıdır. Yarpağın üzərində qisa xlorofildəşiyici lisflərden yaşıl saçqalar əmələ gəlir; bu fotosintezedici toxumadır. Gövdənin dibində çoxhüceyrəli rizoidlər inkişaf edir (şək. 43). Yan-yana yaşayan müxtəlif cinsli bitkilərin gövdələrinin tapşısında cinsi çoxalma orqanları yerləşir. Erkek fərdin üzərindəki anteridilərin ətrafında rozet əmələ gətirən iri qırmızımtıl və ya sarımtıl yarpaqlar yerləşir. Anteridi – içində spermatozoidlər inkişaf edən qısa saplaqlı kisacıkdır. Arxeqonilər qruplara toplanır və dişi cinsi tumurcuğu əmələ gətirir. Arxeqonilər uzun ensiz boyuncuqlu və genişlənmiş qarncıçı olan kolbaşaklı törəmədir; arxeqonidə yumurta-hüceyrə inkişaf edir.

Su mühitində (yəni suyun iştirakı ilə) yumurta-hüceyrənin (arxeqoninin) spermatozoidləşməyənalanmasından sonra sporofit inkişaf edir. Sporofit üç hissədən ibarətdir: oturaq, saplaq və içərisində sporlar əmələ gələn qutucuq. Qutucuq üstdən qalpaqcığla örtülüb; qalpaqcığın altında qutucuğun qalpaqcığı yerləşir. Qutucuğun içində sporla dolu kisə yerləşir. Qutucuğun ucu dilimli qalpaqcığla örtülüdür;

Yaşıl mamırın hayat tsikli (yaşıl quş mamarı)

ŞƏKİL

43



həmin dilimli qalpaqcığın məsamaləri var. Qutucuq örtən qalpaqcığ düşür və sporlar yayılır. Düşən sporlar cürcər və yaşıl budaqlanmış saplaq şəklində protonema və ya törəmə əmələ gətirir. Protonemanın üzərində tumurcuq əmələ gəlir və bir müddət sonra qametofit inkişaf edir. Yaşıl quş mamırı çoxilik bitkidir.

Sfaqnum mamarı

Sfaqnum mamırının quruluşu çox sadədir: onun protonemasi sapşaklı yox, ləvhəşəkillidir; gövdədə ötürüçü yollar yoxdur, rizoidlər ancaq protonemada olur, qutucuq qalpaqcısdır.

Sfaqnum mamıri budaqlanan bitkidir, gövdənin üzərini yarpaqlar six örtür. Rütubətli yerlərdə, bəzən suda yayılıb. Bir müddət sonra sfaqnum mamıri aşağı hissəsindən çürüyür. Gövdənin quruluşu sadadır: gövdənin mərkəzində ötürüçü funksiyunu yerinə yetirən, nazikdirəvər hüceyrələr yerləşir; bunlar da, öz növbəsində mexaniki funksiyunu yerinə yetirən qalndırvılar qəhvəyi rongdə hüceyrələrə əhatə olunub. "Yarpaqlarında" iki cür hüceyra vardır: canlı, xlorofilla zəngin hüceyrələr və qabığın epidermis hüceyrələrinə oxşar ölü hüceyrələr. Ölü hüceyrələr bitkida su anbarı vəzifəsini yerinə yetirir (öz çəkisindən 30-40 dəfə çox su hopdurur). Sfaqnum mamıri quruduqda onun ölü hüceyrələri ağ rəngə boyanır, ona görə də onu ağ mamır da adlandırırlar. Sfaqnum mamıri birevli bitkidir. Anteridilər yan budaqcıqların üzərində yarpaq qoltuğunda inkişaf edir, arxeqonilər isə bitkinin təpəsində yarpağın rozet qoltuğunda inkişaf edir.

Mamırların təsərrüfat əhəmiyyəti və təbiətdə rolü

Sfaqnum mamıri gövdənin yuxarı hissəsindən böyüdükcə aşağı hissəsi çürüyür; aşağı hissənin çürüməsi natiqasında torf əmələ gelir. Mamırin möhv olmuş gövdə hissələri suyun içinə töküür, qat-qat yiğilir və oksigen az olan mühitdə tam çürümür, turş mühit əmələ gətirir; belə mühitdə göbələk və bakteriyalar inkişaf edə bilmir. Bununla əlaqədar mamırin möhv olmuş hissələrinin parçalanması və ya çürüməsi longiyir. Əlverişli şəraitdə belə, torfun artması çox ləng gedir (10 il ərzində 1 sm). Torf qiyamılı yanacaq və gübərdir. Kənd təsərrüfatında torfdan kompostun (müxtəlif gübərlərin qarışığı) hazırlanması, qaramal üçün döşənək, meyvə və toxumların saxlanması üçün istifadə edirlər. Tikintidə izolyasiya materialı, kimya sənayesində – plastik kütələnin hazırlanmasında, təbabətdə – hiqroskopik (suyu özüna çəkən) material kimi istifadə olunur.

Sfaqnum mamırnadən qoruyan sfaqnol maddəsi olduğu üçün o, bakterisid xüsusiyyətə malikdir. Mamırlardan ağaç spirti və karbol turşusu alınır.

§27. Plaunkimilər, Qatırquyuğukimilər və Qızıkimilər

Ümumi xarakteristikaları

Hal-hazırda bu qədim bitkilərin əksər hissəsi möhv olub.

Xarici görünüşünə görə müxtəlif olan bu bitkilər müxtəlif ekoloji şəraitdə yayılıb. Müləyim zonada ot bitkiləri çoxillilik kökümsovlu otlar şəklində rütubətli meşələrdə yayılıb; bəzi nümayəndələri bataqlıqdə, su hövzələrində inkişaf edir, onların yarpaqları qışa doğru möhv olur. Tropik meşələrdə hündürlüyü 25 m, diametri 50 sm olan odunlaşmış sütnvari (palma şəkilli) gövdəli formaları yaşayır.

Gövdənin təpəsində böyük ləlkəvari, homişayıl yarpaqlardan çatır əmələ gelir. Otşəkilli qıjılardan arasında bir neçə mm ölçüsündə olan kiçik bitkilər də yayılıb. Qızıkimilərin hayat tsiklində sporofit hökmənlilik edir. Bütün qıjılardan sporofiti çoxillilikdir, lakin seratoptoris adlı qıjının sporofiti birillilikdir. Qıjının sporofiti mürəkkəb quruluşa malikdir. Kökümsov gövdənin təpəsində qıjının yarpaqları inkişaf edir, aşağıda isə əlavə köklər torpağın daxilinə keçir. Çox hallarda köklərin üzərində ayircı tumurcuqlar əmələ gelir; onların vasitəsilə bitkinin vegetativ çoxalması tömən olunur.

Əksər bitkilərin yeraltı və ya yerüstü sərilən gövdələri var; onların kök və gövdəsində differensiasiya olunmuş toxumaları vardır. Müxtəlif qıjılarda yarpaqları müxtəlif ölçüdə və formada olaraq ucdn böyükür.

Yarpağın alt tərəfində topa ilə yığılmış sporangıllar yerləşir. Sporangının divarı dağlıqlıda sporlar yayılır. Bir bitkinin üzərində on mindən milyarda qədər spor olur.

Rütubətli torpağa düşmüş spor cücarır və çox kiçik, ürəkşəkilli yaşılı lövhəcik (1-2 sm) əmələ gətirir. Bu, qıjının ilk cürcətisi (protal) qəmetotifidir. O, torpağı rizoид vasitəsilə bərkirir.

Protal ikicinslidir (nadir hallarda bircinsli); onun üzərində anteridi və arxeqoni əmələ gelir. Mayalanma su mühitində baş verir (yağışda və ya şəh əmələ gələndə). Mayalanmış yumurta-hüceyrədən sporofitin rüseyimi inkişaf edir, o, cürcətinin toxumlarına bitişən saplaşığı (haustorisi) ilə protalın qida maddələrindən istifadə edir. Rüseyim, rüseyim kökcükündən, tumurcuqdan və ilk rüseyim yarpağından ibarətdir. Beləliklə, qıjılarn qəmetotifi rütubətli yerlərə uyğunlaşır, sporofit isə quru mühit sakınıdır. Təsərrüfatda əhəmiyyəti və təbiətdə roluna gəlince, onların bəzi növləri təbabətdə, insan bağışaqlarında parazitlik edən qurdular tələf etmək (erkək qılı), açıq yaraların, öskürəyin və boğaz ağrısının müalicəsi üçün istifadə olunur. Bəzi qıjılalar dekorativ bitki kimi akvariumda, su hövzələrində (salvinia, azolla) istifadə edilir. Bəzi növləri torfun əmələ gəlməsində də iştirak edir.

Pteridologiya qıjılalar haqqında elmdir.

Psiloftitlər və mamırlar. İlk dəfə paleozoy erasının ordovik dövründə əmələ gelir. Qızıkimilərin ən qədim (plau) forması silur dövrünün sonunda əmələ gəlmışdır.

§28. Plaunkimilər şöbəsi

Plaunkimilər ali bitkilərin ən qədim şöbələrindən biridir. Zahirən yaşlı mamırlara oxşayan, həmişəyaşıl çoxillik bitkilərdir. Meşələrdə, xüsusiələ də iynayarpaqlı meşələrdə yayılıbdır. 400-ə qədər növü məlumdur.

Quruluşu. Plaunkimilərin gövdələri üzərində yarpaqlar növbəli, nadir hallarda qarşı-qarşıya və ya topa şəklində yerləşir. Onların yeraltı zoqları kökümsov tiplidir. Yerüstü zoqları sarılıq və azacılıq qalxmış vəziyyətdədir. Əlavə kökləri vardır. Gövdə və köklərin budaqlanması dixotomikdir (sadə çəngəlvəri) (şək. 44).


Coxalması. Plaunkimilərin arasında bərabər və qeyri-bərabər sporlu bitkilər mövcuddur. Bərabərспорlu bitkilərin yeraltı və ya yarımyeraltı, ətli qametofitlərinin uzunluğu 2,2 mm olur. Müxtəlifsporlu qametofitlər bircinslidir, yaşıl olmur, sporda olan qida maddələrini istifadə edib bir neçə həftə ərzində inkişaf edir; yetişdikdə sporun qilaftından bir qədər xaricə çıxır. Cinsi orqanları anteridi və arxeqonilərdir; mayalanmadan sonra ziqtodan rüşeym inkişaf edir.

Plaunların sporofiti çoxillik həmişəyaşıl bitkidir. Plaunun gövdəsi ayılıq-qalxan, yuxarıya haçalanın və dik qalxan 25 sm olan kiçik budaqcıqlar əmələ gatırır; uzunsov, itiuelu pulcuqlu yarpaqlar ilə six örtülüür. Dik qalxan zoqların təpəsində sporular dolu sünbülçükler və ya təpə tumurcuqları yerləşir. Bəzi qametofitlər 12-20 il ərzində torpaqda (göbeləklərlə simbiozda) inkişaf edir, rizoidləri vardır, xloroplastları yoxdur. Bəzi növlərin qametofitləri torpağın üzərində inkişaf edir,

ŞƏKİL

44

Sancaqvari plaun



onların hüceyrələrində xloroplastlar əmələ gelir. Bərabərспорlu plaunlarda protal yeraltı və ya yarımyeraltı olur, saprofit və ya yarımsaprofitdir, ikicinslidir. Ziqt sakitlik dövrü keçirmədən cúcırır və rüşeymə başlanğıc verir. Gövdə və kökümsov hissələri ilə vegetativ yolla çoxalır. Bəzi plaunların ixtisaslaşmış vegetativ çoxalma orqanları vardır. Bunlar kökü üzərində çıxan yumrular, zoğun təpəsindən çıxan soğanaqcıqlar və ya tumurcuqlardan ibarətdir.

§29. Qatırquyuğukimilər şöbəsi

Quruluşu. Qatırquyuğular dik qalxan, bugumlu (bugumarası) və düyünlü, gövdəsi üzərində topa düzüllüşə malik yarpaqları olan bitkilərdir. Onlar ot bitkiləri olub, gövdələrinin uzunluğu bir neçə sm-dan bir neçə metrə çatır. Hündürlüyü 15 m, diametri 0,5 m olan odurlaşmış gövdəyə malik formalarının nəslü kəsilmişdir. Qatırquyuğukimilərin sacıyyəvi xüsusiyyəti ondan ibarətdir ki, onlarda sporangi daşıyan spordasıyıcı zoqlar var.


Coxalması. Cinsi nəslü qametofitdir (protal və ya cúcerti). Qametofitin üzərində anteridi və arxeqoni əmələ gatır. Anteridlarda çoxqamçı spermatozooidlər, arxeqoniyalarda yumurta-hüceyrələr inkişaf edir. Mayalanma bir damcı suda baş verir, ziqtodan sakitlik dövrü keçirmədən sporofit böyükür.

Qatırquyuğu. Hal-hazırda bunların bir sınıfı mövcuddur. Qatırquyuğular fəsiləsindən olan qatırquyuğu geniş yayılmışdır.

Qatırquyuğu birillik, yerüstü zoqları olan ot bitkisidir. Ölçüllərinə görə müxtəlifdir: hündürlüyü 5-15 sm, diametri 0,5-1,0 mm olan cirdən boylu və bir neçə metr uzunluğu olan (çoxqullu qatırquyuğunun uzunluğu 9 m-ə çatır) növləri vardır.

Tropik meşələrdə yayılan qatırquyuğuların hündürlüyü 12 m-ə çatır. Qatırquyuğu bitkisinin yeraltı hissəsi kökümsovudur; o, sürünən və budaqlanandır; özündə qida maddələri toplayır (yumrular əmələ gatır) və vegetativ çoxalma orqanıdır. Çöl qatırquyuğu bitkisində üç növ zoğ əmələ gatır:

1. Çoxillik yeraltı zoğ – kökümsov
2. Spordasıyıcı sünbülçükleri olan qızılı-qonur yaz zoqları
3. Yaşıl fotosintezedici gövdəcikləri olan yay zoqları




Qatırquyuğu

1. Yaz zoğu
2. Yay zoğu
3. Kökümsov

Yerüstü zoqlar təpə hissəsi ilə böyükür. Yay zoqları vegetativ, budaqlanan, fotosintez edicidir və bugumlardan təşkil olunmuşdur; bugumları yaxşı inkişaf etmişdir. Bugumlardan topa yerləşən və haçalanın budaqlar şaxələnir.

ŞƏKİL 45

- Müxtəlif qatırquyuşukimilər
1. Cöl qatırquyuşunun spordaşıcı yaz zoğu
 2. Cöl qatırquyuşunun spordaşıcı yay zoğu
 3. Meşə qatırquyuşu
 4. Çəmən qatırquyuşu



Seçilməyən yarpaqlar dilimli qina bitişir və bugumarasının aşağı hissəsini örtür. Gövdənin epidermis hüceyrələrində silisium oksidi toplanır, ona görə də heyvanların yemində istifadə olunmur.

Yaz zoğları spor əmələ gətirir, assimilyasiya etmir, budaqlanmur, onların təpəsində spordaşıcı sünbülçüklər əmələ gəlir. Sporlar yetişdikdən sonra zoğlar məhv olur. Kürəşəklli sporlar bu sporların yayılmasını təmin edən 4 ədəd yığılıb-açılan ləntlə əhatələnmişdir.

Cürcətilər bircinslidirlər: erkək və dişi, bəzən ikicinsli olurlar (şək. 45).

Ş30. Qıjikimilər şöbəsi

Qıjilar ali bitkilərin qədim qrupudur. Hal-hazırda 300 cins və 10000-dən çox növü mövcuddur; müxtəlif ekoloji şəraitdə yayılmışdır.

Mülayim zonada rütubətli meşələrdə yayılmış ot bitkiləridir, çoxillik kökümsovlu otlardır. Qıjiların bəzi növləri bataqlıqlarda və göllərdə yayılmışdır, qısa doğru yarpaqları məhv olur. Hündürlüyü 20 m-ə çatan süntunvari gövdəsi olan ağaçşəklli qıjilar rütubətli tropik meşələrdə yayılıb. Gövdənin təpəsində iki lələkvə həmisiyəyiş yarpaqlardan əmələ gələn çatır yerləşir.

Quruluşu. Qıjiların həyat tsiklində sporofit üstünlük təşkil edir. Əksər qıjiların sporofiti çoxillikdir, lakin onların arasında (seropteris cinsinin növləri) birilliliklər də (hər il məhv olur, yerinə yeni sporofitə başlangıç verən tumurcuq saxlayır) mövcuddur. Qıjinin sporofiti mürəkkəb quruluşa malikdir. Kökümsovdan dik yuxarı yarpaqlar, aşağı isə əlavə köklər ayrılır (ilk köl tez məhv olur). Çox vaxt köklərin üzərində bitkinin vegetativ çoxalmasını təmin edən, ayrılan tumurcuqlar əmələ gəlir.

Qıjiların səriliyə, yeriüstü və ya yeralı gövdələri olur; onların kökləri və gövdələri ixtisaslaşmış toxumalarдан ibarətdir. Müxtəlif növlərin yarpaqlarının forma və ölçülüyü müxtəlifdir, lakin çoxlarında yarpaqlar iridir, ucu ilə böyükür, yarpağın mezofilində ayrılan tumurcuğun tamlı qoyulur. Qıjikimilərin yarpaqları ayndöşayı və ya qıj yarpağı adlanır. Qıjiların yeriüstü formalarının çoxunda yarpaqlar 2 tipdə olur – dölsüz (steril) və spordaşıcı (yarpağın dimorfizmi). Quraqlıq mündətində ancaq spordaşıcı yarpaqlar inkişaf edir. Dimorfizmin bu forması sporların yayılmasına təkan verir: sporangıllar onları əhatə edən yarpaqların üstüne qalxır, quru havanın və küləyin təsirinə məruz qalır. Ağaclaşmış qıjiların bu kimi deformizmi olmur. Onların yarpaqları eyni vaxtda həm fotosintezidici, həm də spordaşıcı orqandır.

Coxalması. Yarpaqların alt səthində qabarıcıqlar əmələ gəlir, onların altında topa şəklində sporangıllar yerləşir: onların üzərində örtük var. Sporangının divarı dağlıqlıdan sonra sporlar yayılır. Bir bitkinin üzərində yüz milyon və milyard sayıda spor olur. Əlverişli şəraitə (rütubətli torpaq) düşmüş spor cürçər və çox kiçik, 1 sm olan, ürkəşəklli yaşıllı lövhəcik protal əmələ gətirir. Cürcətinin (qametofitin) aşağı səthində rizoidlər əmələ gəlir; həmin rizoidlər vasitəsilə cavan bitkilər torpağa bərkidilir. Cürcəti ikicinslidir (su qıjalarında bircinslidir). Cürcətinin üzərində anteridi və arxeponi əmələ gəlir. Mayalanma su mühitində (şel, yağış, su qıjalarında suyun altında) baş verir. Mayalanmış yumurta hüceyrədən haustoridən (ayaqcıdan) ibarət olan sporofit rüşeyimi inkişaf edir; haustori vasitəsilə rüşeyim cürcətinin toxumasına bitişir və ondan qida maddələrini mənimsiyir. Rüşeyim özü rüşeyim kökçüyündən, tumurcuqdan və rüşeyimin ilk yarpağı olan "lapədən" ibarətdir. Beləliklə, qıjaların qametofiti rütubətli şəraitə uyğunlaşdır, sporofit isə quru mühitin bitkisidir (şək. 46).


Qıjiların təsərrüfatda əhəmiyyəti və təbiətdə rolü

Qıj yarpağının sərt davamlı və uzun oxu müxtəlif məməlatlarda istehsalında istifadə olunur; onların bəzi növləri tababətdə istifadə edilir; qurdular tələf etmək üçün, aqıq yaraların, öskürkə və boğaz ağrılalarının müalicəsi üçün istifadə olunur. Qıjiların çoxu dekorativ bitki kimi (liqodium, aneliya), akvarium və su hövzələrində (salviniya və karolina azollası) istifadə olunur. Virciniya vudvardiyası sfaqnum bataqlıqlarında kökümsovları digər bataqlıq bitkiləri ilə kələf əmələ gatırarak torfun

ŞEKİL

46

Qijinin çoxalması və inkişafi



yaranmasında iştirak edir. Azolun növləri torpağı azotla zənginləşdirən yaşıl gübə kimi kond tosərrüfatında istifadə olunur.

Paleozoy erasının daş-kömür dövrü qızılımaların sürətli inkişafı, onların Yer üzərindəki bitkilər arasında hökmərin qrup olduğu dövr olmuşdur. Ayrı-ayrı ağaçsaklı növlər (sinqilyarılар və lepidodendronlar) 40 m hündürlüyə çatırdı. İsti və rütubətli ildim şəraiti bu bitkilərin geniş yayılmasına tökan verirdi. Külli miqdarda qızılalar oksigensiz mühitdə çökəmə süxurlarının qalın qatları altında bir neçə milyon il ərzində tədricən daş kömürə çevrilmişdir.

Ş31. Çilpaqtoxumlular şöbəsi

350 mln il bundan qabaq devon dövründə əmələ gələn qədim bitki qrupudur. Toxumlu qızılalar ən qadım çilpaqtoxumlu bitkilərin nümayəndəsidir.

Çilpaqtoxumlu bitkilərə toxumun əmələgəlməsi, daxili mayalanma, rüseymin yumurtacılıqda inkişafı xasdır. Sporlu bitkilərlə müqayisədə, çilpaqtoxumlu bitkilərdə toxumun əmələgəlməsi onlara üstünlük verir.

Çilpaqtoxumlular ağac və kolşəkilli bitkilərdir. Onların arasında ot bitkiləri yoxdur. Onların bəziləri nəhəng boylu (sekvoya), bəziləri isə cirdanboylu olur. Dikdurdurlar, bəziləri spaler formasında (sarmaşma) olurlar; qnetum cinsi və efdoranın bəzi növləri lian formalıdır. Müasir çilpaqtoxumlu bitkilərdən olan iynəyarpaqlılar sinfi çoxluq təşkil edir. Şəmkimilər və sərvəkimilər fasilələrinin nümayəndələri geniş yayılmışdır. Lakin iynəyarpaqlı bitkilərin hamisində yarpaqlar iynəsəkilli deyil. Iynəyarpaqlı bitkilər arasında müxtəlifləşmiş ağaclar vardır – nəhəng (sekvoya), cirdanboylu (sam piqmə, parazitaksus cinsindən – iynəyarpaqlı bitkilərin yegana parazitidir). Iynəyarpaqlı bitkilərin gövdəsi nazik qabıq qatından və içərisində özək yerləşən iri silindrşəkilli oduncaqdan ibarətdir. Bir çox iynəyarpaqlı bitkilərin qabıq və oduncağında qatran kanalları vardır. İllik artım halqları yaxşı bilinir. Iynəyarpaqlı bitkilərin toxumlu yarpaqlar 2 tiplə olur: fotosintezidəci və qəhvəyi rəngdə pulcuqşəkilli. Ensiz yarpaqların bir şaxələnməyən damarı, enli yarpaqların isə bir neçə paralel damarı olur. Yarpaqların uzunluğu müxtəlidir. Bir neçə yarpaqtökən formalar (qara sam ağacı, taksodium) istisna olmaqla, iynəyarpaqlı bitkilərin yarpaqları həmisişəyil, six, sərt və qalındırıldır (şək. 47, 48).

Çoxalması

Çilpaqtoxumlular müxtəlifsporlu bitkilərdir (erkək – mikrosporollar, dişi – meqaspollar). Çilpaqtoxumlu bitkilərdə mayalanma prosesi sudan asılı deyil. Toxumlu bitkilərdə yeganə olan meqaspor meqasporanginin daxilində yerləşir; orada dişi qameotifin inkişafı və mayalanma prosesi baş verir. Megasporangı "yumurtacılıq" adlanır. Mayalanmadan sonra yumurtacılıqdan toxum əmələ golur. Toxum – toxum qabığından, rüseymdən, haploid endosperm və qida maddələri ehtiyatından ibarətdir. Çilpaqtoxumlu bitkilərdə ləpələrin sayı 2-dən 15-ə qədərdir: adı şamda onların sayı 6-dır. Əksər iynəyarpaqlı bitkilərin toxumunun üzərində qanadçıqlar var (sibir şamu istisna olmaqla). Iynəyarpaqlı bitkilərin 2 cür generativ orqanı – qoza (strobila) və toxum olur. Qoza təkamül prosesində şəkildəyişmiş zoğdur; o, ox (gövdə) və pulcuqlardan (şəkildəyişmiş yarpaqlar) ibarətdir. Dişi qozanın hər bir pulcuğunun üst tərəfində iki adəd yumurtacılıq yerləşir, erkək qozanın pulcuğunda 2 adəd tozcuq kissə inkişaf edir. Iynəyarpaqlı bitkilər külək vasitəsilə tozlanır. Çilpaqtoxumlu bitkilərin 700-ə qədər növü var, onlar Yer kürsəsi üzərində geniş yayılmışdır. Soyuq ilimli olan Şimal yarımkürəsinin əksər ərazisini iynəyarpaqlı məşələr tutur (tayqa). Çilpaqtoxumlular şobəsinə 6 sinif daxildir. Onlar aşağıdakılardır:

Mayalanması hərəkəti spermatozoid vasitəsi ilə baş verən yerüstü bitkilərin takamülünda saqovnikimilər və ginkokimilər axınçıdır.

ŞƏKİL

47

Çilpaqtoxumlu.**Saqovnikkimilər:**

1. Kaf Ensefalyartosu
- 1a. Megastrobil
- 1b. Meqasporofil
2. Eniyarpaq zamiya (strobili bitki)

Şamkimilər:

3. Sibir qara şamı
- 3a. Qısa və uzun zoqlar
- 3b. Mikro və meqastrobilli budaq
- 3c. Yetişmiş (solda) və cavan qozalar
- 3ç. Toxumlar
4. Adi kükner
- 4a. Vegetativ tumurcuqlar
- 4b. Mikrostrobil
- 4c. Cavan (solda) və yetişmiş qozalar
5. Adi şam
- 5a. Cavan zoqlar
- 5b. Üzərində qoz və mikrostrobil olan budaq
- 5c. Yetişmiş qozalar



1. Toxumlu qızılard

2. Saqovniklər (bu ikievli bitkilərdə spermatozoidlər aşkar olmuşdur).

3. Bennettitlər

4. Toxumörtüklülər və ya qnetkimilər

5. Ginkqolar

6. İynəyarpaqlılar

Birinci və üçüncü sinfin nəşli tam kəsilmişdir

Toxumörtüklülər sinfindən efedrakimilər sırasının bitkilərini qeyd etmək lazımdır; onun birçə efedra cinsi və 40 növü var; onlar budaqlanan həmşəyasil yarpaqsız kollardır.

**Adı şam**

50 m hündürlüyü olan ağaçdır. Budaqların uclarında hər il yeni zoqlara başlangıç verən tumurcuqlar yerləşir. Zoqları 2 tiplidir – uzun və qısa. Qısa zoqların təpəsində 2 yarpaq – “ınyarpaqlar” – yerləşir. Uzun cavan zoqların üzərində pulcuqlar əmələ gəlir. Bitkilərin ömrünün 30-40-ci ilində qozalar əmələ gəlir. Qozalar 2 cür olur – erkək qozalar qruplara toplanır (“sünbul”) və dişi qozalar (təkkə yerləşir). Şam birevli bitkidir. Erkək qozalar ellipsvari formada olub, uzunluğu 4-5 mm, diametri 3-4 mm-dir. Bu yaşlı inkişaf etmiş oxun üzərində spiralvari yerləşən, reduksiyaya uğrayan spordasiyici yarpaqları olan zoğdur. Onlar yumurtavarıdır, alt tarafında nazik, yasti 2 paralel tozluğu yerləşir. Mikrosor (tozcuq) 2 qılafla örtülülmüş birmüvəlli hüceyrədir. Şam ağacı torpağı və rütubətə az tələbkar olduğundan hər yerdə bitir. Onun güclü kök sistemi torpağın dərinliyinə

ŞƏKİL

48

Çilpaqtoxumlu.**Sərvkimilər:**

1. Həmşəyasil sərv; mikrostrobilları və qozaları olan budaq
- 1a. Ağılmış qozalar
2. Şərq tuyası; cavan qozaları olan budaq
- 2a. Ağılmış qozalar
- 2b. Budaq (böyüdülmüşdür)
3. Adi ardıc budağının üzərində qozalar
- 3a. Ayrıca budaq (böyüdülmüşdür)

Podokarpkimilər:

4. İryarpaq podokap. Budağında qızılı latlı saplaq üzərində yetişmiş toxumlar

Qaraçohräkimilər:

5. Qaraçohra
- 5a. Mikrostrobilları budaq
- 5b. Meqastrobilları budaq

İlk dəfə asas kök çılpaqtoxumlu bitkilərdə əmələ galib və on qadim çılpaqtoxumlu bitkilərdən olan saqovniklərdə aşkar olunmuşdur.

keçərk bitkini tələb olunan miqdarda su və mineral maddələrlə təmin edir. Şam ağacları qumlu torpaqlarda, hatta torpağın üst münbit hissəsi götürülmüş yerlərdə bitir. Ona görə də qumlu torpaqların bərkidilməsi üçün şam ağacları on olverişli bitkilərdir.

Şam ağacları işiqsevən bitkilərdir. Six ot bitən yerlərdə onların toxumları cücarib inkişaf edə bilmir. Meşadə bitən şam ağaclarının gövdələri dik qalxır, təpə hissəsində çətir əmələ gətirir. Gövdənin aşağı hissəsində olan budaqlar kölgəyə davam gətirmiyəq quruyur. Onlar dikduran, hündür gövdəli gözəl meşələr əmələ gətirir. Şam ağacları 400 il və daha çox yaşayır. Açıqlıqda bitən şam ağacının gövdəsi ayrı, qol-budaqlı və çətiri enli olur. Yarpaqların formasına görə onlara

ŞƏKİL

49

Eldar şamı meşəsi



ŞƏKİL

50

Göygöl ətrafında şam meşəsi



"iynəyarpaq" adı verilib. Adı şəraitdə iynəyarpaqlar budaqlarda cüt-cüt yerləşir və 2-3 ildən sonra quruyub töküür. Yarpaqların səthi dardır, qabancıqlarda yerləşən az miqdarda olan ağızçıqlar, xarıcdən qabıqla örtülürlər. Buna görə də şam ağacları suyu az buxarlandırır. Onlar quraqlıqdadavamlı, həmisiyəsil bitkilərdir.

Şamlıkimilər fəsiləsinin nümayəndələri Azərbaycanda da yayılmışdır. Şamlıkimilər Rusyanın Avropanın şimalında, Sibirdə, Uzaq Şərqdə meşələr əmələ gətirmişdir. Şam ağacı 40 m-a qədər hündürlüyü olan, yaraslılı iri ağacdır. O, güclü kök sistemində malikdir, torpaqın münbitliyinə və rütubətliliyinə toləbkar deyil. Adı şam, qara şam, sidr ağıci, küknar və s. bu fasiliyə aiddir. Azərbaycanın meşələrində təbii halda qarmaqvari şam, Eldar şamı və Sosnovski şam bitir. Eldar şamından Bakı, Gəncə, Sumqayıt və başqa şəhərlərin, qəsəbələrin yaşıllaşdırılmasında geniş istifadə olunur (şək. 49, 50).

Eldar şamı

20 m-a qədər hündürlükdə olan ağacdır, iynəyarpaqları cüt-cüt yerləşir, qozaları iyi yumurtavarıdır. Azərbaycanda Eldar düzündə, Eldar oyuğu adlanan dağ ətəyinin yamaclarında, təxminən 50 hektar təbii meşəsi qalmışdır. Eldar şamı torpağa az toləbkarlı, quraqlıqda davamlıdır. Yənə qızmar istiliyinə dözümlüdür. Adı şamdan fərqli olaraq, onun çətiri qol-budaqlıdır, iynəyarpaqları, adı şamın iynəyarpaqlarından 2-3 dəfə uzundur. Eldar şamı Azərbaycanın dağ ətəyində, bitkilər olmayıyan yerlərdə, şoran torpaqlarda yaxşı bitir və toləbkar deyil; quraqlıq, düzən və dağətəyi rayonlarda meşələrin salınmasına və yaşıllaşdırılmasına geniş istifadə olunur.

Qarmaqvari şam

25 m hündürlüyündə düzgövdəli, piramidavari və ya girdəçətirli ağacdır. Iynəyarpaqları cüt-cüt yerləşir, qozaları Eldar şamının qozaları ilə müqayisədə xırdadır. Respublikanın orta və yuxarı dağ qurşağı meşələrində yayılıb. Qarmaqvari şam Balakən rayonunda, Göygölün ətrafında, Quba rayonunun qayalı, çinqlı dağ meşələrində yayılıb. Şamaxı, Gədəbəy, Tovuz və başqa rayonlarda əkilib becərilir.

Adı küknar

Rusiyada küknar meşələri böyük sahələri tutur. Küknar şam ağacından yalnız xarici görünüşü ilə yox, bitmə şəraitinə görə də fərqlənir. Küknar, şam ağacından forqlı olaraq, kölgəyadavamlı bitkidir. Küknar ağacı şam ağacının çətiri altında bitir, amma küknar meşəsində küknar ağacının çətiri altında şam və başqa işiqsevən bitkilər bitmir. Şam ağacından forqlı olaraq, küknar torpağın münbitliyinə, rütubətə çox toləbkarlıdır. Küknar ağacının iynəyarpaqları qısa və sıxdır, ağacın üzərində 6-7 il qalır. Küknarın kökü şam ağacının kökləri kimi çox dərinliyə getmir, əsasən,

torpağın münbit üst səthində yanlara yayılır. Ona görə də küknar ağacları şiddetli küləklərə tab gətirmir.

Şam ağacı tez, küknar isə nisbətən gec böyüyür. Küknar ağacının çatırı, bilavasita gövdənin aşağı hissəsindən başlayır və piramidavari formada olur.

Azərbaycanda təbii küknar meşələri yoxdur. Onlar, əsasən, Rusiyadan şimal rayonlarında, Şimali Qafqazın dağ meşələrində geniş yayılmışdır. Rusiyada eləcə də qara şam geniş yayılmışdır. O, Şərqi Sibirdə geniş meşələr əmələ gətirir, adı şam və küknardan fərqli olaraq, iynəyarpaqlarını qısa tökür. Oduncağı qiymətlidir, davamlıdır, çürümür. Tikinti və mebel sənayesində geniş istifadə olunur.

Qaraçöhrə

Azərbaycanda yayılmış iynəyarpaqlı ağaclarlardan biridir. O, tünd-yaşıl iynəyarpaqlı çoxşaxalanlı ağaçdır. Hündürlüyü 20 m-ə, gövdəsinin diametri 60-70 sm-ə çatır. Gec böyüyür, kölgəyədəvamlıdır, rütubətli meşələrdə uzun müddət yaşayır, əhəngli torpağı çox sevir. Qozagılıları qırmızı rəngdədir. Azərbaycanda qaraçöhrə 3 min ilə qədər yaşayır, Amerika qaraçöhrəsi 5 min ilə qədər yaşayır. Qaraçöhrənin oduncağı sarı və ya qonur rəngli, çox bərk, möhkəm və qəşəng olur. Yaxşı pardaxlanır, mebel istehsalı üçün çox qiymətlidir. Hal-hazırda bizim respublikada təbii meşələri yoxdur. İsmayıllı, Şəki, Qəbələ və Lenkoran rayonları ərazisində, fistiq və vələs meşələrində qarışq halda bitir. Eldar şamı ilə birlikdə onun qorunmasına və çoxaldılmasına diqqət yetirmək lazımdır.

Sərv

Azərbaycanda sərvkimilər fəsiləsindən, əsasən, həmisiyaşıl sərv və şərq tuyası becərilir. Sərv ağacı piramidaşkilli çatırı olan, dik qalxan, gözəl qəmatlı ağaçdır. Şam ağacından fərqli olaraq, sərv ağacının yarpaqcılarnı xırda pulcuqşəkillidir, qozaları xirdadır. Toxumla çoxalır. Dekorativ (bəzək) bitki kimi Krimda, Qafqazda və Zaqafqaziyada geniş yayılıb. Şərq tuyası bizim parklarda bəzək bitkisi kimi becərilir, hündürlüyü 10 m-ə çatır.

Ardic

Ardic sərvkimilər fəsiləsinə aiddir. Azərbaycanda bu cinsin 6 növü vardır. Bunların bir hissəsi ağac, digər hissəsi isə kollardır. Quru dağ yamaclarında seyrək meşəlik əmələ gatır, quraqlığa davamlıdır. Yarpaqları yaşıl iynə və ya pulcuqşəkillidir, qarşı-qarşıya düzüllüb. Qozaları mavi və ya göy rənglidir. Ardic tarlaqoruyucu meşə zolaqlarının salınması və çilpaq dağ yamaclarının yaşıllaşdırmaq üçün elverişli bitkidir. Hazırda Eldar şamı, qaraçöhrə, qarmaqvari şam və ardicin bəzi növləri "Qırmızı kitabə" salınmışdır. Onların təbii meşələri qorunub saxlanılır.

Çilpaqtoxumlu bitkilərin çoxalması. Onların təbiətdə və insan hayatındakı rolü


Çilpaqtoxumlular toxum vasitəsilə çoxalır, onlar birevli bitkilərdir. Küllək vasitəsilə çarpat tozlanması nəticəsində toxum əmələ gelir.

Yazda şam ağacının cavan budaqlarının dibində six qrup halında (hər qrupda onlarla qozalar) yaşlılmış-sarı rəngli erkək qoza əmələ gelir. Hər qoza pulcuqlardan ibarətdir, hər pulcuqda iki adəd tozcuq kisəsi inkişaf edir. Tozcuq kisələrində tozcuqlar əmələ gelir. Tozcuqlar yetişdikdən sonra toz kisələri partlayır, tozcuqlar töküllür və küllək vasitəsilə ətrafa yayılır. Hər tozcuqda 2 hava qovuqcuğu olur. Qovuqcuqlar tozcuqların havada qalmamasına və külləklə uzaq məsafələrə yayılmasına kömək edir (şək. 51).

Həmin dövrədə ağacın cavan və uzun zoqlarında tək-tək yerləşmiş qırmızımtıl rəngdə dişli qoza əmələ gelir. Bu qozaciqlar da pulcuqlardan ibarətdir. Hər pulcuğun üst tərəfində 2 adəd yumurtacıq yerləşir. Onlar örtülü deyil, çilpaqdırlar, tozlanması zamanı tozcuq birbaşa yumurtacığın üzərinə düşür. "Çilpaqtoxumlular" adı da toxumlarının açıq, çilpaq yerləşməsinə görə meydana gelib.

ŞƏKİL

51



- Şam budağı yay faslında
 1. Toxuma başlanğıc verən cavan qozalar
 2. Inkişaf etdən toxumlarla birgə yaşıllı qozalar
 3. Tozcuq ilə dolu qoza
 4. Toxumların tökülməsi
 5. Toxum

Tozlanmadan sonra qırmızımtıl qozaların pulcuqları bağlanır və qatran vasitəsilə bir-birina yapışır. Yayaq dişli qozalar intensiv böyür və yaşlı rəngə boyanır. Şam ağacının toxumları tozlandıqdan 1,5 ildən sonra yetişir. Toxumları yetmiş qozalar qonur rəngdə olur. Yazda toxumları yetmiş qozaların pulcuqları bir-birindən aralanır və toxumlar xaricə tökülr. Hər toxumun üzərində nazik pardəşkili qanadçıq var. Həmin qanadçığın köməyi ilə toxumlar külək vasitəsilə ətrafa yayılır. Ancaq Sibir şamının "sidr qozacıqları" adlı toxumlarında qanadçıqlar olmur. Açılmış qonur rəngli qozalar bir neçə il ərzində ağacların üzərində qalır. Şam ağacının yetmiş toxumu qabiqdan, endosperm'dən, ehtiyat qida maddələri və rüseyimdən ibarətdir. Rüseyim də öz növbəsində, kökçük, gövdəcik və 6 ləpə yarpağından ibarətdir.

Bələliklə, hər il şam ağacının üstündə 4 növ qoza görünür: bunlardan bir qrupu xırda qırmızımtıl qozalarıdır, onlarda tozlanma prosesi gedir; ikinci qrup bir qədər iri və yaşlı rənglidir, bunlarda toxumlar yetişir; üçüncü qrupu daha iri və qonur rəngli qozalarıdır, bunlarda toxumlar artıq yetmişdir; dördüncü qrupu isə erkək sarımtıl-yaşlı qozalar təşkil edir, tozlanmadan sonra onlar tökürlür. Adı şam, Eldar şamı, qarmaqvari şam, kükñar və başqa iynayarpaqlı bitkilərin toxumlarını sonradan əkmək üçün toplamaq lazımdır. Eldar şamı, kükñar və digər iynayarpaqlı bitkilərdə tozlanma adı şam ağacında olduğu kimi gedir. Onların qozaları ölçiləri ilə fərqlənir.

Kükñar ağacının qozaları böyükdür, uzunluğu 10-15 sm-ə çatır. Adı şamın qozaları nisbatən kiçikdir, uzunluğu 4-6 sm-dir. Sərv ağacının qozaları uzunsov, girdəvarı, uzunluğu 2-4 sm-dir. Tuyanın qozaları daha xirdədir, uzunluğu 2 sm-ə qədərdir. Çılpaqtoxumlu bitkilərin təbiətdə maddələr dövrənəndə rolü böyükdür. Onlar fotosintez prosesində üzvi maddələr əmələ götürir və ətraf mühiti oksigenlə zənginləşdirir. Şam meşəsinin havası ozonla zəngindir; burada ağciyəri xəstə olan adamlar özlərini çox yaxşı hiss edirlər. Şam ağacları xüsusi uçucu maddələr - fitonisidlər - xaric edir (şək. 52).

Bu maddələr xəstəlik törədən bakteriyaları mahv edir. Ona görə də şəhərləri, yaşayış məntəqələrini, sanatoriyaları, uşaqların və məktəblərin, xəstəxanaların ətrafinı iynayarpaqlı ağaclarla yaşıllaşdırırlar. Şam, kükñar ağaclarının iynayarpaqları "C" vitamini, şeker və başqa maddələrlə zəngindir. Kimya sənayesində iynayarpaqlı ağaclardan xammal olaraq kanifol, sabun, sellüloza, müxtəlif ləklər, skipidər və s. məməlütələr istehsal olunur. Bunlardan əlavə odunçağının kəpəyindən şəkər, vanillin kimi qida məhsulları da alınır. Sibir şamının toxumlarından (sidr ağacı) yemək üçün keyfiyyətli yağı alınır.

Şam, kükñar, qara şam ağaclarının oduncaqları qiymətlidir inşaat materialıdır. Kükñar ağacının oduncağından kağız istehsal olunur. Şamın növləri torpağa və rütubətə az tələbkər olduğundan qumsal və qeyri-münbit torpaqlarda meşəsalmış işlərində istifadə edilir. Eyni zamanda qumsal torpaqların bərkidilməsində də əhəmiyyətlidir.



ŞƏKİL

52

Abşeron yarımadasında qırmızımtıl şirin qozagıləmeyvəsi çoxsaylı kiçik kolcuqlar bitir ki, bunların qozalı giləmeyvələrindən mürəbbə bisirirlər.

Efedra. Adətən kiçikboylu, qol-budaqlı (bəzən liansəkilli) və çox da böyük olmayan ağaclardır (şək. 52).

Zoqları simşəkili, bugumludur; yarpaqları reduksiyaya uğrayıb (otosintez funksiyası cavan zoqlarda baş verir), xırda, qarşı-qarşıya yerləşir. 40-a qədər növü vardır. Avrasiya, Şimali Afrika, Şimali və Cənubi Amerikanın səhərə, çöl və dağ rayonlarında yayılıb. Əksər növlərin tərkibində tababətdə istifadə olunan efedrin alkoloidi var.

Çiçəkli və ya örtülütoxumlu bitkilər şöbəsi

Bu şöbə iki sinifdən, 12 sinifaltından, 533 fəsilədən, 13 000-ə yaxın cinsdən və 250 000-dən çox növdən ibarətdir.

Çiçəkli bitkilər 2 sinfə bölünür: ikiləpəlilər və birləpəlilər sinfi.

Həmin siniflərin fərqli əlamətləri bunlardır:

1. **Kök sisteminin quruluşu.** İkiləpəli bitkilərdə, adətən, mil kök sistemi olur, birləpəlilər isə saçaklı kök sistemə malikdir. Lakin istisnalar da olur: ikiləpəli bitkilərdən olan bağayarpağı, ciyələk, qaymaqcıçeyində saçaklı kök sistemi formalaşır;

2. **Yarpaqların damarlanması.** İkiləpəli bitkilərin yarpaqlarında torvari damarlanma, birləpəlilərdə isə qövsvari və paralel damarlanma olur.

Istisna olaraq ikiləpəli bağayarpağı bitkisinin damarlanması qövsvari, birləpəli qarğagozü yarpaqlarının damarlanması isə torvarıdır;

3. **Çiçək elementlərinin sayı.** İkiləpəlilərdə 4-5, birləpəlilərdə isə 3-ə bölünə bilər.

4. **Toxumda olan ləpələrin sayı.** Birləpəlilərdə, adətən, bir, ikiləpəlili bitkilərin çoxunda 2, bəzilərində isə birdən 3-4 ləpəyə qədər olur.

İkiləpəlilər sinfi

Müxtəlif tədqiqatlar göra, bu sinifdə 8 sinifaltı, 429 fəsilə, 10 000 cins və 190 mündən çox növ vardır. Məktəb programı kənd təsərrüfatı üçün vacib olan bitkiləri öyrənməyi təklif edir.

§32. Örtülütoxumlu bitkilər şöbəsi.

Xaççıçəkkimilər fəsiləsi (kələmçiçəkkimilər)


Bu fəsiləyə mənsub olan bitkilərin əksəriyyəti bir, iki və çoxşilik, növbəli düzülmüş yarpaqları olan (bəzilərində kökyanı rozeta toplanır) ot, yarımkol və kol bitkiləridir. Onların yarpaqları sadə, növbəli düzülsüzlü, lələkvari olur. Ciçəkləri ikiçinslidir, salxıma toplanmış ciçək qrupuna aiddir. Ciçəkyanlığı ikiqatdır, dördbölməlidür. Kasa yarpaqları və laçaklıları xaçşəkillidir; laçaklıları sari, ağ və çəhrayı rəngdə olur, 6 erkəciyi var. Onlardan 4-ü uzun, 2-si isə qıсадır. Dişiciyi birdir. Ciçəyin düsturu $K_4 L_6 E_{4+2} D_1$. Meyvələri buynuz və ya buynuzcuqmeyvə, nadir hallarda fındıqçıqdır. Bu fəsilə bitkilərinin toxumlarında çoxlu yağ (15 - 49,5%) olur. Bu fəsiləyə mənsub nümayəndlərin çoxunda nektarlıq olduğundan

cücülərlə tozlanır, balverən kimi tanınır. Bitkilərin çoxu təsərrüfat əhəmiyyətli tərəvəz bitkiləridir: kələm, turp, şalğam, xardal. Xardal, raps, yağçıçayı (köhrən otu) kimi bitkilər yağlı zongindir. Bəzək bitkilərlərə şəbbəgülü, mattiola, gecəçiçayı aiddir. Quşappayı, dərman şüvərəni dərman bitkiləri kimi tanınır.

Har bitkinin növünü müəyyən etmək üçün təyinat kitablarından istifadə olunur. Məsələn, bəzi xaççıçəkkimilərin növünü müəyyənlaşdırmaq üçün aşağıdakı cədvəldən istifadə etmək olar.

Xaççıçəkkimilər fəsiləsindən olub payızda ciçəkləyən bitkiləri təyin etmək üçün açar:

- | | |
|---|-------------|
| 1. Ciçəkləri sarıdır..... | 2 |
| 0. Ciçəkləri ağdır | 4 |
| 2. Meyvələri enina arakəsmələri olmayan, uzununa açılan ikitili buynuzmeyvədir | 3 |
| 0. Buynuzmeyvəsi təsbehəşkillidir, arakəsmələri var, arakəsməldən enina qırılır | yabani turp |



ŞƏKİL

53

Xaççıçəkkimilər fəsiləsinin bitkiləri

3. Yarpaqları tam neşterşəkillidir. Buynuzmeyvələri dörtlillidir. Hər tayında bir damar var *sarılıq otu*
0. Yarpaqları lələkvari böülümlüdür. Buynuzmeyvələri bızşəkillidir, çiçək oxuna sıxılıb. Hər buynuzmeyvənin tayında uzununa üç damar var *dərman şüvərəni*
4. Bitki onu örən tükcüklerin sayısında boz-yaşıl ranga boyanır. Buynuzmeyvələri ovaldır, ləçəkləri ikbəlümlüdür *boz quduzotu*
0. Bitki açıq-yaşıl rəngdədir. Ləçəkləri bütövdür 5
5. Buynuzmeyvələri üçbucaqlıdır *quşəppayı*
0. Buynuzmeyvələri oval və ya dayırmıdır, kənarlarında enli haşiyəsi var *yarğanotu*

Bitkini müəyyən edərkən avvalca cədvəlin birinci maddəsini və onun ardınca o işarəsi ilə göstərilmiş maddəsini oxuyun. Bir rəqəminin və o işarəsinin ardınca gələn sözləri "pillə" adlandırırlar. Sol tərəfdə olan rəqəmlər pillənin nömrəsini, sağ tərəfdəki rəqəmlər isə göstərilən olamətlərin tayin edilən bitkinin olamətlərinə uyğun gəldikdə hansı pillə keçmək lazımlı olduğunu göstərir. Sıra nömrəsi ilə (1, 2, 3 və s.) tezalar (latınca "vəziyyət" deməkdir), 0 işarəsi ilə antiteza (latınca "əks vəziyyət" deməkdir) göstərilmişdir.

Əgər bitkinin çiçəkləri sarıdırsa, ikinci pilləyə, ağdırsa, dördüncü pilləyə keçin. Sonra meyvələri nəzərdən keçirin. Əgər çiçəkləri sarıdırsa, meyvələri buynuzmeyvədirsa və əgər onların enina arakəsmələri yoxdurسا, onda üçüncü pilləyə keçin. Əgər buynuzmeyvələr antitezada təsvir olunduğu kimidirsə, yəni arakəsmələri enina qırılırsa, onda tayin olunan bitki yabarı turpdur.

Üçüncü tezəni və onun ardınca gələn antitezəni oxumaqla müəyyən olunan bitkinin yarpaqlarını və buynuzmeyvələrini cədvəldəki təsvirlərlə müqayisə etməklə sarı çiçəkləri olan iki başqa bitkini tayin edə bilərsiniz.

Ağ çiçəkləri olan bitkini tayin etmək üçün bitkinin adına çatana qədər 4-cü və ya 5-ci tezalara, onların ardınca gələn antitezalara əsaslanmaq olar.

§33. Gülçiçəklilər fəsiləsi

Bu fəsilənin 3 000-dən çox növü var. Gülçiçəklilər fəsiləsinə yarpaqtökən, həmisiyaşıl ağaclar, həmisiyaşıl kollar və kolluqlar, çoxillik və birillik otlar daxildir. Onların yarpaqları növbəli, nadir hallarda qarşı-qarşıya yerləşir, sadə və mürəkkəb, çox vaxt yarpaqaltılığı malik olurlar. Çiçəkləri tak-tak yerləşir və ya çiçək qruplarına toplanır (salxım, qalxan, çətir və s.), ikicinslidir, çiçəkyanlığı ikiqatdır, 5 üzvlüdürlər (nadir hallarda 4 və ya 6 üzvlüdürlər). Çiçəkyanlığı 5 sərbəst yaşıllı kasa yarpağından (qaytarmadə 4 dür) ibarətdir. Qonşu kasayarpaqların cüt-cüt bitişən yarpaqaltıqlarından əmələ gələn kasaaltılı bilinir. Taci sərbəst ləçəklər olub 5, hərdən 4, ağ, sarı və ya çəhrayı kasayarpaqlarla növbələşən, ləçəklərdən ibarətdir.

Gülçiçəklili bitkilərə xas olan çiçək düsturları:

1. K₅ L₅ E₅ D₁(albalı)
2. K₅ L₅ E₅ D₅ (itburnu)
3. K₄ L₄ E₅ D₅ (dikduran qaytarma)

Gülçiçəyikimilər fəsiləsinin bitkilərinin meyvələri müxtəlifdir: birçayirdəkli (gavalı, gilas), çoxçayirdəkli (moruq, böyürtkən); findiqçə; yalançı meyvələr: ixtisaslaşmış çoxlu findiqçə - **çiyələk** (ayrı-ayrı meyvacıklar atlı genişlənmiş çiçək yatağında oturur), itburnu - **tsinarodi**, alma, armud, heyva, yemişanda - **alma**.

Ən vacib becərlən meyvə bitkiləri bunlardır: alma, armud, heyva, albalı, gilas, gavalı, alça, göyəm, şäftalı, badam, moruq, yağ istehsalında istifadə olunan qızılğul (şək. 54).

Bəzək bitkiləri: itburnu, qaytarma, meşəgilası.

Təbabətdə qaysı (arık), şäftalı, gavalı və badam toxumlarının yağından müalicə vasitəsi kimi istifadə olunur.

Yabani ot bitkiləri - çiyələk, bağ çiyələyi, çinqilotu, şirpəncəsi (sehdurən), topulqa, qaytarma. Kollar - böyürtkən, moruq və çoxsulu ağac növləri: (cir alma, armud, quşarmudu, alça, göyəm, ozgil, meşəgilası).



ŞƏKİL

54


Gülçiçəyikimilər fəsiləsindən olan şirli meyvələr

1. alma
2. armud
3. quşarmudu
4. albalı
5. çiyələk
6. gavalı

ŞƏKİL

55

İtburnu



Düşünmək üçün məlumat. Çiyələk cinsinin çoxlu sayıda növü var. O, çoxillik ot bitkisidir, bölgelərlə vegetativ yolla çoxalır. Meşa çiyəlayinin (*Fragaria vesca*) və bağ çiyəlayinin (*F. viridis*) mədəniləşdirmə təcrübələri XVI əsrdə addır. Onların uzunmüddətli mədəniləşdirilməsinə baxmayaraq, irimeyvəli sortları bu növlərdən almaq mümkün olmayıb. Şimali Amerikadan gətirilən irimeyvəli virciniya çiyələyi (*F. virginiana*) da yaxşı effekt vera bildi. XVIII əsrə alınmış hibridlər irimeyvəli mədəni çiyələyinə əedadıdır. Bu mədəni sortlar əhalidən arasında bağ çiyələyi kimi tanınmışdır. Lakin bu bitkilərin bağ çiyələyi ilə heç bir əlaqəsi yoxdur. Klubnika və ya yaşıl çiyələk yabanı meşa gilameyvəsidir, bizim dükənlərdə ona rast gəlinmir.

İtburnu Azərbaycanda geniş yayılıb. Meşa yarğanları yol kənarında bu bitkiyə daha çox rast gəlinir. Bitkinin bütün budaqları, yarpaq saplaqları və ana damar iticili tikanlarla örtülüb. Bu tikanlar bitkini heyvanlardan qoruyur və artıq su buxarlanmasına qarşısını alır.

Yarpaqları mürəkkəbdir, yəni ümumi saplaq üzərində 5-7 xırda oval yarpaqcıq yerləşir. Bu yarpaqcıqlar ümumi saplaq üzərində cüt-cüt və qarşı-qarşıya düzülür. Sonuncu uc yarpaq tek olub, mürəkkəb yarpağı tamamlayır. Belə yarpaqlar təklələklə mürəkkəb yarpaq adlanır. Hər yarpağın dibində bir cüt xırda yarpaqaltığı yerləşir. Meyvələri narincı və ya qırmızı rəngdədir, payızda yetişir. Meyvələri çiçək yatağından inkişaf etdiyi üçün yalançı meyvə adlanır. İtburnunun yetişmiş meyvələri "C" vitamini ilə zengindir. Əsl meyvələri yalançı meyvinin içərisində yerləşən six, sart (cod) tüküçüklərlə örtülü xırda findiqçılardan ibarətdir. Təbii şəraitdə toxumla və vegetativ yolla çoxalır.

İtburnunun mədəni formaları "qızılıgül" adlanır. Aparılan seleksiya işləri nəticəsində 20 mindən çox qızılıgül sortu əldə edilmişdir; hazırda onlar gülçülükdə və ya şəhərdən yasağından qurtarılmışdır.

Gülçiçayıkimilər fəsiləsinin müxtəlifliyi. Gülçiçəklilər fəsiləsinə ağaç, kol və ot bitkiləri aiddir (şək. 56). Onlardan çoxu yaxşı tanıdığımız qiymətli meyvə bitkilərdir: alma, armud, gavalı, ərik, şeftali, heyva, albalı, gilas, badam, meşəqiləsi, azgil, quşarmudu və s.

Kol bitkiləri – moruq, böyürtkən; ot bitkilərindən çiyələk və bağ çiyələyi. Bu bitkilərdən dərman kimi da istifadə olunur.

Gülçiçayıkimilərin çoxu bəzək bitkiləridir. Onlardan zoğal kolunu, yemişanı, topulqunu və s. göstərmək olar.

Gülçiçayıkimilər fəsiləsindən olan ot bitkilərinin çoxu – quşqonmaz, çinqlotu, qaytarma, şehdurən və başqları yabanı bitkilərdir. Respublikamızda onların 150-dən çox növü bitir. Bunlardan itburnu bitkisinin 40-dan çox növü vardır. Xarici

ŞƏKİL

56

Örtülütoxumlular

İkiləpələlər. Gülcəçayıkimilər

1. Çay çinqlotu
2. Qaz qaytarması
3. Adı şehdurən
4. Arktika çiyələyi
5. Adı badam
6. Dərman qanıçanı
7. Qırmızı albalı
8. Oval iraqa
9. Alqırmızı yemişan
10. Gilameyvəli alma
11. Tikanlı qızılıgül
12. Arunkus
13. Bataqlıq gördəvəri
14. Qarağac-yarpaqlı quşqonmaz
15. Adı quşarmudu



görünüşünə görə gülçiçəklilər çox müxtəlidir. Onlar orqanlarının morfoloji quruluşuna görə bir-birindən çox fərqlənir. Məsələn, qızılıqlıñ yarpaqları mürəkkəb olduğu halda, alma, heyva, armud, şeftalı, gavalı və s. yarpaqları sadadır.

Bu bitkilər, əsasən, meyvə bitkisi kimi becərilir. Respublikamızın meşələrində təbii halda cir alma, heyva, alça, gəyəm, əzgil və s. növləri bitir.

Əksər gülçiçəklili bitkilərin gövdəsi dikdurdur, meşə və bağ çiçəyinin gövdəsi yero sərilişən təğələr-bığlar əmələ gətirir, lakin bütün gülçiçəklilərin çiçəkləri quruluşca bir-birinə oxşayır.

Gülçiçəklili bitkilərin çiçəyi düzgün formalıdır, 5 ləçək, 5 kasa yarpaqlarına malikdir. Bir çoxlarının kasacılqlarının altında kasaaltılığı olur. Bu, aşağı tərəfdən kasacıqça bitmiş 5 yaşıł yarpaçıqlardan əmələ gəlir. Çiçəkdə erkəkciklərin sayı çoxdur, onlar genişlənmiş çiçək yatağının kənarlarına bitişir.


Ş34. Paxlakimilər (Kəpənəkçiçəyikimilər) fəsiləsi

Paxlaçıçəklilər böyük sıradır, özündə 17-18 min növ və 3 fəsiləni (sezalpinikimilər, küstümotukimilər, kəpənəkçiçəyikimilər) birləşdirir. Bütün Yer kürəsində yayılmışdır. Paxlakimilər fəsiləsində, parazit və epifitlər istisna olmaqla, bütün hayatı formaları (ağac, kol, ot) məlumudur. Bəzi oduncaqlı nümayəndələrinin hündürlüyü 60-80 metrə çatır. Onların gövdələri dikduran, sərilen, yapışan olur. Paxlalı bitkilərin kökündə rizobium cinsindən olan azot bakteriyalarının əmələ gətirdiyi yumrucusular var. Paxlaların yarpaqları mürəkkəbdir; onların yarpaqlıtları tez töklür və ya şaxələnir (noxud). Paxlaların çiçək qrupu: salxum,

ŞƏKİL

57

- Əkilan noxud
- 1. Çiçək
- 2. Ayrılmış tac
- 3. Paxlameyvə
- 4. Avarlar
- 5. Qayıqçıq
- 6. Yelkən
- 7. Yumrucuslu köklər



süpürgə, bəzən başçıq (yonca) olur. Çiçəkləri ikicinslidir; ciçəkyanlılığı ikiqatdır. Kasaciq 5 (hərdən 4) bitişik kasayarpağından ibarətdir; laçaklarının sayı 5 (nadir halda 4) olur. Paxlahıların çiçəyinin laçakları yelkəndən, iki bitişməyən avardan və bir cüt bitişmiş qayıqçıqdan ibarətdir. Erkəkcikləri 10-dur, onlardan 9-u bitişikdir, bəzən 10-u da bitişik və ya 10-u da sərbəst olur. Erkəkciklər tozluqlarla yox, ancaq tozluq saplaqları ilə bitişir; dişiciyi birdir.

Çiçəyin düsturları:

$K_{(5)} L_{3+(2)} E_{(9)+1} D_1$

$K_{(5)} L_{3+(2)} E_{(10)} D_1$

$K_{(5)} L_5 E_{(10)} D_1$

ŞƏKİL

58

Örtülütoxumular.

İkilepəlilər. Paxlalar:




1. Robiniya (yalançı) ağ akasiya. Çiçək qruplu budaq və meyva
2. Gümüşü akasiya
3. Küsdüm bitkisi, çiçəkləyən budağı və hamas meyvəsi
4. Cilis sezalpiniyi
5. Meşa lərgası
6. Adi paxla, çiçəkləyən zoğ və meyva
7. Nəştərvəri termopsis
8. Darınlaşmış itiqayıçıq
9. Ərgəvan, çiçəkgruplu zoğ, yarpaqlar və meyvaları
10. Xostak kolu
11. Saya biyan, çiçəkgruplu budaq və hamas meyvəsi
12. Müxtalifranglı acıyonca
13. Çubuğabənzər sarıkol
14. Naz (şənċiçəklili çıl bitkisi)
15. Buynuzlu lotus
16. Dəvətikani, çiçəkləyən bitkinin yuxarı hissəsi və meyvası
17. Xaşalı gavən
18. Yemlik xaşa

ŞEKİL

59

Paxlaların nümayəndələri

1. Meşə lərgəsi (qülülcə)
2. Çəmən lərgəsi
3. Sığan noxudu
4. Dağ yoncası
5. Çəmən yoncası
6. Ballyonca



Paxlaların meyvəsi paxlameyvədir. Onlar cücülər vasitəsi ilə və ya öz-özüna (noxud) tozlanan bitkilərdir (şək. 57).

Paxlalar fəsiləsinə mənsub olan bitkilər: noxud, lobya, soya, yerfindiği, mərci və sairlər. Soya və yerfindiği yağ maddəsi ilə zəngindir.

Yerfindığının meyvəsi torpaqda yetişir; çiçəkləyəndən sonra çiçək saplaqları uzanır və meyvələri torpağı basdırır.

Yem otları: qarayonca, yonca, acipaxla.

Bəzək nümayəndələri: antirium, Lənkəran ipək akasiyası, ağ akasiya (pseudoakasiya – Robiniya) gümüşü akasiya, lələk (şeytan ağacı və ya qlediciyə, yəhudü (və ya satçın) ağacı, yapon soforası, ispan droku (kol)). Bu bitkilərin çoxu Bakı şəhərinin yaşıllaşdırılmasında geniş istifadə olunur. Paxlalı bitkilərinin çoxu həm də qiymətli dərman bitkiləridir. Məsələn, Azərbaycanda geniş yayılan biyan bitkisi. Hazırda respublikamızda zavod şəraitində biyanın sənayedə istifadəsinə başlanılmışdır.

Paxlalı yabanı bitkilərdən olan gəvən, dəvətikanı, yonca Azərbaycan florasında çoxlu saydadır (şək. 58, 59).



Lənkəran akasiyası – relikt bitkidir. Ölkəmizdə buzlaşma dövründən qalan az sayı bitkilərdən biridir.

Ş35. Badımcankimilər fəsiləsi

Yer üzərində geniş yayılıb, lakin növlərinin çoxuna Mərkəzi və Cənubi Amerikada, həmçinin Avstraliyada təsadüf edilir.

Bu fəsiləyə 2 900-a qədər növ daxildir. Bunlar əsasən çoxşillik otlar və ya yarımkollarıdır, bəzən kollar və ya kiçik ağaclarlardır (tropiklərdə). Yarpaqları sadədir, tam və ya lələkvardır, növbəli düzülüşlüdür, yarpaqlıqlıqları yoxdur. Çiçəkləri tək-təkdür və ya salxum çiçək qrupunda toplanır.

Badımcankimilərin çiçək düsturu: $K_{(5)} L_{(5)} E_{(5)} D_1$.

Çiçəkləri qifşəkilli, dairəvi və ya ulduzşəkillidir. Çiçəyin bir-birinə birləşmiş 5 kasa yarpağından ibarət kasaciğı, 5 bitişik laçəkdən ibarət tacı, 5 erkəkciyi və bir dişciyi vardır. Erkəkciklər saplaqları ilə tac borucuğunun divarına yapışmışdır. Tacın laçəkləri aşağıdan bitişərək tac borusunu əmələ gətirir. Sütuncuq birdir, ağızçıqı bütöv başlıq şəklindədir.

Meyvəsi giləmeye və ya qutucuq meyvədir. Badımcankimilər fəsiləsinə aid olan bitkilərin çoxu zəhərlidir, məsələn; dəlibəng, tənbəki. Belə ki, onların həm vegetativ, həm də generativ orqanları zəhərli ola bilər. Bəzilərində ancaq gövdəyümərləri (kartof), digərlərində ancaq yetmiş giləmeyevlilər (pomidor, quşüzümü) yeməlidir. Badımcankimilər fəsiləsindən olan tərəvəz bitkilərindən: qırmızı biber, badımcın, kartof, pomidor becərilir.

Tənbəki, tütün texniki əhəmiyyətli bitkilərdir. Dərman bitkilərinə dəlibəng, batbat, xanımotu, qara bibər aididir.



ŞEKİL

60

Badımcankimilərin nümayəndələri:

1. Bat-batbat
2. Bat-batbat qutucuğu
3. Dəlibəngin qutucuq meyvəsi
4. Dəlibəng

Quşüzümü, kartof, pomidor, badımcan və bibərin meyvəsi giləmeyvədir.

Tütün, dəlibəng, bat-bat, tənbəki bitkilərinin meyvəsi qutucuqdur.

Qara quşüzümü, qırmızı quşüzümü, dəlibəng, bat-bat, xanımotu yabanı bitkilərə aiddir.

Bəzək bitkilərinə petuniya, atırılı tüttün, dekorativ dəlibəng və s. bitkilər aiddir.

Tütün, dəlibəng, bənkotu, tənbəki bitkilərinin meyvəsi qutucuqdur.

Quşüzümü, kartof, pomidor, badımcan və bibərin meyvələri giləmeyvədir.

Pomidorun öz-özüne tozlanan sarı çiçəklərdən 5 dişcikli kasayarpağı, 5 və daha çox laçəkdan ibarət olan tacı və 5 erkəkcisi var.

Bat-bat birillik bitkidir (şək. 60); çox budaqlanan, tüklü gövdəyə, iri, kənarları oyuqlu yarpaqlara malikdir. Yarpaqlarda oyuqların ucu itidir. İri, bozumtul ağı rəngli xoşagəlməyən iyi çiçəklər yarpaqların qoltuğunda və budaqların arasında yerləşir. Bitkinin kökü, gövdəsi, yarpağı, meyvəsi və toxumu zəhərlidir, meyvəsi - iri qarxaqlı qutucuqdur. Bu bitki ilə zəhərləndikdə başğınış, ürkəkdöyünmə, tənafusun çətinləşməsi, asabılıq baş verir, göz bəbəkləri genişlənir. Bat-bati və başqa zəhərli bitkiləri əla görmürək olmaz.


Dəlibəngin gövdəsi dikduran, şaxəli və yapışqanlı, xoşagəlməyən iyi dir. Bir və ya ikiillik bitkidir (şək. 60). Birinci il kökyanı rozet əmələ götürir. Rozet yarpaqları gecəralı yiğirlər, gündüz isə açılır. İkinci il çiçək zoğu inkisaf edir. Meyvəsi ikiyulaklı qutucuqdur, içarısında çoxlu xırda toxumalar var. Yetişdikdə meyvə açılır. Dəlibəng da bat-bat kimi zəhərlidir. Onun tərkibində zəhərli kiosiamin və atropin maddələri var. Dəlibəng toxumundan gənəgərək yağı hazırlanur. Onlardan dərmanların hazırlanmasında istifadə edirlər.

ŞƏKİL

61

Adı xanımotu

1. Zoğu
2. Meyvəsi
3. Kökləri




§36. Badımcankimilər fəsiləsindən olan mədəni bitkilər

Kartof kənd təsərrüfatında becərilən ən əhəmiyyətli bitkidir. Quşüzümü cinsindən olan çoxillik gövdə yumrusu verən bitkidir (şək. 62). Çənubi və Mərkəzi Amerikada bu cinsin 150 yabanı növü yayılmışdır. Qida, yem və texniki bitki kimi istifadə olunan kartofun 2 növü var: And kartofu – Çənubi Amerikada (Kolumbiya, Peru, Boliviya və s.) və Avropana və ya Çili kartofu. Taxıl bitkilərindən sonra kartof ən əhəmiyyətli ərzəq bitkisidir.

ŞƏKİL

62

- Kartof:
1. Ümumi görünüşü
 2. Çiçəyin kəsiyi
 3. Meyvaları



Kartofun vətəni Cənubi Amerika, Çili sahilləri və Peru dağlarıdır.

Kartofu illə dəfə Avropaya ispaniyalılar Amerikadan 1565-ci ildə gətirmiş və əvvəlcə çox qiyməti bəzək bitkisi kimi becərildilər. Kralıçalar kartofun çıçıklarını saçlarına, saray adamları isə palтарlarına taxırdılar. XVII əsrin axırlarında Avropa ölkələrində bu bitkinin gövdə yumrularından qida məhsulu kimi istifadə etməyə başlıdılara. Rusiyaya kartof bitkisini I Pyotr Holländiyadan gətirmiştir. Kəndlilər ondan necə istifadə etməyi bilmirdilər. Onlar kartofun zəhərli meyvələrini - yaşılı giləmeyvələrini yemək istədilər, bu da ağır zəhərlənmələrə səbəb oldu. Bunun noticəsində çıxları onu becərməkdən imtina etdi. Bizim respublikamızda kartof mühüm ərzaq bitkisi kimi geniş becərilir. Xalq arasında onu "ikinci çörək" adlandırır. Kartof 2 minə qədər sortu vardır. Onun yumrularından yem və texniki məqsədlər üçün geniş istifadə edirlər. Ondan nişasta, spirt istehsal olunur. O, mal-qaranın kökəldilməsi üçün yem kimi işlədir. Kartof bitkisinin çıçıklarına həşərat az qonur, çünki onlarda nektar yoxdur. Çıçıkları öz-özünü tozlanandır. Çıçıkların vaxtına yaxın bitkinin aşağı hissəsindən torpaqlı gövdələr - stolonlar inkişaf edir. Kartof yumruları onların üzündən - əmələ gəlir. Payızda kartof bitkisindən fındıqdan bir qədər böyük yüksəlməl - ağ rəngdə giləmeyvələr əmələ gəlir. Toxumla kartofu artırırdıqda birinci il çox xırda kartof yumruları əmələ gətirir. Ona görə də bu üsüldən yarlız yeni sortlar almaq üçün istifadə edirlər.

Pomidorun meyvəsinin adının ("poma" - alma, "dora" - qızıl) mənası qızıl almadır. İtaliyaya gətirilən ilk pomidorların rəngi sarı idi.

Kənd təsərrüfatında kartofu toxumla yox, vegetativ yolla - yumrularla çoxaldırlar. Tezyetişən, orta müddətdə yetişən və gec yetişən sortları vardır. Tezyetişən kartof sortunu yayın avvalında, orta müddətdə yetişən sortu yayın ortasında, gec yetişən sortları isə payızda toplayırlar.

Kartof işqışevən bitkidir. O, mülayim iqlimda, rütubətli yüngül torpaqda yaxşı bitir, məhsuldarlığı yüksək olur. Yumrular müsbət 17°C hərərətdə daha yaxşı böyüyür. Yüksək hərərət şəraitində kartofun yumruları xırda olur. Ona görə də respublikamızda kartofu asasən dağ rayonlarında becərilir (Gədəbəy).

Kartofu yazda akrıllar. Əkin üçün orta iriqlik (kütləsi 60-80 q) yumrular seçilir, əkindən əvvəl işqışlı yerde 20-40 gün orzında 12-16°C hərərətdə cürcərdilər. Bu zaman kartofun inkişafı sürətlərin və məhsulu artır. Sonra cürcəmiş yumruları cərgə araları 70 sm və cərgələrdə bitkilərin arası 70 sm olmaqla, 6-10 sm dərinlikdə basdırılır. Cürcətlər torpaq üstüne çıxan kimi, əvvəl cərgə araları boşaldılır, sonra bitkilərin dibi doldurulduğda torpaqlı gövdələr və əlavə köklər yaxşı inkişaf edir, bitkinin məhsuldarlığı artır.

Kartofdan sonra qida məhsulu kimi ikinci yeri tərəvəz bitkisi olan pomidor tutur. Pomidor çıçayının rəngi sarıdır, quruluşuna görə kartof çıçayına bənzəyir. Pomidorun meyvəsi giləmeyvədir, yetişdikdə narincı-qırmızı və ya sarı rəng alır.

Pomidorun meyvələri mineral və başqa qida maddələri ilə zəngindir. Pomidor bitkisinin də vətəni Cənubi Amerikadır. Yaponiyada pomidorun çoxillilik oduncuqlu sortları becərilib, onları evdə otaq şəraitində becərmək olar. Belə ağaclar ildə 400-ə yaxın meyvə gətirir.

İstiot fəsiləsinin nümayəndəsi qara istiotun badımcançıklıqlar fəsiləsindən olan tarəvəz biberi ilə heç bir əlaqəsi yoxdur. Qara istiot Hindistanda becərilən dırmaşan koldur. Onun yetişməyən qurudulmuş meyvələri adviyədir və üydüldüldən sonra qida (üydülmüş istiot), həmçinin duzlama və şorabada istifadə olunur.

Badımcançıklılar fəsiləsinə badımcan da daxildir. Bu növün vətəni Hindistandır. Ciçayı xaricdən bənövşəyi, daxildən isə sarı rəngdədir. Meyvələri bənövşəyi, tünd bənövşəyi, qara və ya bozumtul rangdadır. Meyvəsi giləmeyvədir. Forma və rənginə görə, açıq-qırmızı və ya albali rənglidir, pomidora oxşar sortlar da mövcuddur.

Bu fəsilədən olan tarəvəz bitkisi biber - paprikanın da müxtəlif sortları geniş yayılmışdır. Tərəvəz biberi və ya paprika birlilik, öz-özüne tozlanan, sarımtıl çıçıkları və oval - neşərşəkilli yarpaqları olan bitkidir. Çoxoxumlu meyvəsi giləmeyvədir; sarı, qırmızı və ya qəhvəyi rənglidir; meyvəsi uzunsov və ya girdə olub ölçüləri 1-30 sm-a qədərdir. Bibərin meyvələri "C" vitamini ilə zəngindir. Onun vətəni Cənubi və Mərkəzi Amerikadır. Avropaya onu Xristofor Kolumb gətirmiştir.

§37. Mürəkkəbçiçəklilər fəsiləsi

İkiləpəli bitkilərin ən iri fəsiləsidir, özündə 25 minə qədər növü toplamışdır. Onlar birlilik və coxılık ot, yarmkollar, kollar və kiçik ağaclardır. Yarpaqları sadadır, növbəli, bəzən qarşı-qarşıya və ya topadızılışlıdır, yarpaqlıqları olmur. Çox vaxt yarpaqları kökyanı rozet əmələ gətirir (zəncirotu). Çıçak qrupu sabətdir və ya mürəkkəb sabətdir (dağ tərxunu - qalxanvari sabətdir). Sabətin yasti və ya çökək dibində çıçəklər yerləşib. Sabətin ümumi sarğısı var. Əsl çıçəkləri ikincilərdir. Kasaciq şəklində dayışır, onun əvəzində tüküklər və ya pərdəciklər vardır. Tacı dilcik, boru, qıfqəlli, müxtəlif rəngdə olur. Çıçəkləri bircinsli də (erkək və ya dişi) olur. Çıçak qrupunun kənarlarında çox vaxt cinsiyyətsiz çıçəklər formalasılır: yalançı dilcikli (günəbabaxan, çobanyastığı) və yalançı qıfqəlli (göy çıçak); bu bitkilərdə sabətin mərkəzində çıçəklər boruludur, içərisində toxumlar əmələ gəlir (şək. 63, 64).



ŞEKİL

63


Səbat çıçək qrupunda çıçəklər

ŞƏKİL

64

Mürəkkəbçiçəklilər fasiləsinin bitkiləri

1. Eşşəkqanqalı
2. Adı turacotu
3. Çəmən göyçicəyi
4. Adı dağtərxunu
5. Payız gülbübəsi



Erkəkcik 5-dir, onlar birləşərək dişiciyin sütuncuğunu əhatə edən boru əmələ gətirirlər. Zəncirotunda bütün çiçəklər dilicik şəklindədir. Eşşəkqanqalı bitkisinin çiçəkləri boruşəkillidir. Çəmən göyçicəyinin çiçəkləri qıfqıskillidir. Meyvəsi toxumcadır. Toxumcameyva tükcükülü kəkildir. Bu fasilənin bitkiləri çarpaz və ya öz-özünə tozlananlardır. Kahu, ənginar, günəbaxan, topinambur kimi bitkilər geniş becərilir. Mürəkkəbçiçəklilər fasiləsindən olan zəncirotu, acı yovşan, pitraq, andız, boymadərən, dəvədabarı, çobanyastığı, üçbarmaq (pişkiddili) dərman bitkiləridir. Bəzi növləri bəzək bitkiləridir: georgin, payızgülü, astra, sabahgülü, rudbekiya, qaylardıya və s (şək. 66). Yabanı bitkilərin çoxu – göyçicək, sərlən kəhrə – alaqlı otlardır.

Mürəkkəbçiçəklilər fasiləsinin çiçək düsturu: $K_0 L_{(5)} E_{(5)} D_1$, bəzən isə $K_5 L_{(5)} E_{(5)} D_1$

Azərbaycanda mürəkkəbçiçəklilər fasiləsinə aid 120-yə qədər cins və 450-dən artıq növ yayılmışdır. Növlərin çox olmasına baxmayaraq xalq təsərrüfat üçün əhəmiyyətli növləri hələ azdır.

Təsərrüfat əhəmiyyətli nümayəndələrindən biri günəbaxan bitkisidir. Günəbaxan quraqlıqdadavamlı, istisevən bitkidir; onun yaxşı inkışaf etmiş kökü vardır. Vətəni Mərkəzi Amerikadır. Yabanı halda Meksika və Peruda tasadüf edilir. Avropaya XVI əsrədə Meksikadan gətirilmişdir və uzun müddət bəzək bitkisi kimi becərilmişdir.

Əvvəllər Azərbaycanda yem bitkisi (silos) kimi, axır vaxtlar isə meyvələrindən günəbaxan yağıını almaq üçün becərilir.

Günəbaxan birilik hündür bitkidir (şək. 65). Yarpaqları iri, bütöv ayalıdır, gövda üzərində spiral şəklinde düzülür. Çiçəklər gövdənin təpəsində səbət çiçək qrupundan yerləşir. Səbətin diametri 30-40 sm çatır.

Səbət alt tərəfdən sarğı adlanan yaşıl yarpaçıqlarla örtülmüşdür. Səbətdə 1000-a qədər çiçək olur. Səbətin kanarlarında yerləşən dilicikşəkilli çiçəklərdə erkəkcik və dişicik yoxdur. Səbətin mərkəzində yerləşən boruşəkilli çiçəklərdə toxumlar əmələ golur. Bəzən yarpaqların qoltığında çoxlu xırda çiçək qrupları əmələ golur. Belə halda mahsuldarlıq koskun surətdə azılır.

Səbətin kənarında yerləşən dilicikşəkilli çiçəklərdə erkəkcik və dişicik olmur. Bu çiçəklərin əsas rolu parlaq rəngi ilə tozlandıncı cüclərini çalb etməkdir. Günəbaxanın meyvəsi qabılıq toxumcadır. Toxumun tərkibində sonuya əhəmiyyətli yağ vardır. Toxum yağı çıxarıldıqdan sonra (57%-ə qədər) qalan jmx (sixılım toxum) kand təsərrüfatında heyvanları üçün qiymətli yemdir.

Günəbaxan qiymətli texniki və qida bitkisidir: ondan günəbaxan yağı, halva, marqarin, sabun, yağı boyalar üçün durulşdırıcı istehsal olunur.


Günəbaxan bitkisinin gövdəsi, yarpaqları və toxumcalardan boşalmış səbətlərindən silosun hazırlanmasında istifadə olunur.

ŞƏKİL

65

Günəbaxan:

1. Səbət çiçək grupu
2. Səbətin örtük hissəsi
3. Səbətin kasılan (kasik) hissəsi
4. Boruşəkilli çiçəklər
5. Dilicikşəkilli çiçəklər
6. Gövdə



ŞƏKİL

66

Mürəkkəbçiçəklilər fəsiləsinin bitkiləri:

1. Günəbaxan
2. Georgin
4. Anemon
5. Payızgülü
6. Herbera



§38. Üzümkimilər fəsiləsi

Üzümkimilər fəsiləsinə 12 cins, 700-ə yaxın növ daxildir, onlar hər iki yarımkürənin mülayim, subtropik və tropik zonalarda bitir. Fəsilənin nümayəndləri kiçikboylu ağac, dikduran kollar və ya oduncuqlu lianlardır.

Üzümlərin əksərində gövdə mənşəli bişərlər vardır.

Yarpaqları sadədir (tam və ya dilimli) və ya mürəkkəb barmaqvarıdır, yarpaqlıqları var. Yarpaqları növbəli düzülüşlidir. Çiçəkləri iki və ya bircinsli, 4 və ya 5 üzvlü olur. Kasaciq çox xırda – 4-5 dilimli və ya ixtisar olunub. Bu bitkinin çiçəkləri çapraz tozlanır.

Üzüm istisevən, işiqsevən və uzunömürlü bitkidir (şək. 67). Onun çiçək qrupu mürəkkəb salxıdır, meyvası gilomeyvədir. Onlardan on əhəmiyyətli üzüm cinsidir, bu cinsə 60-70 növ daxildir. Antarktida istisna olmaqla, mədəni üzüm növü bütün qitələrdə becərilir. Onu 7000 il bundan əvvəl becərməyə başlamışlar.

Üzüm bitkisinin ömrü 50-300 ildir, 40-100 il yaxşı məhsul verir və 5000-ə qədər sortu vardır (şək. 68).

Əsasən adı üzüm, nadir hallarda vətəni Şimali Amerika olan İzabella üzümü, becərilir. Üzüm çoxsaylı sortlara bölündür: şərabçılıqda istifadə olunan (Mədrəsa, Rkatsiteli, Riesling, İzabella); süfrə üzümü (ağ şanı, qara şanı); kişmişli üzüm (toxumsuz – axta).

Üzüm çiçəyinin düsturu: K_{4,5} L_{4,5} E_{4,5} D₁


Üzüm çox xeyirli, praktiki olaraq tullantısı olmayan bitkidir.

Azərbaycanda üzüm fəsiləsinə mənsub olan 2 növ bitir. Onlardan biri yabanı bitən meşə üzümüdür. O, çay və meşələrin kənarlarında geniş yayılmışdır. Cir üzümün yetişmiş meyvaları təzə və qurudulmuş halda yeyilir; el arasında yabanı üzümü "yaşıl üzüm" adlandırırlar. Yabanı üzümün toxumlarında 10-20% qiymətli yağ var. Yabanı üzümün köl sistemi yaxşı inkişaf etmişdir, onlar müxtalif xəstəliklərə davamlı olurlar. Ona görə də mədəni üzümçülükdə onlardan həm calaqaltı, həm da yaxşı tozlandırıcı kimi istifadə edirlər. Mədəni üzüm növünün müxtalif sortları respublikamızın aran və dağotayı rayonlarında geniş sahələrdə becərilir. Azərbaycanda üzümçülük kənd təsərrüfatının əsas sahələrindən biridir. Üzümün meyvaları "B" və "C" vitaminlırla, şəkər, qida və müalicəvi əhəmiyyətli digər maddələrlə zəngindir. Üzümün meyvasından şərab, toxumundan yağı istehsal edilir, toyuqlar üçün yem kimi istifadə olunur. Keçən əsrin ortalarından başlayaraq Azərbaycanda Amerikanın gətirilən üzümün 3-cü növü – İzabella geniş yayılmışdır. Azərbaycanda onun yarpaqlarından dolma bişirək istifadə edirlər,

ŞƏKİL

67

Üzümün müxtalif sortları




ŞEKİL

68

Üzüm:

1. Çiçek grupu
2. Tacı düşmüş çiçek
3. Çiçeyin açılması (tacın düşmesi)
4. Açılmış çiçek
5. Gövdənin üzərində yetişmiş meyvələr



Kvas hazırlayırlar, gövdələrindən kömür istehsalında istifadə edirlər, yetişməmiş meyvələrindən müalicəvi və dadlı abqora adlı alkoqolsuz içki hazırlayırlar. Üzümün yetişmiş meyvələrindən, mürəbbə və kompot hazırlanır; yetişmiş meyvələrin şirəsindən turşasın və doşab (bəkməz) hazırlanır; qurudulmuş üzümün toxumlularından mövüc (kişmiş), axta meyvələrindən qurudulmuş kişmiş hazırlayırlar, toxumlarından isə müalicəvi yağı istehsal edirlər.

Üzüm müalicəvi bitkidir. Onun sırası ürək-damar sistemi, tənəffüs yolları, mədə-bağırsaq, böyrək xəstəliklərinin müalicəsi üçün çox faydalıdır.

Azərbaycanda süfrə üzümü sortlarından ağ şanı, qara şanı, Təbrizi, Şamaxı mərəndisi, sarıgilə, ağ kişmiş, qara kişmiş və s. becərilir.

Sərablıq sortlarına Tavkveri, Şirvanşah, Tatlı, Risling, Mədrəsə, Mələyi, Bayanşıra və s. aiddir.

Ağ şanı, qara şanı, sarıgilə sortları çox Abşeron yarımadasında becərilir. Üzümçülükdə süfrə üzümü sortlarının artırılmasına xüsusi diqqət yetirilir. Süfrə üzümünün giləmeyvələri təzə və qurudulmuş halda yeyilir.

Kənd təsərrüfatında üzümü vegetativ üsulla – cılıklə çoxaldırlar. Vegetativ üsulla çoxaldılqda əmələ gəlmış bitkilər üçüncü il bar verir. Vegetativ yolla çoxaltmaq üçün arzu olunan sortların budaqlarından cılıklar hazırlanır, payızda və yaxud əvvəlində onlar əvvəlcədən hazırlanmış sahələrə əkilir. Yaxud da cılıklar əvvəlcə tinglikdə əkilir, kök atıldıqdan sonra ikinci il daimi sahaya köçürürlər. Üzüm

bitkisi sahələrdə dirəklərə (spaler) bağlanır. Bu cür yetişdirilən üzüm tənəkləri yüksək məhsul verir. Üzündən yüksək məhsul əldə etmək üçün onu hər il budamaq lazımdır. Azərbaycanda üzüm, əsasən, dəməyə şəraitində – suvarılmayan sahələrdə – becərilir. Naxçıvan MR orazisində üzümün süfrə sortlarından ağ kişmiş, ağ xalılı, bəngi, nəşxəbi, şəfeyi kimi qiymətli sortları becərilir. Onların meyvələri şəkərlə zəngindir. Lakin burada qış sərt keçdiyindən tənəklər səxṭaya davam gətirmədiyi üçün məhv olur. Buna görə də Muxtar Respublikada üzüm tənəklərini payızda dirəklərdən açıb torpağa basdırırlar. Belə şəraitdə bitkilər soyuqdan mühafizə olunur. Yazda isə tənəkləri torpaqdan çıxarıb yenə dirəklərə qaldırırlar.

Qarabağın dağlıq zonasında üzümün ən çox şərablıq sortları becərilir. Onlardan bayanşıra, rkatsiteli, izabella sortlarının adlarını çəkmək olar. Süfrə üzümlərindən güləmərəndi və s. becərilir.

§39. Əməköməcikimilər fəsiləsi

Əməköməcikimilərin iki yanımkürənin tropik, subtropik, eləcə də mülayim-isti vilayətlərində 85 cinsi və 1600-a qədər növü yayılmışdır. Arktikada və meşə zonasının şimal hissəsində onlara demək olar ki, təsadüf olunmur.

Fəsilənin ümumi xarakteristikası

Gövdə və yarpaqlardan şüa şəklində ayrılan tükcükler və yapışqan şirə bu fəsilənin ümumi xarakteristikasıdır. Yarpaqları növbəlidüzlüslü, sadə, çox vaxt pərli (qanadlı) barmaqvari damarlanmışdır, yarpaqaltıqları var, çiçəkləri ikicinsli və ya nadir hallarda ayrı cinslidir. Çiçəkşənli 5 qırı, sərbəst və ya dibində bitişik kasayarpaqlardan, əksərən qaidə hissəsindən erkəkcik borusu ilə bitişən 5 ləçəkdən ibarətdir.

Çiçeyin erkək hissəsi ayrı-ayrı, topa və ya bitişik 5 və daha çox erkəkcikdən ibarətdir. Erkəkciyin bitişmiş saplaqları sütuncuğun şəhatə edən boru əmələ götürür. Dişicik 2 və daha çox meyva yarpaqcılardan ibarətdir. Tozcuqlar çıxıntıları ortlulur.

Bu fəsilənin meyvələri qutucuq, findiqca, buynuzmeyvə, çayırdağmeyvə, giləmeyvədir. Bu fəsiləyə aid başlıriyyətin ən əhəmiyyətli texniki bitkisi olan pambıq cinsişdir (şək. 70); onun liflərindən parçalar istehsal olunur. Bundan başqa bu fəsiləyə bir sıra texniki və bəzək bitkiləri daxildir. Əməköməcikimilər mülayim iqlimi olan vilayətlərin çoxllığı və ya biriliklilik ət bitkiləridir, lakin bu fəsilənin bir çox növləri tropik və subtropik zonalarda kol və kiçik ağaclar formasında olur. Əməköməcikimilərin yarpaqları yerləşməsinə görə növbəlidir, yarpaqaltıqları var, barmaqvari, dilimli və ya böülümlüdür, bəzən tamdır. Fəsilənin bir çox cinslərinin

ŞƏKİL

69

Barbados pambıçı



çiçekleri yarpaqlarının qoltوغunda 5 sərbəst və ya bitişik yarpaqcılardan əmələ gələn kacaalılığı xasdır. Kasa 5 sərbəst və ya bitişik yarpaqcılardan ibarətdir. Tacın özüna xas olan xüsusiyyəti var: 5 ləçayın hər biri erkəkcik borusu ilə bitişir.

Çiçek düsturu: $K_{(5)}$ $L_{(5)}$ E_{∞} D_1 .

Meyvələri açılan çoxyuvalı qutucuqdur. Əməkəmcilərin insan həyatında əhəmiyyəti çox böyükdür. Bu fasiliyə dünyada lif istehsalının 50%-ni verən pambıq bitkisi daxildir (şək. 70). Hazırda dünyadan 50-dən çox ölkəsində pambıq becərilir; yabanı ağacşəkilli, qısalıflı və başqa sortları yayılmışdır.

Pambıq lifi uzun və möhkəm toxumları əhatə edən tüküklərdir; müxtalif parçaların hazırlanması üçün onlardan iplik və parça hazırlayırlar. Onun toxumlarından texniki əhəmiyyəti yağ alır. Yağından sabun, şam və b. məhsulların istehsalında və qida kimi istifadə olunur. Yağ istehsalı zamanı toxumlardan alınan tullantılar müxtalif məqsədlər üçün istifadə edilir. Pambıq bitkisi insanlar tərofündə Cənubi Asiyada, Afrikada və Mərkəzi Amerikada hələ bizim erəmizdən 3000-2000 il qabaq becərilmişdir. Hal-hazırda adətən, 4 cür -

otşəkilli və ağacşəkilli afro-asiya mənşəli və amerika mənşəli barbados pambıqları (şək. 69) – becərilir. Digər əməkəmcikimilər möhkəm floema lifləri kobud parçaların (giş və brezent), köndir və buraz (kanat) istehsalında istifadə olunur. Bu fasilanın sonayə əhamiyyətli nümayəndəsindən biri da kənaf bitkisidir. O, Afrika və Cənubi Asiyadan bir çox ölkələrində, xüsusən Çinə geniş şəkildə becərilir. "Qambo" və Teofrast çatıtolu toxumlarından, pambıq toxumları kimi, texniki yağ alır. Tropik ölkələrdə texniki məqsədlər yararlı (faydalı) liflər hibiskusun bəzi növlərindən və digər əməkəmcilərdən alınır. Müləyim iqlimi olan ölkələrin mənzil və oranjeryelerində hibiskusun (Çin qızılıgülü) növləri becərilir. Suriya hibiskusu, bir neçə növün, həmçinin hibiskusun yarpaqları böülüklü olan Afrika növündən alınan hibridlaşmış hibiskus.

Hazırda çiçeyinin müxtalif forma və rəngi olan 1000-dən çox müxtalif bağ hibiskusları məlumatdır. Müləyim iqlimi olan ölkələrdə, həmçinin Rusiyada da, bağlar və parklarda müxtalif ranglı iri çiçəkləri olan gülxəmti bitkisinin müxtalif sortları becərilir. Ona hərdən "əməkəmcə" deyirlər. Bəzi əməkəmcikimilər, xüsusən topa əməkəmcə və görünməz əməkəmcə vitaminlərlə zəngindir və taravəz kimi qidalı istifadə edilir. Cənubi Asiyada "qambo" və "okra" adlanan yetişməmiş meyvələri yeməli olan bəmisi bitkisini becərilərlər.


Müləyim iqlimi olan ölkələrdə dərman gülxəmti bitkisinin köklərindən bəlgəmətgərir, yumşaldıcı, iltihaba qarşı vasita kimi istifadə olunur.


ŞƏKİL

70

Pambıq:

1. Zoğ
2. Çiçek
3. Toxum
4. Tüküklü toxum
5. Yetişmiş qutucuq





Azərbaycanda gülxətmi cinsinin 8 növü bitir. Onlardan ən çox yayılan dərman gülxətmidir (şək. 71). Bu bitkinin 6-9 kasa yarpağı olur; onlar yalnız dibdən bitişir. Dişicik çoxlu meyvə yarpaqlarından əmələ gəlir. Hər yuvada bir toxumluk var. Meyvələri dairəvidir, ortadan basıqdır. Onun yaz və payız aylarında toplanmış köklərindən dərman kimi istifadə edirlər. Xalq tababatində, adətən, onun çiçəklərindən yuxarı tənəffüs yollarının iltihabını müalicə etmək üçün istifadə edirlər.

Bu dərman nəfəs yollarının iltihabı xəstəliklərinin müalicəsində istifadə olunur. Bu 60-100 sm hündürlükdə qol-budaqlı gövdəyə malik otşəkilli bitkidir.

Yarpaqları saplaqlıdır, solğun çəhrayı rəngdə çiçəkləri yarpaqların qoltuğunda yerləşir. Çiçəkləmə iyun ayında başlayır və sentyabr ayına qədər davam edir. Gülxətminin bəzi növləri bəzək bitkisi kimi həyətlərdə, parklarda becorilir. Bəzi növləri yabanı şəkildə akrinlərdə, çöllərdə yayılmış alaq bitkidir.

Azərbaycanda əməkəməci cinsinin 10 növü bitir, onlar əkin sahələrində, tarlalarда, bağlarda, meşə və yol kənarlarında, münbit torpaqlarda yabanı halda yayılıb. Gövdə və yarpaqları bışmiş və çiy halda yeyilir. Goyərti kimi xörəklərə qatılır, yaxşı balverən bitkidir.


Bırlepəlilər sinfi

Bırlepəlilərin on çoxsaylı fasiləsi 25 min növü əhatə edən səhləbkimilərdir. Lakin sinfin daha praktik əhəmiyyətə malik fasilələri zanbaq və taxillər fasilələridir.

ŞƏKİL

71

- Dərman gülxətmi:
1. Ümumi görünüşü
2. Çiçəyin enina kəsiyi
3. Erkəkciklər



Ş40. Zanbaqkimilər fasiləsi (2800 – 3300-ə qədər növü var)

Ümumi xarakteristikası

Zanbaqkimilər fasiləsinə birillik, ikillik və çoxillik ot, yarimkol, kollar aiddir. Onların əksəriyyəti çoxillik otlardır; bu otların şirali ehtiyatçılığı yeraltı orqanları vardır. Bəzən bunlar lian və ya özünəməxsus ağaclardır. Çoxillik otlara kökümsov və soğanaqlar maksusdur. Çiçəkləri ikicinsli, bəzən birincislidir. Çiçəkyanlığı səda, əsasən, tacəsilli, bəzən kasaşəkilli, sərbəst və ya bir qədər bitişmiş ləçəklərdən ibarətdir. Dişiciyi birdir. Meyvəsi qutucuq və ya giləmeyvədir. Soğan, sarımsaq, (quşqonuz) qulançar (bəzi alımlar bu bitkilərin hərəsini müstəqil fasiləyə aid edirlər) kimi bitkilər becorilir. Bu fasilənin dərman bitkilərinə inciçiçayı, aloya aiddir; bəzək bitkiləri isə ağ zanbaq, dağlaləsi, hiasintdir.

Bu fasiləyə aid olan bitkilərin əksəriyyəti otşəkillidir. Fasilənin 3 mindən artıq növü dünyyanın bütün qitələrində yayılmışdır. Bəzi nümayəndələri ətirli, müxtəlif ranglı, gözlə, iri çiçəklərinə görə yaşayış məntəqələrində, parklarda, gülçülük təsərrüfatında bəzək kimi becorilir. Onları otaq bitkisi kimi da becorırlar. Bunların bir sıra nümayəndələri alaq otlardır.

Zanbaqkimilər fasiləsi bitkilərinin çiçəkyanlığında ayrıca kasaciq yoxdur. Çiçəkyanlığı iki cərgədə yerləşmiş parlaq ranglı altı ləçəkdən ibarətdir. Onlar sərbəst və ya aşağıdan bitişmiş, altı dilimlidir. Erkəkciklər də altıdır. Yumtunluq bərdir, ikiyuvahlıdır. Sütuncuq bərdir, tam və ya 3 yerə bölünmüş ağızçıqı malikdir.


Zanbaqkimilərin çiçək düsturu: $O_6 E_6 D_1$.

Meyvəsi qutucuq, yaxud giləmeyvədir. Meyvə yetişdikdə qutucuq 3 qapqaqla açılır, içərisindən ətrafa xırda toxumlar səpələnir.

Zanbaqkimilər fasiləsinə mənsub olan bitkilər, əsasən, kökümsovlu və soğanaqlı bitkilərdir. Təbii halda onlar kökümsovlu və soğanağı vasitəsilə vegetativ yolla çoxalır.

Gövdə adətən kökümsovdan və ya soğanaqdan, yəni yeraltı hissələrdən təşkil olunub. Torpağın üzərinə çiçək saplağı və ya çiçəkgrupu ilə çıxır. Çiçəkgrupu bəzən yarpaqların qoltuğunda tək-tək, yaxud qruplarda yerləşir. Yarpaqları, adətən sadədir; onlarda damarlanması paralel və ya qövsvarıdır.

Zanbaqkimilər fasiləsinə mənsub olan nümayəndələrdən biri də inciçiçayıdır. O, dərman bitkisidir. Zaqqaqçılıqda inciçiçayı yabanı halda meşələrdə, kölgəlik yerdə, kolların arasında, günəş düşməyən yerdə bitir. O, gövdəsi 15-20 sm hündürlükdə olan kökümsovlu, çoxillik bitkidir. Kökümsov gövdəsindən 2 köykanı yarpaq, bir neçə çiçək oxu inkişaf edir. Onun üzərində ağ ranglı ətirli iyiləşmiş çiçəklər salxmış çiçək qrupunda toplanır. Yarpaqlar iri, yaşıllı ranglıdır, paralel damarlanır.



İnciçiçayı

ŞƏKİL

72

Örtülüotoxumlular.

- Birəpallilar. Səhləbkimilər:
1. Quyruqlu fragmopedium
 2. Çatırlı sirropetalum
 3. Nacib dendrobium
 4. Pelangi stanhopey
 5. Yastiyarpaqlı vanil
 6. Trian koteleyi
 7. Qonqora
 8. Daraqlı selogina
 9. Fuks səhləbi
 10. İkiyarpaqlı platantera
 11. Zöhrəciyəi



Yarpaqlar çiçəkgrupunu hər iki tərəfdən əhatə edir. Meyvələri kürəşəkilli, atlı, qızılı rəngli giləmeyvədir. Bitkinin bütün hissələri acı və zəhərlidir. Keçmiş SSRİ-nin ərazisində inciçiçayının müxtəlif növləri yayılmışdır. Onlardan ən əhəmiyyətli may inciçiçayıdır. İnciçiçayından hazırlanın dərman ürək-damar sistemi xəstəliklərində istifadə olunur. İnciçiçayı nadir bitki kimi "Qızılı kitaba" daxil edilmişdir.

Bu fəsilənin dərman əhəmiyyətli növlərindən biri da aloya bitkisidir. O, isti ölkələrdə geniş yayılıb. Onun ən çox becərilən növü ağacşəkilli aloyadır. Aloya uzun, yaşıł, atlı-şirəli, kənarları tikanlı yarpaqlara malik bitkidir. Təbii halda on çox Afrikanın Cənub-Şərqi hissəsində, yarımşəhər yerdərə yayılıb. Azərbaycanda Abşeron istixanalarında becərilir.

Dağlalası
(tulpan)

Aloya yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində istifadə olunur. Aloya toxum və qələm vasitəsilə çoxalır. Onun qızılı və sarı rəngdə gözəl çiçəkləri salxım çiçəkgrupuna toplanır.

Dağ laləsi geniş yayılmış yabanı və mədəni bitkidir. Yazın əvvəlində onun çiçəkləri yamacları xalı kimi bazayırlar. Təbii halda orta Asiyada, Qafqazda, o cümlədən Azərbaycanda bitir. Bitkinin çoxlu mədəni sortları becərilir. Sortların çoxu Niderlandda yetişdirilmişdir. Dağ laləsinin çiçəkyanlığı 6 ləçəkdən ibarətdir. Yeraltı gövdəsi soğanaqdır. Təbii halda soğanaqları vasitəsilə çoxaldılır.

Zanbaqcıçıklılər sırasının süsən fəsiləsinə 1 500 – 1 800-a qədər növ daxildir. Onlardan Azərbaycanda 26 növ bitir. Bu fəsilənin ən əhəmiyyətli nümayəndələri süsən, qarğasoğan, zəfərandır.

Süsənin gözəl, iri ağ və bənövşəyi çiçəkləri vardır. Onlar araları vasitəsilə çarpaz tozlanırlar. Bəzək bitkisi kimi becərilir. Abşeron yarımadasında yabanı halda bitir. Çiçəkləri qəhvəyi rəngdədir, meyvəsi qutucuqdur.

Başı süsən növlərinin kökümüzən gövdələrindən alınan yağlardan təbabətdə və ətriyyat istehsalında istifadə olunur.

Qarğasoğan qılıncaoxşar xəvari yarpaqları olan çoxillik bitkidir. Çiçəkləri müxtəlif rəngli olub, yarpaqların qoltuğunda yerləşir. Meyvəsi qutucuqdur. Yeraltı gövdəsi soğanaqlı yumrudur.

Azərbaycanda yabanı halda 6 növü yayılıb. Bəziləri dağ rayonlarında əkin sahalarında alaq otu kimi bitir. Çoxlu mədəni sortları vardır və gülçülükdə geniş istifadə olunur.

Nərgizgülü fəsiləsindən olan nərgizgülünlərin yabanı halda bir növü Azərbaycanda bitir. Kəskin iyi, gözəl çiçəyi olan çoxillik soğanaqlı bitkidir. Gülçülükdə geniş becərilir. Nərgizgülü qışın axırında, yazın əvvəlində çiçəkləyir. Azərbaycanda fevral ayının ikinci yarısından başlayaraq çiçəkləyir. Əsasən, soğanaqlarla çoxaldılır.

§41. Zanbaqkimilər fəsiləsinin mədəni bitkiləri



Nərgizgülü

Zanbaqkimilər fəsiləsinin qida bitkilərinə, birinci növbədə, soğan cinsindən olan baş soğan və sarımsaq aiddir.

Baş soğan. Soğan yalnız qida bitkisi yox, eyni zamanda dərman bitkisidir. Onun tərkibində çoxlu fitonsidlər vardır.

Soğan ikiillik bitkidir, əsasən, toxum vasitəsilə çoxalır. Toxumdan birinci il yeraltı soğanaq hissəsi, yəni baş soğan əməla gelir. İkinci ili onun çiçək oxu inkişaf edir və çiçəkləri çatır çiçək qrupundan toplanır.

Soğanın çiçəkyanlığı 6 ləçəkdən ibarətdir. Onlar aşağı hissədən birləşir. Erkəkciklər 6, dişiciyi biridir, çiçəkgrupu çiçəklər açılana qədər nazik dariciklə örtülü olur. Meyvəsi üçtəylə qutucuqdur. Azərbaycanda təbii halda soğanın 47 növü yayılıbdir.

Azərbaycanda becərilən soğan sortlarının çoxu onların an çok akıdikləri yerin adı ilə adlanır. Məsələn, Lənkəran soğanı, Hövşan soğanı və s. Lənkəran soğanı sarı-bənövşəyi rəngdə, üstdən basıq kürəşəkillidir, içərisi boşdur. Çiçək oxu və yarpaqların üzəri mum maddəsi ilə örtülmüş olur.

Soğan soyuğadavamlı bitkidir. O, yumşaq və münbüt torpaqda yaxşı məhsul verir. Soğan toxumunu erken yazda əvvəlcədan hazırlanmış ləklərə sapırlar. Toxum cürcərdikdə əvvəlcə torpağın üstündə ilgəyəoxşar cürcəti çıxır, çox keçmədən nazik saçaqşəkilli köklər inkişaf edir.

Sarımsağın soğanığı mürəkkəbdür, dairə şəklində düzülmüş xırda "bala" soğanaqlardan ibarətdir. Sarımsağın da soğan kimi həm soğanğı, həm də yaşıl yerüstü hissəsi yeyilir və müxtəlif at məmələtlərinin, konservlərin hazırlanmasında istifadə olunur.

Sarımsağın da tərkibində soğanda olduğu kimi çoxlu fitonsidlər vardır.

Süsən fəsiləsindən olan **zəfəran** çoxillik, soğanaqlı yumrulu bitkidir (şək. 73). Çiçəkləri qırmızı-bənövşəyi rəngdədir. Çiçəkyanlığı 6 ləçəkdən ibarətdir. Erkəkciklər 6, dişicik birdir və 3 yərə haçalanmış ağızçıqdır. Dişiciyin ağızçıqları çiçəkyanlığı üzənliğundadır, narıncı rəngdədir. Zəfəran bitkisi çiçəyinin dişiciklərinə görə əklir. Erkəkciklərin saplaşları qıсадır. Onlar çiçəkyanlığının boğaz hissəsinə birləşir. Zəfəranın qısalmış gövdəsi vardır.


Yeyinti sonayesində əkilən zəfərandan istifadə edilir. Zəfəran sentyabr – oktyabr aylarında çiçəkləyir və həmin dövrədə çiçəkləri toplanır. Ciçəyin an qiyməti hissəsi onun dişiciyinin ağızçığıdır. Xalq tababətində zəfərandan sinir, mədə-bağırsaq və başqa xəstəliklərin müalicəsində istifadə olunur. Bundan başqa yeyinti sənayesində qonnadi məmələtlərin hazırlanmasında zəfəran ədviyyat kimi işlədir. Onun çox xoşagələn iyi və gözəl rəngi vardır.

Zəfəran cinsinin 75-ə qədər növü var. Azərbaycanda təbii halda bunlardan 5 növü bitir. Adı zəfəran növü Abşeronda becərilir.



Bəzək (dekorativ)
zanbaqkimiləri:

1. Ağ zanbaq
2. Pələngi zanbaq



ŞƏKİL 73

Zəfəran

1. Çiçəkli bitki
 - a) soğanaq
 - b) çiçək oxu
 - c) yarpaq
 - c) çiçək
2. Ciçəyin uzununa kəsiyi
 - a) ciçəkyanlığının yarpaqcılalar
 - b) erkəkciklər
 - c) üpərlə ağızçıqa malik dişicik sütuncuğu
 - c) çiçək yatağı

Ş42. Taxıllkimilər fəsiləsi

Birləpəli bitkilərin bu fəsiləsinə 10 000-ə yaxın növ və 650 cins mənsubdur. Onların çox hissəsi subtropik ölkələrdə bitir. Taxıl bitkilərinin əksariyyəti birilik, yaxud çoxillik otlardır (bamboğun birillik gövdəsi odunlaşır). Bəziləri çox kiçik, bəziləri isə, məsələn, bambuk 15-20 m-ə və ya 40 m-ə qədər hündürlükda olur.

Gövdəsi bugumludur, hərdən budaqlanır, silindrik və ya yastılaşmışdır. Yarpaqları ensiz və uzundur, yarpağın dibində qın var. Qının yarpaq ayasına keçdiyi yerdə çıxıntı (qlıçlıq) yerləşir; onun forması taxilləri təyin etmək üçün diaqnostik elamətdir. Onların kök sistemi saçılıdır, gövdələri bugumludur, adətən bugumlardan daha qalındır. Taxillərin gövdəsi hər bugumarasının dibində yerləşən hüceyrələrin bölməsinə nəticəsində uzununa böyür. Belə böyüməyə interkalyar böyümə deyilir.

Taxillərin bir çoxunda, məsələn, buğdada, çovdarda, pişikquruğunda bugumlu gövdənin içi boşdur. Belə gövdələr külaş adlanır. Lakin bəzi taxillarda (qarğıdalı və şəker qamışı) gövdələrin içində toxumalar olur.

Taxillərin yarpaqları ensiz, uzundur, damarlanması paraleldir, qınları uzundur. Boru şəklindən olan yarpağın enli dibinə (hissəsinə) qın deyilir. Yarpaq qın vasitəsilə gövdənin bugumarasını əhatə edir. Taxillərdə bugumarasının dibində yerləşən bölmənin zərif hüceyrələr qın vasitəsilə qorunur. Bununla taxillər digər fəsilənin bitkilərindən fərqlənir. Yarpaq ayasının qından çıxan yerinə pərdəcikli çıxıntı – qlıçlıq yerləşir. O, gövdə ilə qının arasına suyun keçməsinə imkan vermir.



Qılıçlıq buğda

Sünbülcükdə birdən 30-a qədər çiçək olur. Çiçəkyanlığı 2 çiçək pulcuğundan və 2 çiçək pardociyindən ibarətdir. İkincisi çiçəkdə 3 erkəkcik və 2 tülü ağızçığı olan bir dişicik vardır. Bəzi hallarda sünbülcük və çiçək pulcuqlarının sayı 1-6, erkəkciklər 2-6, bəzən 40 olur. Meyvəsi dənmeyvədir (bəzən findiqçə və ya giləmeyvədir).

Bu bitkilərin xırda, nəzərə çarpmayan çiçəkləri – mürəkkəb sünbülb, süpürgə, mürəkkəb qıça çiçəkgruplarında toplanır. Əksər taxıl bitkilərinin hər sünbülcüyünün dibində 2 sünbülcük pulcuqları yerləşir. Əksər taxıl bitkilərinin hər çiçəyində 2 çiçək pulcuğu, 2 çiçək pardesi, 3 erkəcik və 2 tülü ağızçığı olan bir oturaq dişiciyi olur.

Taxılıkimilərin çiçək düsturu: $\text{C}_{2,2} \text{ E}_3 \text{ D}_1$

ŞƏKİL 74

- Örtülüotxumlular
Birləpəlilər. Taxillər:
 1. Adi qırtıcı
 2. Çobantoxmağı
 3. Hündür topal
 4. Adi qarğı
 5. Tüküklü ceyranotu (ağ ot)
 6. Çəmən tüküquruğu
 7. Urartı buğdası
 8. Bambuk
 9. Vələmir
 10. Qarğıdalı
 11. Barmaqvari çayır



Taxıl bitkisinin meyvəsi dənmeyvədir. O, meyvəyanlığı toxumun qabığı ilə bitişən birtoxumlu meyvədir. Meyvəyanlığı toxumun qabığı ilə bitişir, endosperm rüşeymin yan tərəfəna söyklənir.

Cır yulaf, qırtıcı, pişikquruğu yem bitkiləridir. Bəzək bitkilərinə sepeyrus, bambuk, qamış və qarğı aiddir. Bunlar tikinti materialı kimi işlədilir, həmçinin zənbil və süpürgə istehsalında istifadə olunur. Çoxillik taxıl bitkilərinə ağot (ceyranotu), qamış, qarğı, ayrıq aiddir. Yabanı bitkilərin çoxu zərərlə alaqlı otlardır (ayıraq, dələca, buğda).

Buğda, çovdar, qarğıdalı, arpa, çaltık, vələmir, kalış (danya oxşar), şəkər qamışı, qarabaşaq qıymatlı taxıl bitkiləridir (şək. 74, 75, 76).

Çovdarın mürəkkəb sünbülb çiçəkgrupunun hər sünbülcüyündə 2 inkişaf etmiş və bir inkişaf etməmiş çiçək yerləşir. Çovdar sünbüllərinin çiçəkləri küləklə tozlanır (şək 75). Çovdarın dəni uzun və ensiz, unu isə tünd rəngdədir.

Taxıl bitkiliardan buğdaya ən çox oxşayan çovdardır. Çovdarın cürcətilərində 4. buğdada isə 3 kökcük olur. Buğda cürcətisində birinci əsl yarpaqcıq açıq-yaşıl rəngdə, çovdarda isə qırmızımtıl rəngdədir. Çovdar unundan qara çörək bisirirlər.

Arpanın da çiçəkgrupu mürəkkəb sünbüldür. Hər sünbülcükdə 1 adəd çiçək olur. Arpa çiçəklayan zaman öz-özüne tozlanır, lakin isti yayda çarpez tozlanma bilər. Arpa tez-yetmiş taxıl bitkisidir. Arpanın dənmeyvələri arpa yarmasının istehsalında, heyvan və quşların yemi kimi istifadə olunur.


Vələmir. Vələmirin 22 növü mələmətdür. Azərbaycanda 11 növü yabanı halda bitir. Bir növü – əkilən vələmir – isə becərilir. Vələmir buğda və çovdardan çox fərqlərinin. Onun qol-budaqlı çiçəkgrupu süpürgə adlanır. Süpürgənin budaqlarının hərasında 2-3 adəd çiçəyi olan sünbülcükler yerləşir. Vələmir bitkisinin çiçəkləri öz-özüne tozlanır. Sünbülb döyüldükdə alınan dənlərdə çiçək pulcuqları qalır. Lakin bu pulcuqlar dənələ bitişmir. O, həm də yem bitkisi kimi paxaklı bitkilərlə qarışq okılır. Vələmir soyuğadavamlı bitkidir. Vələmirin dənmeyvələrinən yulaf unu, vələmir yarmasını, yulaf yarması (herkules) və s. məhsulları istehsal edirlər.

Adatən, qarabaşaq bitkisinin çiçədotu ilə sahə salırlar.

Qarabaşaq qarabaşaqlar sırasına aid olan ilkeşəli bitkidir. Bu bitki yaxşı balverən olub, qozmeyevəyə malikdir. Çiçədotu isə taxıl bitkisidir, meyvəsi dən – meyvədir. Yeni və yaşlılaşdırma işində dekorativ bitki kimi istifadə olunur. Çiçədotu Canubi Asiya ölkələrində becərilir (ondan "kodo" və ya "kodra" yarması alınır).

ŞƏKİL 75

- Çovdar**
 1. Sünbülb
 2. Sünbülcük
 3. Dənmeyvə



Darı bitkisinin çiçəkqrupu süpürgədir. Darının gövdələri kollarınla bərabər, həm də budaqlanır. Darı yem bitkisidir. Darı istiyədavamlı bitkidir. Darının har sünbülcüyündə 1-2 çiçək olur. Vətəni Şərqi Asiyadır, əsasən, Qazaxistanda və digar conub rayonlarında becərilir. Azərbaycanda bir neçə növünə, təbii halda, əlaq bitkisi kimi təsadüf olunur.

Çəltik qiyməli dan bitkisidir. O, dünyadan bir çox ölkələrində (Hindistan, Yaponiya, Çin) əhalinin əsas qidasını təşkil edir. Azərbaycanın Lənkəran, Astara rayonlarında geniş becərilir.


Qarğıdalı bitkisinin 7 cinsi, 20-dən çox növü var. Əsas növləri bunlardır: dişvari yemlik qarğıdalı, yumşaq, partlayan, şəkerli, mum, pərdəvari. Qarğıdalı gövdəsinin hündürlüyü 3 m və daha çoxdur.

Qarğıdalının məhsuldarlığı buğdanın məhsuldarlığından yüksəkdir (orta hesabla bir hektardan 150 sentner). Qarğıdalı ərzəq bitkisi olmaqla yanaşı, qiymətli texnik bitkidir. Ondan 250-yə qədər müxtalif növ məhsul, o cümlədən, nişasta, şəkar, spiri, yağ, lif, kəğız və s istehsal olunur.

Qarğıdalı çox qiymətli yem bitkisidir. Onun yaşılı gövdəsindən silos hazırlanır. Qarğıdalı bitkisində müyyəyan miqdarda bütün vitaminlər vardır. Saçağından böyrək xəstəliklərində dərman kimi istifadə olunur.

Qarğıdalının yaxşı inkişaf etmiş kök sistemi vardır. Gövdənin dibindəki buğumlardan əlavə köklər əmələ gəlir. Qarğıdalının gövdəsi buğdada olduğu kimi buğumluudur, lakin gövdənin içərisi boş deyil, yumşaq özəklə doludur. Uzun, enli yarpaqları gövdənin buğumlarını bitir, qız hissəsi ilə buğumalarını əhatə edir. Yarpaqların sayı buğumların sayı qədərdir. Yarpaq ayası enli və uzundur. Damarlanması paraleldir. Qarğıdalı rütubəti yumşaq torpaqda daha yaxşı bitir. Azərbaycanın Balakən, Qax, Zaqatala rayonlarında qarğıdalının məhsuldarlığı daha yüksəkdir.

Qarğıdalı - brevli bitkidir. Erkəkcikli çiçəklər gövdənin təpəsində süpürgə çiçəkqrupuna yerləşmişdir. Dişicikli çiçəklər isə qıça adlanan çiçəkqrupunda toplanır. Qıça gövdənin ortasında yarpaq qızının yerləşir. Har dişi çiçəyin ucunda sapvari uzun sütuncuq olur. Sütuncuğun yuxarı hissəsi haçalanmış uzun dişicik ağızçığına malikdir. Çiçəklənmə zamanı dişicikin sütuncuqları dəstə ilə qışanı örtən yarpaqların arasından xaricə çıxır. Erkəkcikli çiçəklər dişicikli çiçəklərdən bir neçə gün tez yetişir. Buna görə də bitkida öz-özüne tozlanma getmir, həmisiçarpaz tozlanır. Bəzən elə olur ki, dişicikların bir hissəsi tozlanma bilmir. Belə olduqda, qışanın üstündə boş yerlər qalır, dən əmələ golmır. Bunun qarşısını almaq üçün sünü tozlanmadan istifadə edilir. Şimal rayonlarında qarğıdalı silos kimi əkilir. Yay qısa olduqda onun dəni yetmişir. Silos məqsədi əkilmış qarğıdalının dəni sütül mum yetişmə dövründə olduqda onu biçib silos üçün doğrayırlar. Qarğıdalının vətəni Orta və Cənubi Amerikadır. O, 1493-cü ilde Xrisrofor Kolumb tərəfindən Avropaya, oradan isə XVII əsrə Rusiyaya gətirilmişdir.



ŞƏKİL

76

Qarğıdalı

1. Sünbül
2. Sünbülük
3. Dən
4. Dişicikli çiçək
5. Cücarti
6. Dəməmeyevə

Qarğıdalının kökləri torpaqda şaxələnir, torpağın 150 sm və daha çox dərinliyinə gedir. Gövdənin aşağı hissəsindən əlavə köklər inkişaf edir. Gövdənin dibini torpaqla bərkidib, onun inkişafına təkan verilir. Uzun, enli yarpaqları paralel damarlanmışdır. Qarğıdalının çiçəkləri 2 tiplidir: dişicikli və erkəkcikli.

Dişicikli çiçəkdə yumurtalı dairəvidir (girdə şəkillidir), onun ucunda sapvari uzun sütuncuq olur; sütuncuğun yuxarı hissəsində ikiyüvalı ağızçığı var. Qiçalar yarpaqların şəkildəyişməsi olan yaşılı sağlı ilə örtülürlər. Erkəkcikli çiçəklər gövdənin təpəsində yerləşən qollu-budaqlı süpürgə çiçəkqrupunu əmələ gətirir. Süpürgə sünbülcüklerdən ibarətdir. Sünbülcükler hərəsində 3 erkəciciyi olan 2 çiçəkdən ibarətdir. Tozcuqlar qiçada yerləşən dişiciklərin ağızçıqları görünməmiş yetişir. Ona görə də qarğıdalı bitkisində öz-özüne tozlanma baş vermir. Küllək tozcuqları qonşu bitkilərin dişiciklərinin ağızçığına tökü və çarşap tozlanma baş verir.

Qarğıdalı istisevən bitkidir, onun köklərinin təmiz havaya ehtiyacı vardır. Əkindən qabaq bütün yayı torpağı yaşılı şumlayırlar və təmizləyirlər. Qarğıdalı işiqsevən bitkidir, ona görə də onları bir-birindən aralı cərgə ilə səpirlər. Onun quraqlıqdadavalı olmasına baxmayaraq sutka ərzində bu bitkiyə bir litrə qədər su lazımdır.

Taxıllar fəsiləsinə çöl bitkilərindən başqa, yabanı otlar da, məsələn, sürünen ayriqotu, çöl pişikquşruğu, ceyranotu (ağot, siyav) aididir (Şək. 74).

Ceyranotu çoxiliklə quraqlıqdadavalı taxıl bitkisidir. Onun kökləri dəstələrlə bitir və six qım əmələ gətirir, geniş qol-budaqlı olub torpağın dərinliklərinə gedir. Ceyranotu bitkisinin yarpaqları ensiz və uzundur. Onları rütubətə qənaat etməyə uyğunlaşır. Çiçəkləri seyrək süpürgə çiçəkqrupuna toplanır. Dəməmeyevə çiçək

pulcuqları ilə əhatə olunur. Lələkvari olan, xaricdə yerləşən pulcuqların biri tüklü və yüngüldür. Buna görə dənmeyvalar böyük məsafələrə yayılma bilir. Külek sakitləşsənə dən torpağa düşür, iti alt ucu ilə tədrisən qılçırq vasitəsilə torpağa burular.

Sürünən ayrıqotu kökümsovlu alaq otudur. Onun çiçəkgrupu uzun və ensiz mürəkkəb sünbüldür. Bu bitki kökümsov hissəcikləri ilə vegetativ yolla çoxalır.

Çöl pişikqurşağı ensiz, silindrik sünbülvəri – sultan – çiçəkgrupuna aid olan qiymətli yem otudur. Bitkinin dibində yumru əmələ galır.

Şəkər qamışlı tropik ölkələrdə becərilir. Onun gövdəsinən şəkər istehsalı olunur.

Bambuk tropik və subtropik ölkələrdə bitir; tikinti materiallarının, mebel və s. istehsalına istifadə olunur. Sudanotu, çobantoppuzu, tonqalotu, Hind darısı qiymətli yem otalarıdır. Bu bitkilərdən mədəni yem bitkisi kimi istifadə edirlər. Sudanotonun yerüstü hissəsindən silos, Hind darısının yerüstü hissəsindən isə süpürgə hazırlayırlar. Çobantoppuzu yabanı halda çəmənliliklərdə geniş yayılır. Taxillar fasiləsinə aid olan qamış, qarğı, ayrıqotu, çayır kökümsovlu çoxşilik bitkilərdir.

Taxillar fasiləsinə mənsub olan bitkilərin əhəmiyyəti yalnız ərzaq və yem bitkili olmaqla bitmir. Onların saçılılı kök sistemi yaxşı inkişaf edib və böyük torpaqqoruyucu əhəmiyyəti vardır.

Qumlu torpaqları, eroziyaya uğrayan sahələrin torpaq örtüyünü bərkidib möhkəmləndirmək üçün taxil fasiləsinənən olan bitkilərdən geniş istifadə edirlər.

§43. Buğda mühüm dənli bitkidir

Buğda ən qədim mədəni bitkidir. O, 10000 ildən çoxdur ki, becərilir. Qədim insanların məskən saldıqları ərazilərdə arxeoloji qazıntılar zamanı aşkar edilən buğda dənələri bu bitkinin qədimliyini və hayatı əhəmiyyətini döñə-döñə sübut edir. Məsələn, qədim Misir ehramlarındakı qəbirlərdə, müasir buğda dənələrinə oxşar, dənələr tapılmışdır.

Yer kürsində 20-dən çox buğda növü vardır. Hər növün çoxlu sortları var. Buğdanın bütün növləri və sortları ümumi əlamətlərə malikdir.


Buğdanın gövdəsi külsədir; onun üzərində buğumlar yaxşı görünür. Bir bitkinin üzərində 2-4-dən 12-yə qədər və daha çox gövdə inkişaf edir. Buğdanın yarpaqları uzun, ensiz, paralel damarlanmışdır; yarpaq qırnları yaxşı inkişaf edib. Onun çiçəkgrupu mürəkkəb sünbüldür – bir çox sünbülcükldən ibarətdir. Hər sünbülcükün oxunun üstündə iki sünbülcük pulcuğu, onun arasında isə 2-7 çiçək yerləşir.

Buğdanın çiçəyinin quruluşu taxil bitkilərinin çiçəklərinin quruluşuna oxşardır: 2 çiçək pulcuğundan, 2 çiçək pərdəsindən, 3 erkəcikdən, iki ağızçıqlı bir dişicikdən ibarətdir. Onun açılmamış çiçəklərində tozlanma gedir. Meyvəsi dənmeyvədir (şək. 77).

Buğda bitkisinin ən çox əhəmiyyətli 2 növü var: bərk və yumşaq buğda. Bərk buğda dənənin endospermi sıxıdır; onu kəsdikdə şüşə kimi parlaq görünür. Bərk buğdanı erkən yazda sapırlar. Onun torpağı və iqlimə tələbəti yüksəkdir.

ŞƏKİL

77

Buğda

1. Çiçək
2. Sünbül
3. Dən
4. Mürəkkəb sünbül

143

Bərk buğda dəninin endosperminin dördə bir hissəsi (1/4) yapışqanlı maddə – “öz” adlanan züldən ibarətdir. Yapışqanın coxluğu çörəkbişirmədə, xüsusən də makaron istehsalında qiymətləndirilir. Bərk buğda unundan əla növlü ağ çörək və ən yaxşı makaron alınr.

Yumşaq buğda dəninin endospermisi yumşaq, nişastalı, züləllərlə çox da zəngin deyil. Yumşaq buğdanın istiyə və torpağı tolubatı azdır. O, geniş yayılıb.

Buğda sortları bütövlükə payızlıq və yazılıq buğda sortlarına bölünür. Yazlıq buğdanı erkən yazda səpirlər; yayda yetişir və məhsul verir. Payızlıq buğdanı payızda səpirlər. Tez bir zamanda cürcütlər əmələ gəlir. Buğda kolların və qış qarın altında keçirir. Yazda o, sürətlə böyüyür və yayın axırında, yazılıq buğda ilə müqayisədə, yüksək məhsul verir. Payızlıq buğda yazılıq buğdanından tez yetişir.

Buğdanın inkişaf fazaları:

Cürcütlər – 3 yarpaq mərhələsi – kollanma – boruəmələğətirmə – sünbülləmə – çıçəklənmə – tozlanma – yetişmə (şək. 78)

Buğdanın yetişmə fazaları:


Dənən sütül yetişməsi – mum yetişməsi – tam yetişməsi.

Sütül yetişmə zamanı dən hələ yaşıl rəngdə olur, sıxdıqda ağ rəngli maye çıxır. Mum yetişmədə dən sarı, yumşaq olur və yüngülcə azılır. Tam yetişmədə isə dən qızılı-sarı rəngdə olur, məhsulu yüksək vaxtı çatır. Adətən buğdanı mum yetişmə fazasında yığırlar, bu da onunla əlaqədardır ki, yetişdikdən sonra bir çox sortların dənələri tökürlür. Hazırda elə sortlar yetişdirilib ki, onların mürəkkəb sünbüllərində olan dənələr yetişdikdən sonra tökülmür. Azərbaycanın görkəmli seleksionerləri respublikanın təbii şəraitində bol məhsul verən Aran dəni, Cəfəri, Bol buğda,

ŞƏKİL

78

- Buğdanın inkişaf fazaları
 1. Çiçek
 2. Sünbülcük
 3. Mürəkkəb sünbil
 4. Dənmeye



Qaraqılıçq – 2, Tərtər – 2 və s. buğda sortlarını yaratmışlar. Bu sortlar respublikanın bir çox rayonlarında becərilir və yüksək məhsul verir.

S44. Kənd təsərrüfatı bitkiləri

Mədəni bitkilərin mənşəyi.

Qədim dünyadan kənd təsərrüfatı.

Heyvan və bitkilərin əhliləşdirilməsinə Şərqi Aralıq dərininin və müasir Livann, Suriyanın, Türkiyənin, İraqın və İranın bir hissəsinə əhatə edən ərazilə “Münbit apyara” adı altında tanınan 11000 il bundan ələqə başlanılmışdır. İlk mədəni bitkilər burada, ehtimal ki, arpa və buğda idi, tezliklə burların sırasına mərci və noxud da daxil oldu. Bunlardan başqa, bu regionda türk noxudu və ya nut, çölnoxudu, zeytin, xurma palması, nar və üzüm çox tez mədəniləşdirilmişdir.

Şərabın üzümdən və pivenin dənli bitkilərdən hazırlanması qədim vaxtlardan tətbiq edilmişdir. Qədim vaxtlardan kətanı həm toxumlarına görə, həm də liflərinə görə (Həbəşistanda inidiyə qədər onun toxumlarını qida istifadə edirlər) becərməyə başlamışlar.

İlk mədəni bitkilər olan taxillər karbohidratlarının, paxlalılar isə züləllərin mənbəyi idi. Paxlalıların toxumları bu züləllərin zəngin mənbəyidir ki, özündə, taxillarda az olan, coxlu miqdarda xüsusi aminturşularını toplayır. Bu amin-turşuları avazolunmazdır. Ona görə də skinçiliyin ilk addimlarından başlayaraq, taxillar yanaşı, yaxlı bitkilərin har yerdə becərilməsi təaccüb doğurmur. Bütün dünyada insanlar tərəfindən qəbul olunan züləllərin 70%-i bitkilərdən, 30%-i isə heyvanlardan alınır. Paxlaların üzərinə bitki züləlinin 18%-i, taxılın üzərinə isə 70%-i (onlarda züləlin miqdarının az olmasına baxmayaraq) düşür.

İnsanlar yabanı bitkiləri seçib becərməklə onları mədəniləşdirmişlər. Bütün mədəni bitkilərin əcdadi yabanı bitkilərdir. Qədim insanlar bitki toxumlarının, meyvələrinin, köklərinin yeməli olduğunu bilib onları toplayurdular. Ətrafa tökülen toxumlardan yeni bitkilər əmələ gəldiyini görüb həmin bitkiləri əkmaya başladılar. Bu vaxt onlar fikir vermİŞdilər ki, həmin bitkiləri suvardıqda, dibinin torpağını yumşaltdıqda, alağını təmizlədiqda bitkilər yaxşı böyüyür və meyvələri, toxumları daha iri və dadlı olur.

Bitkilərin əksariyyəti çox qədim vaxtlardan becərilir. Mədəni bitkilərdən an qədimi buğdadır. Buğda bitkisinin hələ eramızdan əvvəl VII minillikdə becərməyə başlamışlar. Pomidor, günəbaxan, kartof bitkilərini XVI əsrden, şəkar çugundurunu isə XIX əsrden becərirlər. İnsanlar indi də bəzi qiymətli yabanı bitkiləri mədəniləşdirməklə məşğul olurlar. Məsələn, insanlar nənə bitkisini XX əsrde becərməyə başlamışlar.

Mədəni bitki sortları o qədər dəyişmişdir ki, onlar öz qədim əcdadlarından, yabanı halda biten qohumlarından tamamilə fərqlənirlər.

Bitkilərin becərilməsinə dair insanların bilik və təcrübəsi artdıqca onlar daha çox mədəni bitki sortları yaradırlar. Müyyəyon əlamətlər və xassələr (məhsuldarlıq və s.) malik olan, bir-birinə oxşayan bitki qruplarına "sort" deyilir. Tərəvaz, taxıl və bostan bitkilərini, əsasən, toxum vəsaitəsilə çoxaldırlar. Bu zaman müyyəyen bir sortun əlamətləri və xassələri saxlanularaq nəsildən-nasla keçir. Meyvə bitkiləri toxumlarla çoxaldıqda onlar cırlaşır, keçmiş əcdadlarında olan xassələri yenidən takar edir. Ona görə də meyvə bitkilərini vegetativ yolla çoxaldırlar. Vegetativ üsulla çoxaldılan bitkilər həmin sorta xas olan əlamətləri (meyvənin iriliyi, rongi və dadi, çətinin forması və s.) və xassələri (məhsuldarlıq, soyuğa-quraqlıq) davamlılıq və s.) özündə saxlayırlar.

Yeni sortların alınması və mövcud olan sortların yaxşılaşdırılması yollarını selekziya elmi öyrənir.

Meyvə bitkiləri

Meyvə bitkiləri tumlu, çayırdaqlı və qozmeyevlilərə bölünür.

"seleksio" – latınca seçmə deməkdir

Azərbaycanda tumlu meyvələrdən alma, armud, heyva, əzgil, yemişan becərilir (şək. 79). Alma va armud bitkilərinin geniş bağları Böyük və Kiçik Qafqazın dağ ətəklərində çox yayılmışdır. Həmin bağlarda "Şirvan tacı", "Şirvan reneti", "Sarturş", "Cir Hacı", "Qəndil sinab", "Qızıl Əhmədi", "Ağ rozmarin", "Semirenko reneti", "Sarı belfler", "Şəfran" və s. sortlar becərilir.

Ön geniş yayılan tumlu meyvə bitkisi almışdır. Bütün meyvə bağlarının 80%-ni alma bağları təşkil edir. Alma soyuğadavamlı bitkidir. O, 30° C şaxtaya düzümlüdür. Almanı qida kimi yeyirlər, onlardan şirə, kompot, mürəbbə, cem, marmelad hazırlayırlar və qurudurlar.


Meyvələrin yetişmə vaxtından asılı olaraq yay, payız və qış alma sortları vardır. Yay sortlarının meyvaları iyul – avqust aylarında yetişir, payız sortlarını (darçın, payız, antonovka, aniso) sentyabr ayında, qış sortlarını isə (aport, renet, semirenko reneti, şafran) dekabr ayında ağaclardan yiğirlər. Alma bağlarına yaxşı qulluq etdikdə bir hektardan 200 sentnerdən çox məhsul olúa etmək olar.

Qış alma sortlarını yaza qədər saxlamaq mümkündür. Sortlardan asılı olaraq alma ağacının hündürlüyü 4-10 m-ə çatır. Kiçikboylu sortlar (palmet) 3-4-cü ilə meyva verməyə başlayır. Hündürboylu sortları 8x4 m, ortaboylu 6x4 m, 5x5 m, alçaqboyuları isə 4x2 m məsafədə əkirlər. Ağacları əkmək üçün qazilan çalaların dərinliyi 0,7-0,8 m, diametri 1 m-dən az olmamalıdır. Çala qazarkən torpağın üst münbit qatını bir tarafa, alt qatını isə başqa tarafa tökmək lazımdır. Ağac basdırılan zaman əvvəlcə torpağın üst qatı calanın dibinə tökülməlidir. Kök böğazi (calaq yeri) torpaqdan 5-8 sm yuxarıda qalmalıdır.

Görkəmli rus seleksioneri İ.V.Miçurin 60-dan artıq yeni alma sortu yetişdirmiştir. Bu sortlar soyuğadavamlı, meyvəlarının iri, dadlı, şirəli olması ilə fərqlənir. O, 600 qramlıq "Anton" almazı, "Anisovka", "Belfler-kitayka", "Belfler-rekord" və s. yüksək keyfiyyətli sortlar yetişdirmiştir.



İ.V. Miçurin
1855-1935



ŞEKİL

79

Toxumlu bitkilər

1. Alma
2. Armud
3. Əzgil
4. Heyva
5. Yemişan

Hazırda sitrus bitkiləri, ilk növbədə portoqal, almanın əsas rəqibidir.

İ.V.Miçurin Şimalın soyuq iqliminə davamlı yüksək keyfiyyətli, iri meyvəli "Qış beresi", "Qaləbə beresi", "Şəkər suroqatı" və s. armud sortları yetişdirmiştir.

Azərbaycanın təbii iqlim şəraiti meyvəçiliyin inkişaf üçün çox olverişlidir. Ölkəmiz hələ çox qədim zamanlardan özünün ətirli, dadlı, şirali meyvələri ilə şöhrət qazanmışdır.

Respublikamızın ərazisində yabanı halda alma, armud, heyva, alça, gøyəm, zoğal, əzgil, yemişan, çayikanu, şərq xurması və s. meyvə bitkilərinin geniş yayılmasına baxmayaq onların meyvələrinin çox az bir hissəsindən istifadə olunur.

Son illər meyvəçilikdə ağır zəhmət tələb edən işlər mexaniklaşdırılmış, meyvə bağları elmi prinsiplər əsasında yenidən qurulmuşdur. İri, az məhsuldar meyvə ağacı bol məhsul verən alçaq (palmet) sortlarla avəz edilmiş, hər hektarda skilən ağacların miqdarı artırılmış, xəstəlik və zərərvericilərə qarşı mübarizə genişləndirilmişdir.

Armudun "Nararmudu", "Azad", "Şəkəri", "Abasbayı", "Azərbaycan" və s. sortları becərilir.

Praktiki olaraq respublikamızın hər yerində çoxsaylı heyva sortları yayılmışdır. Heyvadan qida kimi istifadə edirlər, ondan mürəbbə, cem hazırlayırlar, yarpaqlarından dolma bükəmək üçün istifadə edirlər.

ŞƏKİL

80

- Çayırdağlı bitkilər
 1. Albali
 2. Gavali
 3. Qaysı (ərik)
 4. Gilas
 5. Şaftalı



ŞƏKİL

81

- Qoz meyvaları
 1. Pekan
 2. Fındıq
 3. Badam
 4. Qoz
 5. Püstə



Çayırdağlı meyvalara albali, gilas, zoğal, gavali, şaftalı, nektarin, qaysı, iyda, innab, alça və s. daxildir (şək. 80).

Bunları meyvaları yetişdikdən sonra, iyda və innab müstəsna olmaqla, uzun müddət saxlamaq mümkün deyil, ona görə də həmin meyvalardan konserv

zavodlarında mürəbbə, kompot, marmelad, cem və başqa məmələtlər hazırlanaraq konservləşdirilir.

Zoğal, gavali, ərik və alçanın meyvələrindən qurudulmuş halda da istifadə edilir.

Iydənin, innabın meyvələrini qurudulmuş halda bir ilə qədər saxlamaq mümkündür. Bu bitkilər ən çox Naxçıvan MR-da becorılır.

Qozmeyevari bitkilərlə qoz, fındıq, badam, püstə, şabalıd aiddir. Bu bitkilərin bəziləri ən çox Böyük Qafqaz dağlarının ətəklərində, Qarabağın dağlıq hissəsində, Naxçıvan MR-nın Ordubad rayonu ərazisində yayılmışdır (şək. 81).

Qoz və fındıq ləpəsindən sənayedə ən çox qiymətli yeməli yağ istehsal edilir və qənnadi məmələtlərinin hazırlanmasında istifadə edilir.

Qoz 30-35 m hündürlükdə olan ağacdır. Açıq yerdə böyük və geniş çatır əmələ gərir. Gövdəsinin diametri 1,5-2 metrdir, 300-400 il yaşayır, toxumla çıxalar. Onun meyvəsinin torpağı 5-7 sm darlinlikdə basdırmaq lazımdır. 7-15 ildən sonra o, məhsul verir. 30-40 ildən sonra məhsuldarlığı çıxalar.

Qozun kök sistemi yaxşı inkişaf etmişdir, o, torpağın dərinliyinə keçib çoxlu yan köklər əmələ gərir. Yarpağı tək lələkvər mürəkkəbdir, yarpaqcıqları iri və enlidir, tam kanarlıdır.

Yarpaqlarda və meyvənin üst qabığında "C", "B" vitamini və aşı maddəsi vardır. Kal qozun meyvalarından mürəbbə hazırlanır. Yetişmiş meyvənin ləpəsində 55%-ə qədər yağ olur. Qoz yağı rongsızdır, qidalı və tez quruyandır.

Fındıq bitkisi birevli, kolşəkillidir. Erkəkcikli çiçəklər sarı rəngli, silindrşəkilli sırgalarda toplanmışdır. Dişi çiçəklər cüt-cüt yerləşir, küləklə tozlanır. Yarpağı enli ayası olan sadə yarpaqdır. Kölğəsəvən bitkidir.

Böyük Qafqaz dağları ətəklərindəki ərazilərdə geniş fındıq bağları salınmışdır. Zaqtala şəhərində fındıq və qoz məhsullarını emal edən xüsusi zavod vardır. Balakən, Zaqtala, Qax, Şaki, Oğuz, Qəbələ rayonlarında fındıqlıq və qozçuluq kənd təsərrüfatının çox gəlirlili sahələridir.

Püstə qiyməti qozmeyevari bitkidir. Azərbaycanda və xüsusilə Abşeron yarımadasında əvvəllər geniş yayılmış, lakin kök sisteminin xüsusiyyətlərinə görə, ağacların çoxu qırılmışdır. İş ondadır ki, püstənin çox uzun kökləri zorəli maddələr buraxıldığından digər ağaclarının köklərini möhv edir. Buna görə də, kiçik ölçülü torpaq sahələri olan yerlər əhali öz bağında püstəni deyil, digər müxtəlif meyvə ağaclarını becorrəməyə üstünlük vermişlər.


Kənd təsərrüfatı bitkilərinin adı onların botanik təsnifatı ilə üst-üstə düşmür. Məsələn, ciyələk, moruq, böyürtkən giləmeyvə deyil, lakin kənd təsərrüfatında təsnifatda giləmeyvəli bitkilərə aid edilirlər. Qoz, badam, püstə bitkilərinin meyvələri çayırdakmeyvədir (bəzən quru çayırdağ deyirlər), lakin onları qozmeyevari bitkilərə aid edirlər.

ŞƏKİL

82

Giləmeyvələr:

1. Bağ çiyələyi
2. Qara qarağat
3. Ağ qarağat
4. Qırmızı qarağat
5. Rus alçası
6. Bağ böyürtkəni
7. Moruq



Giləmeyva bitkiləri: Respublikamızda bağ çiyələyi, qara qarağat, qırmızı və ağ qarağat, rus alçası, moruq və bağ böyürtkəni geniş becərilir (şək. 82).

Respublikanın mühüm kənd təsərrüfatı əhəmiyyəti olan bitkilərdən biri də tut bitkisidir. Azərbaycanda tutun 3 növü bitir: ağ tut, xar tut, qırımızı tut. Tut sənaye və ərzaq əhəmiyyətinə görə çox qiymətli bitkidir. Şəhərlərin yaşıllaşdırılmasında da tut bitkisindən istifadə edirlər. O, qüvvətli kök sistemini malikdir. Oduncağından mösiətə istifadə olunan müxtəlif qablar, qasıq, musiqi alətləri düzəldilir. Meyvələri mədə-bağışsaq üçün çox faydalıdır. Ağ tutdan hazırlanın doshabdan xalq təbabətində nafas yollarının soyuqdaşlığında, öskürəyin müalicəsində istifadə olunur. Tut yarpağı ipəkqurdunun əsas qidasıdır. Respublikada Yuxarı Qarabağ və Şəki şəhərində ipakçılık sənayesi inkişaf etmişdir.

Bostan və tərəvəz bitkiləri

Bostançılıq və tərəvəzçilik kənd təsərrüfatının əsas sahələrindəndir. İnsanın vitaminlərə, şəkərlərə, üzvi turşulara, zülallara və başqa qida maddələrinə olan tələbatının ödənilməsində bostan və tərəvəz bitkilərinin çox böyük əhəmiyyəti vardır. Her adam ildə 130-140 kq meyvə və tərəvəz yemlidir.

Bostan bitkilərindən qarpızı, yemiş, boranı qida, yemçilik və texniki məqsədlər üçün becərilir. Bunlar boranıkimilər fəsiləsinə aiddir. Azərbaycanda bu fəsilənin 8 cinsi və 14 növü yayılmışdır. Bu fəsilənin nümayəndələrindən xiyar, yemiş, qarpız, boranı, patisson Azərbaycanda kütləvi sürətdə becərilən bitkilərdir (şək. 83).

Qarpızın məhsuldarlığı 150-450 s/ha, yemişin 100-300 s/ha, boranının isə 200-600 s/ha-dir.


Qarpız, yemiş vitamin, şəkər, müxtəlif duz və digər maddələrlə zəngindir. Boranı və qarpızın yemçilikdə istifadə olunan sortları da vardır.

Bostan bitkilərinin vətəni tropik və subtropik ölkələrdir. Qarpızın vətəni Cənubi Afrika, yemişin – Cənubi və Cənub-qərbi Asiya, xiyarın Hindistanın rütubatlı tropik meşələri, boranının vətəni isə Mərkəzi Amerikadır. Bostan bitkiləri, əsasən, suvarılmayan sahələrdə ekilir. Lakin son illər suvarılan sahələrdə daha da genişlənməkdədir.

Bütün boranı bitkiləri sürünenədir, gövdələri (taqları) çox budaqlanandır, sıx yarpaqlıdır və sərt tüküklərlə örtülüdür. Çiçəkləri takdır, bircinslidir. Cücülər (əsasən, arılar) vasitəsilə çarpat tozlanır. Meyvələri çox iridir.

Xiyar da boranıkimilər fəsiləsinə aid olan birillik birevlə tərəvəz bitkisidir. Ciçəkləri bircinslidir, bazi sortlarda ikicinslidir. Ciçəklər tozlandıqdan sonra meyvə-qabaq əmələ gelir. Buruları, adətən, yaşıl haldə 7-10 gündən sonra yiğirlər. Xiyarın yetişən (faraş) sortları cürcətilər çıxdıqdan 45-55 gün sonra məhsul verir. Xiyarın məhsuldarlığı 300-400 s/ha, istixanalarda isə hər m² sahədən 20-30 kq məhsul alınır. Meyvənin 98%-i sudan, qalan hissəsi isə karbohidrat, zülal və efir yağlarından ibarətdir.

Pomidor da əhəmiyyətli tərəvəz bitkisidir (şək. 84). Onun vətəni Cənubi və Mərkəzi Amerikadır. Avropana XVI əsrden, Rusiyada XVIII əsrden becərilir.



ŞƏKİL

83

Bostan bitkiləri:

1. Xiyar
2. Yemiş
3. Qarpız
4. Boranı
5. Patisson

ŞƏKİL

84

Yabani (1) və mədəni (2)
pomidorun meyvaları



Məhsuldarlığı 160-170 s/ha. Pomidorda "C", "B", "P", "K" vitaminları, karbohidrat, alma və limon turşuları var. Pomidor istisevən bitkidir, 1-2°C-də tələf olur. Onun böyüməsi və inkişafı üçün 20-28°C istilik lazımdır. Əkildikdən 100-120 gün sonra o, ilk məhsul verməyə başlayır və 2 ay ərzində məhsul vermesi davam edir. Şitilləri pərnikdə becərilir, sonra isə sahələrə köçürürlər.

Bibər, keşniş, cəfəri, reyhan, kərəviz, vəzəri, nana, tərxun, kəvər, kahı və s. tərəvəz bitkilərinin əksəriyyəti Azərbaycan şəraitində bütün ilboyu becərilir və istifadə olunur. Onlardan çoxu müalicə əhəmiyyətlidir. Vitaminla çox zəngindir.

Azərbaycanda tərəvəz bitkilərindən kələm, pomidor, xiyar, badımcan əsas yer tutur.

Faraş tərəvəz məhsulları Astara, Lənkəran, Masallı, Abşeron rayonlarında yetişdirilir.

Subtropik bitkilər

Azərbaycanda subtropik rayonlar Xəzər dənizinin qərb sahilini, Talış dağlarının atəklərini ohata edir. Bu ərazidə ilin çox hissəsi isti keçir, yağışlılar çox olur. Ona görə də bu zona rütubətli subtropik zona adlanır. Rütubətli subtropik iqlimi olan rayonlarda rütubət və günəş ətisiniň bolluğu bir sira qiymətli bitkilərin becəriləsinə əlverişli şərait yaradır. Bu zonada subtropik bitkilər, əsasən, çay, feyxoa, limon, naringi, portağal, kivi becərilir.

Qeyd etmək lazımdır ki, quru subtropik iqlim də vardır. Həmin ərazilərdə ilin çox vaxtı isti keçir. Yağmur az olur, sərt soyuqlar olmur. Quru subtropik iqlim mədəni bitkilərdən nar, əncir, zeytin, badam, püstə kimi bitkilərin yetişdirilməsi üçün əlverişlidir.

Azərbaycanda mədəni subtropik bitkilərdən çay, limon, naringi, portağal, feyxoa, zeytin, nar, əncir, Şərqi xurması, dəfnə və kivi becərilir. Respublikanın kənd təsərrüfatı üçün subtropik bitkilərin becəriləsi galırlı və perspektivli sahələrdən biridir. Bu bitkilərin becəriləsinə respublikada 1932-ci ildən başlanılmışdır.

İlk dəfa çay bitkisinin yetişdirilmasına Lənkəran, Astara və Masallı rayonlarında başlanılmış (şək. 85), sonralar isə Balakən, Zaqtala və Qax rayonlarında əkilmüşdür.

Bu bitkinin vətəni Cənub-Şərqi Asiya hesab olunur. Çay həmşəyaşıl kol və ya ağac bitkisiidir. Onun əsas iki növü mədəni şəkildə becərilir. Onlardan biri Çin çayı, digəri isə Hindistan çayıdır. Çox geniş yayılmış növ Çin çayıdır.

Çay Krasnodar diyarında, Qərbi Gürcüstanda, Azərbaycanın Lənkəran – Astara zonasında, Zaqtalada becərilir. Çay bitkisinin yarpaqları ellipsoidardır, ucdan darılıb (ensizdir), kənarları iti, mişardışı, üst tərəfdən parlaq-yaşlıdır.

Çayın yarpağı kofein, "C", "P", "PP", "B", "A" "K" vitaminları və aşı maddələri ilə zəngindir. Onun yaşıl yarpaqlarından "qara çay", "yaşıl çay" hazırlanır. Onların dəmlənməsindən alınan çay insanın tonusunu qaldırır.

Çay bitkisinin sonnayə üçün əsas məhsulu çay kolunun yaşıl yarpaqlarıdır (zoğların ucundakı üç yaşıl yarpaq). Kənd təsərrüfatında bu bitkini toxumla və vegetativ üsulla çoxaldırlar.

Situs bitkilərinə limon, naringi, portağal, qreypfrut daxildir. Sitrus bitkilərinin meyvələri dilimlidir. Kənd təsərrüfatında onları atırlı, dadlı və şirali meyvalarına görə becərilir. Meyvə qabığının üzərində atırlı yağ vəziləri vardır, səthi çopurdur. Çiçəkləri ağ ranglı, atırlıdır. Limon ilboyu ciçək açır və meyvə verir. Meyvaları sarı ranglıdır, limon turşusu, "B", "C" vitaminları və karbohidratlarla zəngindir. Limonun müalicəvi əhəmiyyəti var.

Portağalın meyvələri tünd-narincı rəngdədir, limondan iridir. Onun tərkibi müxtəlif şəkər, üzvi turşu, "B", "C" vitaminları ilə zəngindir.



Çay kolunun çiçəkli budağı

ŞƏKİL

85

Çay yarpağının yiğimi



Portağaldan şirə, kompot, mürəbbə hazırlayırlar. Meyvə və qabığından qənnadı məməlatlarının hazırlanmasına istifadə olunur.

Portağala nisbatan, narinçi ağacı kiçikdir, çoxlu meyvə verir. Meyvələri bir qədər basıq kürəşəkillidir, qabığı asan soyulur, latlı hissəsi asanlıqla dilimlərə bölünür, ətirli, şirəli və dadlıdır. Qənnadı məməlatların istehsalında istifadə olunur.

Situs bitkiləri soyuğa davamlısdır. Cir limona calaq etməklə onların soyuğa davamlılığını artırırlar. Sitrus bitkilərini otaq bitkisi kimi evlərdə də yetişdirirlər. Onlar münbüt, rütbütən torpaqda yaxşı inkişaf edirlər.

Qiymətli subtropik bitkilərdən biri də feyoadır. Onun vətəni Cənubi Amerikadır. Respublikamızda feyoxa Lənkəran zonasında yaxşı bitir. Hazırda orada 700 ha feyoxa bağı var. Yaxın illərdə onun sahəsinin 2000 hektara çatdırılması nəzərdə tutulmuşdur. Feyoxa həmşəyaşıl, hündürlüyü 5 m-ə qədər, qısaplaqlı yarpaqları olan ağacdır.

Çiçək yarpağın qoltuğunda əmələ gəlir, iridir, tək-tək və ya cüt, yaxud qalxanşəkillidir, çiçək qrupunda 3-5 çiçək yerləşir. Çiçəyi xaricdən ağı, daxildən tünd-çəhrayı rəngdədir, xoş ətirlidir.

Meyvəsi uzunsov giləmeyvədir, üzəri zəif mum təbəqəsi ilə örtülüdür. Yetişmiş meyvələri sarımtıl-yaşıl rəngdədir, ətirlidir, turşməzədir. Meyvə lətində çoxlu xırda toxumlar olur.

Kök sistemi çox şaxənlərin, lakin torpağın dərinliyinə getmir. Təsərrüfatda toxum və vegetativ yolla çoxaldılır.

ŞƏKİL

86

Zeytin



Feyxoanın yetişmiş ətirli, dadlı meyvələri yeyilir. Onlar müxtəlif qida maddələri və vitamindrələr zəngindir. Bundan əlavə meyvələrindən kompot, mürəbbə, şirə və s. qənnadı məməlatları hazırlayırlar.

Subtropik bitkilərə **zeytin, nar və əncir** də aiddir.

Zeytin həmşəyaşıl ağaç və ya kolşəkilli bitkidir (şək. 86). Yarpaqları neşterşəkilli, tamkənarlı, itiocludur, üstdən parlaq-yaşıl, altdan boz tüküklüdür.

Çiçəkləri qısa saplaqlıdır. Kasacığı dörd dişli, tacı isə dörd laçəkdən ibarətdir, laçəkləri sərbəstdir. Ciçəkləri ikiçinslidir, bir dişicikdən və iki erkəkcikdən ibarətdir.

Meyvələri uzunsov, kürəşəkilli çayırdaqlıdır, yağ və vitaminlərlə zəngindir. Konservləşdirilmiş halda yeyilir. Bundan başqa onlardan qida üçün çox qiymətli zeytin yağı istehsal olunur.

Zeytin dərman bitkisidir. Onun yarpaqlarından ürək-damar xəstəliklərinin müalicəsində, meyvəsinin yağından isə müxtəlif dərmanların hazırlanmasında istifadə olunur.

Azərbaycanda zeytin bitkisinin becəriləsi kənd təsərrüfatında yeni inkişafda olan sahədir. Zeytin respublikamızın şərqində - Xəzər dənizi sahili ərazilərində yaxşı bitir. Abşeron yanımadasında zeytin becərən xüsusi təsərrüfatlarda zeytin bitkisinin meyvələrini konservləşdirən zavod vardır. Zeytundan respublikanın bir sıra şəhərlərinin yaşıllaşdırılmasında və tarlaqoruyucu meşə zolaqlarının salınmasında da istifadə olunur. O, toxumla və qələmlə çoxalır.

Nar 4-5 m hündürlüyündə ağaç və ya koldur. Yabani halda Qafqazda, o cümlədən Azərbaycanın düzən və dağətəyi zonalarında geniş yayılmışdır. Respublikanın bir çox rayonlarında onun gülöyşə, valəs nar, şirin nar və başqa sortları becərilir. Sənaye əhəmiyyətli nar bağları Göyçay, Ağsu, Ağdaş, Ucar və s. rayonların ərazilərində salınmışdır. Cir narın meyvələri də sənaye əhəmiyyətlidir. Onlardan sənayedə limon turşusuna istehsal edirlər.

Narın yarpaqları lansetvari, kənarları tamdır, qarşı-qarşıya düzülmüşdür. Bitki 2 cür çiçək açır. Kürəşəkilli ciçəklərdən meyvə əmələ gəlir, zəngşəkilli ciçəkləri isə tez töküür, meyvə vermir. Ciçəkləri 7-8 üzvlüdürlər, erkəkciklər çoxdur. Meyvəsi çoxtoxumlu, yalançı meyvəlidir. Toxum dəriciyi meyvənin şirəli hissəsidir. Meyvənin tərkibi müxtəlif üzvi turşularla, şəkərlərlə, vitaminlərlə zəngindir.

Sənayedə narın meyvələrindən limon turşusundan başqa narşərab, nar şirəsi, şərablar və şərbətlər hazırlanır. Narın şirəsində 14%-ə yaxın "C" vitamini vardır. Nar toxumla və vegetativ yolla çoxalır.

Subtropik bitkilərdən şərqi xurması da faydalı ərzaq bitkisidir. Onun yetişmiş meyvələri şəkərlər zəngindir. Onlar təzə və qurudulmuş halda yeyilir. Meyvələri mədə-bağışsaq xəstəliklərinin müalicəsində çox faydalıdır. Şərqi xurması respublikamızın, əsasən, subtropik rayonlarında becərilir.

Əncir də qıymətli meyvə bitkisidir. Əncirin çiçəkləri erkək çiçəkgrupu - kaprifqdə və diş çiçəkgrupu - fiqdə toplanır. Çiçəklər çiçəkgrupunun daxilində yerləşib və kiçik eşşəkarısı vasitəsilə tozlanır. Əncirin meyvələri təzə və qurudulmuş halda yeyilir. Onlardan doşab, mürəbbə bisirilir. Respublikamızda onun müxtəlif mədəni sortları dağətəyi və düzənlilik ərazidə becərilir. O, Abşeron yarımadasında geniş yayılmışdır. Əncirin müalicəvi əhəmiyyəti vardır.



8

BİTKİLƏRİN MÜXTƏLİFLİYİ VƏ MƏNŞƏYİ

§45. Bitkilərin müxtəlifliyi və mənşəyi

Bitki aləmi, qeyd etdiyimiz kimi, əsas qruplara – yosunlar, mamırlar, qızıkimılər, çılpaqtoxumlular və örtülütoxumlulara bölünür. Onlar quruluşuna, qidalanmasına, çoxalmasına görə bir-birindən fərqlənir. Yosunlar yarımaləmi ibtidai bitkilərə, digər qruplar isə ali bitkilər yarımaləmənin aiddir (şək. 87).

Yosunlar quruluşuna, çoxalmasına və qidalanmasına görə mamırlara nisbatən daha sadə quruluşlu bitkilərdir. Onlar, əsasən, su mühitində və rütubət çox olan şəraitde yaşamağa uyğunlaşmış. Onların bir və çox hüceyrəli nümayəndələri dənizlərdə, şirin su hövzələrində geniş yayılmışdır. Bəzi nümayəndələri dənizlərdə və şirin sularda asılı halda yaşayır. Onlar plankton yosunlar adlanır. Yosunlarda ixtisaslaşmış orqanlar və toxumalar yoxdur. Onlar tallomlu bitkilərdir. Dəniz və okeanlarda yayılmış nümayəndələrində substrata yapışmaq üçün rizoidlər əmələ gəlmüşdür. Yosunlar suda həll olmuş mineral maddələri və karbon qazını tallomu ilə mənimsayır.

Cinsi və qeyri-cinsi yolla çoxalır. Bir hüceyrəli yosunlar, əsasən, sadə bölünmə yolu ilə çoxalır.


Mamırların quruluşu daha mürəkkəbdir. Onlar üzərində primitiv "yarpaqları" olan dikduran gövdəlidirlər. Mamırların çoxu substrata nazik telşəkilli rizoidlərlə

ŞEKİL

87

Müsəris bitki növlərinin təqribi
mədən

1. Yosunlar (55 000)
2. Mamırlar (25 000)
3. Qızıkimilər (11 500)
4. Çılpaqtoxumlular (750)
5. Örtülütoxumlular (250 000)



bərkidir. Torf mamurunda rizoidlər olmur, o, çoxşaxəli gövdə və "yarpaqlar"dan ibarətdir. "Yarpaqlar"da fotosintez prosesi gedir, sporları çoxalır. Mamurların rütubətli şəraitdə yaşaması və su mühitində mayalanması yosunlara yaxın olan xüsusiyyətdir.

Qızıkimilər yosunlara və mamurlara nisbətən daha mürəkkəb quruluşlu orqanizmlərdir. Qızıkimilərdə gövdə, yarpaq və ilk alava və yan köklər əmələ gəlmüşdür. Qızıkimilər ağacşəkilli və otşəkilli çoxillik bitkilərdir; onlar quru mühitə uyğunlaşmışdır. İqlimi rütubətli və isti olan Paleozoy erasının daş-kömür dövründə qızıkimilər Yer kürəsindəki bitkilər arasında hakim mövqə tutmuşdur. Onların çoxlu ağacşəkilli nümayəndələri qalın meşələr əmələ gətirmişdir.

İndi mülayim iqlim qurşağında qızıkimilərin otşəkilli, tropik qurşaqlarda isə ağac və otşəkilli nümayəndələri yaşayır. Qızıkimilər çəkəli bitkilər kimi avtotrof qidalanır. Kökləri vasitəsilə torpaqdan suyu, suda həllolmuş mineral maddələri, yarpaqları ilə havadan karbon qazını manimsayırlar. Fotosintez prosesində yarpaqlarında lazım olan üzvi maddələr əmələ gəlir. Qızıkimilərdə yosun və mamurlarda olduğu kimi çoxalma sporları vasitəsilə baş verir. Mayalanma, yosun və mamurlarda olduğu kimi, su mühitində baş verir. Çılpaqtoxumlular qızıkimilərdən yüksək dərəcədə inkişaf etmiş kök, gövdə və yarpaqların olması, eləcə də toxumlu çoxalmasına görə fərqlənir. Çılpaqtoxumluların hamısı ağac və kollardır, otşəkilli nümayəndələri yoxdur.

Hazırda çəkəli bitkilər müxtəlif və çoxsaylı bitkilər qrupudur. Onların, çılpaqtoxumlardan fərqli olaraq, kök, gövdə və yarpaqları daha mürəkkəb

8

quruluşa malikdir. Bundan başqa, təkamül prosesində ancaq örtülütoxumlu bitkilər ilə ilk dəfə çiçək, meyvə əmələ gəlir və ikiqat mayalanma müşahidə olunur. Onlar ağac, kol və otşəkilli bitkilərdir.

§46. Bitki aləminin qısa inkişaf tarixi

Yer kürəsinin təqribən 4,5 mlrd. yaşı var. Həyat təqribən 3,8 mlrd. il bundan əvvəl yaranmışdır.


Canlıların əmələ gəlməsi və inkişafı haqqında elmi dəlilləri yer qabığı qatlarından qazıntı halında tapılmış bitki qalıqlarının izləri verir.

İlk canlı orqanizmlər su mühitində – okeanlarda – əmələ gəlmişdir. Onlar qılıflı və nüvəsi olmayan rəngsiz, mikroskopik, selik topaciqlarından ibarət idi. Bunlar suda həllolmuş qeyri-üzvi və üzvi maddələri bütün səthi ilə özlərinə həpdürməqlə qidalanırdılar. Okeanda tədricən qida maddələri tükənirdi. Orqanizmlər arasında qida uğrunda rəqabət başlandı. Onlarda nuklein turşuları, sonra isə membran və organoidlər əmələ gəlmişdir, beləliklə də qədim prokariont bakteriyalar yaranmışdır. İlk əmələ gələnlər heterotrof idi. Bundan sonra avtotrof xemosintezedici bakteriyalar, sonra xemo-fotosintezedici (qırmızı və yaşlı bakteriyalar), nəhayət, fotosintezedici – atmosferə oksigen buraxan – sianobakteriyalar əmələ gəlmişdir. Bir neçə bakterial orqanizmlərin birləşməsi nəticəsində ilk eukariotlar – qədim qamçıllar (endosimbioz nəzəriyyəsi) – əmələ gəlmişdir. Qədim qamçıllar bitki, göbələk və heyvanların əcdadı olmuşdur. İlk

ŞEKİL

88

Bitkilərin quruya çıxması



159

bitkilər proterozoy erasında 1,5-2 mlrd. il bundan əvvəl su mühitində əmələ gəlmışdır. Onlar birhüceyrəli yosunlar idi. Bundan sonra sapşəkilli, lövhəcikli və kolşəkilli formalar yaranmışdır. Onlar da sonrakı inkişaf prosesində, dəyişən mühitin təsiri altında yeni şəraitə uyğunlaşmış və bir qrup tədricən quruya çıxmışdır (şək. 88).

Quruya çıxan və yerüstü həyat tərzinə keçən ilk bitkilər psilofitlər və mamurlar olmuşdur (şək. 89). Psilofitlər mamurları xatırladırı, budaqlanan oxa bonzərizoidləri var idi. Psilofitlər kiçik boyut və ağac formalı yaşıł bitkilərdir; onlar "gövdənin" olması və daxili mürəkkab quruluşu ilə xarakterizə olunurdu. Psilofitlər sporları çoxalırdı. Onlar 465 mln. il bundan əvvəl paleozoy erasının ordovik dövründə meydana çıxmış, sonra isə məhv olmuşdur.

Psilofitlər qızılımlıların əcdadları olmuşdur. Mamurların da əcdadları yosunlardır, lakin psilofitlərin əcdadi olan yosunlar deyil. Mamurların yaşılı bitkiləri haploid fazasında, qızılımlıların isə diploid fazasında inkişaf edir. Güman olunur ki, mamurlar haploid yosunlar qrupundan əmələ gəlmışdır.

İlk dəfə paleozoy erasının daş-kömür dövründə mamır bitkilərin izləri aşkar olunmuşdur, lakin onların sporları ilk dəfə paleozoy erasının ordovik dövrünün

çöküntülərində tapılmışdır. Qızılımlıların nümayəndələri olan qatırquruğuların, plaunların və qıjıların quruluşu mamurlarla müqayisədə daha mürəkkəbdər. Onlarda gövdə və yarpaqlardan əlavə, əsl köklər də var. Qazıntı halında tapılmış materiallardan məlum olmuşdur ki, qatırquruğular, plaunlar və qıjılar 300 mln. il bundan əvvəl hökmən bitki qrupu olmuşdur. Bu dövrda iqlim isti və rütubətli idi. Belə şəraitda nəhəng qədim plaunlar, qatırquruğular və qıjılar sürətlə inkişaf etmişdir.


Çılpaqtoxumlu bitkilərin ilk sinfi olan toxumlu qıjılar ən qədim çılpaqtoxumlu bitkilərdir. Onlar devon dövründə əmələ gəlmış, sonra isə məhv olmuşdur.

Onların yarpaqlarının üzərində sporangi əvəzinə yumurtacıçılar var idi, toxumlar həmin yumurtacıçılarında inkişaf edirdi və ilk toxumlar formalaşırdı. Birhüceyrəli haploid sporlardan fərqli olaraq (onların ehtiyat qida maddələri çox az idi), toxum çox hüceyrəli generativ orqan olub toxum ləpəsindən, rüşeymdən və ehtiyat qida maddələrindən ibarətdir. Bunlarda toxumun cürcərmə ehtimalı sporlularından yüksəkdir. Bundan əlavə, çılpaqtoxumlu bitkilərin toxumunun əmələ gəlməsi üçün su mühiti lazımdır, bu da quru və soyuq iqlim şəraitində çox vacibdir.

Botanikanın paleobotanika bölməsi bitkilərin qazıntı qalıqlarını və daşlaşmış izlərini öyrənir


ŞƏKİL 89


Psilofitlər



ŞƏKİL 90

Qədim çılpaqtoxumlu bitkilər





Qədim qızıklımlar

Daş-kömür dövrünün axırında iqlim dəyişmiş, soyuq və quru iqlim şəraitində nəhəng ağaçlılıq qızıkları, qatırquyuğular və plaunlar tədricən məhv olmağa başlamışdır. Məhv olmuş bitkilər tədricən daş kömürə çevrilmişdir. Hazırda daş-kömür mədənlərində qədim qızıkların, qatırquyuğukimilərin və plaunların qalıqları aşkar edilir. Bu dövrdə çilpaqtoxumlu bitkilər sürətlə inkişaf etmiş, qurunun sərt şəraitinə uyğunlaşmışdır (şək. 90). Sekvoya, şam və kükñar kimi çilpaqtoxumlu bitkilər perm dövründə əmələ gəlmİŞdir; onlar mezozoy dövründə sürətlə inkişaf etmişdir. Mezozoy dövrünün axırlarında çilpaqtoxumlu bitkilərin yerini mükəmməlləşmiş örtülütoxumlu bitkilər tutmuşdur.

Örtülütoxumlu bitkilər yer üzərində 130 mln. il bundan əvvəl (tabası dövrü) meydana çıxmış və qədim çilpaqtoxumlu bitki növlərindən əmələ gəlmİŞdir. Artıq 60 mln. ildən çoxdur ki, örtülütoxumlu bitkilər yer üzərində hökmranlıq edir. Hazırda yaşayan və qazıntı halında tapılan bitki qalıqları, onların daşlaşmış izlərinin tədqiqi sübut edir ki, Yer kürəsinin tarixi boyu iqlim şəraitı daim dəyişmişdir. Təbii iqlim şəraitinin dəyişməsinin təsiri altında bitkilər ələmi də daim dəyişmiş və inkişaf etmişdir.



Aləm – Bakteriyalar (növ sayı 3000-dir)

Yarıməmlərlər:

1. Arxebakteriyalar
2. Əsl bakteriyalar
3. Oksifotobakteriyalar

Arxebakteriyalar: əsasən, metansintezedici bakteriyalardır. Onların 40 növü vardır.

Əsl bakteriyalar: anaerob və aerob heterotrofların, bəzən isə anaerob fotosintezedici avtotrof prokariotlarının, müxtəlif qruplarındandır.

Oksifotobakteriyalar: aerob fotosintezedici prokariotlardır. (sianobakteriyalar və xloroksibakteriyalar)

Bakteriyaları keşf etdən Antoni Van Levenhuk (XVII) olub. Bakteriyalar tabiatda çox geniş yayılmış prokariot mikroorganizmlər qrupudur; onlar torpaqda, tozda, suda, havada, canlı orqanizmlərin daxilində və xarici səthində, qaynar bulaqlarda geniş yayılmışdır. Hamçinin onlar yer üzərində hüceyrəvi orqanizmlərin ən qədim qrupudur. 3,5 mlrd. ildən çox yaşı olan ən qədim prokariot qalıqları arxey çöküntülərində aşkar olunmuşdur. Ən qədim geoloji dövrdə biosferin yaranmasında ayrı-ayrı qrup prokariotların rolu böyükdür. Bakterial fəaliyyət karbonatların, dəmir filiziñin, sulfid, silisium, fosforit, boksit və s. yataqlarının əmələ gəlməsinə səbəb olmuşdur.

Arxebakteriyalar (bəzi alımlar müstəqil ələmətin tərkibinə ayırdırlar) spesifik (xüsusi) bakteriyaların qədim qruplarından biridir. Növərin sayı 40-dan çoxdur. Arxebakteriyalarda fotosintez xlorofil yox, bakteriorodopsin əsasında baş verir.

Bakteriologiya bakteriyalar haqqında elmdir.

Ş47. Bakteriyaların quruluşu və onların həyat fəaliyyəti

Bakteriyaların quruluşu

Prokariotlar bir hüceyrəli və ya kolonial orqanizmlərdir. Bakterial hüceyrə xaricdən müxtalif polisaxarid və lipoproteinlərdən əmələ gəlmış sıx qılafla – hüceyrə divarı ilə – örtülmüşdür. Bir çox bakteriyaların hüceyrə divarı xaricdən selikli kapsul ilə əhatə olunmuşdur. Hüceyrə divarının altında yarımkənciri plazmatik membran yerləşir. Bəzi bakteriyaların plazmatik membranı hüceyrənin daxilinə çökür və **mezosom** adlanan membran strukturlarını əmələ gətirir; onların üzərində tənəffüs prosesində iştirak edən fermentlər yerləşir. Həmçinin, mezosomlar hüceyrənin bölünməsi, fotosintez və s. prosesləri ilə əlaqəlidir. Bəzi grammanfi bakteriyaların hüceyrə divarının üst qatında **pili** və ya **fimbriya** adlanan nazik çıxıntılar (cöpşəkilli züləl çıxıntıları) görünür. Onlar qamçılarından qisa və nazikdir, hüceyrələrin bir-birinə və ya hər hansı səthə yapışmasına xidmət edir. Onlardan bəziləri (F - pili) bakteriyaların cinsi proses ilə əlaqədardır. Bakteriyalarda DNT, züləl və RNT-dən (qenofor) ibarət olan nüvəyə oxşar struktur vardır. Bakterianın DNT-si uzunu 1 mm olan və bir neçə min gendan ibarət həlqəvi molekuldur. Prokariotun primitiv xromosoma uyğun genetik sistemi hüceyrə membranının üzərində bərkidilib. Genoforun ikiləşməsi zamanı böyükən hüceyrə membranının gərimlisi naticasında onun iki surəti aralanır.

Prokariotlarda mitoz və moyoz bölünmə olmur. Prokariotlar eninə araksəminin əmələ gəlməsi nəticəsində hüceyrənin ikiyə bölünməsilə çoxalır. Buna DNT-zəncirinin ikiləşməsi şərait yaradır. Bəzən bakteriyalar arasında tumurcuqlanan

formalarla da rast gelinir. Prokariotlarda, eukariotlarda olan xloroplastlar, mitokondrilər, Holci aparatı, sentriollar, endoplazmatik şabəkə olmur. Bir çox prokariotlar sadə quruluşlu və flagelin züləlindən ibarət olan qamçılar ilə təmin olunmuşdur. Bakteriyaların qamçıları membran ilə əhatə olunmayıb, onlar xaricdə yerləşmişdir.

Hərəkətli bakteriyalar müəyyən qıcıqlara (taksis) cavab olaraq hərəkət edə bilir; aerob bakteriyalar oksigenlə zəngin mühitə (hemotaksi), hərəkətli fotosintezedici bakteriyalar işığa (fototaksi) doğru hərəkət edirlər. Prokariotların ribosomları, eukariotlarkindan züləllərin xüsusiyyəti və kiçik ölçülürlə ilə fərqlənlər.

Prokariotlarda hüceyrədaxili hərəkət olmur; göbələk və heyvan hüceyrələrinə xas olan faqositoz və pinositoz prosesləri də olmur. Onların hərəkəti qamçıların körəyi və ya selikatma ilə baş verir (hərəkətin reaktiv üsulu). Onların çoxunda oksidləşmə prosesi qıçırmanın müxtalif tipləri ilə möhdudlaşdır. Fotosintez varsa, plastidlərlə yox, hüceyrə membranı ilə əlaqədar olur. Əlverişsiz şəraitdə prokariotların bir hissəsi hüceyrə daxilində çoxalmaya xidmət etməyən sporlar (endospor) əmələ gətirmək qabiliyyətindədir. Sporun əmələ galmasında hüceyrə bütövlükle iştirak edir, belə törəmələr sista adlanır. Azot bakteriyalarının bəzi növürləri (azotobakter) sista əmələ gətirir. Bir çox bakteriyalar (sianobakteriyalar və yumru bakteriyalar) atmosfer azotunu fiksə edirlər.

Bir sıra bakteriyalar **anaerobdur**; onlar üçün oksigen zəhərdir. Digərləri isə **aerobdur** (sianobakteriya, sirkə turşusu bakteriyası), onlar oksidləşmə prosesləri üçün oksigendən istifadə edir. Bakteriyaların böyük qrupu olan azot bakteriyaları, kükürd bakteriyaları, dəmir bakteriyaları xemosintetiklərə aiddir.

Qidalanma və enerji əldə etmə üsuluna görə bakteriyalar heterotrof və avtotrof qruplara, öz növbəsində heterotroflar saprotrof və parazitlərə, avtotollar isə xemotrof və fotosintetiklərə bölünür.


Bakteriyalar hüceyrəvi quruluşa malik olan çox kiçik bir hüceyrəli orqanizmlərdir. Bakterianın diametri orta hesabla 1 mikrom-e bərabərdir; onların ölçüləri 0,1-10 mikrom, uzunluğu isə 30-100 mikrom-a qədərdir.

Arxbakteriyalar (bəzi alimlər onları müstəqil aləməüstü qrupa ayırmırlar) spesifik bakteriyaların ən qədim qruplarından biridir; növlərinin sayı 40-dan çoxdur. Arxbakteriyalarda fotosintez xlorofil yox, bakteriorodopsinin əsasında baş verir.

Bakteriyalar gözəಗörünməyən çox kiçik canlılardır. Onları yalnız mikroskop altında 500-1000 dəfə böyüdükdə görmək mümkündür. Çox kiçik olduqlarına görə, biz onları görmürük, lakin ətrafımızda törfətdikləri dayışıklılıkları müşahidə edirik. Belə ki, siloslaşdırma prosesini, südün qatığa çevirməsini, südün turşumasını, ətin iyəlməsi, bitki və heyvan qalıqlarının çürüməsini, qıçırma prosesini tördən bakteriyalardır. Onlar bəzi xəstəlikləri tördür, bəzi xəstəlikləri yoluşdurur.

ŞƏKİL 91

Bakterianın quruluşu sxemi



Yer üzerinde elə bir yer yoxdur ki, orada bakteriyalar olmasın. Bir qram torpaqda 100 milyonlarda bakteriya vardır. Su hövzalarında da (xüsusun şirkab) bakteriya çoxdur. Havası dayışdırılan və dayışdırılmayan otaqlarda bakteriyaların sayı müxtəlidir. Belə ki, sınıf otaqlarında havası dayışdırılardan sonra bakteriyaların sayı, havası dayışılmış otaqlara nisbətən 13 dəfə az olur. Dəğlərin başında havada bakteriyaların miqdarı azdır, iki şəhərlərin küçələrində isə bakteriyaların miqdarı daha çoxdur.

Bakteriyaların çoxu rəngsizdir, bəziləri qırmızı və ya yaşıl rəngə boyanır. Hüceyrənin forma və birləşmə xüsusiyyətlərinə görə, əsl bakteriyaların bir neçə morfoloji qrupları ayndır edilir (sək. 92).

1. Kokklar: kürəşəkilli bakteriyalardır ki, onların da aşağıdakı formaları mövcuddur;

diplokokklar: cüt-cüt birləşən kokklardan ibarətdir;

streptokokklar: kokkların zənciri;

sarsinlər: kokkların sıx dəstələri;

stafilocokklar: üzüm toplusuna oxşar kokklar toplusu;

2. Basillər və ya çöpsəkilli bakteriyalar: formasına görə uzun olur; tək-tək yerləşir və ya toplular əmələ gətirirlər (dibatsillər, zəncirlər və s.);

3. Bakteriyalar (əsl) – qısa çöpsəkilli bakteriyalar;

4. Vibronlar: əyilmış bakteriyalar;

5. Spirillalar: qısa spiralşəkilli bakteriyalar;

6. Spiroketlər: uzun spiralşəkilli bakteriyalar (solğun spiroket – sifilisi törədən bakteriya)

1 q münbit torpaqda 2-6 milyard bakteriya olur

Bakteriyalar başqa formalarda da olur: **gövdəşəkilli, toroidlər, ulduzabənzər, altibucaklı, "çox hüceyrəli"** və s. Bakteriyalar çox geniş diapazonlu temperatur şəraitində yaşaya bilər. Bəzi bakteriyaların sporlarının yaşama qabiliyyəti – 250°C-dən +100-150°C-ya qədərdir.

Ot çöpü bakteriyasını nəzərdən keçirək. Bunun üçün içərisində su olan kolbaya azacıq quru ot salıp ağzını pambıqla örtək. Sonra kolbanı 30 dəqiqə qaynadaq. Bu zaman ot çöpü bakteriyalarından başqa, kolbanın içində olan digər bakteriyalar oləcəkdir. Sonra alınan ot məhlulunu süzbür bir neçə gün 20-25°C temperaturda saxlasaq, ot çöpü bakteriyaları sürətlə artacaq. Bakteriyalar, adətən, rəngsiz olur. Əşya şühsinin üzərinə bir damcı qara tuş və bir damcı ot çöpü məhlulundan yaxıb, iynənin ucu ilə qarışdırıq. Sonra üzərinə örtüü şüşa ilə örtüb, mikroskopda baxdıqda açıq rəngdə çöpsəkilli bakteriyalar aydın görünəcək. Bakteriyalar təbiətdə çox geniş yayılmışdır. Onlar, demək olar ki, rütubətli, kölgəli, zibillənmış natamız yerlərdə, meyva-taravəz, qida çürtüntüsü olan sahələrdə, anbarlarda, torpaqda, havada, çirkil sularda, bir sözlə, onların qidalanması, çoxalması üçün olverişli şərait olan har yerdə yayılmışdır. Quruluşuna görə, bakteriyalar çox müxtəlifdir. Onların bəzilərində 2, 4 və daha çox qamçı olur. Bu qamçılardan köməyi ilə bakteriyalar suda hərəkət edir. Bəziləri qamçısızdır.

Heterotrof qidalanınan bakteriyalar hazır qida maddələrini su ilə birlikdə hüceyrənin bütün səthi ilə qəbul edir. Lakin elə bakteriyalar da var ki, onlar qeyri-üzvi maddələrdən üzvi maddələr yaradır. Məsələn, bu bakteriyalara göy-yaşıl yosunlar (sianobakteriyalar) addır. Çürüdücü bakteriyalar organizmlərin çürümüş qalıcıları ilə qidalanır. Buralar saprofit bakteriyalardır. Xastalıktrədan bakteriyalar isə canlı organizmlərin üzvi maddələri ilə qidalanır. Bu cür bakteriyalar parazit bakteriyalar adlanır.


Bakteriyalar, adətən, nəm, isti mühitdə dəha çox yayılır. Onların üzərinə 3 saat ərzində birbaşa günəş şüaları düşdükdə mahv olurlar, çünki ətraf mühit quru və günəşli olduqda bakteriyalar yaşa bilmir. Əlverişsiz şəraitdə onlarda spor və ya sista əmələ gəlir. Hüceyrənin sitoplazmasında sıxlıq və hüceyrə qılıfanının altında əmələ gələn bərk qılıfla örtülü. Belə bakteriya hərəkət etmir, qidalanır. Sporlar xarici təsirlərlə çox davamlı olur. Onlar güclü istilərə, bərk soyuga, quraqlığa və digər olverişli şəraitə dözür, uzun müddət salamat qalır. Bakteriyalar və onların sporlarını mahv etmək üçün 120°C temperaturda 20 dəqiqə ərzində təsir etmək lazımdır. Beləliklə, bakteriyalar olverişli şəraitdə özlərini müdafiə edir. Əlverişli şəraitə düşdükdə sporlar cücarır və yeni bakteriya hüceyrələrinə çevirilir, yenidən fəaliyyətə başlayır, hərəkət edir və qidalanır.

Bakteriyalar sadə bölünmə yolu ilə çoxalır. Əlverişli şəraitə düşdükdə bakteriyaların əksəriyyəti hər 20-30 dəqiqədən bir bölünür, yeni bakteriya nəsilları əmələ gətirir. Əlverişli şərait olarsa, sutka ərzində bir bakteriya hüceyrəsindən 72 nəsil yaranır. Buların birlikdə çökəsi 4 tondan çox olar. Beləliklə, bakteriyalar çox sürətlə çoxalır. Bəzən elə olur ki, sürətlə bölünən bakteriyalar bir-birindən tam ayınlırmır. Birləşmiş halda qalaraq zəncir və müxtəlif formalı bakteriya toplusunu əmələ gatırır. Bakteriyaların çoxalması üçün qida maddələri və istilik lazımdır. Soyuqda onlar çoxala bilmir.

ŞƏKİL 92

Bakteriyaların morfolojiyi

1. Cöpsəkilli
2. İysəkilli
3. Kokşəkilli çop
4. Diplokokk
5. Streptokokk
6. Stafilocokk
7. Sarsinlər
8. Vibronlar
9. Spirilla
10. Gövdəşəkilli bakteriyalar
11. Toroidlər
12. Ulduzvari bakteriyalar
13. Altibucaklı hüceyrələr
14. "Çox hüceyrəli" bakteriya



Ş48. Bakteriyaların təbiətdə, kənd təsərrüfatında və sənayedə rolü

Bakteriyaların fəaliyyəti müxtəlifdir, təbiətdə və insan hayatında böyük əhəmiyyəti vardır.

Yer üzərində maddələr dövranında bakteriyaların rolu böyükdür. Bir çox bakteriyalar ölmüş heyvan və bitki qalıqları ilə qidalanır. Belə bakteriyalar saprofit bakteriyalar adlanır. Saprofit bakteriyalar 2 qrupa bölünür: qıçırma bakteriyaları və çürümə bakteriyaları. Qıçırma bakteriyaları karbohidratları və lipidləri qıçırır, çürümə bakteriyaları isə zülə maddələrinə parçalanır. Çürümə bakteriyaları olmasayı, çürümə prosesləri baş vermezdi; Yer kürsi ölmüş heyvanların casdaları ilə və bitki qalıqları ilə dolardı, həyat mümkün olmazdı.

Çürümə prosesini müxtəlif növ bakteriyalar törədir. Burada həm aerob, həm də anaerob bakteriyalar iştirak edir.

Çürümə mürəkkəb prosesdir. Bu prosesdə bakteriyaların fəaliyyəti nəticəsində zülə maddələri parçalanır, pis qoxulu uşucu maddələr yaranır, mineral duzlar torpağı qarışır. Onlar yenidən canlı bitkilər tərəfindən mənimsinilir, su və havadan alınan karbon qazı ilə birləikdə yeni üzvi maddələrə çevirilir. Beləliklə, bakteriyaların fəaliyyəti nəticəsində təbiətdə maddələr daim dövr edir.

Bir çox bakteriyalar xalq təsərrüfatına böyük zərər götərir. Onlar qida məhsullarında toplanır və onları korlayırlar (zay edirlər). Qida məhsullarını bakteriyalardan qorumaq üçün bir çox üsullardan istifadə edilir. Balığın xarab olmaqdan qorumaq üçün onu duzlayınq qurudurlar, konservləşdirib bankalara yiğib saxlayırlar. Əti, balığı konservləşdirib bankalara doldurduqdan sonra bankaları yüksək temperatur və təzyiq altında kip bağlayırlar ki, bankaların içərisinə çürüdücü bakteriyalar daxil ola bilmasın. Yüksək temperatur mahsullara düşmüş bakteriyaları və onların sporlarını məhv edir. Buna görə də konservlaşdırılmış məhsullar uzun müddət qalır. Bu proses sterilləşmə adlanır. Konservləşdirmə təsərrüfatı bu sahədə böyük əhəmiyyətə malikdir. Bu üsulla külli miqdarda qida məhsullarını saxlamaq mümkündür. Bakteriyaların zəhərli kimyəvi maddələrlə məhv edilməsinə "dezinfeksiya" deyilir. Dezinfeksiya üçün spirtdan, formalindan, xlorlu əhəngdən istifadə edilir. Kişmiş, qaysı, alma, armud, gavalı, xurma və s. meyvələri qurudurlar. Bəzi tərəvəz və meyvələri duzdza, turşuda və ya şirin möhlulda konservləşdirirlər. Bununla həmin məhsulları bakteriyalardan qoruyurlar. Beləliklə, çürüdücü bakteriyalar həm fayda, həm də ziyan verirlər.

Bakteriyalar üzvi birləşmələri bir neçə yolla parçalanır. Bunlardan qıçırma bakteriyalarının fəaliyyəti daha maraqlıdır. Bu bakteriyaların bir növü də süd turşusu bakteriyalarıdır. Süd məhsullarından qatığın, kefirin, kəsmiyin, pendirin, xamanın, süzmənin hazırlanmasında həmin bakteriyalardan geniş istifadə olunur.

Qıçırıcı bakteriyaların fəaliyyəti nəticəsində yağ qaxsıyr, xarab olur. Yağın qıçırması prosesi anaerob bakteriyaların fəaliyyəti nəticəsində baş verir. Aerob bakteriyalar sırka qıçırmasını törədir.

Spirit bakteriyalarının fəaliyyəti nəticəsində qlükozadan spirit alınır. Sənayedə spirtin hazırlanmasında bu üsüldən istifadə olunur.

Sirkə turşusu bakteriyalarının fəaliyyəti nəticəsində qlükозa sırka turşusuna qədər parçalanır.

Paxlalı bitkilərin yumrucusu bakteriyaları havadan azotu mənimşərək torpağı azotlu maddələrlə zənginləşdirir. Yumrucusu bakteriyaları paxlalı bitkilərin kökləri üzərində yerləşir.

Xəstəliklərdən bakteriyalar

Bir çox bakteriyalar bitki, heyvan və insan orqanizmində parazitlik edir, ağır xəstəliklər törədir və onların yayılmasına təkan verir. Alma ağacının köklərində "xərçəng", xiyan, pomidor, qoz, noxud, buğda və s. bitkilərdə "bakterioz", pambıq bitkisində "hommoz" xəstəliyini törədən elə bakteriyalardır.

Bakteriyalar heyvanlarda qara yara, qaramalda vərəm, donuz taunu, atlarda saqqo, brusellyoz və s. xəstəlikləri əmələ gətirir.

Bakteriyalar insanlarda vərəm, yatalaq, taun, difteriya, qarayara, angina, brusellyoz, tetanus, vəba və bir sıra xəstəliklər törədir.

Parazit bakteriyalar isti və qidalı mühitdə döyükdə sürətlə böyür, çoxalır və zəhərli maddələr ifraz edir.

Mikroskopun ixtrirasından sonra mikrobiologiya elmi inkişaf etməyə başladı. Mikroskopun təkmilləşdirilməsi ilə bir sıra xəstəliklərdən bakteriyaların həyat tərzi dəqiq öyrənildi və bu xəstəliklərin qarşısının alınması tədbirləri təbabət elmləri tərəfindən müsiyənləşdirildi.

Bakteriyalar xəstəlikləri necə yoluxdurur? İnsan və heyvanın dərisi xaricdən bakteriyaların bədənə daxil olmasının qarşısını alır. Bakteriyalar bədənin daxili nəfəs borusu vasitəsilə havadan, yuyulmamış meyvələrdən, cıraklı əllərdən keçir.

Bakteriyaların törətdiyi yoluxucu xəstəliklərə qarşı geniş mübarizə aparılır. Ölkəmizdə bakteriyaları öyrənan mikrobiologiya institutu yaradılmışdır. Parazit bakteriyalara ya yoluxucu xəstəliklərə qarşı geniş profilaktik iş aparılır. Difteriya, qarayara və b. xəstəliklərinin baş verməsinin qarşısını almaq üçün profilaktik peyvəndlər edilir. Belə peyvəndlər bədənən xəstəliklərə qarşı mübarizə qüvvəsini artırır. Bakteriyaların toplana biləcəyi yerlər – dərğün sular, peynir anbarları, məşət tullantıları atılan yerlər – müntəzəm olaraq dezinfeksiya edilməlidir. Kənd təsərrüfatı və sənaye müəssisələrində, ictimai yerlərdə sanitariya-gigiyenə qaydalarına riayət olunmasına xüsusi nəzarət edilməlidir. Ət, meyva və başqa qida

məhsulları həkimlərin nəzarətindən sonra satışa buraxılmalıdır. Şəhərlərdə və bütün yaşış məntəqələrində içməli su üzərində xüsusi tibbi nəzarət olmalıdır. İçməli su durulduğdan və bakterioloji nəzarətdən, yəni yoxlamadan, keçirildikdən sonra istifadaya verilməlidir.

Nadir əlyazmaları, kitab anbarlarında olan kitabları korlayan bakteriyalar da vardır. Kitabları korlanmadan qorumaq üçün onları kükürd qazı ilə tüstülmək lazımdır.



10

GÖBƏLƏKLƏR

§49. Papaqlı göbələklər

Göbələklər canlı organizmlərin müstəqil aləmədir.

Göbələklərdə xlorofil olmur, onların çox kiçik mikroskopik birhüceyrilərləndən başlayaraq çox hüceyrəli organizmləri (nəhəng yaşış göbələkləri) birləşdirən taximaraq 1,5 milyonla qədər növü vardır. Bəzi göbələklərin meyva cismi 0,5 m və daha çox olur. Göbələklər heterotrof organizmlərdir. Tərkibində sidik cövhəri, karbohidratlardan nişastanın yox, qlikogenin, hüceyrə qilaflında isə xitinin olması bunları heyvanlara yaxınlaşdırır. Digər tərəfdən, qidalanma üsulu ilə (qidanı udma yox, diffuziya (sorulma) yolu ilə), qeyri-məhdud böyüməsiə bitkiləri xatırladır. Göbələklər müxtəlif yerlərdə məskunlaşır – həm suda, həm də quruda.

Göbələklərin qidalanması

Göbələklər qidalanma tipinə görə **saprotof**, **biotrof** (parazit) və **simbioz** gruppulara bölünür.

Saprotof göbələklər və bakteriyalar redusent qrupunu əmələ gətirir. Göbələklərin $\frac{3}{4}$ hissəsi saprofitdir.

Parazit göbələklər bitkilər üzərində yaşayan (külləmə xəstəliyi) ektoparazit və sahibinin bədənində yaşayan endoparazitlərə bölünür. Onların içində hüceyrəarası (pas göbəleyi) və hüceyrədaxili parazitlər vardır. Bu göbələklər bitkilərin (10 minə yaxın növ), baziləri heyvanların (300 növə qədər) üzərində parazitlik edir.

Mikologiya göbələklər haqqında elmdir.

Simbiotik göbelaklar eksərən bitkilərlə, nadir fərdlər isə heyvanlarla əlaqədə olur. Bunlara şibyə və mikoriza misal olar. Mikoriza göbelak tellərinin ali bitkilərin kökləri ilə birləşməsidir. Bu hadisə 1871-ci ildə F.M.Kamenksi tərəfindən aşkar olunmuşdur. Göbelaklar bitkiyə çətinliklə daxil olaraq humus maddəsinini (çürütü) manimsəməyə kömək edir, mineral maddələrin sorulmasını təmin edir, özünün fermentləri ilə karbohidrat mübadiləsinin gedisiñə kömək edir, sərbəst azotu birləşdirir. Göbelaklar ali bitkilərdən sporların cürcəməsinə imkan verən azotsuz birləşmələri, oksigeni və kökün ifraz etdiyi maddələri alır (tozağacı, göbelayı, qırmızıbas, yağı, sarımtıl və s. göbelaklar). Bu göbelaklar bitkisiz inkişaf edə bilmir.

Göbelakların quruluşu

Əksər göbelakların cismi nazik sapşəkilli törəmə olan, təpəsi ilə böyüyen və yanlara şaxələnən hifdən ibarətdir. Hiflərin cəmi mitseli əmələ gətirir. İbtidai göbelakların mitselisi birhüceyrəlidir. Ali göbelakların mitselisi isə çoxhüceyrəlidir. Maya göbeləyinin mitselisi olmur.

Əksər göbelakların hüceyrələri sıx (bərk) qulafla örtülü; bəzi ibtidai göbelaklarda belə qılıf yoxdur. Göbelaklardə nişasta olmur. Onun hüceyrəsində bir və ya bir neçə nüvə (adətən, 2 nüvə) olur.

Çoxalması.

Göbelaklar vegetativ, qeyri-cinsi və cinsi yolla çoxalır.

Vegetativ çoxalma mitselinin bir hissəsi ilə gedir.

Qeyri-cinsi çoxalma spor və zoospor (zoosporlar hərəkətli olub qamçılar vasitəsilə hərəkat edir) vasitəsilə baş verir.

Cinsi çoxalma. Cinsi çoxalma üsulları müxtəlifdir. Göbelaklarda izo-, hetero- və oqomqiyani ayırd edirlər.

Papaqlı göbelaklar

Bu növ göbelakların əksəriyyəti saprofitdir. Onlar çürümüş üzvi maddələr çox olan torpaqda, məhv olmuş bitki qalıqlarında və peyinin üzərində inkişaf edir. Onların vegetativ cismi yeralı mitselini əmələ gətirən hiflərdən ibarətdir. Yeməli meyvə cismi olan göbelakların əksəriyyətinin (donbalan və yağış göbelaklarından başqa) meyvə cismi kötükçükden və papaqdan ibarətdir. Ona görə də bu göbelaklar papaqlı göbelaklar adlanır. Kötükçük və papaq mitselin tellərinin sıx dəstələrindən ibarətdir.

Papaqlı göbelakların bəzilərində papağın alt hissəsində mərkəzdən kənarlara şular şəklində uzanan lövhəciklər vardır və lövhəciklər üzərində sporlar əmələ gelir. Belə göbelaklar lövhəcikli göbelaklar adlanır. Göbelakların bəzi növlərində lövhəciyi altdan qoruyan örtük vardır. Meyva cismi yetişərkən həmin örtük dağlır və papağın qırığından və ya kötükçüyün üzərində halqa şəklində saçq kimi qalır. Nəmişlik göbelayı, sarımtıl göbelək, şampinyon, xoruzgöbelayı, solğun əzvay göbelakları lövhəcikli göbelaklara aiddir (şək. 93).

Bəzi göbelakların sporangiliarı boruşəkillidir. Bunlara borucuqlu göbelaklar deyilir. Onların meyva cismiləri atlı, tez çürüyen olub həşəratların sürfələri ilə asanlıqla zədalənir. Onlar çılpaq ilbizlər tarafından yeyilir. Ağ göbelaklar, qırmızıbas, tozağacı, yağı və keçigöbelayı borucuqlu göbelaklara aiddir (şək. 94).

Papaqlı göbelaklar spor və mitseli hissəcikləri ilə çoxalırlar.

Yeməli və zəhərli göbelaklar

Təzə göbelakların tərkibində ümumi çəkinin 84-94%-ni su təşkil edir. Quru kütləsində isə azot birləşmələri 15-60% (onlardan 70%-ə qədər zülaldır), karbohidratlar 1,5-10%, üzvi turşular, B, D, PP vitaminları, qatran və göbelaklara xüsusi dad və qoxu verən efir yağları, mineral birləşmələr 7%-ə qədərdir. Göbelakların zülallarının 54-85%-i mənimşənilir. Zülalların pis həll olması



Borucuqlu papaqlı göbelək və papağın altdan sxemi



Lövhəcikli papaqlı göbelək və papağın altdan sxemi



ŞƏKİL

93

Lövhəcikli göbeləklər

1. San göbelək
2. Solğun əzvay
3. Şampinyon
4. Nəmişlik göbeləyi
5. Kötük göbeləyi
6. Asılıqan

ŞƏKİL 94

Boruşaklı göbələklər
 1. Keçigöbələyi
 2. Qırmızıbaş göbələk
 3. Qırmızı göbələk
 4. Tozağacı göbələyi
 5. Yağılı göbələk
 6. Qov göbələyi



manimsəməni çatınlaşdırır, onların yağ və karbohidratları çox yaxşı mənimsənilir. Göbələklərin kimyəvi tərkibi onların yaşından, vəziyyətindən, növündən, cücmə şəraitindən, hazırlanmasından və s. asildir. Ağ, sarı-qırmızı, tozağacı, yağı, qırmızıbaş, tülüküqləqi, quzugöbələkləri an qıymalı göbələklərdir. Ağ göbələyin rəngi ağ deyil. Onun papağı üst tərəfdən qonur, kötükçəsi isə sarımtıl rəngdədir. Onu qurutduqda, qızartdıqda, bişirdikdə və turşuya qoyduqda rəngi dəyişmədiyinə görə ağ göbələk adlandırırlar, qalan göbələklər isə qaralırlar. Cavan yağış göbələklərini, buynuz göbələklərini qida istifadə etmək olar. Maya göbələyi də qida maddələri ilə zəngindir.

Zəhərli göbələklər – insan və heyvan orqanizmində zəhərlənmə əmələ gətirə bilər. Göbələklərin zülalları çox tez parçalanır və zəhərli azot əsaslı birləşmələr yaradır.

Papaqlı göbələklərdən ən təhlükəlisi solğun əzvay, milçəkquran (qırmızı, panterli, ilanlı), yalançı kötük göbələyidir. Quzuqlığı göbələklərin meyvə cismində zəhərli qelvet turşusu vardır, göbələkləri qaynatdıqda həmin turşular yuyulur.

Qaraca və ya müxtəlif mikroskopik göbələklərin həyat fəaliyyəti məhsulları da göbələk zəhərlənməsinə sabəb ola bilər.

Ağ göbələk. Ağ göbələk ən yaxşı göbələkdən biridir. Onu qovururlar, turşuya qoyurlar, duzlayırlar və qurudurlar. Ağ göbələyə oxşar zəhərli öd göbələyi də vardır. Onun biri bütövlükə qıdan korlaysı. Onları aşağıda göstərilən əlamətlərə görə forqləndirmək olar: ağ göbələyin papağının altı ağdır, sarımtıl, yaşlıdır, öd göbələyində isə ağ, çəhrayı və cırılı çəhrayı rəngdədir. Ağ göbələyi qırıldıqda ləti ağdır, öd göbələyində isə açıq-çəhrayıdır.

Ağcaqovaq göbələyi. Bu göbələk qizardılmış halda çox dadlıdır, qurudulur və şorba üçün istifadə olunur. Onun yeganə qüsürü budur ki, onu təmizləyəndə, yuyunda və kasanda qaralır. Ağcaqovaq ağacının altında bitir.

Tozağacı göbələyi (şək. 94). Dadına görə ağ göbələyə oxşayır. Onu bişirdikdə, turşuya qoyanda, duza qoyanda və qurudanda kötüyün aşağı hissəsini kəsmək lazımdır (o, liflidir və bərkdir). Bu göbələyi kosdıkda öz rəngini dəyişmir, papağın alt səthi açıq-boz üzərində paslı ləkələr var.

Yağılı göbələk (şək. 94). Papağın alt səthi açıq-sarımtıldır. Papağın dəriciyini soyurlar, onu bişirir, turşuya qoyur, qizardır və şorba bişirirlər.

Sarı göbələk (şək. 93). Duza və turşuya qoyulur, qizardılır.

Nəmisilik göbələyi (şək. 93). Enliyarpaqlı və iynəyarpaqlı meşələrdə bitir. Onu suda bişirir, qizardır, duza qoyur və qurudurlar.

Adı şampinyon (şək. 93). Qiymalı və dadlı göbələkdir. Onları duza və turşuya qoyurlar. Qara-qonur lövhəcikli köhnə göbələkləri tullayırlar: onlar dadsızdır. Solğun əzvayın şampinyonla oxşarlığı var, lakin fərqləri də mövcuddur. Solğun əzvayın lövhəcikləri həmişə ağ olur, şampinyonun isə avvel açıq-çəhrayı, sonra çəhrayı, sporları yetişdikdən sonra qara-qonur rəngdədir. Şampinyonun əzvaydan forqlı olaraq, kötükçəsi düzdür, yoğunlaşması və "yaxalığı" yoxdur.

Əsl kötük göbələyi (şək. 93) (payız göbələyi). Duza, turşuya qoyurlar, qizardırlar. Kötləkləri lifli və az yeməlidir, ona görə də papağından istifadə olunur. Kötük göbələyi papağı sarı-qırmızı, qəhvəyi-sarı rəngdədir, yalançı xoruzgöbələyinin papağı isə sarı, qırmızımtıl və ya boz-yaşlıdır. Əsl kötük göbələyinin lövhəcikləri açıq-qonur rəngdə, hərdən pas ləkələri ilə örtülür, yalançı kötük göbələyinin isə boz-yaşlı və ya tüstülfə-qara rəngi olur.

Tülüküqləqi. Bir az bərk olsa da, çox dadlıdır. Qarışiq meşələrdə bitir. Bu göbələyi də suda bişirir, qizardır, duza və turşuya qoyurlar.

Göbələkdən zəhərlənməndə ilk növbədə nə etməli?

Göbələkdən zəhərlənmənin ilk əlamətləri qarın ağrısı, ürəkbulanması, qusma, ishal, keşkin zəiflikdir. Belə hallarda həkimə müraciət etmək lazımdır. Həkimini gözləyərək, mütləq su və ya kalium-permanqanatlata mədəni yumaq və qusma lazmıdır. Gənəgərçək yağı ilə bağırşağı təmizləmək, təzə dəmlili çay və ya kofe içmək lazımdır. Alkoqollu içki ləkələrdən istifadə etmək olmaz, ona görə ki, alkoqol göbələk zəhərinin sorulmasına şərait yaradır.



Tülüküqləqi

Azərbaycan üçün aktual məlumat

Son vaxtlar Azərbaycanda əhali tərəfindən göbəleklerin istifadəsi kəskin çoxalıb. Sünə şəraitdə göbəlekleri (şampinyon) bacırırlar. Azərbaycanın dağatayı məşələrində müxtəlif papaqlı göbəlekler bitir. Abşeron yarımadasında meşə zolaqlarının, yaşıllı massivlərin, meşa-parkların yaranması ilə (ilk növbədə Eldar şəmi) yağılı göbəlekler yayılıb. Onların meyvə cismi oktjabrin axını – noyabrın avvalında formalasılır. Xəsta və yaşılı ağacların üzərində çoxlu sayıda asılıqan adlı dadlı, yeməli lövhəcikli göbəlek yayılır. Az sayıda dombalan göbəleyi də bitir, onun tərkibində 70%-ə qədər züləl var. Böyük Qafqaz məşələrində, Şamaxı rayonunda, Qarabağda, Talyış məşələrində çoxlu və müxtəlif yeməli göbəlekler bitir. Yeməli göbəleklerlə yanaşı zəhərli göbəleklerə də rast gəlmək olur (azvay, qırızı, milçəkqıran, öd göbəleyi və s.) (şək. 95).

Kif göbəlekleri

Mukor, aspergill, penisill kif göbəleklarına aiddir (şək. 96). Bu göbəlekler təbiətdə geniş yayılıb və üzvi qalıqların minerallaşmasına əhəmiyyətlidir. Onlardan baziləri sonadə istifadə olunur: qara aspergil limon turşusunun alınmasında, penisill antibiotiklərin və pendir sortlarının bəzilərinin (rokfor) hazırlanmasında istifadə olunur. Kif göbəlekleri meyvələrin çürüməsinə, insan, heyvan və bitkilərin xəstiliklərinə şərait yaratır.

Mukor (ağ kif göbəleyi) göbəleyi qida məhsullarında, peyində (sonradan qaralar) əmələ gəlir. Bir hüceyrədən ibarət olan budaqlı psevdö mitseli əmələ gətirir, şaxələri (hifləri) yuxarıya doğru dik qalxır, uclarında papaqlı göbəleklerin meyva cismələrinə oxşar başçıqlar əmələ gəlir. Bu başçıqlar sporangiy adlanır. Hər sporangidə 1000 ədəd spor inkişaf edir. Sporlar yetişən zaman başçıq çatlayır, onun içərisindən sporlar tökülr, isti, rütubətli yerlərdə cürcür. Cinsi çoxalma prosesində müxtəlif mitseli telləri çıxıntıları əmələ gətirir. Çıxıntıların uclarında qametangilər əmələ gəlir. Qametangilərin qarışıması nəticəsində ziqospor əmələ gəlir. Sakitlik dövrü keçdiyden sonra ziqospor cürcür və rüseyimli sporangi əmələ gətirir. Oksigen etmədiqdə mukorun mitselisi ayrı-ayrı bugumlara dağılır və tumurcuqlanma yolu ilə çoxalır, məsələn, maya göbəleyi.

ŞƏKİL

95

1. Qızılı milçəkqıran
2. Öd göbəleyi
3. Şeytan göbəleyi



Mukordan fərqli olaraq penisilli mitselisi göy-yaşıl rəngdədir və çox hüceyrəlidir. Onun sporangisi əl ayasını xatırladır. Mukor rütubətli substratda, penisilli isə qurummuş üzvi qalıqlarda yayılır.

1929-cu ildə ingilis alimi A. Fleming penisillinin antibakterial təsirini aşkar edib, ayrdığı maddəni penisillin adlandırdı (müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur).

Maya göbəleyi

Maya göbəleyi birnüvəli, oval və ya uzunsov formada olub, 8-10 mkm ölçüsündə hərəkətsiz orqanizmdir. Əsl mitseli əmələ gətirmir. Hüceyrəsində nüvəsi var. Maya göbəleyi tumurcuqlanma yolu ilə, bəzən bölünmə ilə çoxalır. Tumurcuqlanma və ya bölünmə yolu ilə təkrarən çoxalmasından sonra sporlar əmələ gəlir. Sporlar mayalanma getmədən əmələ gəlir. Hüceyrədə sporlar cüt saydadır (4-8). Maya göbəleklerində cinsi proses də mövcuddur. İki hüceyrənin mayalanmasından ziqot əmələ gəlir.

Biotrof göbəlekler (Parazit göbəlekler)

Mövcud olan göbəleklerin 10%-i bitki, heyvan üzərində parazitlik edir, həmçinin saprofitdir. Onlar qida məhsullarında, sonayə materiallarında inkişaf edir, onları korlayır və təsərrüfatə zərər vurur. Mədəni bitkiləri zədələyən fitopatogen göbəlekler kənd təsərrüfatı məhsullarına da xeyli ziyan vurur.

Nəinki sürmə göbəleyi, həm də çovdar mahmızı dən bitkilərini məhv edir.

Qov qrupu göbəleklerinin parazit nümayəndləri meşə təsərrüfatına böyük ziyan vurur. Qov göbəlekleri eyni vaxtda həm parazit, həm də saprofitlərlər. Canlı



Aleksandr Fleming
(1881-1955)

Britaniya bakterioloqudur. Lizzosimi (insan orqanının hasil etdiyi antibakterial ferment) keşf etmiş və ilk dəfə olaraq kif göbəleyində penisillin (Penicillium notatum) – tarixən ilk antibiotik almışdır. Fleming 1945-ci ildə fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülmüşdür.

ŞƏKİL

96



- Kif göbəlekleri
1. Mukor
2. Aspergill
3. Penisill

bitkilərin üzərində yerləşənlər parazit, kəsilmiş ağaclarla, dəmir yolu şallarında yerləşənlər isə saprofitdirlər.

İnsanlarda xəstəliktən göbələklər də məlumdur – dərin mikozlar (qistoplazmox və s.), kandidoz, dermatomikoz və s. Patogen göbələklər bir çox ev heyvanlarında xəstəliyin sabəbədir. Onlar heyvandarlıq, arıcılıq böyük ziyan vurur.

Ən qorxulu göbələklərdən biri də sürmə göbələyidir. Bu göbələk ilk növbədə taxil bitkilərində parazitlik edir və bu bitkilərin məhsuldarlığını aşağı salır. Məhsul yüksəldiğinde sürmə göbələyinin sporları dənin üzərinə düşür, onlara yapışır və galəcəkdə məhv edir.

Göbələklərin təbiətdə rolü və onların təsərrüfatda əhəmiyyəti

Göbələklərin bakteriyalarla yanaşı maddələr dövranında da əhəmiyyətli rolü vardır. Sellüloza və aşı maddəsi ilə zəngin olan bitki qalıqlarını dağıdır (parçalayır). Torpağın əmələ galmışında torpaq göbələklərinin əhəmiyyətli rolü vardır.

Xalq təsərrüfündə göbələklərdən geniş istifadə olunur. Maya göbələyi çörək, pivo, şərab, süd, spirt sənayesində, mukor və aspergillus bəzi növləri isə spirt istehsalında istifadə olunur. Göbələklərin bir çoxu ferment sistemlərinin və heyvanların yemənməsi, vitaminların alınması üçün istifadə olunur. Papaqlı göbələklər qida məhsulu kimi istifadə olunur, bəzilərini isə çoxaldırlar. Ölkələrin çoxunda şampinyon və asılıqan bacarırlar, bəzilərində yay xoruzgöbələyini, Cənub-Şərqi Asiyada – valvariellunu (ot şampinyonu) bacarırlar. Göbələkdən antibiotiklər, böyüümə maddələri (gibberellin) alınır. Çovdar mahmuzının ekstraktundan dərman kimi istifadə edirlər.

Kənd təsərrüfündə ziyانvericilərə qarşı bioloji mübarizədə göbələklər də böyük rol oynayır. Ziyanverici cüccülləri məhv etmək üçün onlardan hazırlanan preparatlardan istifadə olunur.

Bitki xəstəliklərini tərədən parazit göbələklər

Xəstəlik	Göbələk	Xəstəliyin xarakteri	Göbələyin biologiyası	Mübarizə tədbirləri
Sürmə	Sürmə sırası Üstləlio	Çıraqlı orqanlarda müşahidə olunur; sənbüləşmə zamanı qaralmaq, yaxud formasını itmiş sənbülər xərçən oxır.	Göbələk özündən başqa bitkinin bütün hissələrini zadalar. Zadalanma çıxılmasına vəxidən vəzir. Cücaran mitseli yumurtalığından daxil olur. Donda cücaranın qədər qazılır. Zadalanmış dan sağlamdan çox az farqları. Xəstəlik çıxaklıyan zaman özündən bürzə verir. Xiamidosporlar yəri düşür və bitkiləri yoluoxdur.	Dəməyəninin termik emali, formalin və granazanın mahlulu ilə toxumları yeyindirməsi (yandırılması), zadalanmanın sahəsinin sapın materialının segiləməsi, bitkinin böyüməsini sürətləndirən aqrotexnik tədbirlər (göbələk böyümə nöqtəsindən) qatdırılmır.
Çovdar mammarı	Çovdar mammarı	Çovdar çıxaklıyan zaman göbələyin sporları yumurtalığından daxil olur. Nəticədə dənərin tünd qəhvəyi rəngdə buynuzcuq amala gəlir. Məhsuldarlığı kaskin azalır.	Buynuzcuqlar tökürlər və torpaqda qışlayırlar. Yazda onlar cücarır və çovdar çıxaklıydan sporları dolu başçıq amala gətirir. Yətişdikdə bacırçılar çatırlar, sporlar küləkə yayılış çəkəndən düşür və yumurtalığından daxil olur (yoluoxdur). Buynuzcuqlar tababatda istifadə olunur (qankası).	Davamlı sortlann yetişdirilməsi.
Pas göbələkləri	Punksiniya	Zadalanmış bitkilər narincı və ya pas rəngdə ləkələrə örtülür.	Daxili mitseli.	Kükürd preparatları payızlı sortlann yandırılması. Davamlı sortlann yetişdirilməsi.
Kartof çırmımı	Kartof göbələyi Fitofora	Bitkilərin yarpaqlarını zadalar, onların üzərində tünd ləkələr amala gəlir. Rütubəti havada qaralır və çürüyür, güclü zada onları mahv edir. Kartof yumurulanın və pomidorun meyvələrini zadalar.	Mitseli yarpağın daxilində yerləşir. Sporangidasiyolar ağızlıq vasitəsilə xərçən oxır. Onların uclarında ağıb və küləklik, yaxud yağış damcıları ilə yayılan zoosporlar formalıdır. Yarpağın üzərində sporangilər 6-8 zoosporia cücarır. Torpaq vasitəsilə yumurulara keçir. Sporangi və mitseli torpaqda uzun müddət qala bilir və tez mahv olur.	Kimyavi müdafiə (bordo mayesi, funqisidlər) və davamlı sortlann yetişdirilməsi.
Mildium	Plasmopora vitikola	Üzüm meyvəsinin (tanak) təhlükəli parazitididir; ilk növbədə budaq, məye və xüsusi yarpaqları zadalar. Yarpağın alt tərəfində sporangidən yaranmış boz arpa amala gətirir. Zadalanmış yarpaqlar quruyur və tökürlür. Məhsuldarlığı kaskin azalır.	XIX asrin 70-ci illərdə Avropeya Şimali Amerikadan gətirilib. Mitseli bitkinin daxilindədir. Qıda mitseli budaq və turumcuqlarda hamçin spor silindində böyük miqdarda yarpaqlarda amala gəlir. Vegetasiyanın sonunda yarpaqla bir töküllür və torpaqda qışlayır. Yazda sporlardan zoosporlar amala gəlir.	Mübarizə bitkiləri bordo mahlul ilə qoruyucu qışlaq ilə aparılır.
Qov göbələkləri	Qov göbələyi, Əksəriyyəti parazit göbələk qrupu Keçirən genit gəbələk	Oduncaq və özək zadalanarak dağılırlar. Gövdələrdə böyük koğuşlar amala gəlir. Bir neçə ilden sonra ağac mahv olur.	Oduncaq və özək zadalanarak dağılırlar. Gövdələrdə böyük koğuşlar amala gəlir. Bir neçə ilden sonra ağac mahv olur.	Gövdələri zadalanmadan qorumaq. Ağacın üzərindən meye cismələrini qorunub yandırmaq. Xılısı mümkün olmayan yoluoxus və ağacı imkan daxilindən kəsmək.

Ş50. Şibyələr

Şibyələri öyrənən elm
lixenologiya adlanır.

Şibyələr üç aləmin simbiozudur, lakin onların əsasını göbələklər təşkil edir. Ona görə də tədqiqatçıların çoxu şibyələri göbələklər aləminə aid edirlər.

Şibyələrin növlərinin miqdarı onların əsasını təşkil edən göbələk növlərinin sayı ilə qiymətləndirilir. Təxminən 18 min növ şibyə vardır.

Şibyələr - göbələyi əmələ gətirən cismiñ morfoloji əsasını təşkil edən özünəməxsus simbiotik orqanizmlər qrupudur.

Şibyə cismi canlı orqanizmlərin üç aləminin nümayəndələrindən - göbələklərdən, bitkilərdən (yaşıl yosunlar - xlorella, xlorokokk, sistokokk, kladofora, palmella) və sianobakteriyalardan (göy-yaşıl yosunlar - nostok, kleopaks, xrookokk) əmələ gəlmədir.

Hər növ şibyə cismində iki komponent birləşir: avtotrot - yosun və ya sianobakteriya (fikobiont) və heterotrot göbələk (mikobiont) (şək. 97).

Hərdən şibyələr mamırlarla qarışdırırlar, bu da onların adında eks olunur (maral şibyəsi, setrariya və ya İsländiya mamarı). Lakin onların gövdə və yarpaqları olmur.

Şibyələrin bədəni tallom olub onlarda əmələ gələn pigmentdən asılı olaraq boz, tünd-göy, yaşılmtıl, sarı, narincı və qara olur. Onun rəngi göbələyin hif qilafindan, bəzən sitoplazmada yerləşən pigmentlərdən asılıdır.

Şibyələri xarakterizə edən fərqləndirici xüsusiyyətlər bunlardır:

1. İki ayrı-ayrı orqanizmlərin simbioz hayatı. Şibyələrin simbioz hayatı daimidir və təkamuldə formalanmış xüsusiyyətdir. Şibyədə göbələk və yosun six əlaqəyə girir, göbələk komponenti yosunu əhatə edir və onun hüceyrəsinə daxil ola bilir.

2. Xarici və daxili quruluşunun morfoloji formaların spesifikliyi (xüsusiyyətləri).

3. Şibyə tallomunda yosun və göbələyin fiziologiyası sərbəst yaşayan göbələk və yosunların fiziologiyasından fərqlənir.

ŞƏKİL

97

Yarpaqsəkilli şibyənin cisminin
eninə kəsiyi



4. Şibyələrin biokimyası spesifikdir: ayrı qrup orqanizmlərdə olmayan ikinci maddələr mübadiləsini əmələ gətirir.

5. Coxalma üsulu.

6. Ekoloji şəraitə münasabəti.

Şibyələr tallomun xarici quruluşuna görə 3 tipə bölünür.

1. Ərpşəkilli (qazmaqsəkilli) və ya qabıqşəkilli. 2. Yarpaqsəkilli. 3. Kolşəkilli (şək. 98).

Ərpşəkilli (qazmaqsəkilli) tallomlar substrata six bitişən dəriciyi toz halında, qabarlıq və ya hamar olur; bunlara şibyələrin 80%-i aididir. Şibyələr substratin (daşın, ağac qabığının) daxilində də inkişaf edə bilər. Kürə formada (köçəri şibyələr) da ərpli şibyələr olur. Məsələn, lekonora, aspisiliya ərpşəkilli şibyələrdir.

ŞƏKİL

98

Şibyələr

Ərpşəkilli (qazmaqsəkilli):


1. Six lesideya
2. Müxtəlif lekanora

Yarpaqsəkilli:

3. Keçi parmiliyi
4. İt paltigerasi
5. Arktika nefromu
6. Köpmüş hiphiminiya
7. İsländiya mamır

Kolşəkilli:

8. Barmaqvari kladoniya
9. Alp kladoniyası
10. Uzun usneya
11. Gavalı everniyası
12. Solğun sarınlıqımızı alektoriya



Yarpaqşəkilli şibyələrin tallomu pulcuqşəkilli və ya böyük lövhəcik şəkilli olub göbəlkələrin hif dəstələrinin köməyi ilə substratın bir neçə yerinə yapışır. Ən sadə yarpaqşəkilli şibyə diametri 10-20 sm olan iri kürasəkilli yarpaq lövhəcik şəklindədir. Adətən şibyə bir neçə yarpaqşəkilli lövhəcikdən ibarətdir. Yarpaqşəkilli şibyənin xüsusiyyəti ondan ibarətdir ki, onun üst səthi quruluşuna və rənginə görə alt səthindən fərqlənir. Bunların arasında köçürücək hayat sürən formalar da var. Yarpaqşəkilli şibyələrə **ksantoriya** və **parmeliya** şibyələrini nümunə göstərmək olar.

Kolşəkilli şibyələr dibi substrata bitişən budaqlanan tellərdən və ya gövdəciklərdən ibarətdir; yuxarı və kənarlara böyüyür və ya aşağı sallanır – "saqqallı şibyələr". Onlardan ən kiçiyi bir neçə mm, ən irisi isə 30-50 sm (bəzən 7-8 m – uzun usneyə) olur.

Şibyələrin heterotrof komponentləri, əsasən, askomisetlərə aiddir. Ancaq bəzi tropik və subtropik göbəlkələrin növləri bazidiomisettərə mənşəbdür. Göbəlek, tapa böyüyəməsi ilə xarakterizə olunan nazik sadə və ya budaqlanan hisfləri əmələ gətirir. Onlar eninə arakəsmələrlə hüceyrələrə bölünür.

Şibyə simbiontlarının qarşılıqlı əlaqələrinin xüsusiyyətlərinə görə tədqiqatçılar arasında eyni fikir yoxdur. Alimlərin bir gruppası hesab edir ki, göbəlek yosunun üzərində parazitlik edir. Bununla belə, göbəlek canlı hüceyrələr hesabına parazitlik edib qidalana bilər və qidada məhv olmuş hüceyrələri və onların mübadilə məhsullarını istifadə edib saprofit üsulla qidalana bilər.

Şibyələrin əksəriyyəti tam quraqlıq yüngül keçirə bilir. Bu müddətdə qidalanma və fotosintez prosesləri dayanır. Onlarda üzvi maddələrin toplanması çox yavaş baş verdiyinə görə illik böyümələri cüzdirdi.

Əksər şibyələrin avtotrof komponentləri yaşıl yosunlara, nadir halda sianobakteriyalara aid edirlər.

Şibyə yosunları sərbəst yaşıyan yosunlarla müqayisədə xeyli dəyişmişdir.

Şibyələr quru mühitini ilk fəth edən orqanizmlərdir – onlar yenidən əmələ gələn vulkanik adalarda məskən salır, dağ maqmatik sükurları dağıdır və cürütü əmələ gətirib çöküntü sükurlardan torpağı formalasdırırlar.

Şıxlanılmış torpaqlarda şibyələrə təsadüf olunmur. Onlar havanın təmizliyinə tələbkar, tüstü və xüsusişə sənaye rayonlarının kükürd qazlarına dözümsüzdür. Bununla əlaqədər, şibyələr çirkli mühitin hissedici ekoloji indikatorlarıdır.

Şibyələrin ən çox bir neçə cinsi məlumdur. Kladoniya cinsinin 200-dən çox növü var. Onun bəzi növləri maral mamı kimi tanınır. Tundra və şam meşələrinin geniş sahələrində yayılmışdır. Şimalda bu növlərin böyük əhəmiyyəti vardır. Onlar qış mövsümündə şimal marallarının yeganə qidasıdır.

Qeyd etmək lazımdır ki, maral şibyəsi kladoniya cinsinin növlərindən biridir.

Qızılı-sarı rəngli divar şibyəsi ksantoriya ağac gövdələrinin (ağcaqovaq və qovaq) üzərində geniş yayılmışdır. Eləcə də parmeliya cinsi nümayəndələri (700 növə qədər) və setrariya (45 növdən çox) geniş yayılmışdır. Kolşəkilli setrariya xalq arasında "islandiya mamı" adlanır.

Şibyələrin əksəri hissəsi mülayim iqlim şəraitində geniş yayılmışdır. Bundan əlavə tundrada və tropik şam meşələrində də yayılmışdır. Şibyələr havanın temperaturu +60°C-dən -50°C olan yerlərdə yaşaya bilir.

Şibyələrin əhəmiyyəti

Şibyələr, adətən, yeni əmələ gəlmiş vulkanik adalarda ilk olaraq məskunlaşır və dağ maqmatik sükurları dağıdırıb çöküntü əmələ gətirərək torpağı formalasdırır.

Çox asta böyüdüyüna görə şibyələrə becərilmiş (şıxlanılmış) torpaqlarda rast olunmur. Onlar havanın təmizliyinə tələbkar, sənaye rayonlarında isə tüstü, his (duda) və xüsusi kükürd qazına qarşı dözümsüzdür. Buna görə də çirkablı sənaye şəhərlərində onlara tasadüf olunmur. Elə bu xüsusiyyətlərinə görə şibyələri xarici mühitin ekoloji indikatoru da adlandırırlar.



ŞEKİL

99

Daş xına şibyəsi

Bəzi şibyə növlərindən kimya sənayesi üçün boyalar və xüsusi maddə-lakmus – istehsal olunur. Avrasiya və Şimali Amerikanın şimal regionlarında marallar üçün əsas yemdir. Setrarinin bəzi növləri yeyilir və una qatılır. Həmçinin setrariya təbiətdə mədə-bağırsaq və tənəffüs xəstəliklərinin müalicəsində istifadə olunur. Yemali şibyolara Afrika və kiçik Asiya sahralarında da rast olunur. Respublikamızın qoyunçuluqla məşğul olan rayonlarında "daşxına" adlanan şibyədən durnaqları boyamaq üçün istifadə edirlər. Şibyələrin bir çox növləri meyvə ağaclarının üzərində yayılır. Onlar özləri parazit olmadan ağacların gövdəsini örtməklə qazalar mübadilosinə mane olur və parazit göbələklərin inkişafı üçün şərait yaratır. Şibyələr qədim qayaüstü şəkillərə (Qobustan) və memarlıq tikilişlərinin fasadlarına (binanın ön tərəfi) böyük zərbə vurur.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI

1. Ələkbərov U. K., Ağamirov Y.M., İmaməliyev Ə.Ş., İsmayılov V.N. Biologiya. Bitkilər. Bakteriyalar. Gobələklər. Şibyələr. Orta məktəbin 6 - 7-ci sinifləri üçün dərslik. 8-ci naşri - Bakı: "Xəzər", 2005. - 288 s; Biologiya. 6-ci sinif, Biologiya. 7-ci sinif, "Xəzər" 2007-ci ilin nəşrləri və Biologiya. 6-ci sinif, Biologiya. 7-ci sinif, "Xəzər" 2008.
2. Yusifov E.F., İsayeva N.S., Əsgərov F.S. "Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri". - Bakı: "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2007. - 424 s.
3. Qurbanov E.M. - Ali bitkilərin sistematikası. Dərslik. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2009. - 420 s.
4. Билич Г.Л., Крыжановский В.А. - Биология для поступающих в вузы. 3-е изд., испр. и доп. - М.: «Оникс», 2008. - 1088c.
5. Биологический энциклопедический словарь. Под. редакцией М.С. Гилярова. - М.: «Советская энциклопедия» 1986. - 831 с.
6. Богданова Т.Л., Брайон А.В. и др. - Справочник по Биологии. Под ред. Акад. АН УССР К.М. Сытника. - Киев: «Наукова Думка» 1985. - 583 с.
7. Богданова Т.Л., Солодова Е.А. Биология: справочник для старшеклассников и поступающих в вузы. 3-е изд. - М.: «АСТ-ПРЕСС ШКОЛА», 2009. - 816 с.
8. Грин Н., Старт У. Тейлор Д. Биология. В 3-х томах. Под ред. Сопера. Перевод с англ. - М.: «Мир» 1990. 1-й том 368 с. 2-й том-327. 3-й том - 374.
9. Жизнь растений. В 6-ти томах. Т. 1. Под ред. Под ред. чл.-кор. АН СССР проф. Н.А. Красильникова и проф. А.А. Уранова. - М.: «Просвещение», 1974. - 487c.
10. Жизнь растений. В 6-ти томах. Т.2. Грибы. Под ред. проф. М.В. Горленко. - М.: «Просвещение», 1976. - 487 c.
11. Жизнь растений. В 6-ти томах. Т.3. Под ред. проф. М.М. Голлербаха - М.: «Просвещение», 1977. - 479 c.
12. Жизнь растений. В 6-ти томах. Т.4 Мхи. Плауны. Хвоши. Папоротники. Голосеменные растения. Под ред. проф. И.В. Грушвицкого. - М.: «Просвещение», 1978. - 447 c.

13. Жизнь растений. В 6-ти томах. Т.5 Ч.1. Цветковые растения.
- М.: «Просвещение», 1980. - 430 с.
14. Жизнь растений. В 6-ти томах. Т.5 Ч.2. Цветковые растения.
- М.: «Просвещение», 1981. - 511 с.
15. Жизнь растений. В 6-ти томах. Т.6. Цветковые растения.
- М.: «Просвещение», 1982. - 543 с.
16. Заяц Р.Г., Рачковская И.В., Бутвиловский В.Э., Давыдов В.В.- Биология для абитуриентов. - Минск.: «Юнипресс», 2003. - 736 с.
17. Каменский А.А., Ким А.И. и др. Биология. Высшее образование. - М.: «Эксмо». 2004. - 640 с.
18. Кемп П., Армс К. - Введение в биологию. Под редакцией Ю.И. Полянского (перевод с англ.) - М.: «Мир» 1988. - 671 с.
19. Комарницкий Н.А., Кудряшов Л.В., Уранов А.А. Ботаника. Систематика Растений. - М.: «Просвещение», 1975. - 608 с.
20. Курсанов Л.И. Комарницкий Н.А., Раздорский В.Ф., Уранов А.А. - Ботаника (в двух томах) том 1. - М.: «Просвещение», 1966. - 423 с.
21. Корчагина В.А. Биология. Растения, бактерии, грибы, лишайники. Учеб. для 6-7 кл. сред. школы. - М.: «Просвещение», 1998. - 256 с.
22. Кошель П. Биология: Страна вечных загадок. (Популярная школьная энциклопедия) - М.: «ОЛМА-ПРЕСС», 2001. - 302 с.
23. Красная книга Азербайджанской ССР. Редкие и находящиеся под угрозой исчезновения виды животных и растений. - Баку: «Ишыг», 1989. - 543 с.
24. Новиков В.С. Губанов И. А. Атлас - школьный определитель высших растений. - М.: «Просвещение», 1985. - 238 с.
25. Серебрякова Т.И., Еленевский А.Г., Гуленкова М.А. и др. Биология: Растения, бактерии, грибы, лишайники. Учебн. для 6-7 кл. общеобразоват. учреждений. 5 изд. - М.: «Просвещение», 1999. - 224 с.
26. Рейнв П., Эверт Р., Айкхорн С. Современная ботаника. В 2-х томах. Том I. Перевод с английского. - М.: «Мир», 1990. - 347с.
27. Рейнв П., Эверт Р., Айкхорн С. Современная ботаника. В 2-х томах. Том II. Перевод с английского. - М.: «Мир», 1990. - 344с.
28. Тутаюк В.Х. «Анатомия и морфология растений: Учеб. Пособие для с.-х вузов. 2-е изд. переработ. и доп. - М.: «Выш. Школа», 1980. - 317 с.
29. Шлегель Г. Г. Общая микробиология: Перс нем. - М.: Мир, 1987. - 567 с.
30. Хржановский В.Г. Основы Ботаники с практикуром. - М.: «Высшая школа», 1969. - 575 с.
31. Яковлев Г.П., Челомбитько В.А. Ботаника Учеб. для фармац. Институтов и фармац. фак. мед. вузов /под ред. И.В. Грушвицкого. - М.: Выш. шк., 1990. - 367 с.
32. FLOWERS. Companion titles may picture library. 016-06/ ROLI BOOKS INTERNATIONAL 5 Ansari Road, New Delhi-2/ fk Frobel-kan co., ltd. Tokyo. Printed in Japan. INO Planning CO LTD. 1986.14 p.
33. FRUITS/Companion titles may picture library. 016-07/ ROLI BOOKS INTERNATIONAL 5 Ansari Road, New Delhi-2/ fk Frobel-kan co., ltd. Tokyo. Printed in Japan. INO Planning CO LTD. 1986.14 p.
34. Postlethawait J. H., Hopson J.L., Veres R.H. - Biology. Bringing science to life 1991. 614 p.
35. TREES/Companion titles may picture library. 016-12/ ROLI BOOKS INTERNATIONAL 5 Ansari Road, New Delhi-2/ fk Frobel-kan co., ltd. Tokyo. Printed in Japan. INO Planning CO LTD. 1986.14 p.

Bəzi şəkillər və məlumatlar Internet saytlarından götürülmüşdür.

TERMINLƏRİN QISA LÜĞƏTİ

Botanika	(Yunanca "botánē" – ot, göyərti deməkdir). Bitkilər haqqında elmdir.
Biologiya	(Yunanca "bios"- həyat, "logos" -elm, söz) canlı orqanizmlər haqqında elmdir.
Heterofiliya	Eyni bir bitkinin yarpaqlarının forması, ölçüsü və quruluşunda olan fərqlər
Hidrofitlər	Suyun dibinə bərkimis və yalnız aşağı hissələri suyun içində olan su bitkiləri
Hiflər	Göbələk mitselinin nazik, şaxələnən sapları
Quttasiya	(Latinca "gutta" – damcı) Suyun bitkiyə daxil olması transpirasiyasından üstünən zaman kök təzyiqinin təsiri altında yarpaqların suyu damcı şəklində ifraz etməsidir. Adətən, çox rütubətli şəraitda sahər erkən müşahidə olunur (məsələn, ciyələk, şirpəncəsi)
Ziqospor	Bəzi yosun və göbələklərin ziqotu qalın qilafla örtülərək ziqospora çevirilir.
Konyuqasiya	(Latinca "conjugation" – birləşmə) Yosunlar və ibtidai göbələklərdə cinsi prosesin formasıdır. Konyuqasiya zamanı zahirən oxşar olan iki qamçısız hüceyrənin möhtəviyyəti bir-birinə qovuşur (spirogira, mukor)
Kopulyasiya	Calaq üsuludur. Bu zaman calaqstününün budağının diametri calaqaltının budağının diametrinə bərabər olur.
Kserofitlər	Bir sıra uyğunlaşmaları sayesində qızma və susuzluğa dözmə qabiliyyəti olan quraqlıq ərazilərin bitkiləri
Yarpaq mozaikası	İşığın tutmaq üçün yarpaqların ən əlverişli (optimal) vaziyətdə yerləşməsi

Mezofitlər	Kifayət qədər sulu torpaqlarda bitən bitkilər
Meliorasiya	Torpağın tərkibini yaxşılaşdırmağa yönəlmış kompleks proseslər (suvarılma, gübərləmə, turşuladırma, qurutma, əhəngləmə, yuyulma və s.)
Meristem	(Yunanca "meristós" – bölünən) bölünmə və yeni hüceyrələr əmələ gətirmə qabiliyyətini uzun müddət saxlaya bilən törədici toxumadır. Meristemin bəzi hüceyrələri – inisiyal hüceyrələr inkişafın embrional fazasında ləngiyir və bölnürək fasılıslız olaraq bitki kütləsinin artmasını təmin edir. Meristemin digər hüceyrələri tədricin ixtisaslaşdırma və müxtəlif daimi toxumalara (örtük, ötürüçü və s.) çevrilir.
Mitseli	(Yunanca "mykēs" – göbələk) göbələyin nazik, şaxələnmiş saplardan – hiflərdən – təşkil olunmuş vegetativ bədəni (tallomu)
Çiçəkyanlığı	İkiqat ciçəkyanlığında kasayarpaqları və ləçəklərin cəmidir. Sadə ciçəkyanlığında yarpaqcıq, çiçək pərdəsi və çiçək pulcuqlarının cəmidir.
Okulyasiya (göz calağı)	Gözcükler vasitəsilə həyata keçirilən calaq üsü
Parenxim	(Yunanca "parénchma" – yanaşı tökülmüş) Bitkilərdə hər cahatdən bərabərəlilikli canlı hüceyrələrdən təşkil olunmuş əsas toxuma
Pikirovka (ucvurma və ya şitilləmə)	Torpağın daha münbit olan üst qatında əlavə və yan köklərin böyüməsinin sürətləndirilməsi məqsədilə əsas kökün ucunun qoparılması
Calaqlıti	Üzərində peyvənd edilən bitki hissəsi
Calaqaltı	Calaqaltıya peyvənd edilən bitki hissəsi
Protal	(Yunanca – "pró" - əvvəl, qədər və "tallós" – budaq, şaxə) qızılıklıların cinsi nəslü (qametofit)
Protonema	(Yunanca "próto" ilkin "némá" - sap) yosunlar və mamırkimilərdə inkişaf edən mikroskopik sapşəkilli və ya lövhəşəkilli törəmə
Psilofitlər-riniofitlər	Qədim, nəslü kəsilmiş ali sporlu bitkilərin şöbəsi.

Sporları paleozoy erasının ordovik, bitkilərin özü isə silur dövrünün qazıntılarında aşkarlanmışdır. Psilofitlərin bədəni yarpaq və kökdən məhrum zoğlardan təşkil olunmuşdur.

Pelikt bitkilər

(Latinca "relicitum" – qalıq) Keçmişdə geniş yayılmış və sonradan nəslî kəsilmiş floralardan qalan bitki növləri (Lənkəran akasiyası, dəmir ağac, ginqko, sekvoya və s.)

Toxumlu qızılalar

Qazıntı halında tapılmış çılpaqtoxumlu bitkilərin birinci sinfi. Paleozoy erasının devon dövrünün sonunda meydana çıxmış və mezozoy erasının tabaşır dövründə məhv olmuşdur.

Sukkulənt

(Latinca "succulentus" – şirəli) Şirəli lətlili yarpaqları (aloya), gövdələri (kaktuslar, südlayıcınlər) və kökləri (xlorofitlər) olan çoxillik bitkilər.

Tallom

(Yunanca "thallós" – cavan budaq, cücerti, zoğ) yosun, göbələk, şibya və bəzi mamurkimilərin ixtisaslaşmamış və əsl toxumaları olmayan vegetativ bədəni

Ot

Bitkilərdə yerüstü hissəsi birillik olan həyat forması

Transpirasiya

Bitkinin müxtəlif orqanları, ilk növbədə yarpaqları tərəfindən suyun fizioloji buxarlandırılması. Transpirasiya suyun köklər, gövdələr və yarpaqlar vasitəsilə torpaqdan atmosfərə daimi axınıni təmin edir. O, bitkinin su və temperatur rejimini tənzimləyir, yarpaqları qızmadan qoruyur.

Fenologiya

Bitki və heyvanların həyatında baş verən dövri, mövsüm hadisələrini öyrənən elmdir.

Fotosintez

Xloroplastlarda işığın təsiri ilə qeyri-üzvi maddələrdən (CO_2 və H_2O) üzvi maddələrin (glükoza) sintezi

Tsikloz

Canlı bitki hüceyrələrində sitoplazmanın dairəvi hərəkəti

Epilit

Digər bitkilərin, xüsusilə də ağac gövdələrinin üzərində məskunlaşan bitkilər (səhləbin bəzi növləri və s.)

Efemer

Tam inkişaf tsiklini çox qısa və adətən, rütubətli dövr ərzində (2-6 həftədən 5-6 aya qədər) başa vuran birillik ot bitkiləri. Əsasən, erkən yazda – quraqlıq dövründə əvvalki vaxt ərzində inkişaf edir.

MÜNDƏRİCAT

Ön söz	4
Giriş	6
Müasir üzvi aləmin təsnifikasi	8
FƏSİL 1. BOTANİKAYA GİRİŞ	
§1. Botanika – bitkilər haqqında elmdir	9
§2. Bitkilərin quruluşu və həyat tərzi	13
§3. Bitkilərin həyat formaları	15
§4. Bitkilərin sitologiyası	16
§5. Bitkilərin toxumaları	19
FƏSİL 2. BİTKİNİN VEGETATİV ORQANLARI	
§6. Kök	21
§7. Zog	29
§8. Yarpaq	31
§9. Gövda	39
§10. Bitkilərin vegetativ çoxalması	44
FƏSİL 3. ÇİÇEKLİ BİTKİLƏRİN GENERATİV ORQANLARI	
§11. Çiçək	47
§12. Tozlanma	52
§13. Meyvələr	53
§14. Toxum	58
FƏSİL 4. BİTKİ – CANLI ORQANİZMDİR	
§15. Bitkilərin əsas həyat funksiyaları	63
§16. Bitki orqanları arasında qarşılıqlı əlaqə. Maddələrin hərəkəti və ehtiyatın toplanması	64
§17. Orqanların böyüməsi və əvəz olunması	66
§18. Çiçəkli bitkilərdə yaş dəyişkənlilikləri	67

§19. Bitkilərin hərəkəti	68
§20. Bitkilərin boy maddələri	69
§21. Bitkilər və ətraf mühit. Bitkilərin ekologiyası	72

FƏSİL 5. BİTKİLƏRİN TƏSNİFATI (SİSTEMATİKA)

FƏSİL 6. İBTİDAİ BİTKİLƏR	75
§22. Yosunlar	79
§23. Birhüceyralı yaşlı yosunlar	81
§24. Çoxhüceyralı yaşlı yosunlar	84
§25. Yosunların müxtəlifliyi və əhəmiyyəti	85

FƏSİL 7. ALİ BİTKİLƏR

§26. Mamurkimilər	91
§27. Plaunkimilər, qatırquruğukimilər və qızıkimilər	95
§28. Plaunkimilər şöbəsi	96
§29. Qatırquruğukimilər şöbəsi	97
§30. Qızıkimilər şöbəsi	98
§31. Çılpaqtoxumlular şöbəsi	101
§32. Örtülütoxumlu bitkilər şöbəsi.	
Xaççıçekkimilər fəsiləsi (kələmkimilər)	110
§33. Gülcəçeklilər fəsiləsi	112
§34. Paxlakimilər (Kəpənəkçicəyikimilər) fəsiləsi	116
§35. Badımcankimilər fəsiləsi	119
§36. Badımcankimilər fəsiləsindən olan mədəni bitkilər	121
§37. Mürəkkəbçiçəklilər fəsiləsi	123
§38. Üzümkimilər fəsiləsi	126
§39. Əməkəməcikimilər fəsiləsi	129
§40. Zanbaqkimilər fəsiləsi	133
§41. Zanbaqkimilər fəsiləsinin mədəni bitkiləri	135
§42. Taxılkimilər fəsiləsi	137
§43. Buğda – mühüm dənli bitkidir	143
§44. Kənd təsərrüfatı bitkiləri	145

FƏSİL 8. BİTKİLƏRİN MÜXTƏLİFLİYİ VƏ MƏNŞƏYİ

§45. Bitkilərin müxtəlifliyi və mənşəyi	157
§46. Bitki aləminin qısa inkişaf tarixi	159

FƏSİL 9. BAKTERİYALAR

§47. Bakteriyaların quruluşu və onların hayat fəaliyyəti	164
§48. Bakteriyaların təbiətdə, kənd təsərrüfatında və sənayedə rolü	168

FƏSİL 10. GÖBƏLƏKLƏR

§49. Papaqlı göbələklər	171
§50. Şibyalər	180
İstifadə olunmuş adəbiyyatın siyahısı	185
Terminlərin qısa lügəti	188

Eybatov Tariyel Mahmud oğlu

AMEA-nun Geologiya İnstitutunun şöbə müdürü,
Həsən bəy Zərdabi adına Təbiət tarixi muzeyinin direktoru, b.e.n.

Məmmədxanlı Turan Əhməd oğlu

İlyas Əfəndiyev adına Elitar gimnaziyanın müəllimi, b.e.n.

BİOLOGİYA***Bitkilər, Bakteriyalar, Göbələklər, Şibyalər***





(Abituriyentlər, şagirdlər və müəllimlər üçün vəsait - sorğu kitabıçası)

Kitab «Abituriyent» jurnalı redaksiyasında yiğilmiş,
səhifələnmiş və redaktə olunmuşdur. Fiziki çap vərəqi 12,25.

Çapa imzalanmışdır 29.04.10. Tiraj 3000.

© TQDK – «Abituriyent»

BİOLOGİYA



Mövcud materialın həcminin genişliyi nəzəra alınaraq

biologiya fənnindən vəsait

4 kitabda təqdim olunur:

Bitkilər, Bakteriyalar, Gobeləklər, Şibyələr

Zoologiya

İnsan biologiyası

Ümumi biologiya

